



9

COĞRAFIYA

DƏRSLİK



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Musiqisi *Üzeyir Hacıbəylinin*,
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

ELBRUS ƏLİZADƏ, NƏRMİNƏ SEYFULLAYEVA, İRKEN AKTOPRAK, YELENA ŞABANOVA

COĞRAFIYA

9

Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün coğrafiya fənni üzrə
DƏRSLİK

©Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International (CC BY-NC-SA 4.0)

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az saytında əlçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstiqadə zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi
bn@bakineshr.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

Coğrafiya

Başlıqlar

Giriş

1. Coğrafi informasiyanın təqdimolunma üsulları	7
2. Topoqrafik xəritələri necə oxumalı	11

I bölmə

YER KÜRƏSİNİN TƏBİƏTİ VƏ ONUN TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ

I. Relyef və onun təsərrüfata təsiri

3. Avropanın relyefi	16
4. Asiyanın relyefi	20
5. Şimali Amerikanın relyefi	26
6. Cənubi Amerikanın relyefi	29
7. Afrikanın relyefi	32
8. Avstraliyanın relyefi	37
9. Azərbaycanın relyefi və tektonik quruluşu	40
• Ümumiləşdirici tapşırıqlar	43

II. İqlim və onun təsərrüfatda rolü

10. Günəş işığı və istiliyinin Yer kürəsində paylanması	44
11. Güneşli saatlardan istifadə	48
12. Praktik dərs. Saat qurşağıları	51
13. Günəş radiasiyası	54
14. Avropanın iqlimi	57
15. Asiyanın iqlimi	61

16. Şimali Amerikanın iqlimi	64
17. Cənubi Amerikanın iqlimi	67
18. Afrikanın iqlimi	69
19. Avstraliyanın iqlimi	72
20. Praktik dərs. Azərbaycanın iqlimi	74
• Ümumiləşdirici tapşırıqlar	78
III. Su ehtiyatları ve onların iqtisadi əhəmiyyəti	
21. Avropanın daxili suları	80
22. Asyanın daxili suları	83
23. Şimali Amerikanın daxili suları	86
24. Cənubi Amerikanın daxili suları	89
25. Afrikanın daxili suları	92
26. Avstraliyanın daxili suları	95
27. Dünya okeanından istifadə	98
28. Azərbaycanın su anbarları və kanalları	102
• Ümumiləşdirici tapşırıqlar	105
IV. Bioehtiyatların müxtəlifliyi və ondan istifadə	
29. Şimal materiklərinin bioehtiyatları	106
30. Cənub materiklərinin bioehtiyatları	110
31. Praktik dərs. Antarktida – bioloji ehtiyatlarla zəif təmin olunmuş materikdir	114
32. Azərbaycanın landşaftı bioehtiyatlarının mənbəyidir	116
33. Ekoloji siyaset	119
34. Ekoloji monitoring	123
35. Təbiətə ekskursiya	125
• Ümumiləşdirici tapşırıqlar	126

II bölmə **CƏMIYYƏT VƏ İQTİSADİYYAT**

V. Qədim və müasir sivilizasiyalar	
36. Sivilizasiyaların tarixi-coğrafi inkişafı	128
37. Türk dünyasının sivilizasiyalararası əlaqələrdə rolü	132
38. Azərbaycanın sivilizasiyalararası mövqeyi	136

39. Debat dərs. Azərbaycan: Avropa, yoxsa Asiya?	140
40. Tarixi-coğrafi regionların müasir vəziyyəti	142
41. Müasir dünyanın “iqtisadi gücləri”	146
42. Yer kürəsinin mənimsənilməsi	149
• Ümumiləşdirici tapşırıqlar	152
VI. Dünya əhalisinin müxtəlifliyi	
43. Əhalinin sayının artımı və onun tənzimlənməsi	153
44. Dünya əhalisinin yaş-cins tərkibi. Əmək ehtiyatları	156
45. Praktik dərs. Yaş-cins piramidasının qurulması	160
46. Asiya, Afrika və Latin Amerikanın əhalisi	162
47. Avropa, Şimali Amerika və Avstraliyanın əhalisi	165
48. Praktik dərs. Azərbaycanda demoqrafik vəziyyət	169
• Ümumiləşdirici tapşırıqlar	171
VII. İqtisadi-sosial həyat və onun inkişaf yolları	
49. Təsərrüfatın sahə quruluşu	173
50. İstehsal və qeyri-istehsal sahələri	178
51. Sənaye sahələri necə yerləşdirilir?	181
52. Kənd təsərrüfatı sahələrinin yerləşdirilmə prinsipləri	186
53. Bazar iqtisadiyyatı	190
54. Mülkiyyət formaları	193
55. Azərbaycanın iqtisadi inkişafı	196
56. “Tüstüsüz sənaye” – turizm	199
• Ümumiləşdirici tapşırıqlar	202



1 COĞRAFİ İNFORMASIYANIN TƏQDİMOLUNMA ÜSULLARI

Yer planetində qeyri-üzvi aləm üzvi aləmdən daha əvvəl yaranmışdır. İnsanın əmələ gəlməsi isə yaxın vaxtlarda baş vermişdir. Yerin planet kimi yaranmasının yaşı milyard illərlə, ona təsir edən və dəyişə bilən canlı orqanizmlərin yaşı milyon illərlə hesablandığı halda, bəşəriyyətin tarixi min illərlə ölçülür. İnsanların təsərrüfat fəaliyyətinin (sənaye, kənd təsərrüfatı və qeyri-istehsal sahələri) təbiətə daha güclü təsiri isə yüz illərlə hesablanır.

Şəkil üzrə iş

1. Mətn və şəkillər arasında əlaqəni müəyyən edin.



Kainatın yaranması



Yerdə bitkilər aləminin yaranması




Yerin planet kimi formalaşması



Buzlaşma dövrü



Elektrik stansiyalarının inşası



İlk insan qabilələrinin formalaşması



Kosmosun fəthi



Göydələnlərin inşası



Kənd təsərrüfatının inkişafı

2. Təsvirlərə uyğun gələn dövrləri müəyyən edib cədvəli dəftərinizdə tamamlayın:

Dövr	Dövrlərə uyğun hadisələr
Yüz illər	
Min illər	
Milyon illər	
Milyard illər	

3. Təqdim olunan təsvirlərdən hansılar diaqramdakı I, II, III və IV rəqəmlərə uyğun gəlir?

Müzakirə edin:

- Yerin və cəmiyyətin yaşı haqqında informasiya hansı dörd üsulla təqdim olunub?



Yer planeti, onun təbiəti və bəşəriyyətin inkişaf prosesi başa çatmamışdır. Təbiət və əhali bir-birinə təsir göstərməklə daim dəyişir, inkişaf edir.


Təbiət və cəmiyyətdə baş verən bir çox hadisə və prosesləri coğrafiya elmi öyrənir. Öyrənmə prosesi informasiyanın toplanmasından başlayır. İnfomasiyalar peyk stansiyaları, məsafədən ölçmə cihazları və çöl tədqiqatları zamanı əldə edilir və statistika idarələrində *toplanır*. Məlumatlar xüsusi laboratoriya avadanlıqlarının, kompüter programlarının köməyi ilə alımlar tərəfindən *təhlil olunur*. İnfomasiya yalnız mətn, qrafik, cədvəl və şəkillər formasında deyil, həmçinin digər üsullarla da *təqdim edilir*. Ən geniş yayılmış və daha çox istifadə olunan *təqdimetmə üsulu – kartografiq təsvirlər*, eləcə də *coğrafi xəritələrdir*.

Keçmiş zamanlarda xəritələr səyyah, dənizçi və tacirlərin danışıqları əsasında tərtib olunurdusa, hazırda bu işlə coğrafiyanın bir sahəsi olan, ciddi riyazi prinsiplərə əsaslanan *kartoqrafiya* və ya *xəritəşünaslıq elmi* məşğul olur. Təsvir olunan ərazi haqqında məlumatlar ərazinin aero və kosmik fotoçəkilişləri vasitəsilə əldə edilir və bunun əsasında topoqrafiq xəritə tərtib olunur.

Xəritə-sxem və şəkil üzrə iş



Xəritə



Aerofotoşəkil



Kosmik şəkil

Müzakirə edin:

1. Hansı təsvir ərazini daha dəqiq əks etdirir?
2. Hansı təsvirlər daha böyük ərazini əhatə edir?
3. Ərazini daha ətraflı öyrənmək üçün hansı təsvirdən istifadə edərdiniz?

Xəritə ilə yanaşı, coğrafiyaçılar başqa təsvir vasitələrindən – *xəritə-sxem, kartogram və kartodiaqramlardan* da istifadə edirlər.


Xəritə-sxem coğrafi məlumatların əyani və anlaşılan üsulla göstərildiyi, sadələşdirilmiş və ümumiləşdirilmiş şərti işarəli *coğrafi təsviridir*. Xəritə-sxemlərdə qrafika üsulundan (qrafik təsvirlər) istifadə edilir.



Xəritə-sxem. “İçərişəhər”


1. Qız qalası. 2. Cümə məscidi. 3. Hamam. 4. Qala divarı.

Kartoqram – coğrafi xəritədə hər hansı bir kəmiyyət göstəricisinin ərazi daxilində dəyişməsini vizual əks etdirən təsviridir. Kartoqramda məlumatlar müxtəlif strixlər, rənglər və nöqtələrlə ifadə olunur.



Kartoqram. “Dənli bitkilərin məhsuldarlığı”

Kartodiaqram coğrafiya xəritəsi ilə diaqramın birləşməsidir. Burada məlumatlar həndəsi fiqurlar (daha çox dairə və sütunlar) vasitəsilə verilir. Fiqurların ölçüləri xəritədə təsvir edilən məlumatların kəmiyyət göstəricilərini əks etdirir. Məsələn, təqdim edilən xəritədəki diaqramda dairənin böyüklüyü bu şəhərdə sənaye sahələrinin payını bildirir.



Kartodiaqram. “Sənaye sahələri”

1. Qida sənayesi. 2. Yüngül sənayə. 3. Maşınqayırma.


Beləliklə, *xəritə*, *xəritə-sxem*, *kartoqram* və *kartodiaqram* təbii, iqtisadi göstərişləri, eləcə də baş verən coğrafi prosesləri əks etdirmək məqsədilə tərtib olunur. Onlar yeni yaşayış məntəqələrinin planlaşdırılması, müəssisələrin tikilməsi, müəyən ərazilərdə əhali və təsərrüfatın səmərəli yerləşdirilməsi zamanı istifadə edilir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Göstərilən coğrafi informasiyaların təqdimolunma formalarını dəftərinizə yazın və mövzudakı məlumatlardan istifadə edərək onların daha dörd üsulunu əlavə edin:

1. Mətn. 2. Şəkil. 3. Cədvəl. 4. Qrafik. 5. 6. 7. 8.

2. Şəkildəki uşaqların rastlaşduğu hansı təsvir üsuludur?





Nəbatat bağına ekskursiya zamanı

3. Mövzuda verilən kartodiaqramdan istifadə edərək göstərilən dairələrin ölçülərini nəzərə almaqla suallara cavab verin.

- Hansı sənaye sahələri hər iki şəhərdə inkişaf etmişdir?
- Şəhərlərdən hansı yüksək sənaye üzrə ixtisaslaşmışdır?
- Hansı şəhərdə sənaye sahələri daha güclü inkişaf etmişdir: Xaçmazda, yoxsa Qusarda?

4. Sxemi dəftərinizə çəkin. Şərti işaretlərə uyğun olaraq kartoqramı tərtib edin, əraziləri ştrixləyin. Daha hansı təbii və iqtisadi-coğrafi göstəriciləri kartogram üsulu ilə təsvir etmək olar?



A – əhalinin sıxlığı $10-50 \text{ nəfər}/\text{km}^2$

B – əhalinin sıxlığı $50-100 \text{ nəfər}/\text{km}^2$

C – əhalinin sıxlığı $100 \text{ nəfər}/\text{km}^2$ -dən çox

2 TOPOQRAFİK XƏRİTƏLƏRİ NECƏ OXUMALI

Şəkil üzrə iş

– Sən burada nə yazıldığını oxuya bilərsənmi?

– Burada ki heç nə yazılmayıb, ancaq şəkil çəkilib...



Müzakirə edin:

1. Xəritəni “oxumaq” olarmı?
2. Bunun üçün hansı bilik və bacarıqlara malik olmaq lazımdır?


Hər bir xəritənin şərti işarələri olur. Bütün şərti işarələr xəritələrin legendasında göstərilir. Şərti işarələrə əsasən xəritədə siz nəyin təsvir edildiyini başa düşürsünüzsə, deməli, onu “oxuya bilirsiniz”.

Topoqrafik işarələr




1. Enliyarpaqlı meşə
2. İynəyarpaqlı meşə
3. Kolluq

Horizontallar



Horizontalların seyrək yerləşməsi səthin azmeyilli olmasına əks etdirir.



Six horizontallar yamacların dik olmasını göstərir.


Topoqrafik xəritələri oxumaq, əlbəttə, hər şeydən əvvəl diqqət tələb edir.

Topoqrafik xəritədə rənglərin mənası fiziki xəritədəkindən fərqlənə bilər. Çaylar, göllər hər iki xəritədə göy rəngdə verilsə də, yaşıl rənglə fiziki xəritədə ovalıqlar, topoqrafik xəritədə isə bitki örtüyü göstərilir. Bitki örtütünün tiplərini fərqləndirmək üçün müxtəlif şərti işarələrdən istifadə edilir.

Topoqrafik xəritədə təsvir olunan relyef formalarını təsəvvür etmək üçün bir neçə qaydanı bilmək lazımdır:

1. Topoqrafik xəritələrdəki horizontallar eyni mütləq hündürlüklərə malik olan nöqtələri birləşdirir və qəhvəyi xətlərlə çəkilir. Ərazinin relyef xüsusiyyətləri onlara əsasən müəyyən edilir.


2. Adətən, dairə formasında olan qapalı horizontallar təpə və ya çökəkliyi göstərir.



Təpə

Çökəklik

3. Ərazinin hündürlüğünü horizontallar üzərində olan rəqəmlərə görə müəyyən etmək olar:




A nöqtəsinin hündürlüyü = 20 m


B nöqtəsinin hündürlüyü = 50 m

C nöqtəsinin hündürlüyü – 30 m-dən çox, 40 m-dən azdır
($30 < C < 40$)

4. Horizontallar üzərində, təpələrin və çökəkliklərin mərkəzində yazılın rəqəm müvafiq olaraq həmin nöqtənin mütləq hündürlüyünü göstərir:




5. Horizontalların arasındakı məsafə yamacın dikliyini göstərir:




6. Ərazinin hündürlüyünü müəyyənləşdirməklə səth sularının axın istiqamətini təyin etmək mümkündür.

Nümunə:

- a) Çay B nöqtəsindən A nöqtəsinə axır. Çünkü B nöqtəsi A-dan yüksəkdə yerləşir. Çay şimal-qərbə dik yamacla və böyük sürətlə axır.




- b) Çay C nöqtəsindən D nöqtəsinə axır. Çünkü C nöqtəsi D-dən yüksəkdə yerləşir. Çay cənub-qərəbə doğru az meyilli yamacla və aşağı sürətlə axır.



- c) Məktəblilərin yolu. Tətil günlərində IX sinif şagirdləri ekskursiyaaya getdirilər. Onlar məktəbdən (A məntəqəsi) çıxırlar və yamacdakı B məntəqəsinə qalxmaq istədilər. Uşaqlar bulaq başında istirahət etməyi planlaşdırırdılar. Məktəblilərin getdiyi yolu aşağıdakı kimi təsvir etmək olar.

- Məktəblilər A məntəqəsindən 315° -lik azimutla, şimal-qərb istiqamətində kolluandan keçərək hərəkət etdirilər.
- Təqribən 25 m hündürlükdə yerləşən köprüyə çatdırılar.
- Köprü şimal-qərbdən cənub-qərbə doğru axan Ağçayın üzərində idi.
- Təqribən 30 m hündürlükdə yerləşən bulağa çatdırılar.
- Sonra onlar şimala doğru $0^{\circ}(360^{\circ})$ -lik azimutla getdirilər.
- Yamacda 50 m hündürlükdə yuxarıda enliyarpaqlı meşə vardır.
- Məktəblilərin çatdığı B məntəqəsi 70 m hündürlükdə olan kiçik gölün kənarındadır.
 - Topoqrafik xəritənin miqyasına əsasən məsafəni təyin etmək mümkündür. Verilən topoqrafik xəritədə 1 sm 500 m-ə bərabərdir. Xəritədə ölçüdürüümüz yol 7 sm-ə bərabərdir.



Deməli, uşaqlar $7 \times 500 = 3500$ m və ya 3 km 500 m yol getmişlər.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Böyük Qışlaq kəndində (B məntəqəsi) yaşayış şagirdlər hər gün qonşu Yenikənddə yerləşən məktəbə (A məntəqəsi) topoqrafik xəritədə qırmızı xətlə göstərilən marşrutla gedirlər.

Xəritə və mətnindəki nümunələrdən istifadə edərək:

- a) məktəblilərin Böyük Qışlaqdan məktəbə qədər getdikləri yolu təsvir edin;
- b) məktəbdən geriyə – kəndə qədər olan yolu etraflı təsvir edin;
- c) miqyasa əsasən AB məntəqələri arasındaki yoluñ uzunluğunu təyin edin.

Miqyas: 1 : 50 000



2. Topoqrafik xəritədə buraxılmış iki səhvi müəyyən edin.

I bölmə

YER KÜRƏSİNİN TƏBİƏTİ VƏ ONUN TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ

1

I • Relyef və onun təsərrüfata təsiri •

II • İqlim və onun təsərrüfatda rolü •

III • Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti •

IV • Bioehtiyatların müxtəlifliyi və ondan istifadə •


1

RELYEF VƏ ONUN TƏSƏRRÜFATA TƏSİRİ

3 AVROPANIN RELYEFİ

Xəritə üzrə iş

Avropanın fiziki xəritəsi



Müzakirə edin:

1. Fiziki xəritəyə əsasən şimaldan cənuba doğru Avropada regionların ərazisinin hündürlüyü necə dəyişir?
2. Regionun hündürlüğünü nəzərə alaraq Avropanın hansı regionu geoloji yaşına görə daha cavan olabilir?
3. Avropanın regionlarına uyğun gələn iri relyef formalarını sadalayın.

Avropanın regionları

- Şimali Avropa
- Orta Avropa
- Cənubi Avropa
- Şərqi Avropa



Avropa Avrasiya materikinin qərb hissəsində yerləşən qitədir. Qitədə regionlar relyefinə görə bir-birindən kəskin fərqlənir.

Şimali Avropada yerləşən qədim Skandinaviya dağları bütün Skandinaviya yarımadası boyunca uzanır. Bu dağlar yüksək deyil, onların ən hündür zirvəsi – Qalxepiggen dağıdır (2469 m).

Skandinaviya yarımadası 20 min il əvvələ qədər buzlaqlarla örtülü olmuşdur. Həzirdə bu ərazilərdə belə buzlaqlar yoxdur, lakin buzlaqların fəaliyyəti nəticəsində yaranan relyef formaları geniş yayılmışdır. Bunlar *moren tırələri*, *təpələri* və *troq dərələridir*. Buz örtüyü əridikdən sonra okeanda suyun səviyyəsi qalxmış, sahilboyu dərələr su altında qalmış, dərələr körfəzlərə çevrilmişdir. Quruya daxil olmuş dik, sildirim qayalı sahillərdəki bu ensiz və dərin körfəzlər *fyordlar* adlanır.

Şəkil və xəritə-sxem üzrə iş



Søgne-fyord. Norveç



Salpausselkya-moren tırəsi. Finlandiya

Müzakirə edin:

1. Mətnə və şəklə əsasən fyordu təsvir edin və sxemini dəftərinizə çəkin.
2. Buzlaşma dövründən sonra Şimali Avropanın iqlim və bitki örtüyü necə dəyişmişdir?

Orta Avropanın relyefi üçün düzənliliklər səciyyəvidir. Onlardan ən böyüyü Almaniya-Poşça ovalığıdır. Orta Avropanın Atlantik okeani sahillərində qurunun *tektonik əyilməsi* baş verir. Tədrici enmələr sahilboyu ərazilərin su altında qalması ilə nəticələnir. Subasmaların qarşısını almaq üçün bəndlər tikilir, dəniz qurudulur və *antropogen mənşəli düzənliliklər* yaradılır.

Mətn və şəkil üzrə iş



Polder. Niderland

- **Polder** – əvvəller dənizin dayazlığı olmuş ərazilədir. Mürəkkəb mühəndis qurğu sistemlərinin köməyi ilə insanlar bu əraziləri quruya çevirmişlər. Şəkildə gördüyünüz Niderlandın tarixi əhəmiyyətli dəyərlərindən sayılan yeldəyirmanlarının yerində bir zamanlar dəniz olmuşdur.

Müzakirə edin:

- Hansı təbii proses Niderland sakinlərini süni düzənliliklər yaratmağa məcbur edir?

Orta Avropada – cavan, qövsvari formaya malik Alp dağları yerləşir. Bu dağlar Afrika və Avrasiya litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmışdır.

Alp dağları Şimali Avropanın qədim dağlarından yüksək, şısuclu (pikşəkilli) zirvələri və yamaclarının dik olmaları ilə fərqlənir.

Hündürlüyü 3500 m-dən yüksək zirvələr, o cümlədən Alp dağlarının hündürlüyü 4807 m olan ən yüksək zirvəsi Monblan (fr. "Mont Blanc" – ağ dağ deməkdir) dağ buzlaqları ilə örtülüdür. Alp dağlarının yerləşdiyi Fransa, İsveçrə, Avstriya, İtaliya kimi ölkələrdə həm qışda, həm də yayda fəaliyyət göstərən dağ kurortları yaradılmışdır. Bu kurortlar qış idman növləri həvəskarları arasında çox məşhurdur. Onlar ölkənin iqtisadiyyatına xeyli gəlir gətirməyə imkan verir. Lakin seysmik cəhətdən aktiv ərazilərdə zəlzələlər təsərrüfata, əhaliyə və səyahətə gəlmİŞ turistlərə ziyan vurur.

- **Turizm** İsveçrə və Avstriya iqtisadiyyatının əsas sahələrindən biridir. Bu ölkələr zəngin rekreasiya ehtiyatlarına malikdir.
- **Rekreasiya tabii ehtiyatları istirahət, turizm və müalicə məqsədilə istifadə olunan təbii ehtiyatlardır.** 2014-cü ildə turizmdən Avstriyanın dövlət bütçəsinə 44,5 mlrd., İsveçrənin dövlət bütçəsinə isə 44,1 mlrd. avro daxil olmuşdur. Turizmin inkişafı minlərlə iş yerinin yaranmasına imkan verir. Avstriyada hər 10 nəfərdən biri turizmə əlaqədar olan sahələrdə çalışır.



Alp dağlarında kurort şəhəri, İsveçrə

Müzakirə edin:

1. Turizmin inkişafı Alp ölkələrinin iqtisadiyyatına necə təsir göstərir?
2. Dağılıq ərazilərdə turizmin inkişafı ətraf mühitə hansı mənfi təsir göstərə bilər?

Cənubi Avropa Aralıq dənizinin şimal sahilərini əhatə edir. Orta Avropa ilə müqayisədə sahil xətləri çox parçalanmışdır. Yarımada və adaların relyefi, əsasən, dağlıqdır. Pireney, Apennin, Balkan yarımadasındaki dağlar intensiv tektonik və seysmik proseslərlə səciyyələnir. Etna, Vezuvi kimi fəaliyyətdə olan vulkanlar da burada yerləşir.

Balkan yarımadasında *Karst platosu* vardır. O, əsasən, əhəngdaşı süxurları ilə örtülüdür. Bu süxurlar intensiv yuyulmaya məruz qalır. Onlarda *karst relyef formaları*, o cümlədən *mağaralar* yaranır.

Mətn və şəkil üzrə iş

Sloveniyada Postoyn mağarası
Avropanın ən uzun karst mağarasıdır. O, 20 km-lük yeraltı keçid və zallardan ibarətdir.



Ispaniyada Menorka çimərliyi.
Aralıq denizinin çimərlikləri yerleşdiyi ölkələrə milyonlarla turistin cəlb edir.



Yunanistanda Balkan dağlarının quru iqlimə malik olan dağ yamaclarında xırda buynuzlu heyvandarlıq daha üstündür.



Müzakirə edin:

– Cənubi Avropanın reliyefi onun iqtisadiyyatına necə təsir edir?

Şərqi Avropana yerləşən eyniadlı düzənlik Karpat dağlarından Ural dağlarındanadək uzanır. Orta Rusiya, Volqaboyu, Valday yüksəklikləri bu ərazidədir. Düzənliyin şimalında buzlaq reliyef formaları geniş yayılmışdır. Şərqi Avropa düzənliyi Ukrayna, Belarus ölkələrinə və Rusyanın Avropa hissəsinə uyğun gəlir. Şərqi Avropa düzənliyi əhalinin ən çox məskunlaşmış ərazilərdən biridir. Burada Moskva, Sankt-Peterburq, Kiyev və başqa nəhəng sənaye şəhərləri yerləşir.

Şərqi Avropa düzənliyinin cənubunda, Asiya və Avropanın sərhədində cavan dağ sistemləri olan Krim və Qafqaz dağları uzanır.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Mətndəki coğrafi obyektlərin adlarını dəftərinizə yazın, fiziki xəritədə göstərin və kontur xəritədə qeyd edin.
2. Mətndən Avropanın reliyefi və iqtisadiyyatı arasındaki əlaqəni göstərən cümleləri tapıb dəftərinizə yazın.
3. Buzlaq və karst reliyef formalarının, polder və fyordların geniş yayıldığı Avropa ölkələrini müvafiq olaraq sadalayın və xəritədə göstərin.
4. Aşağıda təsvir edilmiş reliyef formaları Avropanın hansı regionunda geniş yayılmışdır? Bu reliyef formalarının fərqli və ümumi xüsusiyyətlərini göstərin.



A) moren təpəsi



B) moren tirəsi

5. Skandinaviya və Alp dağlarını müqayisə edin və Venn diaqramını tamamlayın.



Dərsdən sonra

Avropanın ölkələrindən birinin rekreasiya ehtiyatları haqqında məlumat toplayın və təqdim edin.

4 ASİYANIN RELYEŞİ

Xəritə üzrə iş

Asiyanın fiziki xəritəsi



Asiyanın regionları xəritəsinə baxın, onu fiziki xəritə ilə müqayisə edərək cədvəli dəftərinizdə tamamlayıın.

Regionlar	Dağlar üstünlük təşkil edir.	Düzenliklər üstünlük təşkil edir.
Şimalı		+
Cənub-qərbi		
Cənubi		
Mərkəzi		
Şərqi		
Cənub-şərqi		



Müzakirə edin:


1. Asiyanın regionlarına uygun gələn iri relyef formalarını sadalayın.
 2. Relyefin mütləq hündürlüğünün yüksək olması Asiyanın hansı regionunda əhalinin sıxlığının aşağı olmasına və ərazinin zəif məniməsənilməsinə səbəb ola bilər?

Asiya qıtəsi orografik cəhətdən (relyef quruluşuna görə) dünyanın ən mürəkkəb regionudur. O, tektonik cəhətdən sabit ərazilərdən – platforma və fəal zonalardan –


geosinklinallardan ibarətdir. Platformalar litosfer tavalarının mərkəzində – tavaların sərhədlərindən uzaqda yerləşən hissələrdir. Onlar Yer qabığının daha sabit, yəni seysmik hadisələrin zəif olduğu, yaxud heç müşahidə olunmadığı sahələridir.

Platformalar daxili quruluşuna görə iki mərtəbədən (yarusdan) ibarətdir.

Platformanın daxili quruluşu



Platformanın tərkib hissələri



Sipər (qalxan). Platformaların nisbətən yuxarı qalxmış sahələrində üst çökəmə süxur qatı olmur və burada kristallik bünövrə Yer səthinə çıxır. Belə sahələr sipər (qalxan) adlanır. Sipərlərdə filiz faydalı qazıntıları səthə yaxın olduğuna görə onları çıxarmaq daha asan başa gəlir.

Platformalara uyğun gələn relyef formaları nəhəng ölçülərə malik düzənliklərdir. Şimali Asiyada yerləşən *Qərbi Sibir* və *Sibir platformaları* üzərindəki geniş düzənliklər (*Qərbi Sibir ovalığı* və *Orta Sibir yaylası*) milyonlarla kv.km əraziləri əhatə edir. Orta Sibirin mütləq hündürlüyü daha yüksəkdir; onun şərqində yüksəkliyi 2500 m-ə çatan Verxoyansk silsiləsi yerləşir.

Asiyada digər platforma Cənub-Qərbi Asiyadakı *Ərəbistan platformasıdır*. Ərəbistan yarımadasında yerləşən bu platformanın səthi ekzogen proseslərin – fiziki aşınma və küləyin təsirinə çox məruz qalmışdır. Bu ərazilər üçün *eol relyefformaları* səciyyəvidir.

Cənub-Qərbi Asiyada, Türkiyə ərazisində Pont və Tavr (Toros), İran və İraq sərhədi boyunca Zaqros, İran ərazisində Elburş (və ya Əlburz) dağları uzanır. Türkiyə və İranda bu dağ sistemləri nəhəng Anadolu və İran yayalarının ətrafında yerləşir. İranda ən hündür zirvə Dəməvənd Asiyada ən hündür vulkan zirvələrindən biri sayılır. Türkiyədə isə ən yüksək zirvə Ağrıdağdır (5165 m).



Afrika və Örəbistan litosfer tavalarının hərəkəti. Vaxtilə Örəbistan platforması Afrika ilə bitişik olmuşdur. Tektonik hərəkətlər qırılmalar yaratmış, bu isə çat üzərində Qırmızı dənizin yaranmasına səbəb olmuşdur. Hazırda Afrika və Örəbistanın Qırmızı dəniz sahiləri bir-birindən uzaqlaşır.



- Pamir dağlarının ən hündür zirvəsi Çində “Konqur zirvəsi”dir (7719 m). Tacikistan ərazisində isə Pamirin ən yüksək nöqtəsi “İsmayıł Somoni piki” hesab edilir (7495 m).

Mətn və şəkil üzrə iş

- Yak və ya Tibet öküüzü.** Yakın vətəni Tibetdir. Asyanın yüksək dağlıq zonalarında yaklar kənd təsərrüfatında müüm qoşqu vasitəsidir. Yerli xalqlar yakın südündən və etindən geniş istifadə edir, yunundan parça və geyim hazırlayırlar.

Müzakirə edin:

- Tibetdə digər təsərrüfat sahələrinin inkişaf etdirilməsinə hansı amillər mane olur?



Mətn və şəkil üzrə iş

- **Şerplər** – Nepalda, Himalay dağlarının ən yüksək hissələrində məskunlaşmış xalqdır. Şerplərin ənənəvi məşgülüyyəti Comolunq-ma zirvəsinə qalxan alpinistlərə və səyahətə gəlmış turistlərə bələdçilik etmək, onların yükünü daşımaqdır.

Müzakirə edin:

- Şerplərin əkinçiliklə məşğul olmamasının səbəbi nədir?



Şərqi Asiyada Sakit okean sahilində ovalıqlar üstünlük təşkil edir. Bunlardan ən böyük qədim platforma üzərində yerləşən Böyük Çin düzənliyidir. Bu düzənlik Yantsızı və Xuanxe çaylarının gətirdiyi *alluvial* çöküntülərlə örtülmüşdür. Böyük Çin düzənliyi Cində əhalinin ən çox məskunlaşmış hissəsidir. Regionun şimalında Böyük və Kiçik Xinqan dağları yerləşir. Regionun şərqi hissəsi Sakit okean və Avrasiya litosfer tavalarının toqquşduğu sərhəddədir. Bu zonada yerləşən qövsvari adalarda (Yapon, Kuril) tez-tez zəlzələlər baş verir, vulkan və qeyzərlər püsürür, sunamılər yaranır.

Mətn və şəkil üzrə iş

- 2011-ci il martın 11-də Yaponiyanın Honşu adasının şimal sahilində 9 ballıq zəlzələdən sonra yaranan nəhəng sunami dalgasının hündürlüyü 40 m-ə çatmışdır. Felakət nəticəsində Yaponiyada 15 min nəfərdən çox insan həlak olmuş, 5070 nəfər itkin düşmüştür. Ölkəyə dəyən ziyanın miqdarı 309 mlrd. ABŞ dollarına yaxın olmuşdur. Sunami kütłəvi dağıntıllara, xüsusilə “Fukusima-1” Atom-Elektrik Stansiyasının zədələnməsinə səbəb olmuşdur. Qəza nəticəsində radasiya axımı yaranmış, quru və okean sahili zona radioaktiv çirkənməyə məruz qalmışdır.

Müzakirə edin:

- Yaponiyada baş verən faciənin aşağıdakı cəhətlər üzrə nəticələrini müzakirə edin:
A) sosial (əhali, onun fəaliyyəti və həyat şəraiti ilə əlaqədar); B) ekoloji; C) iqtisadi.



Yaponiya sahilində sunami
Mart, 2011-ci il

Cənub-Şərqi Asiya Hind-Çin yarımadası və Malay arxipelaqını (Zond adaları və Filippin adaları) əhatə edir. Kalimantan (Borneo) və Sumatra adaları da bu regiondadır. Yarımadada dağlar meridional istiqamətdə uzanaraq Cənub-Şərqi Asiya ölkələrindən Myanma, Tailand, Laos və Vyetnamdan keçir. Dağlar arasında Mekong düzənliyi yerləşir.

Bu region materik və okean tavalarının toqquşduğu sərhəddə yerləşir. Ona görə də tektonik və seysmik cəhətdən çox fəaldır.

Region zəngin təbii ehtiyatlara malikdir. Dünyanın ən zəngin qalay-volfram qurşağı buradadır. Hazırda Malayziya və Tailandda metallurgiya sənayesinin inkişaf etməsinin səbəbi də buradakı əlvan metal yataqlarıdır. Cənub-Şərqi Asiya həm də neft-qaz ehtiyatları ilə zəngindir. Sahilboyu ərazilər isə məşhur turizm zonalarıdır.

Mətn və şəkil üzrə iş

- 1991-ci ildə Filippin adalarında bəşəriyyət tarixində ən güclü püskürmələrdən biri olan Pinatubo vulkanı qeydə alınmışdır. Vulkan külündən ibarət olan bulud stratosferə qədər qalxmışdı. Püskürmə zamanı yaranan “dırıyin” hündürlüyü 34 km-ə çatmışdı. Havaya atılan kül səmada $125\,000\text{ km}^2$ ərazini əhatə etmişdi. Bu ərazidə bir neçə saat ərzində tam qaranlıq müşahidə edilmişdi. Kül nəinki Filippini, həm də Vietnamese, Kambocanı və Malayziyanı da əhatə etmişdi.



Pinatubo. Filippin. Püskürmə zamanı yaranan vulkanik qaz-kül

Müzakirə edin:

1. Cənub-Şərqi Asiyada daha hansı vulkan püskürmüştür?
2. Vulkan püskürmələrinin təbii və iqtisadi fəsadlarını sadalayın.

Cənubi Asyanın əsas hissəsini Hindistan yarımadası tutur. Yarımadanın mərkəzi hissəsində yerləşən denudasjon mənşəli Dekan yayası daş kömür, dəmir filizi və qrafit kimi mineral ehtiyatlarla zəngindir. Akkumulyativ mənşəli Hind-Qanq ovağı da bu regionda yerləşir.

Şəkil üzrə iş

Vaxtılı Hondvananın tərkibinə daxil olan Hindistan tektonik proseslər nəticəsində Avrasiyaya sonradan birləşmişdir.



Litosfer tavasının hərəkəti nəticəsində Hindistan yarımadasının yerinin dəyişməsi

→ qurunun hərəkət istiqaməti


Müzakirə edin:

- Litosfer tavalarının hərəkəti nəticəsində ərazidə daha hansı dəyişikliklər baş vermişdir?


Cənubi Asiyadan şimalında dünyanın ən hündür Himalay dağları uzanır. Himalay dağları Hind-Avstraliya tavasının tərkibinə aid olan Hindistan platforması ilə Avrasiya litosfer tavalarının toqquşması nəticəsində yaranmışdır. Bu dağlar Hindistan, Nepal və Çin arasında 2500 km uzunluğunda dövlət sərhədi yaradır. Buradakı zirvələrin hündürlüyü 8000 m-dən çoxdur. Bunlardan Nepal ilə Çin sərhədində yerləşən dünyanın ən hündür zirvəsi Comolunqma (Everest – 8848 m) və hündürlüğünə görə ikinci Karakorum dağlarında olan Çoqori zirvələrini (və ya K2 – 8611 m) göstərmək olar.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

- Mətndəki coğrafi obyektlərin adlarını dəftərinizə yazın, fiziki xəritədə göstərin və kontur xəritədə qeyd edin.
- Asiya ölkələrinin iqtisadiyyatına zəlzələ, vulkan püşkürmələri və sunami kimi tektonik hadisələrin hansı mənfi təsiri vardır? Konkret misallar göstərin.
- Alp-Himalay qurşağına daxil olan dağların çox hündür olmasını neçə izah edə bilərsiniz?
- İzah edin:** dağların yaşı ilə onların seysmikliyi arasında hansı əlaqə vardır? Hansı qrafikdə bu qanuna uyğunluq düzgün göstərilmişdir?




- Mətndəki Asiyada yerləşən zirvələrin adlarını seçin, onların hündürlüklerini dəftərinizdə qrafiklə təsvir edin.



5 ŞİMALİ AMERİKANIN RELYEFİ

Xəritə üzrə iş

Şimali Amerikanın fiziki xəritəsi



Şimali Amerikanın tektonik xəritə-sxemi

- Qədim platforma
- Qədim qırışqılıq zona
- Orta qırışqılıq zona
- Yeni qırışqılıq zona
- Platformanın örtük hissəsi
- Zəlzələ ocaqları
- Tavaların sərhədi

Müzakirə edin:

1. Materikin hansı hissəsində ovalıqlar və yüksəkliklər üstünlük təşkil edir?
2. Materikin qərbində hansı dağ sistemi yerləşir? Dağların hansı hissəsi daha hündürdür?
3. Fiziki və tektonik xəritələri müqayisə edərək suallara cavab verin: a) Şimali Amerikanın hansı hissəsi platformadır? b) Şimali Amerikada litosfer tavalarının sərhədində və ondan kənarda yerləşən dağlar hansılardır? c) Appalaç və Kordilyer dağları hansı qırışqlıqda yaranmışdır?

Şimali Amerikanın qərbi üçün dağlıq, mərkəzi üçün isə düzənlik relyef səciyyəvidir. Qərbdə ən böyük dağ sistemi Kordilyerdir. Onlar Sakit okeanın sahilləri boyunca şimaldan cənuba 7000 km-ə qədər uzanır. Bu dağlar Kanada, ABŞ, Meksika və Mərkəzi Amerika ölkələrinin ərazilərindən keçir.


Kordilyer dağlarında Şimali Amerikanın ən yüksək zirvəsi – Mak-Kinli (və ya Denali – 6194 m) və ən alçaq nöqtəsi – Ölüm dərəsi (-86 m) yerləşir.

Kordilyer dağları *mərkəzi*, *qərb* və *şərq silsilələrindən* ibarətdir. Kordilyer dağlarının qərb hissəsi – Sahil sırdağları daha cavan olub Sakit okean “Odlu halqası”na daxildir. Qərbi Kordilyerdə Kaskad, Şərqi Kordilyerdə isə Qayalı dağ sistemləri yerləşir. Kordilyer dağlarının mərkəzi hissəsi yüksək plato (yəni səthi hamar olan ərazi) və yaylalardan ibarətdir. Bunların içərisində nəhəngləri Büyük Hövzə, Meksika yaylaları, Kolorado və Kolumbiya platolarıdır.

Mətn və xəritə-sxem üzrə iş

- Relyef xüsusiyyətlərinə görə Kordilyer dağları müxtəlif hissələrə bölgünür: 1. *Qayalı dağlar*. 2. *Kaskad dağları*. 3. *Büyük Hövzə yayları*. 4. *Meksika yayları*. 5. *Syerra-Madre*. 6. *Kolorado platosu*.
- Kordilyer dağlarındakı relyef formalarını onun hissələrinə uyğun olaraq qruplaşdırın:

Kordilyerin hissələri	Relyef formalarının adı
Kordilyerin qərb hissəsi	
Kordilyerin mərkəzi hissəsi	
Kordilyerin şərq hissəsi	



Yayla və platolar üçün intensiv denudasiya prosesləri səciyyəvidir. Onlar dərin, dar dərələrlə, çox vaxt kanyonlarla kəsilir. Şimali Amerikanın cənubunda Kordilyerlər daralır və Meksikada onu *Syerra-Madre* adlandırırlar. Kordilyer dağlarında çoxlu sönmüş və fəaliyyətdə olan vulkanlar vardır: məsələn, Reynir, Şasta, Kolima, Orisaba, Taxumulko, Popokatepetl, Mamatombo.

Şəkil üzrə iş

- Qeyri-adi relyef formaları turistlər üçün məraqlı obyektlərdən biridir. Bunlardan biri də Kolorado kanyonudur. Onun dərinliyi 2 km-ə çatır. Kordilyer dağlarında Kolorado çayının dərəsinə piyada, maşın və vertolyotla ekskursiyalar təşkil olunur.

Müzakirə edin:

- Dağlıq regionlarda turizmin inkişafına nə mane ola bilər?
- Azərbaycanda oxşar relyef formalarına harada rast gəlmək olar? Turistləri bu ərazilərə cəlb etmək üçün hansı tədbirləri görmək lazımdır?

Böyük Kanyon. ABŞ



Şimali Amerikanın mərkəzi və şərq hissələri platformadır. Burada düzənliklər üstünlük təşkil edir. Onların formalaşması müxtəlif ekzogen proseslərlə əlaqədardır. Şimalda Lavrenti yüksəkliyində buzlaq relyef formaları üstünlük təşkil edir. Ona görə də bu hissədə buzlaq mənşəli göl çökəklikləri çoxdur. Mərkəzi düzənlikdə buzlaq formaları ilə yanaşı, çaylar da böyük rola malikdir. Mərkəzi düzənliklərdən qərbdə Büyük düzənliklər yerləşir. Hündürlüyü 500 m-dən yüksək olan Büyük düzənliklər Kordilyer dağlarına kecid zonasıdır. Atlantik okeanının sahilboyunda

Meksika sahili və Atlantik sahili ovalıqları uzanır. Missisipi çayı ABŞ-da nəhəng *alluvial mənşəli* Missisipi ovalığını yaratmışdır. Bu ovalıqda və Meksika körfəzində zəngin neft və təbii qaz yataqları mövcuddur.

Mətn və xəritə-sxem üzrə iş

- Böyük Hövzə Kordilyer dağlarının mərkəzi hissəsində yerləşən yayladır. Yaylaların yerləşdiyi hissədə Qərbi və Şərqi Kordilyer dağları bir-birindən çox aralıdır. Hövzə hər tərəfdən dağlarla əhatə olunmuşdur. Bu dağlar rütubətli hava kütlələrinin qarşısını kəsərək onu yaylaya buraxır. Yaylanın səthi bitki örtüyünə görə kasibdir, ətraf ərazilər yarımşəhrani xatırladır.



Böyük Hövzə. ABŞ

Müzakirə edin:

- Fiziki xəritədə Böyük Hövzəni əhatə edən silsilələri müəyyən edin.
- Ərazinin iqliminin formallaşmasında onu əhatə edən relyefin rolü nədən ibarətdir?
- Yaylada bitki örtüyünün zəif olmasına səbəbini izah edin.

Materikin şərq hissəsində yeganə qədim dağ sistemi Appalaçdır. Onun ən yüksək zirvəsi Mitcelldir (2037 m). Dağlar güclü parçalanmaya məruz qalmışdır. Burada zəngin faydalı qazıntı yataqları vardır. Şimali Amerikanın ən nəhəng Appalaç daş kömür hövzəsi də buradadır. Platformanın sıpər (qalxan) hissələrində, Labrador yarımadasında və Böyük göllərin sahilində dəmir filizi yataqları mövcuddur.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

- Mətndə adları çəkilən coğrafi obyektləri dəftərinizdə aşağıdakı cədvəl formasında qruplaşdırın. Onları fiziki xəritədə göstərin və kontur xəritədə qeyd edin:

Dağlar	Düzenliklər
...	...

- Missisipi və Hudzon sahili ovalıqlarını müqayisə edin. Onların 3 ümumi və 3 fərqli cəhətini dəftərinizdə qeyd edin.
- Uyğunluğu tapın.

Appalaç

Kordilyer

1. Yaşına görə qədim dağlardır.

2. Qayalı, Sahil və Kaskad silsilələrindən ibarətdir.

3. Materikin şərqində yerləşir.

4. Materikin qərbində yerləşir.

5. Dünyanın ən dərin kanyonu buradadır.

6. Şimali Amerikada ən nəhəng daş kömür yatağı buradadır.

7. Materikin ən hündür dağ zirvəsi buradadır.

6 Cənubi AMERİKANIN RELYEFİ

Xəritə üzrə iş

Cənubi Amerikanın fiziki xəritəsi



Cənubi Amerikanın tektonik xəritə-sxemi



- Qədim platforma
- Ən qədim qırışq zona
- Qədim qırışq zona
- Yeni qırışq zona
- Platformanın örtük hissəsi
- Litosfer tavalarının hərəkət istiqaməti
- Zəlzələ ocaqları

Müzakirə edin:

1. Materikin qərb və şərq hissələri üçün hansı relyef formaları səciyyəvidir?
2. Cənubi Amerikanın hansı hissəsi litosfer tavalarının sərhədində yerləşir?
3. Cənubi Amerika platformasına hansı düzənliliklər uyğun gəlir?

Cənubi Amerikanın qərbində Sakit okean sahili boyunca dünyanın ən uzun dağ sistemi olan (təqribən 9000 km) And dağları uzanır. Bu dağlar Karib dənizi sahilərindən Cənubi Amerikanın cənub qurtaracağına qədər davam edir. Odlu Torpaq adaları da And dağlarının davamıdır. Sıra dağlar arasında ensiz dağarası çökəkliliklər yerləşir. Yalnız 20° c.e. dairəsi boyunca sıra dağlar arasında məsafə artır, geniş platolar – Altiplano yaranır.

Mətn və şəkil üzrə iş

- **Altiplano** – And dağlarında, Boliviya və Çili sərhədində yerləşən yüksək yayladır. Burada iqlim quraqdır və ağaclar yoxdur. Altiplano quraqlığı davamlı bitkilərlə örtülmüşdür.

Müzakirə edin:


- Altiplano yaylası təsərrüfatın hansı sahələrinin inkişaf etdirilməsi üçün yararlıdır?

Akonkaqua (6959 m)



Altiplano

And dağları Naska və Cənubi Amerika litosfer tavalarının sərhədindədir. Bu dağlar yüksək seysmikliyi, zəlzələrin tez-tez baş verməsi və vulkanların fəallığı ilə fərqlənir. And Sakit okean “odlu halqa”sının bir hissəsi olub *subduksiya* zonasında yerləşir.



And dağlarının ən yüksək zirvəsi Akonquadır. Digər zirvələr – Çimboraso və Kotopaxinin də hündürlüyü 6000 m-dən yüksəkdir. Bu zirvələr dağ buzlaqları ilə örtülmüşdür. And dağlarında nəhəng “mis qurşağı” yerləşir. Zəngin mis ehtiyatları burada yerləşən ölkələrin, əsasən də Cili və Perunun iqtisadiyyatında xüsusi rola malikdir.

Cənubi Amerika materikinin şərq hissəsi platformadır və onun üzərində düzənliliklər yerləşir. Buranın relyefi ovalıqlar, yasti yayla, plato və yüksəkliklərdən ibarətdir. Amazon, La-Plata və Orinoko kimi nəhəng ovalıqların yaranmasında Cənubi Amerikanın Amazon, Parana və Orinoko çayları böyük rol oynamışdır. Bu alçaq alluvial düzənliliklər hamar relyef malik olub Atlantik okeanına tərəf meyillidirlər. Orinoko ovalığı dünyanın zəngin neft, təbii qaz ehtiyatlarının mövcud olduğu ərazilərdən biridir.

Braziliya və Qviana yaylaları qədim dağ sistemlərinin qalıqları olub denuda-siyaya məruz qalmışdır. Braziliya yayası filiz faydalı qazıntıları ilə zəngindir. Braziliya dövlətinin dəmir filizi ixracatçısı kimi dünyanın ilk onluğuna daxil olması da bununla əlaqədardır.



Braziliya və Qviana düzənlilikləri üçün uyğun olaraq “Kəllə qənd” və tepuilər – “masavari dağlar” kimi relyef formaları səciyyəvidir. Bu relyef formaları turistlərin diqqətini cəlb edir. La-Plata ovalığından cənuba doğru yerləşən ərazi Pataqoniya adlanır. Pataqoniya yüksəklik və platoların üstünlük təşkil etdiyi regiondur.



• “Kellə qənd” – Braziliya yaylasında aşınma nəticəsində yaranan relyef formalarıdır. Rio-de-Janeyroda turistlərin ən çox baş çəkdiyi görməli yerlərdən biridir. Hündürlüyü 300 m olan bu “Kellə qənd”in zirvəsinə kanat yolu çəkilib.

“Kellə qənd”. Braziliya



Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Mətnindən istifadə edərək Cənubi Amerikanın dağlıq qərb və düzənlilik şərq hissələrindəki coğrafi obyektlərin siyahısını müəyyənləşdirərək kontur xəritədə qeyd edin.

2. Şimali və Cənubi Amerikanın relyefini müqayisə edin. 4 oxşar və 4 fərqli cəhətinə yazın.

3. Materikin konturunu dəftərinizə çəkin. Xərite-sxemdəki rəqəmlərin hansı relyef formalarını əks etdirdiyini tapın və dəftərinizdə qeyd edin.



4. Aşağıda göstərilənlərdən hansılar uyğun regionların relyefi və iqtisadiyyatı arasında əlaqəni göstərir:

- 1) Neft Orinoko ovalığında çıxarılır.
- 2) Amazon ovalığı alluvial mənşəli çökəmə süxurlarla örtülüdür.
- 3) Braziliya yayası filiz faydalı qazıntılar yerləşən ərazidir.
- 4) Akonkaqua Cənubi Amerikanın ən yüksək zirvəsidir.
- 5) Dünyanın ən nəhəng mis yataqlarından biri olan "mis qurşağı" And dağlarında yerləşir.


7 AFRIKANIN RELYEFİ

Xəritə üzrə iş

Afrikanın fiziki xəritəsi



Afrikanın tektonik xəritə-sxemi



- Qədim platforma
- On qədim qırışq zona
- Yeni qırışq zona
- Platformanın örtük hissəsi
- Litosfer tavalarının hərəkət istiqaməti
- Sinma xətti

Müzakirə edin:

1. Afrikanın qədim platforması üzərində hansı relyef formaları üstünlük təşkil edir?
2. Yaşına görə Afrikanın ən cavan ərazisi hansıdır?
3. Mütləq hündürlüyün daha az olduğu regionda hansı relyef formaları üstünlük təşkil edir?
4. Afrikanın hansı regionunda daha yüksək mütləq hündürlüyə malik ərazilər üstünlük təşkil edir?
5. Şimali və Qərbi Afrika ilə Cənubi və Şərqi Afrika arasında 2 fərqli cəhəti tapın.

Relyef xüsusiyyətlərinə görə Afrikanın regionları



Afrikanı relyefinə görə iki hissəyə ayırmaq olar. Şimali və Qərbi Afrikada denudasiyon və akkumulyativ mənşəli düzənliliklər, Cənubi və Şərqi Afrikada isə dağlıq relyeflər üstündür.


Şimali və Qərbi Afrika ərazisi, əsasən, düzənlilikdir. Bu ərazi Afrika–Ərəbistan platforması üzərində yerləşir. Relyefin formallaşmasında ekzogen amillər böyük rol oynayır. Afrikanın bu hissəsində dünyanın ən böyük səhərəsi – Böyük Səhra yerləşir. Onun sahəsi 9 milyon km^2 -ə çatır. Bu səhra üçün güclü küləklər və fiziki aşınma səciyyəvidir.

Səhrada eol relyef formaları üstünlük təşkil edir. Buradakı qum dyunlarının hündürlüyü 300 m-ə çatır. *Əhaqqar, Tibesti və Darfur yaylalarındaki* “şahid dağlar”ın hündürlüyü 2000–3000 m-dir. Qədim zamanlardan bu səhradan Qərbi və Şərqi Afrikanı birləşdirən ticarət yolları keçmişdir. Hazırda bu ərazilər zəif məskunlaşmışdır. Yaşayış məskənləri yalnız vahələrdədir. Vahələr əkinçilik və heyvandarlıq üçün əlverişli şəraitə malikdir. Şimali və Qərbi Afrikanın relyefinin formallaşmasında ekzogen amil kimi çayların rolu zəifdir. Lakin *Nil, Niger, Seneqal kimi iri çaylar nəhəng çay dəraları*, alluvial düzənliliklər və deltalar yaratmışdır. Böyük Səhranın şimal-qərbində – Aralıq dənizi sahilində Afrikada yeganə cavan dağ olan Atlas dağları yerləşir. Onun ən yüksək nöqtəsi Tubkal zirvəsidir (4165 m). Bu dağlar Alp-Himalay qurşağının ən qərb hissəsidir. Cavan dağların əksəriyyəti kimi Atlas dağlarında da antiklinal və sinklinallar üstünlük təşkil edir.

Sxem və şəkil üzrə iş



Antiklinal – qırışq qabarlıq strukturdur.



Sinklinal – qırışq çökək strukturdur.




Atlas dağları. Mərakeş

– Sxemləri fotosəkillə müqayisə edin. Fotoşəkildə antiklinal və sinklinallara uyğun gələn sahəni tapın.

Afrika platformasının ən böyük əyilmə zonası Konqo çökəkliyidir. Bura hər tərəfdən yüksəkliklərlə əhatə olunmuşdur. Yağış suları çökəkliyin mərkəzi hissəsi ilə axaraq materikdə ən nəhəng çay sistemi olan Konqo çayını yaradır. Çökəkliyin daxili hissəsində yerləşən pilləli qırılıb-düşmənlərdə xeyli sayıda şəlalə və astanalar vardır.

Sxem və şəkil üzrə iş

Livinqston şəlalələri Konqo çayının aşağı axınlarında yerləşən 32 şəlalə və astanaların ümumi adıdır. Onlar Afrikani tədqiq edən şotland David Livinqstonun şərəfinə adlandırılmışdır.




Livinqston şəlalələrindən biri.
Konqo Demokratik Respublikası

- Qırılıb-düşmənin sxemini və şəlalənin fotosəklini müqayisə edin.
- Fotosəkildəki hərfləri sxemdəki rəqəmlərlə uyğunlaşdırın.

Cənubi və Şərqi Afrikanın mütləq hündürlüyü yüksəkdir. Burada Afrikanın ən yüksək nöqtəsi olan vulkanik mənşəli Kilimancaro zirvəsi (5895 m) yerləşir.


Şərqi Afrika seysmik fəallığın yüksəkliyi ilə fərqlənir. Buradan Şərqi Afrika sinma zonası keçir. Bu zona orta okean sıradağlarının mərkəzi ox zonasına oxşayır. Burada litosfer tavaları aralanır, onların arasında məsafə artır. Lakin onlar okeanda deyil, quruda yerləşir. Bu zonanın mərkəzi hissəsi *qraben*, hər iki tərəfi isə simmetrik yerləşən *horstlardır*. Buradakı nəhəng horstlardan biri Ruvenzori horstudur.



a, b, c – ilkin dövrdə süxur layı bütöv olur.

| – qırılma xətti

- **Horst** – qırılmanın mərkəzi hissəsinin qalxması nəticəsində yaranan qabarlıq formadır. Horstlar rift dərələrinin kənarları boyunca simmetrik yerləşir.




- **Qraben** – iki tektonik qırılmanın arasında enmə nəticəsində formalılmış mənfi strukturdur. Qrabenin mərkəzi enmə hissəsi həm də *rift dərələri* adlanır. Yüz və min kilometrlərlə uzanan rift dərələri rift zonalarını əmələ götürir.

Şərqi Afrika sinma zolağı Qırmızı dənizdən başlayaraq cənub istiqamətdə 3000 km uzanır. Horstlar arasında yerləşən qrabenlərdə ensiz, uzun və dərin göllər yerləşir.

Sxem və şəkil üzrə iş

Şərqi Afrika sınma zolağı. Şərqi Afrika çatlarının sxemi (1) və kosmosdan çəkilmiş təsviri (2).

- tektonik qırılmalar



Müzakirə edin:

- Litosfer tavaları aralanmaqdə davam edərsə, Somali yarımadası gələcəkdə hansı vəziyyətdə ola bilər?
- Tavalaların aralanması nəticəsində Qırmızı dənizi Hind okeanı ilə birləşdirən boğaz genişlənərsə, dəniz suyunun duzluluğu necə dəyişər?

Materikin cənub kənarında parçalanma nəticəsində möcüzəli forma almış qədim Draqon dağları, ondan qərbə doğru isə qədim Kap dağları yerləşir. Qədim dağlarda yerləşən çaylar uzun müddət ərzində süxurları yuyaraq enli çay dərəsi yaradır.

Şəkil üzrə iş



Draqon dağlarının hamarlanmış zirvələri



Kap dağlarında enli çay dərəsi

Müzakirə edin:

- Şəkildəki Kap və Draqon dağlarının qədim olduğunu təsdiqləyən iki əlaməti şərh edin.

Afrikanın cənubunda hamar platolar geniş yer tutur. Bunlardan biri də daha çox səhra kimi tanınan Kalaharidir. Burada zəncirvari şəkildə yerləşmiş dyunlar üstünlük təşkil edir. Bu, dünyada ən nəhəng qum toplanmış ərazidir. CAR, Namibiya və Botsvananın ərazisində yerləşir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

- 1. Mətndəki coğrafi adları Afrikanın regionlarına uyğun olaraq yazın, fiziki xəritədə göstərin və kontur xəritədə qeyd edin.**

Şimali və Qərbi Afrika	Cənubi və Şərqi Afrika

- 2. Dərslikdəki məlumatlardan istifadə edərək cədvəli tamamlayın.**

Regionlar	Relyefin xüsusiyyətləri
Şimali və Qərbi Afrika	
Cənubi və Şərqi Afrika	

- 3. Afrikanın siyasi regionlarının xəritə-sxemini və fiziki xəritəyə əsasən cədvəli tamamlayın.**


Region	Relyef formaları	Tektonik fəallığı	
		fəal	sabit
Şimali Afrika			
Qərbi Afrika			
Şərqi Afrika			
Mərkəzi Afrika			
Cənubi Afrika			



8 AVSTRALİYANIN RELYEFİ

Xəritə üzrə iş

Avstraliyanın fiziki xəritəsi



Müzakirə edin:

1. Litosfer tavasının sərhədi materikin sahil xəttinə uyğun gelirmi?
2. Hənsi hissədə materik litosfer tavalarının sərhədinə daha yaxın yerləşir?
3. Avstraliyada fəal vulkanların və zəlzələ ocaqlarının olmamasını necə izah edə bilərsiniz?

Avstraliyanın tektonik xəritə-sxemi



- Qədim platforma
- Ən qədim qırışq zona
- Qədim qırışq zona
- Platformanın örtük hissəsi
- Litosfer tavalarının sərhədi

Avstraliyanın regionları



Avstraliya, əsasən, düzənlik ərazidir. Bu materikdə cavan dağlar yoxdur. Materikin sahil xətləri litosfer tavasının sərhədi ilə üst-üstə düşmür. Ona görə də Avstraliya seysmik cəhətdən daha sabitdir. Materikdə fəaliyyətdə olan vulkan yoxdur.

Avstraliyanın böyük hissəsi qədim platformadır. Əvvəllər dağ olmuş ərazilərin platformaya çevrilməsi prosesi milyon illəri əhatə edir. Dağlar öz seysmik fəallığını itirir, tədricən dağırlı, hündürlüyü azalır və onlar düzənliyə çevirilir.

Bu uzunmüddətli proses nəticəsində Yer qabığının fəal zonaları (geosinklinallar) sabit ərazilərə (platformalara) çevirilir.

Mətn və şəkil üzrə iş

- Avstraliya mineral xammal hasilatı üzrə dünyanın ilk beş ölkəsindən biridir. Faydalı qazıntı hasilatı ölkənin gəlirlərinin 1/3-ni verir. Avstraliya mineral ehtiyatlarını dünyanın 100-dən çox ölkəsinə, əsasən, Yaponiyaya ixrac edir. Faydalı qazıntı yataqlarının səthə çox yaxın yerləşməsi ehtiyatların çıxarılmasının sərfəliliyini artırır. Çünkü ehtiyatlar mədənlərdə “açıq üsulla” çıxarılır. Bu üsul daha mürəkkəb avadanlıqlar tələb edən “şaxta üsulu”ndan ucuz başa gəlir.

Müzakirə edin:

- Avstraliyanın mineral ehtiyatlar ixracı üzrə dünyada qabaqcıl yer tutmasına səbəb nədir?



Qərbi Avstraliyada Super Pit qızıl mədəni. Burada qızıl açıq üsulla çıxarılır.

Materikin qərb hissəsində Avstraliya platformasının bünövrəsi qalxmışdır, burada çökmə süxur örtüyü yoxdur və kristallik bünövrə səthə çıxır. Qalxanlar üçün filiz faydalı qazıntıların Yer səthinə yaxın yerləşməsi səciyyəvidir. Qərbi Avstraliyada böyük miqdarda dəmir filizi, qızıl və nikel çıxarılır.

Avstraliya platformasının əyilmə zonalarında çökmə süxurlar toplanmışdır. Litosfer tavalarının bu hissələrində kristallik bünövrə çox dərində yerləşir.

Mətn üzrə iş

Coğrafiya və Fizika

- Uran** ən mühüm radioaktiv element olub nüvə enerjisinin alınmasında istifadə olunur. Ötən əsrд radioaktiv elementlərdən nüvə silahı kimi istifadə edilməyə üstünlük verildilərsə, hazırda ondan sülh məqsədilə istifadə olunur: atom-elektrik stansiyaları, atom mühərrikləri, sualtı atom qayığı və s.
- Uran filizi tərkibinə görə çox “kasib”dir. Filizin tərkibində uranın miqdarı 0,02%-dir. Uranın saflaşdırılması, yəni filizdən uran elementinin ayrılması onun çıxarıldığı ərazilərdə həyata keçirilir.
- Məsələ.** 1 kq uran əldə etmək üçün nə qədər filiz tələb olunduğunu hesablayın.



Uran filizi.
Avstraliya uran, dəmir filizi və boksit ixracına görə dünya liderlərindən biridir.

Müzakirə edin:

- Uranın saflaşdırılması müəssisələrinin mineral ehtiyatın mövcud olduğu ərazilərdə yerləşdirilməsini izah edin.


Qərbi və Mərkəzi Avstraliyanın relyefində plato və yastı yaylalar üstünlük təşkil edir. Onlardan ən nəhəngləri Böyük Qumlu və Böyük Viktoriyadır. Yaylaların yaranmasında küləyin (eol) fəaliyyəti və arid-denudasiya prosesi əsas rol oynayır.

Arid-denudasiya (“arid” – “quraq” deməkdir) quraq iqlim şəraitində xarici amillərin təsiri ilə süxurların parçalanmasıdır. Materikin şimal-qərb və mərkəzində olan Hamersli və Mak-Donnel dağları qədimdə baş vermiş tektonik hərəkətlər nəticəsində yaranmışdır. Platolar arasında ovalıqlar yerləşir. Hamar düzənliliklər üzərindən çox

da hündür olmayan massivlər ucalır ki, bunlardan da ən məşhuru *Ulurudur* (və ya *Eyrs-Rok*).

Mətn və şəkil üzrə iş

- Uluru.** Avstraliyanın mərkəzi hissəsində yerləşir. Massiv qırmızı qumlarla örtülüdür. Ulurunun uzunluğu 3,6 km, eni 3 km-ə qədər, hündürlüyü isə 348 metrdir.



Müzakirə edin:

- Ulurunun yamaclarında dərin çatlar və mağaralar necə formalşa bilər? Onların yaranmasında hansı ekzogen amil əsas rol oynamışdır?
- Burada qayaüstü rəsmlərin və daş oymalarının çox olması nəyi göstərir?
- Ulurunu Azərbaycanın hansı ərazisi ilə müqayisə etmək olar?

Şərqi Avstraliyada dağlar üstünlük təşkil edir. Materikin şərq sahilləri boyunca çox da yüksək olmayan qədim Böyük Suayırıcı dağları uzanır. O, ayrı-ayrı massivlərdən ibarətdir və onlardan da ən hündürü Avstraliya Alpları massividir. Burada ən yüksək zirvə hündürlüyü 2228 m olan Kostyuşko dağıdır. Bu regionun ən nəhəng düzənliyi Mərkəzi ovalıqdır (Mərkəzi adlansa da, ancaq materikin şərqiñə yaxın yerləşir). Murrey və Darlinq düzənlikləri eyniadlı çayların gətirdiyi çöküntülər nəticəsində yaranmışdır. Nə vaxtsa dənizin dibini olmuş alçaq düzənliklər okean sahillərində yerləşmişdir. Bu, şimalda yerləşən Karpentariya və cənubda yerləşən Nallarbor düzənlikləridir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

- Mətndən Avstraliyanın relyef formalarının adlarını dəftərinizə yazın, fiziki xəritədə göstərin və kontur xəritədə qeyd edin.**
- Cədvəldə coğrafi adları qruplaşdırın.**

Qərbi		Şərqi	
ovalıq	plato, dağlar	ovalıq	dağlar

9

AZƏRBAYCANIN RELYEFİ VƏ TEKTONİK QURULUŞU

Azərbaycanın iri relyef formaları tektonik proseslər nəticəsində əmələ gəlmişdir. Bu formalar yüz və minlərlə kvadrat kilometr əraziləri əhatə edən tektonik zonalara uyğun gəlir.

Xəritə üzrə iş

Azərbaycanın orografiq xəritəsi



Azərbaycanın tektonik zonaları



Müzakirə edin:

- Böyük Qafqaz dağları hansı tektonik zonaya uyğun gəlir?
- Talış dağları və Naxçıvanın dağ sistemləri hansı tektonik zonada yerləşmişdir?
- Kür-Araz ovalığı hansı tektonik zonadadır?
- Samur-Dəvəçi ovalığının uyğun gəldiyi tektonik zona hansıdır?
- Tektonik zonaların relyeflə əlaqəsini müəyyən edin.

Tektonik zonalar Yer qabığının üfüqi və şaquli hərəkəti nəticəsində yaranır. Şaquli tektonik hərəkətlər qalxan və ya enən ola bilir. Qalxan hərəkətlər tektonik qalxma zonalarını, enən hərəkətlər isə tektonik çökmə zonalarını əmələ gətirir.

Xəritə-sxem üzrə iş

Azərbaycanın litosfer tavalarının sərhədindəki mövqeyi

Müzakirə edin:

1. Toqquşma sərhədləri hansı ölkələrin ərazisindən keçir?
2. Xəzər dənizinin hansı hissəsi seysmik cəhətdən daha fəaldır?



- Litosfer tavalarının toqquşma sərhədi
- Ayrılmama sərhədi
- Litosfer tavalarının hərəkət istiqamətləri

Azərbaycan Respublikasının ərazisi Avrasiya litosfer tavası (Şərqi Avropa platforması) ilə Ərəbistan litosfer tavasının toqquşduğu sərhəddə yerləşir. Ərazi tamamilə Alp-Himalay qırışış zonasına daxildir. Azərbaycan ərazisi 5 iri tektonik zonaya ayrılır:


1. *Ön Qafqaz çökmə (ayilmə) zonasına Samur-Dəvəçi ovalığı, Qusar maili düzənliliyinin bir hissəsi və Şollar düzü iaddır.*
2. *Böyük Qafqaz qalxma zonasına Böyük Qafqazın cənub və şimal-şərq yamacı, Abşeron-Qobustan və həmçinin də Qusar maili düzənliliyinin bir hissəsi daxildir.*
3. *Kür tektonik əyilməsi zonasına Qanıx-Əyriçay çökəkliyi, Acınohur-Ceyrançöl ön-dağlığı, Lənkəran və Kür-Araz ovalığı iaddır.*
4. *Kiçik Qafqaz qalxma zonası bütün Kiçik Qafqaz dağlarını (o cümlədən Naxçıvanın dağlıq hissəsini) və Talyış dağlarını əhatə edir.*
5. *Orta Araz əyilməsinə Naxçıvanın Arazboyu maili düzənliliklərinin əksəriyyəti daxildir.*

Tektonik proseslər nəticəsində süxurlarda tektonik qırılmalar əmələ gəlir.

Xəritə-sxem üzrə iş

Müzakirə edin:

- Hansı ərazilərdə tektonik qırılmalar daha çoxdur?
- Xəritə-sxemdə təsvir olunan tektonik qırılmaların əsas istiqamətlərini müəyyən edin.



Belə qırılmalar relyefdə aydın əks olunur. Azərbaycanda düzənlilik və dağlar arasındakı sərhədlər tektonik qırılmalar boyu keçir. Qırılmalar boyunca dağ yamacları dik olur, tez-tez sürüşmələr baş verir. Sürüşmələrin yaşayış massivlərinə, yol və bəndlərə, əkin sahələrinə mənfi təsirləri böyükdür. Bu ərazilərdə termal və mineral suların Yer səthinə çıxmazı ehtimalı böyükdür. Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala, Naxçıvan-dakı müalicəvi suların əksər hissəsi tektonik çatların üzərindədir.

Azərbaycanın çox hissəsi 7–8 ballıq, Gəncəətrafi ərazilər, Naxçıvanda Qapıcıq zirvəsi ətrafi və Böyük Qafqazın cənub yamacı (xüsusilə Şamaxı və onun ətrafları) 9–10 ballıq zəlzələ zonasına aiddir.

Azərbaycan ərazisi mürəkkəb geoloji quruluşa malikdir. *Geoloji quruluş* hər hansı bir ərazidə səxurların xüsusiyyətlərini, yəni *onların yaşı, mənşəyi və yatım istiqamətlərini* əks etdirir, milyon illər ərzində formalasır.

Azərbaycan ərazisi
400–450 milyon il əvvəl


■ – Su sahələri ■ – Quru sahələri



Azərbaycan ərazisi
130–250 milyon il əvvəl



Azərbaycan ərazisi
1,5–1,8 milyon il əvvəl



Azərbaycanda ən qədim səxurlar Naxçıvanda (Dərələyəz silsiləsində və Sədərək qalxmاسında) və Kiçik Qafqazın şimal hissəsində (Tovuzçay, Zəyəmçay, Əsrıkçay hövzələrinde) aşkar edilmişdir. Onların yaşı 400–450 milyon ildən çoxdur.

130–250 milyon il əvvəl Azərbaycanın indiki ərazisi Tetis okeanı suları ilə örtülü olmuşdur. Böyük və Kiçik Qafqazın yerində hündür olmayan adalar mövcud olmuşdur.

1,5–1,8 milyon il əvvəl hazırda mövcud olan düzənliliklər üzə çıxmış, dağların mütləq hündürlüyü isə artmışdır.

Biliklərin tətbiq edilməsi və yoxlanılması


Azərbaycanın fiziki və tektonik zonalar xəritələrinə əsasən relyef formalarının hansı tektonik zona da yerləşdiyini müəyyən edin və cədvəli tamamlayın:

1	Samur-Dəvəçi ovalığı	11	Şirvan düzü
2	Yan silsilə	12	Qusar maili düzənliyi
3	Talış dağları	13	Qanıx-Öyriçay çökəkliyi
4	Qarabağ vulkanik yayası	14	Dərələyəz silsiləsi
5	Sədərək düzü	15	Salyan düzü
6	Cənub-Şərqi Şirvan düzü	16	Şahdağ silsiləsi
7	Zəngəzur silsiləsi	17	Qarabağ silsiləsi
8	Ceyrançöl düzənliyi	18	Muğan düzü
9	Murovdag silsiləsi	19	Baş Qafqaz silsiləsi
10	Mil düzü	20	Pəştəsər silsiləsi

Tektonik zonalar	Coğrafi obyektlər


Ümumiləşdirici tapşırıqlar

- Horst və qrabenin sxemini çəkin. Onların yaranma səbəblərini izah edin.
- Himalay dağlarının yaranması sxemini çəkin və dağın əmələgelmə səbəbini izah edin.
- Xəritə-sxemə əsasən cədvəli tamamlayın:



Nö	Örazinin səciyyəsi
1	Platformadır, sabitdir, düzənlilik relyefdir (Örəbistan).
...	...

4. Sxemdə təsvir edilən proses nəticəsində yaranan dağ sistemi:



- A) Himalay dağları
- B) Ural dağları
- C) And dağları
- D) Appalaç dağları
- E) Qafqaz dağları

5. Tektonik çatlar üçün səciyyəvi olan əlamətləri sadalayın:



6. Tektonik zonalar və verilmiş ifadələr arasında uyğunluğu müəyyən edin:

- Ən qədim süxurlara rast gəlinir
- Tektonik enmə zonasıdır
- Tektonik qalxma zonasıdır

Nö	Tektonik zonanın adı
1	...

2

İQLİM VƏ ONUN TƏSƏRRÜFATDA ROLU

10 GÜNƏŞ İŞİĞİ VƏ İSTİLİYİNİN YER KÜRƏSİNDƏ PAYLANMASI

Cədvəl üzrə iş

Cədvəli tamamlayın:

Suallar	21.III	22.VI	23.IX	22.XII
1. Günəş hansı paralel üzərində zenitdə olur?				
2. Hansı yarımkürə daha çox günəş istiliyi və işığı alır?				
3. Hansı coğrafi enliklərdə qütb gündüzleri müşahidə olunur?				
4. Verilən günlərdə Bakıda günəş şüalarının düşmə bucağını hesablayın.				


Müzakirə edin:

- Hansi coğrafi enliklərdə qütb gecələri müşahidə olunur?
- Günəş işığı və istiliyinin qeyri-bərabər paylanması Yer səthində nə ilə nəticələnir?

Yer kürəsində günəş istiliyi və işığının miqdarı günəş şüalarının düşmə bucağından asılıdır. Günəş şüalarının düşmə bucağına isə aşağıdakı amillər təsir edir:

- Yerin xəzali firlanma oxunun orbit müstəvisinə meyilliyi;
- Yerin illik hərəkəti;
- Yerin kürə forması;
- Yerin Günəşə nəzərən vəziyyətinin dəyişməsi;
- Yer səthinin relyefi;
- yamacların ekspozisiyası (yamacın üfüqün hansı tərəfinə istiqamətlənməsi) və meyilliyi.


- Gün ərzində Günəşin görünmə vəziyyətinin dəyişməsi.** Martın 21-də ekvator xətti boyunca yerləşən məntəqələrdə səhər Günəş şərqdə “çixır”, günorta baş üzərində zenitdə olur və axşam isə qərbdə “batır”. Ekvator xəttindən şimalda yerləşən məntəqələrdə Günəş səhər üfüqün cənub-şərq tərəfində “çixır”, günorta cənubda görünür, axşam isə cənub-qərbdə “batır”. Ekvator xəttindən cənubda yerləşən məntəqələrdə Günəşin “çixması” şimal-şərqdə, “batması” isə şimal-qərbdə baş verir.



21 martda ekvator xətti üzərində Günəşin gün ərzində görünmə vəziyyəti

Müzakirə edin:

- A məntəqəsində dayanan müşahidəçi martın 21-də səhər Günəşin çıxmasını üfüqün hansı istiqamətində görür?
- B məntəqəsində dayanan müşahidəçi yaz gecə-gündüz bərabərliyində Günəşin batmasını hansı istiqamətdə görür?




- Gün ərzində obyektlərin kölgə istiqamətlərinin dəyişməsi.** Obyektlərin kölgəsi günəş işığının eks tərəfində düşür.



Şimal yarımkürəsində yerləşən Bakı şəhərində 21 martda səhər saat 10^{00} -da Günəş üfüqün cənub-şərq tərəfində görünür. Bu zaman obyektlərin kölgəsi şimal-qərbə düşür. Günorta Günəş cənubda göründüyü vaxt obyektlərin kölgəsi şimala tərəf olur, günortadan sonra isə, məsələn, saat 16^{00} -da Günəş cənub-qərbdə olduğu vaxt kölgələr şimal-şərqə düşür.

- Gündüzün ilk və son saatlarında ən uzun, günorta vaxtı isə ən qısa (Günəşin baş üzərində olduğu enlikdə isə kölgə olmur) kölgə olur. Kölgələrin uzunluğunun gün ərzində dəyişməsi kənd təsərrüfatının, xüsusilə də əkinçiliyin ərazi təşkilində nəzərə alınır: meyvə bağlarında ağacların aralarındaki məsafə, üzüm plantasiyalarında tənəklərin sıralarının istiqaməti və s. Binalarda pəncərə və eyvanlara günəş işığının düşməsi tikililərin layihələrinə qoyulan əsas tələblərdən biridir.

- Kölgə uzunluğunun dəyişməsinin diaqram və qrafiklə təsviri**



Martın 21-də günorta Günəş ekvator xətti üzərində zenit vəziyyətində olur. Həmin gün yaz gecə-gündüz bərabərliyi günü adlanır. Bu gün Yer kürəsinin Şimal və Cənub yarımkürələri bərabər işıqlanır.

Yaz gecə-gündüz bərabərliyi gündündən sonra Günəş Şimal yarımkürəsinə “keçir”. 3 aydan sonra – iyunun 22-də günorta Günəş $23,5^{\circ}$ şm.e. dairəsi üzərində zenitdə olur. Bu gün yay gündönümü günü adlanır. Şimal yarımkürəsi daha çox istilik və işıq alır, obyektlərin kölgəsinin uzunluğu minimuma çatır, ən uzun gündüzlər müşahidə olunur. Şimal qütb dairəsindən ($66,5^{\circ}$ şm.e.) Şimal qütbünə (90° şm.e.) qədər olan ərazilərdə isə günəş batmır, 24 saat işıqlı olur və qütb gündüzləri müşahidə olunur. Lakin bu ərazilərdə günəş şüalarının düşmə bucağı kiçik olduğuna görə havanın temperaturu aşağı olur. Yay fəsli Şimal yarımkürəsində təsərrüfat işlərinin aktivləşməsi ilə səciyyələnir.

Yay gündönümü günündə Cənub yarımkürəsi zəif işıqlanır, daha az istilik alır, obyektlərin kölgəsinin uzunluğu maksimuma çatır. Cənub qütb dairəsindən ($66,5^{\circ}$ c.e.) cənuba doğru (90° c.e.) isə *qütb gecələri* müşahidə edilir.

Yay gündönümündən sonra Günəş yenidən ekvatora doğru yönəlir. *Payız gecə-gündüz bərabərliyi* günündə, yəni sentyabrın 23-də, martın 21-də olduğu kimi Günəş ekvator xətti üzərində zenit vəziyyətində olur.

Sentyabrın 23-dən başlayaraq Yer kürəsi fəzada elə bir vəziyyət alır ki, günəş şüaları Cənub yarımkürəsini daha çox işıqlandırır. Yerin Cənub qütb ucu Günəş tərəf çevrilir. Dekabrin 22-də Günəş Cənub tropik xətt üzərində zenit vəziyyətində olur. *Qiş gündönümü* adlanan bu gündə Cənub yarımkürəsi daha çox istilik alır, ən uzun gündüzlər müşahidə olunur. Cənub qütb dairəsindən cənubda isə qütb gündüzləri baş verir.

Günəş şüalarının Yer səthinə düşmə bucağı *relyefdən də* asılıdır. Günəşin düşmə bucağı dağlıq ərazilərdə ətraf düzənliliklərdən fərqli olur. Hətta eyni dağın müxtalif yamacları da Günəşdən fərqli miqdarda işıq və istilik alır. Şimal yarımkürəsində dağların cənub yamaclarına düşən Günəş şüalarının bucağı şimal yamaclarından daha böyük olur. Ona görə də cənub yamaclar daha çox işıq və istilik alır. Dağlıq ərazilərdə təbii komponentlər, əhalinin məskunlaşması və təsərrüfatın ərazi təşkili yamacların *istiqamətindən* asılı olaraq fərqli olur.

Şəkil üzrə iş

Şəkildə təsvir edilən dağ 40° şimal en dairəsində yerləşir və günün günorta vaxtıdır.

Müzakirə edin:

1. A və B nöqtələri müvafiq olaraq dağın hansı yamacında yerləşir?
2. Hansı yamacda yazda qar örtüyü daha tez əriyir?



Günəş şüalarının düşmə bucağı yamacın *meyilliyindən də* asılıdır. Bunu təyin etmək üçün məntəqənin Günəşə görə mövqeyini, günəş şüalarının düşmə bucağını, yamacın istiqamətini və yamacın meyilliyini bilmək lazımdır. Dağın yamacı cənuba baxırsa, günəş şüalarının düşmə bucağı ilə yamacın meyillilik bucağı toplanır. Günəş məntəqədən cənubda olub yamac şimala baxırsa, Günəşin düşmə bucağından yamacın meyillilik bucağı çıxılır.

Məsələ həllinə aid nümunə: 50° şm.e.-də yerləşən dağın cənub istiqamətə meyilliyi 14° -dir. 22 iyunda bu yamacda günəş şüalarının düşmə bucağını hesablayın.

- Həlli:**
1. Verilən məntəqədə 22 iyunda günəş şüalarının düşdürüyü bucaq düsturla ($90^{\circ} - f + 23,5^{\circ}$) təyin edilir: $90^{\circ} - 50^{\circ} + 23,5^{\circ} = 63,5^{\circ}$
 2. Günəş məntəqədən cənubda olduğuna görə müəyyən edilmiş günəş şüalarının düşmə bucağı yamacın meyilliyi ilə toplanılır: $63,5^{\circ} + 14 = 77,5^{\circ}$


Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Sentyabrın 23-də verilən şəhərlərdə vaxta uyğun olaraq Günəşin göründüyü və kölgələrin düşdürüyü istiqaməti müəyyən edin:

Şəhərlər	Günün vaxtı		Saat 10:00		Saat 12:00		Saat 16:00	
	Günəş	Kölgə	Günəş	Kölgə	Günəş	Kölgə	Günəş	Kölgə
Bakı								
Sidney								
İstanbul								
Qahirə								
Braziliya								

Xəritə-sxem üzrə iş

- Hansı məntəqələrdə Günəş zenitdə ola bilər?
- Yay gündönümündə hansı məntəqədə günəş şüalarının düşmə bucağı 0° olar?
- Qiş gündönümündə günorta vaxtı D məntəqəsində günəş şüalarının düşmə bucağı nə çə dərəcədir?
- Payız gecə-gündüz bərabərliyi günündə günəş şüalarının ən kiçik bucaqda göründüyü nöqtə hansıdır?
- Günəş D məntəqəsində zenitdə olarsa, C məntəqəsində hansı bucaqda görünər?



- 30° şm.e.-də yerləşən və istiqaməti cənuba doğru olan dağ yamacının meyilli 9°-dir. Yaz gecə-gündüz bərabərliyi günündə günorta vaxtı yamacda günəş şüalarının düşmə bucağını hesablayın.
- 50° şm.e.-də yerləşən dağın cənuba istiqamətdə 12° meyilliye malik olan yamacında 22 iyun gündündə günəş şüalarının düşmə bucağını hesablayın.

Dərsdən sonra

- Münasib olan açıq bir yerde 1 metrlik direk basdırın. Kölgənin uzunluğunun gün ərzində dəyişməsinə aid coğrafi informasiyanı aşağıdakı üsullarla toplayın:
- Səher saat 08⁰⁰-dan axşam 18⁰⁰-dək 2 saatdan bir olmaqla direyin kölgəsinin uzunluğunu ölçün və dəftərinizə yazın.
 - Direk və kölgənin fotosəkkini çəkin.
 - Direk və kölgəni sxematik təsvir edin.

Alınan məlumatları fotosəkil, sxem, cədvəl, diaqram və qrafik formalarda təqdim edin.

11 GÜNEŞLİ SAATLARDAN İSTİFADƏ

Şəkil üzrə iş

İstanbul hava limanı dünyada tranzit uçuşların həyata keçirildiyi ən iri aeroportlardan biridir.



Gündüz uçuşları



Gecə uçuşları

Müzakirə edin:

1. Gecə və gündüz arasında uçuşların sayının bu qədər fərqli olmasını nə ilə əlaqələndirmək olar?
2. Günün hansı vaxtı səfərə çıxmaga üstünlük verirsiniz? Fikrinizi əsaslandırın.

Ən qədim dövrlərdə insanlar Günəş istiliyindən və işığından istifadə etmişlər. Günəş işığı insanların iş qabiliyyətinin və sağlamlığının bərpasında böyük rola malikdir.

Günəşdən gələn istilik və işiq nəhəng və tükənməyən enerji mənbəyi idir. Hazırda elm və texnikanın inkişafı bu enerjinin elektrik enerjisini çevrilməsinə imkan verir. Günəş enerjisi *helio-elektrik stansiyalarında* (HES) elektrik enerjisini çevirilir. Bu proses mürəkkəb texnoloji avadanlıq və xeyli vəsait tələb edir.

Ekoloji cəhətdən təmiz olan bu enerji növünün əldə edilməsi təbii şəraitdən asılıdır. İqtisadi baxımdan onun əldə edilməsi günəş şüalarının düşmə bucağının daha yüksək olduğu enliklərdə sərfəlidir.

Günəş işığı və enerjisindən istifadə imkanları – kənd təsərrüfatı sahələrinin yerləşdirilməsində, sənaye müəssisələrinin, yolların, yaşayış evləri və inzibati

binaların işıqlandırılmasında günəş işığı və günəş enerjisindən istifadə imkanları böyükdür. Adətən, müəssisələrin tikilməsində təbii işıqlanma, yəni pəncərələrdən günəş işığının düşməsi nəzərə alınır. Lakin əksər binalarda süni işıqlanmadan, yəni elektrik işığından istifadə olunur. Uzun müddət süni işıqlanma məkanında olmaq diqqətin zəifləməsinə, iş keyfiyyətinin aşağı düşməsinə səbəb olur.




Günəş batareyası ilə işləyən piyada yol nişanı. Batareylər gündüz saatlarında günəş enerjisini toplayaraq qaranlıq vaxtda ondan istifadə edir.

Günəş işığından maksimum istifadə həm də elektrik enerjisinə qənaət etməyə imkan verir.

Şəkil üzrə iş

- Məntəqələrin hansında axşam, hansında səhər, hansında günorta, hansında isə gecəyədir?
- Şimal, yoxsa Cənub yarımkürəsi daha çox işıq və istilik alır?
- Nə üçün Şimal qütbətrafi tünd, Cənub qütbətrafi isə açıq rəngdə təsvir edilmişdir?
- Sxemə əsasən Bəkida ilin hansı fəsli olduğunu müəyyən edin.



■ Yerin Günəş tərəfindən işıqlanan hissəsi
■ Alaqqaranlıq
■ Yerin qaranlıq hissəsi

Xəritə-sxem üzrə iş

Ekvatorial və tropik enliklərdə yerləşən bəzi ölkələrdə hesab edirlər ki, saatların əqrəbinin irəli və ya geri çəkilməsinə ehtiyac yoxdur.

Müzakirə edin:

Aşağıdakı fikirlərdən hansı yuxarıdakı fikri əsaslandırır:

- sutka ərzində günəş işığının olması ilə;
- günəş şüalarının gün ərzində yüksək bucaqda görünməsi ilə;
- gecə və gündüzün uzunluqları arasında fərqli az olması ilə;
- günün gecə saatlarının müddətinin qısa olması ilə;
- insanların sağlamlığında problemin yarana biləcəyi ilə.



Xəritə-sxem əsasında cədvəli tamamlayın.

“Yay-qış vaxtı”...		Ölkələr
■	... istifadə edilir	
■	... artıq istifadə edilmir	
■	... heç istifadə edilməmişdir	


Gündüz saatlarından daha səmərəli istifadə etmək üçün vaxtin geri və ya irəli çəkilməsi ideyası ilk dəfə 1908-ci ildə Böyük Britaniyada həyata keçirilmişdir. Hazırda dünyanın 70-ə yaxın ölkəsində bu tədbir tətbiq edilir. Həmin ölkələrin əksəriyyəti yuxarı enliklərdə yerləşir. Bu ölkələrdə iş günü ərzində gündüz işığından daha səmərəli istifadə etmək, insanları fəsil dəyişkənliliyinə uyğunlaşdırmaq, eyni zamanda elektrik enerjisinə qənaət etmək məqsədilə yay və qış vaxtlarına keçmək üçün saatın əqrəbi müvafiq olaraq 1 saat irəli və ya geri çəkilir.

Yay və ya qış vaxtına keçid 2016-ci ilə qədər Azərbaycanda Nazirlər Kabinetinin qərarına əsasən həyata keçirilirdi.

Ekvatorial enliklərdə gündüz və gecə vaxtları arasında fərq azdır. Gündüz saatlarının uzunluğunun kifayət qədər olması bu ərazilərdə istiliksevən kənd təsərrüfatı bitkilərinin əkilməsinə imkan verir. Yuxarı enliklərə doğru sutkanın növbələşməsi prosesindəki ardıcılıq pozulur. Sutkanın gecə və ya gündüz vaxtının qeyri-bərabərliyi ölkələrin təsərrüfat sistemində (elektrik enerjisinin ötürülməsində, müəssisələrin işçiləndirilməsində, nəqliyyatın tənzimlənməsində və s.-də) təsir edir. Qütbətrafi ərazilərdə isə gecə-gündüzün ardıcıl növbələşməsi prosesi tamamilə pozulur. Bu ərazilərdə gündüzün uzunluğu 24 saatadək olur.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

- Yay və qış vaxtına keçid hansı ölkələrdə tətbiq edilir?
- Hansı saatda əqrəb yay vaxtına, hansı saatda isə qış vaxtına keçidi eks etdirir?



(a) _____

(b) _____

Dərsdən sonra

Cədvəldən istifadə edərək Şimal və Cənub yarımkürələrində gündüzün uzunluğunu eks etdirən qrafik qurun.

İyunun 22-də müxtəlif paralellərdə gündüzün uzunluğu.

Paralellər (° ilə)	Şimal yarımkürə- sində gündüzün uzunluğu (saat)	Cənub yarımkürə- sində gündüzün uzunluğu (saat)
0	12:00	12:00
10	12:35	11:25
20	13:13	10:47
30	13:56	10:04
40	14:51	9:09
50	16:30	7:30
60	18:30	5:30
70	24:00	0:00
80	24:00	0:00
90	24:00	0:00

Gündüzün
uzunluğu
saat


Enlik

12 PRAKTİK DƏRS. SAAT QURŞAQLARI

Yer kürəsi öz oxu ətrafında 24 saat müddətində tam dövr edir ($360^\circ : 24 = 15^\circ$). Buna uyğun olaraq hər 15° -dən bir bölünmək şərti ilə 24 saat qurşağı ayrıılır. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağı aid edilir. Bu vaxt *qurşaq vaxtı* adlanır. 1924-cü il beynəlxalq sazişinə əsasən, ortasından Qrinviç meridianı keçən saat qurşağı sıfırinci (eyni zamanda XXIV) saat qurşağı qəbul olunmuşdur. Yer kürəsi qərbən şərqə doğru firlandığına görə saat qurşaqlarının sırası da şərqə doğru artır.

Xəritə-sxem üzrə iş

Saat qurşaqlarının sərhədi əksər hallarda meridianlar üzrə aparılmır. Dövlət və ya vilayət daxilində vaxtdan səmərəli istifadə məqsədilə qurşaqların sərhədi müvafiq dövlətlər və ya vilayətlərin inzibati sərhədinə əsasən çəkilir.




Müzakirə edin:

- Hansı ölkələrdə daha çox saat qurşaqları vardır?
- ABŞ ərazisi neçə saat qurşağında yerləşir?
- Hansı ölkədə ərazisi bir neçə saat qurşağı daxilində yerləşməsinə baxmayaraq vahid saat tətbiq edilir?

Qeyd. Xəritə-sxem üzərindəki rəqəmlər 0-cı saat qurşağından vaxtin irəli və ya geri olduğunu göstərir.

Qonşu qurşaqlar arasında vaxt fərqi 1 saatdır. Şərqdə yerləşən qurşaq qərbəndən 1 saat irəli olur. Saat qurşaqlarının sərhədi qurşağın ortasından keçən (bu meridianlar 15-ə tam bölünən rəqəmlərlə ifadə olunur) *orta meridiandan* şərqə və qərbə doğru $7^{\circ}30'$ arasında olur.

- XII saat qurşağının ortasından 180° -lik meridian üzrə *beynəlxalq təqvim vaxtinın dəyişilməsi xətti – a keçir.*



Saat qurşaqlarına əsasən orta meridianı təyin etmək üçün saat qurşağının nömrəsi 15° -ə vurulur. Cavab 180° -dən böyük olarsa, məntəqə Qərb yarımkürəsində yerləşir. Məntəqənin yerləşdiyi coğrafi uzunluğu müəyyən etmək üçün alınan rəqəm 360° -dən çıxılır.

Coğrafiya və Riyaziyyat

Məsələ həllinə aid nümunələr

- 1 A məntəqəsi III, B məntəqəsi isə XX saat qurşağının orta meridiani üzərində yerləşir.**

Müəyyən edin: – A və B məntəqələri hansı coğrafi uzunluqda yerləşir?

İzahı: Saat qurşaqlarına əsasən məntəqənin coğrafi uzunluğunu təyin etmək üçün yerləşdiyi saat qurşağıni 15° -yə vurmaq tələb olunur. Alınan cavab 180° -dən böyük olduqda rəqəm 360° -dən çıxılır və məntəqənin Qərb yarımkürəsində yerləşdiyi qeyd olunur.

Həlli:

- A məntəqəsinin yerləşdiyi coğrafi uzunluq: $3 \times 15 = 45^{\circ}$ ş.u.
- B məntəqəsinin yerləşdiyi coğrafi uzunluq: $20 \times 15 = 300$; $360 - 300 = 60^{\circ}$ q.u.

- 2 A məntəqəsində saat 10:00-dir. Məntəqə III saat qurşağında yerləşir. B məntəqəsi isə IX saat qurşaqındadır. B məntəqəsində saat neçədir?**

İzahı: Qurşaqlar arasında vaxt fərqini təyin etmək üçün saat qurşaqlarının nömrələri arasında fərq müəyyən edilir. Məntəqələr eyni yarımkürədə olarsa, onların yerləşdiyi saat qurşaqlarının nömrələri çıxılır, müxtəlif yarımkürələrdə olduqda isə toplanır. Məntəqələr fərqli yarımkürələrdə olduğu halda Qərb yarımkürəsindəki saat qurşağının nömrəsi 24-dən çıxılır və Şərqi dəki ilə toplanır.

Həlli:

1. Saat qurşaqları arasındaki fərq: $9 - 3 = 6$ saat.
2. B məntəqəsi A-dan şərqdə yerləşdiyinə görə B-də vaxt irəlidir: $10 + 6 = 16$ saat.

- 3 K məntəqəsində saat 15:00-dir. Məntəqə V saat qurşağında yerləşir. D məntəqəsi isə XXI saat qurşaqındadır. Məntəqələr arasında qurşaq vaxtı fərqini tapın. D məntəqəsində saat neçə olar?**

1. Saat qurşaqları arasındaki fərq: $(24 - 21) + 5 = 8$ saat.
2. D məntəqəsi qərbdə olduğuna görə orada vaxt daha geridədir: $15 - 8 = 7$ saat.

Məntəqənin hansı saat qurşağında yerləşdiyini tapmaq üçün onun coğrafi uzunluğu 15° -yə bölünür. Əgər qalıq $7,5^{\circ}$ -dən çox olarsa, cavabın üzərinə 1 əlavə olunur. Məsələn:

Bakı şəhəri 50° ş.u.-da yerləşir.

Bakının hansı saat qurşagini yerləşməsini müəyyən etmək üçün: $50^{\circ} : 15^{\circ} = 3$.

Qalıq $7,5^{\circ}$ -dən az olduğuna görə Bakı şəhəri III saat qurşaqındadır.

Məntəqə Qərb yarımkürəsində yerləşirsə, onun coğrafi uzunluğu 15° -yə bölünür. Əgər qalıq $7,5^{\circ}$ -dən çox olarsa, cavabın üzərinə 1 əlavə olunur və alınan cavab 24-dən çıxılır.

Məsələn, A məntəqəsinin coğrafi koordinatları 35° c.e. və 83° q.u.-dur. Məntəqənin hansı saat qurşağında olduğunu təyin etmək üçün $83^{\circ} : 15^{\circ} = 5$. Qalıq $7,5^{\circ}$ -dən çox (8) olduğuna görə $5 + 1 = 6$. A məntəqəsi Qərb yarımkürəsində yerləşdiyinə görə $24 - 6 = 18$. A məntəqəsi XVIII saat qurşağındadır.

Məsələ həllinə aid nümunə

4

T məntəqəsində (50° ş.m.e. – 70° ş.u.) saat 16:00 olduğu vaxt K məntəqəsində (40° ş.m.e. – 95° q.u.) qurşaq vaxtını təyin edin.

Həlli: T məntəqəsinin yerləşdiyi saat qurşağı:

$$70^{\circ} : 15^{\circ} = 4 \text{ (qalıq } 10\text{)} 4 + 1 = 5. \text{ (V)}$$


K məntəqəsinin yerləşdiyi saat qurşağı: $95^{\circ} : 15^{\circ} = 6$; $24 - 6 = 18^{\circ}$. (XVIII)

Saat qurşaqları arasındaki fərq: $(24 - 18) + 5 = 11$.


K məntəqəsində vaxt: $16 - 11 = 5^{\text{th}}$ saat.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

- VII və XI saat qurşaqlarının orta meridianlarını təyin edin.
- IV və XIX saat qurşaqlarının orta meridianları arasında coğrafi uzunluq fərqini təyin edin.
- A məntəqəsi V saat qurşağının orta meridianından 5° qərbdə yerləşir. O hansı coğrafi uzunluqdadır?
- Ekvator xətti üzərində yerləşən A məntəqəsi III saat qurşağının orta meridianından 20° şərqdə, B məntəqəsi isə XX saat qurşağının orta meridianından 20° qərbdə yerləşir, məntəqələr arasında coğrafi uzunluq fərqi tapın.
- Astanada (IV saat qurşağı) qurşaq vaxtı ilə saat 12:30-dur, Tokioda (IX saat qurşağı) saat neçədir?
- Nyu-York şəhəri 73° q.u.-da yerləşir. Onun hansı saat qurşağında yerləşdiyini tapın.
- Məntəqələrin yerləşdiyi saat qurşaqlarını təyin edin.



- A məntəqəsində (20° c.e. – 130° ş.u.) qurşaq vaxtı ilə saat 20:00 olarsa, B məntəqəsində (40° ş.m.e. – 53° q.u.) qurşaq vaxtını hesablayın.
- Bakı şəhərində qurşaq və yerli vaxt arasında fərqi tapın.
- Hansı məntəqələrdə yerli və qurşaq vaxtı arasında vaxt fərqi yoxdur?



13 GÜNEŞ RADİASIYASI

Xəritə-sxem üzrə iş

Xəritə-sxemdəki məntəqələri havanın orta illik temperaturunun artan sırasına uyğun olaraq ardıcıl düzün.

Müzakirə edin:

- Məntəqələrdə havanın orta illik temperaturuna hansı amillər təsir edir?



Havanın temperaturu iqlim göstəricilərindən biri olub, ilk növbədə günəş enerjisindən asılıdır. Yer kürəsində baş verən əksər proseslərin (meteoroloji, hidroloji, bioloji və s.) mənbəyi günəş enerjisidir. Günəşdən Yer atmosferinə qədər gəlib çatan günəş enerjisinin bir hissəsi (34%-i) əks olunaraq kosmosa qayıdır, qalanları isə atmosferə daxil olur. Onların bir hissəsi (təqribən 19%) atmosferdə udulur və səpələnir, qalan hissəsi Yer səthinə çatır. Səth düşən enerjinin müəyyən qədəri onun qızmasına və buxarlanmaya sərf olunur. Günəşin şüalandırıldığı enerji *günəş radiasiyası* adlanır (lat. "radiatio" – şüalanma, işıq).

Yer səthinə birbaşa çatan şüalar *düz radiasiya* adlanır. Onlar səthdə kölgə yaradır. Tropik və qütb səhralarında düz radiasiya hakimdir. Radiasiyanın bir hissəsi atmosferdən keçərkən su buxarı, bulud, aerozollar tərəfindən səpələnərək Yer səthinə müxtəlif istiqamətlərdən daxil olur ki, belə radiasiya *səpələnən radiasiya* adlanır. O, havanın çox rütubətli və buludlu olduğu ərazilər üçün səciyyəvidir. Düz və səpələnən radiasiyanın cəmi *ümumi radiasiya* adlanır.


Günəş radiasiyasının miqdari kalori ilə ($\text{kkal}/\text{sm}^2/\text{dəq}$) ölçülür. Ümumi radiasiyanın illik kəmiyyəti ekvatorboyu ərazilərdə 140–145, tropiklərdə 200–220, müla-yim enliklərdə 100–140, qütblərdə 50–60 kkal/sm^2 ilə bərabərdir.

Xəritə-sxem üzrə iş

Ekvatordan qütblərə doğru ümumi günəş radiasiyasının dəyişməsinə aid məndəki rəqəmlərdən istifadə edərək qrafiki tamamlayın.

Müzakirə edin:

- Ümumi günəş radiasiyasının ekvatordan qütblərə doğru coğrafi enliklər üzrə ardıcıl olaraq azalmasına səbəb nədir?



Günəş radiasiyasının illik miqdari əksər hallarda düzənlikdən orta dağlığa doğru azalır. Bunun səbəbi buludluluğun artmasıdır. Lakin orta dağlıqdan yüksək dağlığa doğru yenidən artır. Çünkü yüksək dağlıqlarda buludluluq azdır.

Düz və səpələnən radiasiyanın kəmiyyəti və il ərzində dəyişməsi iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə əkinçiliyin yerləşdirilməsində nəzərə alınır. Günəşin düz radiasiyası insan orqanizmində D vitamininin yaradıcısıdır. Bitkilərin məhsuldarlığı bilavasitə günəş enerjisindən asılıdır.



- Pambıq bitkisi günəş istiliyinə çox tələbkardır. Onun yarpaqları günəş şüalarına perpendikulyar dayanmaqla daha çox enerji alır. Pambıq cərgələri tarlada qərbdən şərqə doğru əkilir. Bununla da kollar günorta vaxtı kifayət qədər işq və istilik ala bilir. Təcrübələr göstərir ki, kölgədə qalan pambıq kolunda orta hesabla 23 qoza, günəşli sahədə əkilən kolda isə 34 pambıq qozası əmələ gəlir.

Günəş radiasiyasının çox qəbul olunması mənfi fəsadlar da törədə bilir. Açıq havada işləyənlər arasında tez-tez günvurma hadisələri baş verir. Buna görə də yoltikinti işləri, əkinçilik fəaliyyəti ilə məşğul olanların iş qrafikində dəyişiklik edilir.


Yer səthinə çatan ümumi günəş radiasiyasının müəyyən miqdarı əks olunur, qalanı isə səthin rəngindən, istilik tutumundan asılı olaraq səthin qızmasına, buxarlanmaya sərf olunur. Suyun istilik tutumu çox yüksəkdir. O, radiasiyanın 85%-ni udur, 15%-ni isə əks etdirir.

Şəkil üzrə iş


Su və buz səthində istiliyin udulması və əks olunması

Müzakirə edin:

- Buzun istilikdən qabiliyyəti su ilə eyni olsaydı, Yer kürəsində hansı dəyişikliklər baş verərdi?



Əks olunan radiasiyanın miqdarı səthin xarakterindən (qum, ot örtüyü və s.) asılı olaraq dəyişir. Yerin quru və su sahələrinin günəş şüalarını əksetdirmə qabiliyyəti *albedo* adlanır. Albedo açıqrəngli səth örtüyündə (qar, buzlaq) daha yüksəkdir.



Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Ümumi günəş radiasiyasının miqdari 120 kkal/sm^2 il-dir. Onun 10 kkal/sm^2 il-i buludlar tərəfindən eks olunur və səpələnir. Səthə çatan günəş radiasiyasının $40\%-i$ Yer səthindən eks olunur. **Udulan günəş radiasiyasının miqdarını təyin edin, məsələni sxem şəklində dəf-tərə çəkin.**


2. Mətnindən istifadə edərək Yer kürəsində günəş radiasiyasının roluna dair fikirlərinizi cədvələ yazın.

Müsbət rolu	Mənfi rolu

Xəritə-sxem üzrə iş

Xəritə-sxemdəki məntəqələri ümumi günəş radiasiyasının miqdarına uyğun olaraq qruplaşdırın və cədvəli tamamlayın.

Günəş radiasiyası (kcal/sm^2 il)	Məntəqələr
200–220	
140–145	
100–140	
50–60	



Dərsdən sonra

Düz və səpələnən günəş radiasiyasının hakim olduğu günlərdə səmanın şəklini çəkin. Həmin günlərdə müşahidə olunan hava şəraitinin qısa səciyyəsini yazıb təqdim edin.

14 AVROPANIN İQLİMİ

Xəritə-sxem və mətn üzrə iş

9 mart 2014-cü il

Qasırğalı siklon Qərbi Avropada tügyan edir



Bu gün Skandinaviyanın şimalında güclü siklon firtınalı külək və çox güclü yağışla müşayiət olunmuşdur. Küləyin sürəti 38 m/san-yə çatmışdır. Siklon bir həftə bundan əvvəl Atlantik okeanının mərkəzində yaranmış və az sonra Avropanın şimal-qərbinə doğru istiqamət almışdır. Sabah siklonun Finlandiyaya daxil olacağı gözlənilir.

Atmosferin aşağı qatlarının fiziki vəziyyəti sinoptik xəritədə qeyd olunur. Sinoptik xəritə – müyyəyen olunmuş vaxtlarda meteoroloji stansiyaların müşahidə məlumatlarının rəqəmlər və simvollar vasitəsilə göstərildiyi xəritədir. Hava xidmətində belə xəritələri gün ərzində bir neçə dəfə hazırlayırlar. Sinoptik xəritələrin təhlili havanın proqnozunu verməyə şərait yaradır.



Avropanın sinoptik xəritəsi (fragmənt)

(9 mart 2014-cü il, 18:00)

748 – izobarlar

AT – siklon

YT – antisiklon

▲ – soyuq cəbhə

● – isti cəbhə

- Sinoptik xəritəni fiziki xəritə ilə müqayisə edin və suallara cavab verin:
- 1. Ən alçaq atmosfer təzyiqi harada müşahidə edilir?
- 2. Ən yüksək atmosfer təzyiqi harada müşahidə edilir?
- 3. Hansı ölkələrin ərazisindən soyuq atmosfer cəbhəsi keçir?
- 4. Xəritəyə görə “Külək İlandiyadan Böyük Britaniyaya doğru əsir” ifadəsi doğrudurmu? Cavabı izah edin.

Avropa iqlimin ən dəqiq öyrəniləndiyi qitələrdən biridir. Bu qitədə fəlakətli hava hadisələri tez-tez baş vermir, həmçinin belə hadisələrin miqyası planetimizin digər hissələrinə nisbətən daha kiçikdir. Meteoroloji stansiyalarda kosmosdan müntəzəm aparılan müşahidələr havanın dəqiq proqnozunu, fəlakətli hava hadisələrini qabaq-cadan xəbər verməyə imkan verir, onlara uyğun olaraq tədbirlərin vaxtında görüləməsinə şərait yaradır.

Avropada iqlimin formalaşmasında müxtəlif amillər iştirak edir. Onlardan ən müüm olanı *coğrafi mövqedir*. Şimal yarımkürəsinin, əsasən, müləyim iqlim qurşağında, Atlantik okeanı sahilində yerləşən Qərbi Avropa ümumilikdə yumşaq iqlimlə səciyyələnir. Avropada il ərzində günəş şüalarının düşmə bucağı kəskin dəyişdiyi üçün fəsillər aydın nəzərə çarpar. Lakin ərazi dəniz sahilində yerləşdiyinə görə yay və qış temperaturları arasındaki fərq azdır.

Avropanın iqlimində *hakim küləklərin* rolü böyükdür. Müləyim iqlim qurşağında daimi *qərb küləkləri* əsir. Bu küləklər Atlantik okeanından Avropaya daxil olur və qitəyə rütubətli dəniz hava kütlələri gətirir. Qitənin içərilərinə doğru irəlilədikcə hava öz rütubətini itirir və yağıntıların miqdarı azalır.

Xəritə-sxem üzrə iş

1. Avropanın hansı hissəsində yağıntının miqdarı daha azdır?
2. Qitənin hansı hissəsinə daha çox yağıntı düşür?
3. Qərbən şərqi doğru hərəkət etdikcə yağıntının miqdarı necə dəyişir?
4. Siyasi xəritədən və illik yağıntıların miqdarı sxemindən istifadə edərək daha çox yağıntının düşdüyü iki Avropa ölkəsini və bu ölkələrdə yağıntının miqdarını müəyyən edin.

Avropada illik yağıntıların miqdarı (mm-lə)

- 250-500mm
 - 500-1000mm
 - 1000-1500mm
- Qərb küləkləri



Avropa *sahillərinin girintili-çixintili*, həmçinin dəniz və körfəzlərin quruya çox daxil olması rütubətli dəniz hava kütlələrinin qitənin içəri hissələrinə qədər gəlib çıxmamasına səbəb olur. Bu isə Avropaya yağıntının daha çox düşməsi ilə nəticələnir.

Havanın rütubətlə doymasına Şimali Atlantik və Norveç *isti cərəyanları* səbəb olur. İsti cərəyanlar yalnız səth sularının buxarlanması nəticəsində rütubətin artmasına deyil, həm də Avropada qış aylarında havanın temperaturunun yüksəlməsinə səbəb olur. Ona görə də Şimali Avropada qışda havanın temperaturu Asiya və Şimali Amerikanın eyni enliklərində yerləşən ərazilərindən xeyli yüksəkdir.

Xəritə-sxem üzrə iş

Avropa ölkələrini iqlim qurşaqlarına uyğun olaraq qruplaşdırın və cədvəli tamamlayın:

İqlim qurşaqları	Ölkələr
Subtropik	
Müləyim	
Subarktik	
Arktik	




Arktik iqlim qurşağında Şimali Avropanın adaları yerləşir. Yalnız yayda temperatur 0°C -dən yuxarı olur.

Skandinaviyanın şimalını əhatə edən *subarktik qurşaqda* yağışlılar fəsillər üzrə qeyri-bərabər düşür. Yayda yağışların maksimum miqdarda düşməsi əraziyə daxil olan müləyim dəniz hava kütlələri ilə əlaqədardır. Qışda arktik hava kütlələrinin daxil olması havanın soyuq və quru keçməsinə səbəb olur. Subarktik iqlim qurşağında yerləşən Şimali Avropa ölkələrində ərazinin cəmi 2–8%-i kənd təsərrüfatında istifadə olunur.

Müləyim qurşaq Avropanın böyük bir hissəsini tutur. Qitənin qərb hissəsi daha rütubətli, şərqi isə nisbətən qurudur. Müləyim iqlim qurşağında hava şəraiti heyvandarlıq və bitkiçiliyin inkişafına imkan verir.

Sxem üzrə iş

- Orta illik temperatur amplitudu ilin ən isti ayının orta temperaturu ilə ən soyuq ayının orta temperaturu arasındakı fərqə deyilir.
 - Temperaturun illik gedişi qrafiklərinə baxın, London və Moskva şəhərləri üçün orta illik temperatur amplitudunu müəyyən edin.
 - Qrafiklərin iki fərqli cəhətinə göstərin. Suallara əsasən cədvəli tamamlayın:



Londonda temperaturun illik gedişi
(Qərbi Avropa)

Moskvada temperaturun illik gedişi
(Şərqi Avropa)

Cədvəli dəftərinizə çəkin və onu tamamlayın. London və Moskvanın temperatur qrafiklərini müqayisə edərək hansı nəticəyə gəlmək olar?

	London	Moskva
Ən isti ay		
Ən isti ayın temperaturu		
Ən soyuq ay		
Ən soyuq ayın temperaturu		
İllik temperatur amplitudu		

Müzakirə edin:

- Avropada günəş enerjisinin qeyri-bərabər paylanması nə ilə nəticələnir?


Subtropik qurşaq Cənubi Avropanı əhatə edir. Bu ərazilərdə yay ayları isti və quru olur, yağışlı, əsasən, ilin soyuq dövründə düşür. Cənubi Avropanın kənd təsərrüfatı iqlimə uyğunlaşmışdır. Bu regionda bitkiçilik heyvandarlıqdan daha üstündür. Yay aylarında suvarma işləri aparılır. Cənubi Avropa zeytun, sitrus meyvələri, üzüm, şəkər çuqunduru və s. əkinlərinə görə fərqlənir. Üzüm yiğimində İtaliya, zeytun yiğimində isə İspaniya dünyada birinci yerdədir.

Aralıq dənizi sahilləri təbii turizm ehtiyatlarına görə də fərqlənir. Hər il Fransa, İspaniya və İtaliyaya ayrı-ayrılıqda 50 mln.-dan çox turistin gəlməsi də bununla əla-qədardır.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

Xəritə-sxem üzrə iş

1. Xəritə-sxemdə göstərilən ərazi üçün iqlim diaqramına əsasən suallara cavab verin:
 - a) Yanvar ayında temperatur neçə dərəcə olur?
 - b) Qışın 3 ayı ərzində nə qədər yağıntı düşdüyüնü hesablayın.
 - c) İyul ayında temperatur neçə dərəcə olur?
 - d) Yayın 3 ayı ərzində cəmi nə qədər yağıntı düşdüyüնü hesablayın.
2. Cənubi Avropa ölkələri turizmin yaxşı inkişaf etmesi ilə səciyyələnir. Turizmin inkişafında iqlim hansı rol oynayır?
3. Abşeron və Kür-Araz ovalığının iqlim şəraitinin Cənubi Avropa ilə hansı oxşar cəhətləri vardır?



4. Qərbi Avropanın iqlim qurşaqları və kənd təsərrüfatı sahələri xəritə-sxemlərinə əsasən cədvəli tamamlayın.

Iqlim qurşaqları	Kənd təsərrüfatının ixtisaslaşma sahələri

Qərbi Avropanın kənd təsərrüfatı sahələri



- Əkinçilik (taxıl bitkiləri, şeker çuqunduru, kartof) və heyvandarlıq
- Heyvandarlıq və əkinçilik
- Ətlilik-südlük heyvandarlıq
- Dağlıq-otlaq heyvandarlığı
- Tərevezçilik, meyvəçilik, üzümçülük
- Az istifadə olunan və ya heç olunmayan ərazilər

Dərsdən sonra

Internetdən istifadə edərək bir neçə fərziyyə ilə tanış olun və razılışdırığınız ideyanı dəftərinizə yazın.

Norveç və Şimali Atlantik cərəyanları Avropanın iqliminə necə təsir göstərir? Bu cərəyanların temperaturu aşağı düşərsə, Avropanın iqlimi necə dəyişər?

15 ASİYANIN İQLİMİ

Mətn üzrə iş

- 7 noyabr 2013-cü ildə Filippində baş verən **tayfun** müşahidə tarixində nə güclü hesab edilir. Kəndlərdə tikelilərin 90%-i dağılmışdı. Fəlakətli hadisə nəticəsinə 2,5 mln. nəfərin ərzaq ehtiyacı yaranmış, 545 min nəfər ev-eşyini itmiş, 130 min ev dağılmışdır. Su borusları və elektrik xətlərindəki qəzalar əhalini içməli sudan və elektrik enerjisindən məhrum etmişdi. İnfeksiya mənşəli epidemiyalar yayılmışdı. Ölkədə sənaye, kənd təsərrüfatı, yaşayış məntəqələri və infrastruktur ərpa etmək üçün xeyli miqdarda xərc tələb olunmuşdur. Tayfundan ziyan çəkənlərə kömək üçün 1215 təxliyə mərkəzi açılmışdır. Filippinə ilk humanitar yardım göstərən ölkələr ABŞ və Böyük Britaniya olmuşdur.

Filippində tayfunun fəsadları




Suallara cavab verin:

- Filippindən tayfun keçərkən dağıntıının daha çox şəhərlərdə yox, kənd yerlərində olması faktını nə ilə izah etmək olar?
- Nə üçün Filippinə ilk yardımını qoşuluqda yerləşən Cənub-Şərqi Asiya ölkələri deyil, ABŞ və Böyük Britaniya göstərməmişdir?
- Filippin iqtisadiyyatının hansı sahələri tayfundan ziyan çəkmışdır?

Asiya iqliminin formallaşmasına müxtəlif amillər təsir edir. Qitənin şimaldan cənuba doğru çox uzanması onun Şimal yarımkürəsinin bütün iqlim qurşaqlarında yerləşməsinə səbəb olur. Zond arxipelaqının cənubundakı adalar Cənub yarımkürəsinin subekvatorial qurşağında yerləşir.

Örazinin böyüklüyü və sahillərin xiisusiyətləri Asiyadan iqliminə güclü təsir edir. Geniş quru ərazi Asiyadan mərkəzi hissəsində iqlimin kontinentallığına səbəb olur. Bu ərazilər sərt qışı və isti yayı, illik və sutkalıq temperatur amplitudunun böyük olması ilə səciyyələnir.

Tayfunlar – güclü yağışların müşahidə olunduğu tropik siklonlardır. Onların diametri 300–400 km-ə, küləyin sürəti isə 300 km/saata çatır. Tayfunlar Asiya üçün səciyyəvi olan atmosfer hadisələrindən biridir.



Sakit okean üzərində tayfunun yaranması.
Kosmosdan çəkilmiş şəkil

Asiyadan şimalında iqlimə daimi küləklərdən *şimal-şərq*, cənub-qərb hissəsinə isə *passat küləkləri* təsir göstərir. Lakin Asiyadan iqliminin formallaşmasına daha çox daimi küləklər deyil, *mövsümi küləklər* təsir edir. Cənubi, Cənub-Şərqi və Şərqi Asiya sahilleri üçün yay aylarında bol yağışları ilə seçilən *mussonlar* səciyyəvidir.

Xəritə-sxem üzrə iş

Asiya ölkələrini iqlim qurşaqlarına uyğun olaraq qruplaşdırın və cədvəli tamamlayın.

Iqlim qurşaqları	Ölkələr
Ekvatorial	
Subekvatorial	
Tropik	
Subtropik	
Mülayim	
Subarktik	
Arktik	

Asiyanın iqlim qurşaqları



Cənubi və Mərkəzi Asiyanın iqliminə *relyefin təsiri* daha çoxdur. Himalay dağlarının cənub ətəyində yerləşən Çərrapunca məntəqəsində ildə orta hesabla 11 200 mm yağıştı düşür.

Asiyanın mərkəzi hissəsinin iqlimi kəskin və quraqdır. Bu, regionu əhatə edən dağ silsilələrinin rütubətli hava kütlələrinin qarşısını kəsməsi ilə izah edilir. Dağlıq regionların iqlimi yüksəklikdən asılı olaraq dəyişir. İqlimin yüksəklik qurşağılığı Tyan-Şan və Himalay dağlarında daha aydın nəzərə çarpır.

Şimal Buzlu okeanı sahilinin arktik iqlim qurşağında yerləşən əraziləri bütün ilboyu çox soyuq və quru hava kütlələrinin təsiri altında olur. Burada qışda hava $-40^{\circ}\text{C} - -50^{\circ}\text{C}$, yayda isə $0^{\circ}\text{C} - +4^{\circ}\text{C}$ -yə çatır. Şimal-şərq küləkləri il ərzində mətəriyə doğru Şimal Buzlu okeanından əsir, lakin yağıştı gatırmır. Çünkü okeanın səthi buzla örtülüdür və onun səthindən, demək olar, buxarlanması getmir.

Subarktik iqlim qurşağı arktik və mülayim hava kütlələrinin mövsümi növbələşməsi ilə səciyyələnir.

Sxem üzrə iş

1. Subarktik qurşaqda qışda yağıştı nə üçün az düşür?
2. Subarktik qurşaqda ilin hansı dövründə şimal-şərq küləkləri üstünlük təşkil edir? Niya?



Subarktik qurşaqda yay mülayim keçir, çünkü burada mülayim hava kütlələri həkim olur. Lakin qış çox sərt olur ki, bu da arktik hava kütlələri ilə əlaqədardır. Bu ərazidə əkinçiliyi inkişaf etdirmək üçün heç bir imkan yoxdur. Əhalinin əsas məşğulliyəti maralçılıq və xəz dəri heyvandarlığıdır.

Mülayim iqlim qurşağı Asiyanın çox hissəsini əhatə edir. Qərbi və Şərqi Sibirin iqlimi kontinentallığı ilə seçilir. Bu ərazilər kənd təsərrüfatının inkişafı üçün əlverişlidir: yay qızmar, qış isə çox sərt olur. Şaxtalarda bütün qış boyunca davam edir, temperatur -50°C -dən aşağı olur. Qıtının şimalında Şimal yarımkürəsinin soyuqluq qütbələri – Oymyakon və Verxoyansk yerləşir. Oymyakonda $-71,2^{\circ}\text{C}$, Verxoyanskda isə -68°C temperatur müşahidə olunub.

Qışda yağıntı çox az olur və bəzi illerdə, ümumiyyətlə, yağıntı düşmür. Ona görə də qar örtüyü nazik olur. Qar örtüyü ilə qorunmayan yer səthi çox soyuyur və xeyli dərinliyə qədər donur.

Bələliklə, *çoxillik donuşluq* (onu *daimi donuşluq* da adlandırırlar) yaranır. Çoxilik donuşluğun mövcud olduğu ərazilərdə tikinti işləri əlavə xərc tələb edir. Burada qısa yay dövründə donuşluğun üst hissəsində buz qatı əriyir, hər tərəf palçıqlı su ilə örtülür. Bunun qarşısını almaq üçün çox vaxt binalar dirəklər üzərində tikilir, yolların çökəkliklərdən keçən hissələrində xüsusi qurğular salınır.

Subtropik qurşaqq Asiyada Aralıq dənizi sahilindən Sakit okean sahilinə qədər təqribən 40° şm.e. boyunca uzanır. Türkiyə, Azərbaycan, Özbəkistan və b. ölkələr subtropik qurşağın başlıca kənd təsərrüfatı regionlarıdır. Burada pambıqcılıq, üzümçülük, tərvəzçilik, meyvəçilik, qoyunçuluq və s. inkişaf edir.

Tropik qurşaqq bütöv zolaq əmələ gətirmir. O, Pakistan və Hindistan sərhədində yerləşən Tar səhərası rayonunda qırılır. Tropik iqlim qurşağı Cənub-Qərbi Asiya ölkələrinin əsas hissəsini əhatə edir. İqlimin quraqlığı əkinçilikdə suvarmanın tətbiqini tələb edir. Suvarma, əsasən, yeraltı sular hesabına həyata keçirilir.


Cənubi, Cənub-Şərqi və Şərqi Asiyada tropik qurşaqq mövcud deyil. Bu ərazilər, əsasən, *subekvatorial iqlim qurşağındadır*. Bura çəltik, cut, çay, təbii kauçuk (hevəya), şəkər qamışı, pambıq və s. qiymətli bitkilərin becərildiyi regiondur. Suvarma işləri qış aylarında həyata keçirilir. Hindistan, Hind-Çin və Malakka yarımadaları və Çinin cənub hissəsi dünyanın ən mühüm əkinçilik regionlarından biridir. Burada ilboyu əkin işləri aparmaq mümkündür.

Asiyanın cənub-şərq ucqarında yerləşən adalar *ekvatorial iqlim qurşağındadır*. Bu ərazilərdə temperatur ilboyu $+25^{\circ}\text{C}$ -yə yaxın olur və bol yağıntı bərabər paylanır.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Xəritə-sxeme əsasən Asyanın iqlimine təsir göstərən küləklərin adını müəyyən edin:

1. 2. 3. 4.



2. Xəritə-sxemdə göstərilən məntəqələrin iqliminin əsas xüsusiyyətlərini yazın.

3. Cədvəli tamamlayın.

Iqlim qurşaqları	Əhalinin təsərrüfat fəaliyyəti

16 ŞİMALİ AMERİKANIN İQLİMİ

Mətn və şəkil üzrə iş

- ABŞ-da tornadoları proqnozlaşdırmaq üçün məlumatları toplayan və təhlil edən xüsusi xidmət növü yaradılmışdır. Kompyuter programları tornadoların formalasmasını və onların hərəkat istiqamətlərini modelləşdirir. Bu, fəlakətin əvvəlcədən xəber verilməsinə imkan yaradır. Tornadonun tez-tez baş verdiyi regionların əhalisine tornado yaxınlaşan zaman nə etmək lazımlı barədə təlimlər keçirilir. Bu səbəbdən də ən dağlıcı tornadolar zamanı zərərçəkənlərin sayı az olur. Belə xidmətlər yaxşı texniki təchizat, yüksək elmi inkişaf səviyyəsi, ixtisaslaşmış mütəxəssislər və maddi vəsait tələb edir. İnkişaf etməkdə olan ölkələrdə isə bu işləri təşkil etmək çox çətindir. Ona görə də təbii fəlakətlər çoxlu insan tələfatına və böyük dağıntılara səbəb olur.



Şimali Amerikada tornado

- Tornado Şimali Amerikada dağlıcı qüvvəyə malik burulğanvari qasırğadır. Tornadoların keçməsi firtinələr küləklər, şimşek və leysan yağışları müşayiət olunur.



ABŞ-da məktəblilər "həyəcan siqnali" təlimi zamanı

- ABŞ-da tornadoların tez-tez keçdiyi ştatlarda şagirdlər bu zaman nə etməli olduğunu yaxşı bilirlər.

Müzakirə edin:

- Hansi halda məktəblərdə həyəcan siqnali verilə bilər?
- Siz belə tədbirlərdə iştirak etmişinizmi?
- Azərbaycan məktəbliləri tornado zamanı necə hərəkət etmək lazımlılığını bilməlidirlərmi? Cavabınızı əsaslandırın.
- Azərbaycan əhalisi hansı fəlakəti atmosfer hadisələrinin baş verməsinə hazır olmalıdır?

Şimali Amerikanın iqliminin formalasmasına təsir edən ən mühüm amil materialının *coğrafi mövqeyidir*. Şimali Amerika materiki də, Asiya qitəsində olduğu kimi, böyük bir məsafədə şimaldan cənuba doğru uzanır. Materikin şimalı soyuq arktik hava kütlələrinin təsirinə məruz qalır. Şimal Buzlu okeanından əsən şimal-şərqi küləkləri hətta materikin mərkəzi hissələrinin temperaturunu xeyli aşağı salır.

Şimali Amerikanın iqlimində *relyef amili* əsas rola malikdir. Materikin mərkəzi hissəsinin relyefinin düzənlilik olması, enlik istiqamətdə dağların olmaması nəticəsində şimaldan soyuq, cənubdan isə isti hava kütlələri daxil olur. Bu isə tornadonun burulğan şəklində olması ilə nəticələnir.

Sahil xətlərinin girintili-çixıntılı olması da materikin iqliminə təsir edir. Hudzon və Meksika körfəzlərinin müvafiq olaraq şimaldan və cənubdan quruya doğru içərilərə çox daxil olması materikdə kəskin temperatur dəyişikliyinə gətirib çıxarıır.

Meksika körfəzi üzərində formalaşan isti və rütubətli hava kütlələri qurunun içərilərinə daxil olur və şimaldan gələn soyuq hava kütləsi ilə toqquşur.

Sxem üzrə iş

"Hava proseslərinin iqtisadiyyatın sahələrinə təsiri" sxemini aşadırın və tapşırığı yerinə yetirin.

Soyuq arktik hava kütləsi materikin içərilərinə daxil olur.

Təbii proses

Temperaturun aşağı düşməsi portağal plantasiyalarının mehsuldarlığına mənfi təsir göstərir.

Iqtisadiyyat: kənd təsərrüfatı

Mehsuldarlığın azalması portağalın qiymətinin artmasına səbəb olur.


Iqtisadiyyat: yeyinti sənayesi üçün xammallın qiyməti artır, hazır mehsulun – portağal şirəsinin qiyməti qalxır.

- Verilmiş faktə əsasən analoji sxem tərtib edin: "Leysan yağışlar nəticəsində ölkənin cənub ştatlarında bütün pambıq məhsulları ziyan çəkmüşdür. Bu, toxuculuq kombinatlarının yerli xammalla təchiz olunmasına mənfi təsir göstərəcəkdir. Bu məlumat daha hansı iqtisadi nəticələrə səbəb ola bilər?"

Relyefin iqlimə təsiri materikdə yağıntıların paylanmasında da özünü göstərir. Materikin qərbində yerləşən hündür dağlar Sakit okeandan gələn hava kütlələrinin qarşısını alır. Okeandan gələn rütubətli qərb küləkləri Kordilyer dağlarının qərb yamaclarına bol yağıntı gətirir.

Xəritə-sxem üzrə iş

- Ən çox yağıntı hara düşür?
- Ən az yağıntı hara düşür?
- Atlantik okeani sahilərinə nə qədər yağıntı düşür?
- Materikdə yağıntıların miqdarı hansı istiqamətdə azalır?
 - Qərbdən-şərqə doğru
 - Şərqi-dən-qərbi doğru
 - Okean sahilərindən materikin mərkəzinə doğru



Atlantik okeanında *isti Holfström cərəyanı* materikin cənub-şərqi və şərqi təsir edir. Okean üzərindən gələn isti və rütubətli hava çoxlu yağıntı düşməsinə səbəb olur. Materikin şimal-şərqi isə *soyuq Labrador cərəyanı* təsir göstərir. Bu cərəyan Kanada sahilərində temperaturun aşağı düşməsinə səbəb olur.


Alyaska və Şimali Sakit okean isti cərəyanları isə materikin qərb sahillərində temperaturu və yağıntının miqdarını artırır. Kaliforniya yarımadası sahillərini yuyan soyuq Kaliforniya cərəyanı isə havanın temperaturunu aşağı salır və sahildə səhraşaların yaranmasına səbəb olur.

Şimali Amerikada ekvatorial iqlim qurşağından başqa, Şimal yarımkürəsindəki bütün iqlim qurşaqları var. Hər bir iqlim qurşağı özünün temperatur rejimi və yağıntıların paylanması ilə səciyyələnir.


Biliklərin tətbiq edilməsi və yoxlanılması

Sxem üzrə iş

Iqlim diaqramlarını (A, B, C, D) təhlil edin və cədvəli tamamlayın.



Məntəqə	Iqlim xüsusiyyətləri				Iqlim qurşağı	
	Temperatur		Yağıntı			
	Yanvar	İyul				
A						
B						
C						
D						



17 Cənubi AMERİKANIN İQLİMİ

Mətn üzrə iş

• Cənubi Amerikanın qərbində dünyanın ən qaraq **Atakama səhrası** yerləşir. O, Çılıdə Sakit okeanın sahilindədir. Son 100 ildə bu səhrada cəmi 5 dəfə leysan yağış yağımışdır. Atakamanın yaranmasının səbəbi Cənubi Amerikanın qərb sahilləri boyunca hərəkət edən soyuq Peru cərəyanıdır. Sərin, ağır hava hündürə qalxa bilmir, ona görə də bulud yaranmır və səhraya yağış düşmür. Lakin burası dünyanın ən dumanlı yerlərindən biridir. Hava kütlələri And dağlarının yamacı boyunca yuxarı qalx-dıqca hava soyuyur, siz duman yaranır.



— Şəkildəki torun nə üçün istifadə olunduğuunu ehtimal edin.

Müzakirə edin:

- Dünyanın qaraq regionlarında su əldə edilməsinin hansı qeyri-adi üsulları barədə eşitmisiniz?
- Azərbaycanın qaraq rayonlarında suyun əldə edilməsinə dair fərziyyələr irəli sürün. Aran və Abşeron kimi qaraq zonalarda suya olan tələbat haradan ödənilir?

Cənubi Amerika coğrafi mövqeyinə görə çoxlu istilik ala bilir. Materik üzərində müxtəlif enliklərdə ekvatorial, tropik və müləyim hava kütlələri formalaşır. İqlimə meridional istiqamətdə uzanan And dağları böyük təsir göstərir.


Materik ərazisinə yağışlarının düşməsində Atlantik okeanının rolü böyükdür. Sahil boyunca axan isti cərəyanlar bol rütubətin düşməsinə səbəb olur.

Ekvatorial iqlim qurşağı Amazon ovalığının böyük bir hissəsini əhatə edir. Burada orta illik temperatur $+24^{\circ}\dots +26^{\circ}\text{C}$ -dir. Yağışının miqdarı 1500 mm-dən 3000 mm-ə qədər dəyişir.

Xəritə-sxem üzrə iş

Cənubi Amerikaya Şimal (a) və Cənub (b) passatları, Qərb küləkləri (c) təsir göstərir. Passat küləkləri isti cərəyanlar üzərində rütubətlə zənginləşir və materikə çoxlu yağıntı gətirir.

- Xəritə-sxemdə göstərilən cərəyanların adlarını müəyyən edin (1, 2, 3).
- Hansi yayla Şimal passatlarının təsirinə məruz qalır?
- Braziliya yaylasının hansı hissəsinə Cənub passatları yağıntı gətirir?



Yağıntılar ilboyu bərabər düşür, bu ərazilər insanların yaşayışı və təsərrüfat fəaliyyəti üçün əlverişsizdir, çünki yağıntıların bolluğu səthin bataqlıqlaşmasına səbəb olmuşdur.


Xəritə-sxem üzrə iş

Cənubi Amerikada şimaldan cənuba doğru 6 iqlim qurşağı formalaşır.

Müzakirə edin:

1. Cənubi Amerikada Qalinas burnundan Horn burnuna qədər hansı iqlim qurşaqları var?
2. Hansı iqlim qurşağı iki dəfə təkrar olunur?
3. Orinoko, Amazon və La-Plata ovalıqları hansı iqlim qurşaqlarında yerləşir?

Cənubi Amerikanın iqlim qurşaqları




Ekvatorial iqlim qurşağından şimal və cənubda *subekvatorial iqlim qurşağı* yerləşir. Bu qurşaq yayda rütubətli ekvatorial hava kütlələrinin, qışda isə quru tropik hava kütlələrinin təsiri altında olur. Fəsillər rütubətin dəyişməsinə görə müəyyən edilir. İllik yağıntı 1000 mm-dən 2000 mm-ə qədər dəyişir.

Sxem üzrə iş

Şimal və Cənub yarımkürələrinin subekvatorial qurşaqlarının iqlim diaqramları

Müzakirə edin:

1. İqlim diaqramları üçün hansı oxşar əlamətlər var?
2. Diaqramlardan hansı Braziliya, hansı isə Qviana yaylasına aiddir?
3. İqlim diaqramlarının aid olduğu ərazilərdə, sizin fikrinizcə, suvarma varmı?



Tropik iqlim qurşağı cənub subekvatorial qurşaqdan cənubda yerləşir. O, Braziliya yaylasının cənub-şərqi rayonlarını, La-Plata ovalığının şimalını və Sakit okean sahilərini əhatə edir. Qurşağın qərb hissəsində iqlim quru, şərqində isə rütubətlidir.

Cənubi Amerikada $30\text{--}40^{\circ}$ cənub enlikləri arasında *subtropik iqlim qurşağı*, məterikin cənubunda *müləyim iqlim qurşağı* yerləşir. Şərqdə, Atlantik və Cənub okeanı sahilərində iqlimin formalaşmasına soyuq Folkland cərayanı təsir göstərir. Bura ilboyu yağıntı az düşür ($100\text{--}250$ mm). Müləyim qurşağın Sakit okean sahilərinə isə yağıntı çox düşür ($800\text{--}2000$ mm). Bu ərazi Qərb küləklərinin təsiri altındadır.

Cənubdan, Antarktidadan materikə soyuq hava kütləsi daxil olur. And dağlarının yüksəkliklərində iqlim yaşayış və təsərrüfatın inkişafı üçün əlverişsizdir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

Xərite-sxemdəki məntəqələrin iqlim xüsusiyyətlərinin plan üzrə səciyyəsini yazın.

1. Hansı iqlim qurşağında yerləşir?
2. İl ərzində düşən yağıntılar fəsillər üzrə necə dəyişir?
3. Məntəqələrdə iqlimin formalşmasına hansı amillər təsir edir?



18 AFRİKANIN İQLİMİ

Mətn və şəkil üzrə iş

- BMT ekspertlərinin məruzəsindən:** "Afrika ölkələrinin iqtisadi geriliyinin və kənd təsərrüfatının zəif inkişaf səviyyəsinin əsas səbəblərindən biri quraqlıqdır".



Qərbi Afrikada quraqlıq dövrü. Məhsulu qurumuş tarla



Şorqi Afrikada quraqlıq dövrü. Su və qida qitlığından tələf olmuş heyvanlar



- Sahel** – Afrikanın Böyük Səhradan cənubda səhra və savanna zonaları arasında yerləşən hissəsidir. Bura üçün mövsümi rütubətlənmə səciyyəvidir. Lakin bəzən rütubətli mövsümdə də yağıntı düşmür. Bu, *quraqlıq* adlanır. Quraqlıq – Sahel ölkələrinin kənd təsərrüfatının inkişafını məhdudlaşdırın əsas amildir. Əkilən bitkilər məhsul vermədən bir-başa tarlada quruyur, heyvanlar su və yemək çatışmazlığından tələf olur. Nəticədə əshali çox əziyyət çəkir.

Heyvanların çox otarılması, eyni bitkilərin təkrar əkilməsi, torpaqların gündən salınması, kolluqların və ağacların yanacaq kimi istifadə olunması və s. səhralaşmaya gətirib çıxarırlar.

Müzakirə edin:

1. Siz BMT ekspertlərinin rəyi ilə razısınızmı?
2. Ölkələrin inkişafının aşağı səviyyədə olmasının səbəbini yalnız əlverişsiz *iqlim şəraiti* və *tez-tez təkrarlanan quraqlıqla* izah etmək olarmı? Cavabınızı əsaslandırın.

Afrika materikinin əsas hissəsi tropik xətlər arasında yerləşdiyinə görə o, Yer kürəsində ən isti materik hesab edilir. Materik üzərində günəş radiasiyasının illik kəmiyyəti $160-220 \text{ kkal sm}^{-2}$ arasında dəyişir. Əksər ərazilərdə il ərzində Günəş iki dəfə zenitdə olur. Ona görə də ilboyu temperatur 20°C -dən aşağı düşmür.

Alçaq təzyiq qurşağında yerləşən Mərkəzi Afrikaya daha çox yağıntı düşür və yağıntılar ilboyu bərabər paylanır. Bu ərazilərdə səpələnən günəş radiasiyası üstündür.

Buna səbəb həmin ərazilərdə buludluluğun yüksək olmasıdır. Mərkəzi Afrikada, Qvineya körfəzi sahilində, Kamerun vulkanının cənub-qərb yamacında yerləşən De-buncada illik yağışının miqdarı 10 470 mm-ə çatır.

Afrika, demək olar ki, ekvatora nəzərən simmetrik yerləşir. Ona görə də Şimal və Cənub yarımkürələrində ilin fəsilləri əksinədir. Şimalda – iyun, iyul, avqust, cənubda isə dekabr, yanvar və fevral yay aylarıdır. Materikin şimal hissəsi cənuba nisbətən daha genişdir. Ona görə də şimal hissəsinin iqlimi daha quru və kontinentaldır.

Xəritə-sxem üzrə iş

Xəritə-sxemə əsasən cədvəli dəftərinizdə tamamlayın:



Günəşin zenitdə olduğu məntəqələr	Günəşin zenitdə olmadığı məntəqələr	Uyğun günlərdə Günəşin zenitdə olduğu məntəqələr		
		Yaz gecə-gündüz bərabərliyi	Yay gündöndümü	Pəyiz gecə-gün- düz bərabərliyi
				Qış gündöndümü

Afrika sahillərini yuyan Kanar, Bengel, Somali soyuq cərəyanları sahilboyu ərazilərdə quru iqlimin formallaşmasına səbəb olur. Materikin cənub-şərqi sahilləri boyunca axan isti Mozambik və İynə burnu cərəyanları isə yağışının miqdarını artırır.

İqlimdə kəskin dəyişmələrin səbəblərindən biri də relyefdır. Məsələn, Kilmancaronun zirvəsində il ərzində temperatur 0°C -dən aşağıdır. Ekvator yaxınlığında yerləşməsinə baxmayaraq yamacların ekspozisiyası, hakim küləklər düşən yağıntıların miqdarına təsir edir. Madaqaskar adasının və Dracon dağlarının şərqi yamaclarına çoxlu miqdarda yağıntı düşür. Buna səbəb onların Hind okeanından gələn passat küləklərinin yolu üzərində yerləşməsidir.

Ekvatorial iqlimin əsas xüsusiyyəti il ərzində hər gün təkrarlanan hava şəraiti-nin olmasıdır. Səhər hava aydın olur, gündüz güclü qızan Yer sothindən isinən hava yuxarı qalxır, tez-tez şimşek və ildirimla müşayiət olunan leysan yağışlar yağır. Yağışdan sonra hava açılır. Axşam hava yenidən sakit, buludsuz olur.

Xəritə-sxem üzrə iş

Afikanın iqlim qurşaqları



Cədvəli tamamlayın.

Iqlim qurşaqları	Ölkələr
Ekvatorial	
Subekvatorial	
Tropik	
Subtropik	

Subekvatorial iqlim qurşağının xüsusiyyəti temperatur və yağıntının fəsillər üzrə dəyişməsidir. Mövcud olan hava şəraiti və yağıntının rejimi ərazinin bitki və heyvanlar aləminə, eləcə də kənd təsərrüfatına təsir edir.


Tropik iqlim qurşağında yağıntılar az düşür. Sutkalıq temperatur amplitudu 40°C -yə çatır və illik amplituddan çox olur. Tropik qurşaqq daxilində suvarma tətbiq etmədən əkinçiliyi inkişaf etdirmək qeyri-mümkündür. Ona görə də bu ərazilər zəif məskunlaşmışdır.

Subtropik qurşaqq Afrikanın şimalında Aralıq dənizi sahillərini və materikin cənub hissəsini əhatə edir. Bu qurşaqdə fəsillər daha aydın nəzərə çarpır.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

Xəritə-sxem üzrə iş

Afrikanın kənd təsərrüfatı xəritə-sxeminə əsasən cədvəli tamamlayın.



Kənd təsərrüfatının xarakterik sahələri	Iqlim qurşağı	Ölkələr
Taxılçılıq və köçəri heyvandarlıq.		
Otlaq heyvandarlığı, suvarılan əkinçilik, sitrus meyeçiliyi.		
Az istifadə olunan ərazilər.		
Texniki bitkiler (pambıq və şeker qamışı), vahələrdə Finikiya palması.		
Qoyunçuluq (yunluq və qarağul) və anqor keçiləri.		
İstifadə olunmayan ərazilər.		
Yığıcılıq və meşə təsərrüfatı.		

19 AVSTRALİYANIN İQLİMİ


Xəritə üzrə iş

Coğrafiya və Fizika

Avstraliyanın iqlim xəritəsi

Avstraliyanın iqliminə aid maraqlı faktlar:

1. Mövsümlər. Yay: dekabr–fevral; qış: iyun–avqust; yaz: sentyabr–noyabr; payız: mart–may.
2. Avstraliya ən quraq materikdir. Materik ərazisinin 50%-dən çox yüksək atmosfer təzyiq zonasında yerləşir.
3. Avstraliyada ən yüksək temperatur 2 yanvar 1960-ci ildə $127,0^{\circ}\text{F}$ qeydə alınmışdır.



Müzakirə edin:

1. Nə üçün Avstraliyada yay ayları dekabr – fevral hesab olunur?
2. Nə üçün Avstraliya ərazisinin 50%-dən çoxunda az miqdarda yağıntı olur?
3. Avstraliyada ən yüksək temperaturun $127,0^{\circ}\text{F}$ müşahidə olunmasına baxmayaraq dünyanın ən isti məntəqəsinin Liviyyada Tripoli ($+58^{\circ}\text{C}$) hesab edilməsini necə izah edə bilərsiniz?
4. Avstraliyanın şimalında orta ildilik temperatur materikin cənubuna nisbətən yüksəkdir. Bunu necə izah etmək olar?
5. Yağıntıının miqdarı necə dəyişir? Hansı ərazilərdə yağıntı daha çox, hansında isə daha az düşür?

Avstraliyanın mərkəzi hissəsinin okeanlardan uzaqda yerləşməsi okeanların daxili əraziyə təsirinin az olması ilə nəticələnir. Tropik iqlimin hakim olduğu ərazilərdə bitki örtüyü kasıbdır. İlin soyuq dövründə bu ərazilər olaqlar kimi istifadə olunur.

Sxem üzrə iş

Cənub subekvatorial qurşağında yağışlılar yayda, yəni dekabr, yanvar və fevral aylarında düşür. Qış quraqdır. Yanvarda orta temperatur 30°C , iyulda isə orta temperatur 19°C təşkil edir.

Avstraliyanın subekvatorial qurşağının iqlim diaqramı

Müzakirə edin:

1. Dekabrdə yağışlıların miqdarı necə mm-dir?
2. İyulda yağışlıların miqdarı necə mm-dir?
3. Qış aylarında düşən yağışının ümumi miqdarı nə qədərdir?




Avstraliyanın qərb sahillərinə soyuq Qərbi Avstraliya cərəyanının təsiri böyükdür. Sahilboyu səhraların yaranması da bununla izah olunur. Materikin şərqi sahilləri isti Şərqi Avstraliya cərəyanının təsiri altındadır ki, bu da çoxlu miqdarda atmosfer yağışlarının düşməsinə və zəngin üzvi aləmin formalaşmasına səbəb olur.

Xəritə-sxem üzrə iş

Müzakirə edin:

1. Avstraliyanın böyük bir hissəsində qoyunçuluq və maldarlığın inkişaf etməsinin səbəbi nədir?
2. Avstraliyanın hansı hissəsində əkinçilik üstündür?
3. Əkinçiliyin sahilboyundan materikin mərkəz hissəsinə doğru zaifləməsinin səbəbləri nə ola bilər?
4. Avstraliyanın cənub-qərbi ilə Cənubi Avropanın iqlim şəraiti arasında hansı oxşarlıq vardır?
5. Avstraliyanın əksər hissəsinin tropik iqlim qurşağında yerləşməsi orada kənd təsərrüfatının ixtisaslaşmasına necə təsir edir?

Avstraliyanın iqlim qurşaqları



- Subekvatorial
- Tropik
- Subtropik
- Müləyim

Avstraliyanın kənd təsərrüfatı xəritə-sxemi



Xəritə-sxemə əsasən cədvəli tamamlayın.

Kənd təsərrüfatının xarakterik sahələri	Iqlim qurşaqları
Xırdabuynuzlu heyvandarlıq	
Ətlik-südlük heyvandarlıq	
Taxılçılıq və sitrus meyvəçilik	
İstifadə olunmayan və az istifadə olunan ərazilər	

Böyük Suayırıcı silsiləsi Sakit okeandan gələn rütubətli hava axınının qarşısını alır. Sakit okeandan əsən cənub passatları il ərzində Şərqi Avstraliya sahillərinə çoxlu yağıntı getirir.



Avstraliyada ən yüksək temperatur Darlinq çayının orta axınında müşahidə edilmişdir (+52,8°C); qışda dağlıq ərazilərdə temperatur -20°C-yə qədər enə bilir.

Avstraliyada şimaldan cənuba doğru cənub-subekvatorial, cənub-tropik, cənub subtropik qurşaqları yaranır. Tasmaniya adasının cənub hissəsi müləyim iqlim qurşağında yerləşir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

Sxem üzrə iş

1. İqlim diaqramlarının səciyyəsini dəftərinizə yazın və onların hansı iqlim qurşaqlarına aid olduğunu müəyyən edin.



2. Böyük Suayırıcı silsilə dağları Avstraliya materikinin qərb sahili boyunca yerləşmiş olsaydı, materikin iqliminin neçə olacağına aid öz fərziyyənizi yazın.


20 PRAKTİK DƏRS. AZƏRBAYCANIN İQLİMİ

I. Azərbaycanda günəş radiasiyasının paylanması. Azərbaycanda günəş radiasiyasının illik miqdari $120\text{--}160 \text{ kkal/sm}^2$ arasında dəyişir. Bu rəqəm Naxçıvanda maksimuma çatır. Şərur-Ordubad düzündə $148\text{--}150 \text{ kkal/sm}^2$, yüksək dağlıq zonada isə artaraq $152\text{--}160 \text{ kkal/sm}^2$ təşkil edir. Kür-Araz ovalığında günəş radiasiyasının qiyməti $128\text{--}132 \text{ kkal/sm}^2$ -dir. Orta dağlıqla doğru radiasiyanın miqdarı azalır və $120\text{--}124 \text{ kkal/sm}^2$ -ə qədər enir.

Bunun səbəbi buludluluqdur. 1500–1600 m hündürlükdən sonra onun miqdarı yenə artır, Böyük və Kiçik Qafqazın yüksək dağlıq zonasında (3000 m-dən yüksək) 140–150 kkal/ sm^2 təşkil edir.


Xəritə-sxem üzrə iş

Azərbaycanda günəş radiasiyasının illik miqdarı




— Hansı qrafik günəş radiasiyasının illik miqdarının düzənlikdən yüksək dağlığa doğru dəyişməsini göstərir?

Kkal/sm, il




Kkal/sm, il



II. Azərbaycan Respublikasında havanın orta illik temperaturunun dəyişməsi. Respublikamızda havanın orta illik temperaturu düzənlik ərazilərdə $14\text{--}14,5^{\circ}\text{C}$ təşkil edir. Dağlara doğru 2000 m yüksəklikdə orta illik temperatur $4\text{--}5^{\circ}\text{C}$, 3000 m yüksəklikdə isə $+1\text{--}2^{\circ}\text{C}$ olur. Orta illik temperaturun 10°C -dən yüksək olması əkinçilik üçün böyük əhəmiyyətə malikdir.

Xəritə-sxem üzrə iş

Azərbaycanda havanın orta illik temperaturu



Temperatur göstəricilərinə görə məntəqələri qruplaşdırın.

$+10^{\circ}\text{C}$ -dən aşağı	$+10^{\circ}\text{C}$ -dən yuxarı


III. Azərbaycan Respublikasında yağışının paylanması. Azərbaycan Respublikasında atmosfer yağışlarının miqdərinə, mövsümi və illik paylanmasına təsir edən əsas amillər hava kütlələri, ərazinin relyefi və Xəzər dənizidir. Respublika ərazisində ən az yağıntı Qobustanın cənub-şərqi, Abşeron yarımadasının cənub sahilinə düşür: $150\text{--}200\text{ mm}$ -dən az.

Kür-Araz, Samur-Dəvəçi ovalıqları və Naxçıvanın Arazboyu düzənliklərində ilik yağıntının miqdari 300 mm-dən azdır. Yağıntıların miqdari Xəzər dənizi sahil-lərindən qərbə, düzənliklərdən dağlara doğru tədricən artır.

Dağlarda yağıntılar orta dağlıqda doğru çoxalır. On çox yağıntı Talyış dağlarında (1700–1800 mm) və Böyük Qafqazın cə nub yamacında (1400–1600 mm) müşahidə olunur. Orta dağlıqdan yüksəkliyə qalxdıqca yağıntıların miqdarında azalma müşahidə olunur.

Xəritə-sxem üzrə iş

Azərbaycanda yağıntıların paylanması




Cədvəli tamamlayın:

Yağıntının miqdarı (mm-lə)	Coğrafi obyektlər

Ümumiləşdirici tapşırıqlar


1.

- 1) Yay gündönümündə K və L məntəqələrində günəş şüalarının düşmə bucağını hesablayın.
- 2) Günəş B məntəqəsində zenitdə olduğu vaxt L məntəqəsində günəş şüalarının düşmə bucağını tapın.
- 3) A və D məntəqələrinin hansı saat qurşağında yerləşdiyini təyin edin.
- 4) Hansı məntəqələrdə yerli və qurşaq vaxtı eynidir?
- 5) K məntəqəsində qurşaq vaxtı ilə saat 10:00 olduğu vaxt C məntəqəsində qurşaq vaxtını tapın.



Xəritə üzrə iş

Afrikanın şimal hissəsinin iqlim xəritəsi



2. Verilmiş məntəqələrin iqliminin aşağıdakı plan üzrə səciyyəsini qeyd edin.

- 1) Yanvarın orta temperaturu nə qədərdir?
- 2) İyulun orta temperaturu nə qədərdir?
- 3) Mütləq maksimum temperatur neçədir?
- 4) Orta illik yağışının miqdarı nə qədərdir?
- 5) İlın hansı dövründə cənub-şərq küləkləri hakim olur?
- 6) Qışda hansı istiqamətdən əsən küləklər üstünlük təşkil edir?

Nəticə çıxarın: – Verilən məntəqələr hansı iqlim qurşağında yerləşir?

3.

Xəritə-sxem üzrə iş

Verilən ərazilər üçün hansı iqlim hadisələri və prosesləri səciyyəvidir? Onların əhalinin təsərrüfat fəaliyyətinə təsirini izah edin.


**4. Günəş şüalarının düşmə bucağının hesablanması.**

Məsələ 1. Qiş gündönümündə Azərbaycanın şimal ucqar nöqtəsində günəş şüalarının düşmə bucağı hesablayın.

Məsələ 2. Yay gündönümündə Azərbaycanın şimal ucqar nöqtəsində günəş şüalarının düşmə bucağı hesablayın.

Məsələ 3. Qiş gündönümündə Azərbaycanın cənub ucqar nöqtəsində günəş şüalarının düşmə bucağını hesablayın.

Məsələ 4. Yay gündönümündə Azərbaycanın cənub ucqar nöqtəsində günəş şüalarının düşmə bucağını hesablayın.

**5. Vaxtin təyin edilməsinə dair hesablamalar.**

Məsələ 1. Azərbaycanın şərqi və qərbi ucqar nöqtələri arasında yerli vaxt fərqini hesablayın.

Məsələ 2. Bakı şəhəri ilə III saat qurşağının orta meridianı arasında yerli vaxt fərqini hesablayın.

3

SU EHTİYATLARI VƏ ONLARIN İQTİSADI ƏHƏMİYYƏTİ

21 AVROPANIN DAXİLİ SULARI

Xəritə-sxem üzrə iş

Avropanın çaylarını töküldüyü dənizlərə (körfəz, boğaz) görə qruplaşdırın və tərtib etdiyiniz cədveldə yazın.

Müzikirə edin:

1. Avropanın hansı regionunda çaylar daha azdır?
2. Çayların sayıının çox və ya az olmasına nə ilə izah etmək olar?

Avropanın iri çayları



Relyef və iqlimindən asılı olaraq Avropanın hər bir regionunda özünəməxsus çay şəbəkəsi mövcuddur. Çaylar rejiminə, qidalanmasına və onlardan təsərrüfat məqsədilə istifadə edilməsinə görə bir-birindən fərqlənir. Çaylar əhalinin su ilə təmin olunmasında başlıca rola malikdir.

Şimali Avropada Skandinaviya dağlarından axan çaylarda çoxsaylı astana və şəlalələr vardır. Ona görə də onlar gəmi nəqliyyatı üçün əlverişli deyil, lakin onlardan ağac axıdılmasında geniş istifadə olunur. Avropanın şimalında olan çayların böyük hidroenerji ehtiyatları vardır ki, bundan da Norveç, İsveç və Finlandiya çox səmərəli istifadə edir.



- Hidroenerji ehtiyatlarına görə Norveç Avropanın bütün ölkələrindən irəlidədir.

Burada 937 SES fəaliyyət göstərir. Ölkənin enerjiyə olan tələbatının 96%-i SES-lərin hesabına ödənilir. Adambaşına düşən elektroenerji istehsalına görə dünyada birinci yeri tutur.



Alta SES-in bəndi

Orta Avropanın çay şəbəkəsinə ərazinin düzənlilik relyefi güclü təsir edir. Çaylar enli dərələrlə axır və mühüm iqtisadi əhəməyyət kəsb edir.

İl ərzində çaylarda suyun səviyyəsinin yüksək olması, suların donmaması Avropanın qərbində axan çaylardan gəmiçilik məqsədilə istifadə etməyə imkan yaradır. Bir çox iri çayların estuarilərində (Reyn, Sena, Luara) limanlar yerləşir. Qabarmanın vaxtı onlara okean gəmiləri daxil ola bilir.

Mətn üzrə iş

- Temza çayı İngiltərə üçün mühüm iqtisadi və nəqliyyat əhəmiyyətinə malikdir. Qabarmalar zamanı okean gəmiləri Londona qədər (mənsəbdən 64 km) gedir. London sakinləri Temza çayından hər gün 583 milyon litr içməli su istifadə edir.
- Dunay çayının uzunluğu 2850 km-dir. O, Alp, Karpat və Balkan dağlarından çoxlu sayıda qollar qəbul edir. Yazda qarların eriməsi ilə əlaqədar olaraq çayın suyunun səviyyəsi qalxır. Çayın böyük nəqliyyat əhəmiyyəti vardır. Dunay – Mayn – Reyn gəmiçilik kanalı Qara dənizdən Şimal dənizinə qısa yolla çıxmaga imkan verir.

Müzakirə edin:

- Siyasi xəritədən istifadə edərək Dunayın hansı Avropa ölkələrindən keçdiyini müəyyən edin.
- Temza və Dunay çaylarının təsərrüfat əhəmiyyətini müqayisə edin.

Temza çayı. London



Hidroenerji resurslarının Fransada 92%-i, İsvəçrədə 91%-i, İtaliyada 86%-i mənimsənilmişdir.

Avropanın cənub hissəsinin dağlıq relyefi, quru, isti yayı olan subtropik iqlimi çay şəbəkəsinin formalşmasına təsir edir. Alp dağlarının yamaclarından Balkan və Pireney yarımadaslarına doğru axan çayların böyük hidroenerji ehtiyatı vardır. Cənubi Avropanın iri çaylarından olan Taxo, Po və digər çaylar böyük suvarma əhəmiyyətinə malikdir.

Şərqi Avropanın çayları düzənliliklərə sakit axır, çay dərələri genişdir. Volqa, Dnepr, Don, Peçora, Ural bu regionun iri çaylarındandır. *Şərqi Avropanın* ən uzun çayı Volqadır. Onun üzərində *kaskad*, yəni ardıcıl tikilmiş su anbarları sistemi yaradılmışdır. Kaskad sistemində yaradılan xüsusi qurğular (şlüzlər) iri gəmilərin hərəkət etməsinə imkan yaradır.

Düzənlik relyefin üstünlük təşkil etməsi müxtəlif çay sistemlərini birləşdirən *gəmiçilik kanallarının* yaradılmasını asanlaşdırır. Gəmiçilik kanalları iki çay sistemini birləşdirməklə məntəqələr arasında yolların maksimum qısalmasına səbəb olur.

Xəritə-sxem üzrə iş

- Volqa-Don kanalının respublikamızın iqtisadiyyatında hansı rol oynadığına dair fikirlərinizi şərh edin.
- Bakıdan İstanbula gedən gəminin hansı su hövzələrindən keçdiyini ardıcıl yazın.



Volqa çayını Don çayı ilə birləşdirən Volqa-Don gəmiçilik kanalının rolü böyükdür. O, Xəzər hövzəsini Qara dəniz hövzəsi ilə birləşdirir. *Şərqi Avropanın* çayları (Volqa, Don, Peçora, Ural və s.) qışda donur, yazda isə daşır.

Avropada göllər çoxdur. Sahasına görə fərqlənən iri göllərdən Ladoqa və Oneqa (Rusiya), Venern, Vetttern (İsvəç), Sayma, İnari (Finlandiya), Balaton (Macaristan), Boden (Almaniya), Cenevrəni (Fransa və İsvəçrənin sərhədində) misal göstərmək

olar. Göllərin əksəriyyəti axarlı və şirinsuludur. Onlar çayların rejiminin tənzimləməsində böyük rol oynayır.

Skandinaviya yarımadasında və düzənliklərində yerləşən göl çökəkliklərinin əksəriyyəti buzlaq və tektonik mənşəlidir.

Mətn üzrə iş

- Qarda** – İtaliyanın ən böyük gölü olub Alp dağlarının cənubundadır. Buzlaq-tektonik çökəklikdə yerləşir. Qardanın məşhur Milan və Venesiya turizm bazaları arasında yerləşməsi isə gölün sahillərində əyləncə, şou, məşhur moda nümayişlərinin keçirilməsinə imkan verir.

Müzakirə edin:

- Avropa iqtisadiyyatında iri göllərin hansı əhəmiyyəti vardır?



Qarda gölü.
İtaliya

Avropanın cənubuna doğru göllərin sayı azalır. Çayların məcralarında axmazlar, dəniz sahilində laqunlar, Pireney, Apennin və Balkan yarımadalarında karst gölləri mövcuddur. Avropada regionlar üzrə su təchizatının müxtəlifliyi ölkələrin əksəriyyətinin iqtisadiyyatına öz təsirini göstərir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

Xəritə-sxem üzrə iş

Cədvəli dəftərinizə çəkin və tamamlayın.

	Su təminatı (hər nəfərə görə min m ³ /il)	Ölkələr
100-dən çox		
100		
50		
25		
10		
5		

• Su anbarları



2. Xəritə-sxem və cədvəldə alınan məlumatları mətn formasında təqdim edin.

Dərsdən sonra

Mətdə rast gəldiyiniz çay adlarını cədvələ yazın. Avropanın fiziki və siyasi xəritəsindən, coğrafi lügət və ensiklopediyalardan, internet məlumatlarından istifadə edərək onu tamamlayın. Avropanın çaylarını kontur xəritədə qeyd edin.

Adı	Çayın uzunluğu (km-lə)	Çayın yerleşdiyi region				Çayın töküldüyü okean (dəniz)	Çayın axlığı ölkə (ölkələr)
		Şimali Avropa	Orta Avropa	Şərqi Avropa	Cənubi Avropa		
Volqa	3530			+		Xəzər dənizi	Rusiya

22 ASİYANIN DAXİLİ SULARI

Xəritə-sxem üzrə iş

Cədvəli dəftərinizə çəkin və tamamlayın.

	Su təminatı (her nəfərə görə min m ³ /il)	Ölkələr
100-dən çox		
100		
50		
25		
10		
5		

Asiyannın su təminatı ilə Avropanın su təminatını müqayisə edin və fikirlərinizi əsaslandırın.

Müzakirə edin:

- Asiyannın hansı regionları və ölkələri su ilə ən az və ən çox təmin olunmuşdur?




Asiyannın bütün iqlim qurşaqlarında yerləşməsi, hündür dağ və geniş düzənliliklərə malik olması daxili sulara təsir edir. Şimali Asiyada Sibir çaylarının (Ob, Yenisey, Lena, Yana, İndiqirka, Kolima və s.) əksəriyyəti Şimal Buzlu okeanına tökülr. Uzunluqlarına görə Ob (5410 km) və Lena (4400 km) çayları fərqlənir. Sutoplayıcı sahənin böyüklüğünə görə Ob, bol sululuğuna görə isə Yenisey çayı fərqlənir. Sibir çaylarının qidalanmasında qar və yağış suları üstünlük təşkil edir. Yazda çaylar daşır, suyun səviyyəsi 7–18 m qalxaraq ətraf sahələri basır.

Sibirin çayları üzərində nəhəng SES-lər tikilir. Su axınının təzyiqini artırmaq üçün çay dərəsində bənd tikilir. Bənddən yuxarıda – dərənin daha enli hissəsində yaradılan “anbarda” su toplanır. *Su anbarında* toplanan suyun təzyiqi artır və SES-in gücünün artmasına imkan verir. Su anbarları balıqcılıq, turizm, içməli su, suvarma məqsədləri üçün də istifadə edilir.

Şəkil üzrə iş

Müzakirə edin:

1. Çay hansı istiqamətə axır?
2. Nə üçün SES-lər su anbarının aşağı hissəsində tikilir?



SES-lər nəhəng sənaye komplekslərinin formalaşmasına təsir edir. Onların yaxlığında enerji tələb edən sənaye sahələri yaradılır. Məsələn, Yenisey çayı üzərində tikilmiş Sayan-Şuşenski SES-in yaxlığında onun enerjisindən istifadə edən alüminium zavodları və molibden kombinatı fəaliyyət göstərir.

Şərqi, Cənub-Şərqi və Cənubi Asiyannın iri çayları – Amur, Xuanxe, Yantszi, Mekonq, Qanq, Hind və s. yay aylarında daşır. Bu, musson yağışları ilə əlaqədardır. Daşınqlar zamanı çaylar ətrafdakı fəlakətli təbiət hadisəsi yaradır, milyonlarla hektar

Əkin sahələri məhv olur. Bu çaylardan qış aylarında suvarmada istifadə olunur. Bu ərazilər əhalinin tarixən sıx məskunlaşdırıldığı və dünyadakı ən mühüm əkinçilik rayonlarından biridir.

Mətn üzrə iş

- 1992-ci ildə Çində Yantszi çayı üzərində nəhəng “Üç dərə” Su-Elektrik Stansiyasının tikintisinə başlanıldı. Çayın üzərindəki bənd 185 m hündürlüyü və 2 km-dən artıq uzunluğu malikdir. Bəndin tikintisinin çoxsaylı tərəfdarları ilə yanaşı, əleyhdarları da var idi.



Tapşırıq (debat). Bəndin tikintisinin lehinə və əleyhinə olanların dəlillərini təhlil edin və öz fərziyyənizi irəli sürün.

“Lehinə olanlar”

- Son minillikdə Yantszi çayında 215 dəfə daşqın baş vermişdir.
- 1998-ci ildə daşqınlar nəticəsində 4000 insan həyatını itirmiş, 14 milyon sakin öz evlərindən məhrum olmuş, iqtisadiyyata 24 milyard ABŞ dolları məbləğində zərər dəymişdir. Bənd tikildikdən sonra daşqınların başvermə ehtimalı sıfıra bərabərdir.
- “Üç dərə” SES-də çoxlu miqdarda enerji istehsal olunacaqdır.
- Su anbarı suvarılan əkin sahələrinin çoxalmasına səbəb olacaq.
- Hər il minlərlə litr tullantı və çirkli su Yantszi çayına axıdılır. “Üç dərə” layihəsinə əsasən isə bu tullantılar təmizləndikdən sonra çaya axıdlacaqdır.
- Yeni SES bu ərazidə yeni müəssisələrin yaranmasına şərait yaradacaqdır.
- “Üç dərə” SES hər il 40 mln. ton kömürə qənaət edilməsinə imkan verəcək, bu isə milyonlarla ton karbon qazının, tozun, kükürd 2-oksidin atmosferə atılmasının qarşısını alacaq.
- “Üç dərə” ərazisi çoxsaylı turist axınıni cəlb edəcəkdir.

“Əleyhinə olanlar”

- Üç dərə” tikintisi zamanı 13 şəhər, 140 qəsəbə və 1300 kənd su altında qalmış, 1,3 milyon insan öz yaşayış yerini tərk etməyə məcbur olmuşdur.
- Çinin 1300 arxeoloji abidəsi məhv edilmiş və həmişəlik su altında qalmışdır.
- Ekoloji dəyişikliklər baş vermiş, əsasən də bir çox balıq növləri yox olmuşdur.
- Minlərlə zavod və mədən su altında qalmışdır. Bu isə suya zəhərli maddələrin daxil olmasına şərait yaratmışdır.
- Su bəndindən aşağıda yaşıyan 360 milyon nəfərdən artıq insan daim ciddi təhlükə altındadır.

Yeni sənaye müəssisələrinin yaradılması ətraf aləmin çirkəlməsi, həmçinin zəhərli qazların havaya atılması ilə nəticələnəcəkdir.

**Bu
maraq
lidir...**

- İndoneziyanın Yava adasında **Sitarium çayı** Yer kürəsinin ən çirkli çayıdır. Digər su mənbələri olmadığına görə yerli əhali bu çirkli çaydan istifadə etmək məcburiyyətindədir.



Sitarium çayı. İndoneziya

Mərkəzi Asiyada çay və göl şəbəkəsi seyrəkdir. Ən mühüm çaylar – Amudərya, Sirdərya, Kaşqadərya, Tarım uca dağlardan başlayaraq qumlu səhralara və axarsız hövzələrə (Balxaş, Aral) töküller.

Cənub-Qərbi Asiyada ən nəhəng çay sistemləri olan Dəclə və Fərat Mesopotamiya ovalığı boyunca axır. Qızıl İrməq çayı isə Anadolu yaylasından keçərək Qara dənizə töküür. Dəclə və Fərat böyük əhəmiyyətli çaylar olub qədim zamanlardan əhalinin həyat və təsərrüfat fəaliyyətində mühüm rola malikdir.



- Türkiyəni Cənub-Qərbi Asyanın "su krani" adlandırırlar. Bu, Dəclə və Fərat çayları üzərində ardıcıl tikilmiş nəhəng su anbarlarının (Fərat çayı üzərində "Keban" və "Atatürk" böyüklüyünə görə fərqlənir) olması ilə əlaqədardır.

Asyanın iri gölləri Aral, Baykal, Taymır, Balxaş, İssik-Kul, Urmiya, Kukunor, Lobnor, Van, Tuz, Xubsuqul, Xəzər dənizi, Asyanın ən dərin Qxor çökəkliyindəki Ölü dəniz hesab edilir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Mətndən çayların adını seçib cədvələ yazın və onları fiziki xəritədə tapıb kontur xəritədə qeyd edin:

Hövzə	Çaylar	Xüsusiyyətləri
Şimal Buzlu okeani
Sakit okean		
Hind okeani		
Atlantik okeani		
Daxili axınlar		

Dərsdən sonra

Verilən mətnləri oxuyun. Yantszi və Xuanxe çaylarını müqayisə edin. Onların 7 ümumi cəhətinə dəftərinizə yazın.

- Yantszi çayı** – Asyanın ən uzun (5800 km) çayıdır. O, Çin ərazisindən axır. Yantszi çayı ətrafi əhalinin sıx məskunlaşduğu ərazilərdən biridir. Onun hövzəsində Çin əhalisinin 1/4 hissəsi məskunlaşmışdır. Yantszinin mənbəyi Tibetin şərq hissəsində yerləşir. Çay Şərqi Çin dənizinə töküür. O, musson yağışları zamanı daşır. Yantszi çayının nəqliyyat əhəmiyyəti böyükdür. Aşağı axarda hətta okean gəmiləri də hərəkət edə bilir. Çayın və onun qollarının suyundan suvarmada istifadə olunur.
 - Xuanxe çayı** (çincə – "sarı") – uzunluğu 4670 km-ə bərabərdir. Çayın mənbəyi Tibetin şərq hissəsində yerləşir. Yay aylarında bol sulu olur. Orta axarında gil sıxurları ilə örtülü olan Lyoss yaylasından keçir. Gilli sıxurlar çayın suyunu sarı rəng verir. Çayın mənsəbi olan Sarı dənizin adı da bununla əlaqədardır. Xuanxe çayından əkin sahələrinin, zəmilərin suvarılmasında geniş istifadə olunur. Xuanxe vadisi əhali ilə sıx məskunlaşmışdır.
- Xuanxe və Yantszi çayları bir-biri ilə 1700 km şimaldan cənuba uzanan "Böyük kanal" vasitəsilə birləşdirilmişdir.

23 ŞİMALİ AMERİKANIN DAXİLİ SULARI

Mətn və xəritə üzrə iş

- Rio-Orande** Şimali Amerikada uzunluğu görə üçüncü çaydır. Çay ABŞ və Meksika arasında sərhəd təşkil edir.



ABŞ-da Rio-Orande çayında sərhəd xidməti. Sərhədçilər Meksikadan sərhədi keçməyə cəhd göstərən immiqrantların qarşısını alırlar.

- XIX əsrda** zənci-qullar Rio-Orande çayından Meksikaya qaçaraq böyük azadlıq axtarırdılar. Müasir dövrdə isə Meksika və digər Latin Amerikası ölkələrini tərk edən yüz minlərlə insan ABŞ-da yaxşı həyat axtarmaq məqsədilə Rio-Orandedən keçməyə çalışır.



Müzakirə edin:

- Çayların təbii sərhəd kimi qəbul edilməsinin hansı üstünlüyü vardır?
- “Türkmənçay” və “Gülüstan” müqavilələri bağlandıqdan sonra Azərbaycanın hansı çayı cənub sərhəd çayı olmuşdur?



“Katrina” qasırğasının nəticələri.
Yeni Orlean, 2005-ci il. Qasırğa Yeni Orlean şəhəri ilə Mississipi çayı arasındaki dambanı dağmış, nəticədə şəhəri su basmışdı.

Şimali Amerikada çay və göllər materik üzrə qeyri-bərabər yayılmışdır. Materikin daxili suları Sakit, Şimal Buzlu və Atlantik okeanı və daxili axarsız hövzələrə aiddir. Çaylardan ən böyüyü Missisipidir (yerli hindu dilində – “çaylar atası”). Çay İtaska gölündən başlayır, Meksika körfəzinə tökülr. Missisipi və onun qolları Missouri və Arkansas ilə birlikdə axıdıgı suyun həcmində görə dünyada ilk onluğadır. Missisipi sularını Böyük və Mərkəzi düzənliklərdən, həmçinin Appalaç və Kordiller dağlarından axan çaylardan yığır. Axdığı ərazilərdə sənaye, kənd təsərrüfatı və möişət əhəmiyyətinə malikdir. Təsərrüfat işlərinə daş-qınların mənfi təsiri böyükdür.

Şimali Amerika ərazisində Sakit okean hövzəsinə aid dağ çayları qısa və bol sulu olması ilə fərqlənir. Bu çayların dərələrində nəhəng kanyonlar vardır. Kolumbiya və Kolorado çayları dağlıq ərazilərdən axlığına görə hidroenerji ehtiyatları ilə zəngindir. Bu çaylar üzərində tikilən SES-lər böyüklüyünə görə fərqlənir. Bunlardan Kolumbiya üzərindəki Qrand-Kuli SES (ABŞ-da ən böyük SES) xüsusilə fərqlənir.

Şimali Amerikanın şimal-qərbindəki Yukon çayı Asiyadakı Sibir çaylarını xatırlaşdırır. Yukon çayı Sakit okeana axır.

Şimal Buzlu okeani hövzəsinə aid olan çaylar ilin çox hissəsi buzla örtülü olur. Bu hövzənin ən böyük çayı Böyük Kölə gölündən başlayan Makkenzidir. Şimali Amerika çaylarının qidalanma rejimi və səviyyəsi müxtəlidir.

Göllərinin ümumi sahəsinə görə Şimali Amerika yalnız Avrasiyadan geri qalır. Göllərdən ən böyükleri Böyük Ayı, Böyük Kölə, Vinnipeq və Atabaska tektonik və buzlaq mənşəlidir. Şimali Amerikanın Böyük gölləri dünyada ən böyük şirinsulu göllərdir.

Böyük göllər kompleksinin tərkibinə beş göl daxildir. Bu göllər qrupu Müqəddəs Lavrenti çayı vasitəsilə Atlantik okeanına birləşir.

Xəritə-sxem və sxem üzrə iş

1. Böyük göllərin tərkibinə daxil olan gölləri mütləq hündürlüyü görə ardıcıl yazın.
2. Ən dərin və sahəsinə görə ən böyük göl hansıdır?
3. Niqaqara şəlaləsi hansı göllər arasındadır?

Müzakirə edin:

- Göllərin və şəlalənin iqtisadi əhəmiyyətini şərh edin.
- 1 – Yuxarı, 2 – Miçiqan, 3 – Huron, 4 – Eri, 5 – Ontario.

Şimali Amerika. Böyük göllər



Bu göllər qışda donmur. Onların hər biri özünəməxsus xüsusiyyətə malikdir. Gölərin ABŞ və Kanada iqtisadiyyatında mühüm rolü vardır. Onların sahilləri əhalinin sıx məskunlaşduğu ərazilərdəndir. Gölər şirin su mənbəyi olmaqla yanaşı, turizm baxımından da əhəmiyyətlidir.

**Bu
maraq-
lıdır...**


- **Niqaqara şəlaləsi** dünyanın ən görməli yerlərindən biridir. Bura il ərzində orta hesabla 20 milyondan çox turist gəlir. Şəlalənin səsi 25 km-dən eşidilir, hündürlüyü 53 m, eni isə 1100 m-dir.



Niqaqara şəlaləsi

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Mətndəki hidronimləri (su obyektlərini bildirən coğrafi adlar) dəftərə yazın.
2. Şimali Amerikanın kontur xəritəsində onlara uyğun gələn rəqəmləri qeyd edin.



3. Aşağıdakı plan əsasında Missisipi və Kolorado çaylarını müqayisə edin:

Suallar	Missisipi	Kolorado
a) Çayların mənbəyi və mənsəbi haradır?		
b) Çaylar hansı istiqamətdə axır?		
c) Çayların axın xüsusiyyətinə relyef necə təsir edir?		
d) Çaylar nə ilə qidalanır?		
e) Çayların rejimi necədir və iqlimdən necə asılıdır?		
f) Çaylardan təsərrüfat məqsədilə necə istifadə olunur?		

24 Cənubi AMERİKANIN DAXİLİ SULARI

Mətn üzrə iş

- Cənubi Amerikadakı Rio-Neqrı çayı Amazonun ən uzun sol qolu hesab edilir. Onun suyu tünd rəngdədir. Amazona töküldükdən sonra Rio-Neqrıun suları bir neçə kilometr Amazonun suyu ilə qarışır və ayrıca tünd rənglə axmaqdə davam edir.

Müzakirə edin:

- İki çayın suyunun tez qarışmamasının səbəbləri nə ola bilər?



Rio-Neqrı çayının
Amazona töküldüyü yer

Cənubi Amerika ən sıx çay şəbəkəsinə malikdir və burada planetin ən bol sulu çayı olan Amazon axır. Amazonun uzunluğu Maranyon və Umayalı çaylarının bir-birinə qovuşduğu yerdən hesablanır. Çayın mənbəyi And dağlarından başlayan Umayalidən hesablanır və dünyanın ən uzun çayı kimi qəbul edilir. Amazon Atlantik okeanına töküür. Əsasən, yağış suları ilə qidalanır. Çay ilboyu bol sulu olur. Buna səbəb Amazonun ekvatorial iqlim qurşağında olması, çayın sol qollarının şimal sub-ekvatorial, sağ qollarının isə cənub subekvatorial iqlim qurşağında yerləşməsidir.

Amazon hidroenerji potensialı ilə zəngindir. Çayın üzərində SES yoxdur, lakin onun qolları üzərində bəndlər və SES-lər tikilmişdir. Eninin, dərinliyinin çox və ilboyu bol sulu olması Amazon çayını gəmiçilik üçün əlverişli edir. Nəhəng okean gəmiləri çaya daxil olur və mənsəbdən 1700 km-dək məsafədə yerləşən Manaus limanına qədər qalxır. Amazon nadir endemik heyvan və bitkilərin yaşadığı yerdir.



Anakonda. Amazon çayının ən məşhur canlısı anakondanın uzunluğu 12 m-dir. Anakondanın zəhəri yoxdur, o, şikarını diri-diridir.



Viktoriya Regiya. Dünyada ən böyük zanbaqdır. Yarpağının diametri 1,5 m-dir. O, üstündə 12–13 yaşadək uşağı saxlaya bilir.



Piranya. 20 sm-lik kiçik balıqdır. Piranyalar sürü ilə hücum edir və bir neçə dəqiqə ərzində iri heyvanı parçalaya bilirlər.



Piraruku balığının uzunluğu 5 m-ə, çəkisi isə 200 kq-a çatır.

Materikin digər iri çayı *Paranadır*. Onun mənbəyi Braziliya yaylasındadır. Cənuba doğru axaraq subekvatorial, tropik və subtropik iqlim qurşaqlarından keçir və La-Plata körfəzinə tökülür. Əsasən, yağış suları ilə qidalanır. Parana çayının bolsululuq dövrü Cənub yarımkürəsinin yay ayları olan dekabr – fevral aylarına düşür.


- Parana çayının Braziliya və Argentinanın iqtisadiyyatında rolü böyükdür. Çayın təsərrüfatda rolü yalnız enerji istehsalı ilə məhdudlaşdır. Parana və onun qolları ağac axıdılması, suvarma, baliqçılıq, nəqliyyat və möşət məqsədilə istifadə edilir.
- **İtaypu** – Braziliya və Paraqvay sərhədində Parana çayı üzərində SES-dir. Burada istehsal olunan elektrik enerjisi Braziliyanın tələbatının 20%-ni, Paraqvayın isə 90%-ni ödəyir.



Cənubi Amerikanın şimalında Qviana yaylasından başlayaraq eyniadlı düzənliliklə *Orinoko* çayı axır. Çay mənsəbində delta yaradır. Şimal yarımkürəsinin subekvatorial iqlim qurşağında yerləşdiyinə görə Orinokonun hövzəsinə yay aylarında bol yağıntı düşür. Dünyanın ən hündür şəlaləsi olan Anhel (974 m) Orinoko çayının qolu üzərində (Çurun qolu) yerləşir. Çayın hövzəsi six meşələrlə örtülmüşdür. Orinokonun yerləşdiyi Venesuelanın meşə məhsulları ixracatçısı olması da bununla əlaqədardır. Çayın hidroenerji resurslarından az istifadə edilir.

- Anhel şəlaləsi YUNESKO-nun ümumdünya irs siyahısına daxil olan Kanayına Milli Parkının ərazisində yerləşir. Bu, dünyada sahəsinə görə ən böyük parklardan biridir və buraya hər il milyonlarla turist gəlir.

Anhel şəlaləsi. Venesuela



Cənubi Amerika çaylarının əksəriyyəti Atlantik okeani hövzəsinə aiddir. Bu, materikin qərbədən şərqə doğru meyilli və And dağlarının Atlantik və Sakit okeanlar arasında suayırıcı olması ilə əlaqədardır. Materikdə Sakit okeana tökülən iri çayların formalaşması mümkün deyil.

Cənubi Amerikanın gölləri çox deyildir. Burada iri göllər yoxdur. Sahəsinə görə ən böyük gölləri Marakaybo və Titikaka gölləridir.

Mətn üzrə iş

- **Titikaka** – dünyanın ən hündür dağ göllərindən sayılır. Çox yüksəkdə yerləşdiyi üçün onun suyu həmişə soyuq olur.
 1. Siyasi xəritəyə əsasən Titikakanın hansı dövlətlərin ərazisində yerləşdiyini müəyyən edin.
 2. Nə üçün Titikaka gölü təsərrüfatda az istifadə olunur?



Titikaka gölü.
Gölün ətrafında Cənubi Amerikanın endemik heyvanı olan la-maya (alpaqa) rast gəlinir.

Marakaybo gölü materikin şimalında yerləşir, ensiz və dayaz kanal vasitəsilə Venesuela körfəzi və Karib dənizi ilə birləşsə də, göl adlanır. O, Cənubi Amerikanın ən iri gölüdür.

- Katatumbo çayının Marakaybo gölündən töküldüyü yerde il ərzində 1,2–1,6 milyon dəfə, yəni hər gecə 7–10 saat şimşek çaxır. Bu hadisə And dağlarından gələn hava kütlələri ilə yerli bataqlıqdan qalxan metan qazının toqquşması ilə izah edilir. Şimşek 400 km uzaqlıqdan görünür. Bu, ətraf sularda üzən gəmilər üçün “təbii mayak”dır.**



Marakaybo
gölündə neft
hasılıtı

“Katatumbo
mögüzəsi”.
Marakaybo gölü
üzərində ildirim
hadisəsi

Göl Venesuela iqtisadiyyatında mühüm rol oynayır. Belə ki, burada çıxarılan böyük həcmində neft bu ölkənin gəlirinin əsas hissəsini təşkil edir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

- 1. Mətnində adları çəkilən bütün hidroobjektləri (çay, göl, şəlalə, su anbarı və s.) xəritədə tapın, kontur xəritədə qeyd edin və cədvəli dəftərinizdə tamamlayın.**

Hidroloji obyektlər	Təsərrüfat əhəmiyyəti
1.	

- 2. Cədvəli dəftərinə çəkin və tamamlayın.**

Su təminatı (har nefərə görə min m ³ /il)	Ölkələr
100-dən çox	
100	
50	
25	
10	
5	



- 3. Xəritə-sxemdə göstərilən çay üçün səciyyəvi olan xüsusiyyətləri müəyyən edin.**

- Çayın mənbəyi Braziliya yaylasında yerləşir.
- Ekvatorial, subekvatorial və tropik iqlim qurşaqlarından axır.
- Çayın suyu dekabr – fevral aylarında artır.
- Onun üzərində İtaypu SES tikilmişdir.
- Dünyanın ən bol sulu çayıdır.
- Sakit okean hövzəsinə aiddir.



25 AFRİKANIN DAXİLİ SULARI


Xəritə-sxem üzrə iş

Xəritə-sxem ve Afrikanın siyasi xəritəsindən istifadə edərək cədvəli tamamlayın.

- Su resursları ilə daha yaxşı təmin olunan və olunmayan ölkələri müəyyən edin.

	Su təminatı (hər nəfərə görə min m ³ /il)	Ölkələr
100-dən çox		
50-100		
25-50		
10-25		
5-10		
0,5-5		
0,5-dən az		

Afrikanın su təminatı



Afrikada daxili suların paylanması relyef və iqlimlə sıx əlaqədardır. Materikin mərkəzində ekvatorial iqlimdə yerləşən ərazilərdə çay və göl şəbəkəsi sıxdır. Tropik enliklərdə Afrikanın çayları qısa, azsulu olub əksəriyyəti okeana çatmir və mətrikdaxili axarsız çökəkliliklərdə quruyur.

Afrika çayları Atlantik okeanına (Nil, Konqo, Niger, Seneqal, Oranj), Hind okeanına (Zambezi, Limpopo və s.) və daxili axarsız hövzəyə (Şari) tökülr.

Mərkəzi Afrika çayları, əsasən, yağışla qidalanır və ilboyu bol sulu olur, məsələn, Konqo çayı. Subekvatorial qurşaqa çaylar ilin yağılı dövründə bol sulu olur. Quru tropik iqlimə malik ərazilər, demək olar, səth sularından məhrumdur, lakin orada tranzit çaylar mövcuddur. Onlar başlangıçılarını çoxlu yağıntı düşən ərazilərdən götürür və əlavə qida almayıaraq quraq rayonlarla axır. Məsələn, Nil çayı öz başlangıcını ekvatorial ərazilərdən götürür, geniş məsafədə subekvatorial enliklərdən keçərək tropik səhralara çıxır.

Tropik qurşaqa nadir hallarda yağan qısamüddətli leysan yağışlar dərələrə dolur. Az sonra su quma hopur və ya buxarlanır. Qurumuş çay dərələri (vadilər) qalır. Subtropik qurşaqdakı çaylarda suyun səviyyəsi yağılı dövrdə qalxır. Aralıq dənizi sahilindəki qısa çaylar qış aylarında bol sulu olur.

Mətn üzrə iş

• **Nil çayı –** Şimali Afrikanın ən böyük sərvətidir. Çayın sahillərində insanlar qədim zamanlardan məskunlaşmışdır. 1974-cü ildə çayın üzərində Misir və Sudan ərazisində Nasir (Asuan) su anbarı yaradılmışdır. Ondan Nil çayının axımının tənzimlənməsində, daşqınların qarşısının alınmasında, elektrik enerjisi istehsalında, suvarma, gəmiçilik və balıqcılıqda istifadə edilir. SES-də istehsal olunan enerji ölkədə çoxsaylı istehsal sahələrinin yaradılmasına imkan yaratmışdır. Su anbarından suvarma kanallarının çəkilməsi geniş sahələrdə ilboyu əkinçiliyin inkişafına təkan verir. Bu isə il ərzində 2–3 dəfə məhsul götürməyə və ərzaq probleminin həll edilməsinə imkan yaratmışdır. Sahildəki Asuan şəhəri yeni mərkəzə çevrilmişdir. Su anbarı sahilində çimərlik, hovuz, su-idman komplekslərini birləşdirən böyük turizm mərkəzi yaradılmış, yeni mehmanxanalar tikilmişdir. Nasir su anbarı ərazinin iqliminə böyük təsir göstərmmişdir. Burada buludlu və yağılı günlərin sayı artmış, havanın orta illik temperaturu 2°C aşağı düşmüş, rütubətlilik $15 - 20\%$ yuxarı qalmış, sutkaliq brizlərin təsiri güclənmiş, köçəri quşların sayı artmışdır. Nasir su anbarının ətraf mühitə mənfi təsiri də vardır. Çayın gatirdiyi münbüt çöküntülər bənddən yuxarıda toplandığını görə bənddən aşağıda olan torpaqların münbütliyi itir. Bu itkini əvəz etmək üçün hər il torpaqlara azot gübərləri verilir. Su anbarından aşağıda çay sularının bulanıqlığı azalmışdır. Yeni yaradılan müəssisələrdən axıdilan sənaye tullantıları suyun çirkənməsinə və canlı aləmin məhviniñ səbəb olur. İlboyu suvarma şəraitinin yaradılması bəzi yoluxucu xəstəliklərin daşıyıcısı olan su orqanizmlərinin yaşayışı üçün əlverişli mühit yaratmışdır.



Mətndəki faktları qruplaşdırın və cədvəli tamamlayın:

Su anbarının təsiri	Mətndəki faktlar
1. Təsərrüfat sahələrinin inkişafına su anbarının təsiri: a) sənaye; b) kənd təsərrüfatı; c) nəqliyyat; d) xidmət sahələri; e) yaşayış məntəqələri.	
2. Su anbarlarının ərazinin təbii şəraitinə təsiri: a) iqlim; b) təzvi aləm.	
3. Nasir su anbarının tikilməsinin mənfi nəticələri: a) ətraf mühitə; b) əhaliyə.	

Uzunluğuna, axımın həcmində görə Afrika çaylarının çoxu dünyanın nəhəng çaylarından sayılır (Nil, Konqo). Çayların əksəriyyəti gəmiçilik üçün az yararlıdır, lakin nəhəng hidroenerji ehtiyatlarına malikdir.

Afrika çaylarında çoxlu astana və şəlalələr vardır. Tuqela çayı üzərindəki Tuqela şəlaləsi (947 m) hündürlüyü görə dünyadakı şəlalələr arasında fərqlənir. Afrikanın uzunluğu və hövzəsinin sahəsinə görə fərqlənən digər çayı Nigerdir. Çay axımı

boyunca quraqlıq ərazilərdən keçir, ona görə də böyük suvarma əhəmiyyətinə malikdir. Bu məqsədlə bəndlər və suvarma kanalları tikilmişdir. Bu problemin həllində su anbarları böyük rol oynayır.

Afrikada yerləşən göllərin əksəriyyəti materikin şərqindədir. Onlar Şərqi Afrika tektonik qırılma zonasında yaranan ensiz və uzun çökəkliklərdə yerləşir. Bu göller dərin və dik sahillərə malikdir. Buna misal olaraq dünyada dərinliyinə görə Baykal-dan sonra ikinci, Afrikanın isə ən dərin gölü *Tanqanika* (1470 m) və ondan cənubda yerləşən Nyasanı göstərmək olar.

Platformanın əyilmə zonasında yaranan, Afrikanın sahəsinə görə ən böyük, lakin nisbətən dayaz (80 m-ə qədər) gölü *Viktoriyadır*. Buradakı göllərin, demək olar ki, hamısı şirin suludur.

Böyük Səhranın cənubunda nəhəng hamar çökəklikdə *Çad gölü* yerləşir. O, geoloji keçmişdə Böyük Səhrada mövcud olmuş böyük bir gölün qalığıdır. Gölün dərinliyi 7 m-dir. Quraqlıq dövründə onun sahəsi 2 dəfə azalır, lakin yağışlar yağan zaman yenidən artır. Afrika səhralarında yeraltı suların rolu çox böyükdür. Onlardan içməli su kimi və suvarma məqsədilə istifadə olunur.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Afrikanın iri çaylarını və göllərini fiziki xəritədə tapın, onları kontur xəritədə qeyd edin.
2. Xəritə-sxema əsaslanaraq Afrikanın fiziki və siyasi xəritələrindən istifadə etməklə cədvəli tamamlayın.

Su anbarları	Hansi çayın üzərində yerləşir	Hansi dövlətin (dövlətlərin) ərazisindədir
1. Volta		
2. Nasir		
3. Viktoriya		
4. Kariba		
5. Kahora-Bassa		



3. Konqo çayı üzərində su anbarlarının olmamasını nə ilə əlaqələndirmək olar?
4. Afrikanın fiziki xəritəsindən istifadə edin. Nil çayının səciyyəvi xüsusiyyətlərini bildirən 7 sual yazın. Cədvəl şəklində tərtib edərək cavab üçün sınıf yoldaşlarınızla mübadilə aparın.

Nümunə.

Suallar	Cavablar
1. ... mənbəyi haradan başlayır?	
2...	
3...	
4...	
5...	
6...	
7...	

26 AVSTRALİYANIN DAXİLİ SULARI

Mətn və şəkil üzrə iş

• **Çəhrayı Hiller gölü** – Avstraliyanın cənub sahilini yaxınlığında adada yerləşir. Göl vaxtilə okeana bitişik olmuş, sonradan ayrılmışdır. Göldə suyun rəngi tünd-çəhrayıdır. Gölün suyunu stəkana tökdikdə belə onun rəngi dəyişmir. Suya çəhrayı rəngi oradakı bakteriya və mikroskopik su yosunlarının həyat fəaliyyəti nəticəsində yaranan maddələr verir. Əvvəllər göldən duz çıxarırdılar. Hazırda isə göl təbiət abidəsi kimi turistləri cəlb edir.


Hiller gölü. Avstraliya



Müzakirə edin:

- Verilən məlumatlardan istifadə edərək Hiller gölünün axarlı və ya axarsız olduğunu müəyyən edin.
- Aziyada və Şimali Amerikada bu gölün oxşarı olan hansı göllər vardır?

Avstraliya iqliminin quraq olması materikdə çay və göllərin az olması ilə nəticələnir. İl ərzində bütün Avstraliya ərazisindən okeana cəmi 350 km^3 su axır (dünya çaylarının ümumi axınının 1%-dən az).



Avstraliyada daxili suların hövzələr üzrə paylanması (%-lə)

- Axarsız hövzə
- Sakit okean hövzəsi
- Hind okeanı hövzəsi

Avstraliyanın səhra və yarımsəhralarında daimi axara malik çay yoxdur. Lakin orada quru çay dərələri var. Onlar qısamüddətli yağışlardan sonra su ilə dolur. Avstraliyada dövri olaraq su axan çay dərələrinə *krikler* deyilir. Mərkəzi ovalıqda onlardan ən məşhuru Kuper-krikdir.

Avstraliyanın ən böyük çay sistemi *Murrey (Marri) – Darlinq*dir. Bu çaylar Böyük Suayırıcı silsilədən başlayaraq ovalıq tərəfə axır və Avstraliya körfəzinə tökülr.

Murrey uzunluğuna görə Darlinqdən qıсадır. Lakin sistemin əsas çayı *Murrey*dir. Çünkü *Murrey* Darlinqdən kifayət qədər bol suludur.

Murrey-Darlinq çay sisteminə daxil olan çayların qidasını Böyük Suayırıcı dağlarına düşən yağış və yeraltı suları təşkil edir. Çayların ən bol sulu vaxtı ilin isti dövründə olur. Su anbarları və bəndlər tikilənə qədər *Murrey* çayının daşması fəlakətli xarakter alırdı. Bu zaman çaylar böyük miqdarda çöküntü materialları gətirirdi. Dərə boyunca toplanan materiallar tirələr şəklində uzanaraq qolların əsas çaya tökülməsinə mane olurdu. Hazırda *Murrey* və onun bütün qolları çay çöküntülərindən təmizlənmişdir. Çayların üzərində tikilən su anbarlarının sayı çoxdur.

Qışda *Murrey* çayında suyun səviyyəsi xeyli aşağı düşür, lakin bütün il ərzində fasiləsiz axın davam edir. *Murrey-Darlinq* çay sistemi böyük təsərrüfat əhəmiyyətinə malikdir. Onların suyundan *Murrey* düzənlilikinin münbit, lakin quraq torpaqlarının suvarılmasında istifadə edilir. Burada taxıl, meyvə, üzüm, tərəvəz və s. yetişdirilir. *Murrey* çayı gəmiçilik əhəmiyyətinə malikdir. Sərnişin gəmiləri Böyük Suayırıcı dağlarını


cənub hissəsində yerləşən Olberi şəhərinə qədər 2000 km-ə yaxın məsafəni qət edə bilir.

Xəritə-sxem üzrə iş

Müzakirə edin:

1. Murrey çayının mənsəbi Sakit okean sahilərinə yaxın yerləşir. Ancaq çay şərqə doğru deyil, qərbə doğru axır və Hind okeanına töküür. Bunu nə ilə izah etmək olar?
2. Avstraliyanın su təminatı ərazi üzrə necə dəyişir?

Avstraliyanın su təminatı (hər nəfərə görə min m³/il)



Sakit okean hövzəsinə Böyük Suayırıcı dağlarının şərqi yamacından axan çaylar aiddir. Daimi passat küləklərinin gətirdiyi yağıntı hesabına bu çaylar ilboyu bol sulu olur. Silsilənin şərqi yamacı dik olduğundan Mərcan və Tasman dənizlərinə doğru qısa, sürətli və əyri-üyrü çaylar axır. Onların hamısı yuxarı axınlarda dar dərələrə malikdir. Silsiləni kəsən bir sıra çaylar astana və şəlalələr yaradır. Burada onlardan SES-lərin tikilməsində istifadə edilir.

Mətn və şəkil üzrə iş

- Şəkildə Eyr gölünün beş hissəyə bölündüyü aydın görünür. Lakin beş əsas göldən ancaq ikisində su vardır. Mərndəki informasiyadan və gölün təsvirindən istifadə edərək şəklin hansı mövsumda və aylarda çəkildiyini müəyyənləşdirin.

Eyr gölü. Avstraliya



Avstraliyada göllər çoxdur, lakin onların çoxu axarsız və duzludur; böyük bir hissəsi yalnız yağış yağdıqdan sonra su ilə dolur. Şirin sulu göllər çox azdır.

Materikin ən böyük gölü olan Eyr Mərkəzi ovalıqdə okean səviyyəsindən 16 m aşağıda yerləşir. Göl çökəkliyinə çoxlu sayıda krikler (Kuper, Eyr və s.) axır. Fiziki xəritələrdə onun sərhədləri qırıq-qırıq xətlərlə verilmişdir.

Eyr gölü – Eyr-Nord və Eyr-Soutz göllərindən ibarətdir. Yağılı dövrdə krikler dağlardan çoxlu su gətirir və göl vahid bol sulu sututara çevrilir. Ən rütubətli illərdə Eyr gölünün sahəsi 15 min km²-ə çatır. Quraq dövrdə göldəki sular buxarlanır, hər yer duzla örtülüür. Göl dayaz hissələrə parçalanır. Qərbi Avstraliya yaylasında da çoxlu axarsız göllər var.

Şəkil və mətn üzrə iş

- **Arqayl gölü** – Avstraliyada yerləşən bu süni şirinsulu gölün sahəsi 1000 km^2 -ə yaxındır. Gölün suyundan suvarmada istifadə olunur. Göldə xeyli balıq növü yetişdirilir.



- **Torrens gölü** – böyüklüğünə görə Avstraliyanın ikinci duzlu axarsız gölüdür. Cənubi Avstraliyada yerləşir. Gölün çuxuru son 150 ildə yalnız bir dəfə su ilə dolmuşdur. Göl milli park elan edilmişdir.



– Avstraliyada içməli su problemini hansı yollarla həll etmək mümkündür?

Avstraliya regionunun ən böyük şirinsulu gölləri Tasmaniyada yerləşir. Əhalinin suya olan tələbatını ödəmək üçün Avstraliyada səth suları çatışır. Lakin Avstraliya böyük yeraltı artezian sularına malikdir. Materikdə çoxlu sayıda artezian hövzələri tapılaraq istifadə olunur. Onlar sənaye və kənd təsərrüfatının su təchizatında böyük rol oynayır. Avstraliyanın ən böyük artezian hövzəsi olan Böyük Artezian hövzəsi Karpentariya körfəzindən Darlinq hövzəsinə qədər uzanır. Yeraltı sulardan çox istifadə olunması bir çox sahələrdə onların tam tüketməsinə götürüb çıxarmışdır.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

Mətn və şəkil üzrə iş

- Masazır gölü Azərbaycanın Abşeron yarımadasında yerləşir. Lakin o, xarici görünüşünə görə Hiller gölünü xatırladır. Onun da sularının rəngi tünd-çəhrayıdır.

Şəkildən istifadə etməklə suallara cavab verin:


1. Şor, yoxsa şirinsulu göldür?
2. Masazır gölü axarlı, yoxsa axarsız göldür?
3. Gölün rəngi nə üçün qırmızıdır?
4. Göldən hansı məqsədlə istifadə oluna bilər?



27 DÜNYA OKEANINDAN İSTİFADƏ

Diaqram üzrə iş

Aşağıdakı qrafikdə bir neçə yüzillik ərzində Yer kürəsində əhalii ilə təbii ehtiyatlar arasında nisbətin dəyişilməsi göstərilmişdir.



Müzakirə edin:

1. Əhalii və təbii sərvətlər arasında hansı dəyişikliklər baş verdiyini izah edin.
2. Təbii ehtiyatlarla əhalii arasında fərqli artmasının qarşısını almaq üçün nə etmək olar?
3. Əhalinin təbii sərvətlərə olan tələbatının ödənilməsində Dünya okeanı hansı rola malikdir?

Yer kürəsinin quru hissəsində əlverişli təbii şəraitə malik ərazilər insanlar tərəfindən mənimşənilmişdir. İnsanlar bu ərazilərdəki təbii sərvətlərdən yüzillərdir istifadə edirlər. Hazırda onların çoxu tükənmış və ya tükənmək dərəcəsinə çatmışdır. Lakin Yer kürəsinin əhalisi artmaqdə davam edir, sərvətlər isə daha çox azalır.



Dünyada suyu
şirinləşdirən ən
nəhəng qurğu
Səudiyyə Ərəbistanında
yerləşir.



Quruda təbii ehtiyatların azalması insanların Dünya okeanının resurslarından istifadəyə daha çox diqqət yetirməsi ilə nəticələnmişdir. Yeni sərvətlərin aşkar edilməsi və istifadə olunması üçün okeanların xüsusiyyətləri öyrənilməlidir. Onların əldə edilməsi üçün uyğun texnologiya və texniki avadanlıq tələb olunur. Lakin Dünya okeanı müxtəlif təbii ehtiyatlarla zəngindir və onlar quruda tükənməkdə olan təbii sərvətləri əvəz edə bilər.


Dünya okeanının ən qiymətli sərvətlərindən biri *dəniz sularıdır*. Okean suyunda həll olmuş halda 70-dən çox kimyəvi element var: xörək duzu, xlor, maqnezium, kalium, brom, uran, qızıl və s. Dünyada adambaşına 270 mln. m^3 su düşür. Lakin dünya əhalisinin şirin suya olan tələbatı ödənilmir.

Dünyada 80-dən çox ölkə şirin su çatışmazlığından əziyyət çəkir. Şirin su ilə təmin olunmağın ən perspektivli yollarından biri Dünya okeanının duzlu sularının şirinləşdirilməsidir. Dəniz sularının şirinləşdirilməsi texnologiyası hazırda 100-dən çox ölkədə tətbiq edilir. Ən güclü suşirinləşdirici qurğular Cənub-Qərbi Asyanın

varlı ölkələrindədir. Şirinləşdirilmiş sular əhalinin içməsi üçün yararlı deyil, məisətdə və sənayedə (maşınqayırma zavodlarında, elektrik stansiyalarında) istifadə olunur.

Sxem və cədvəl üzrə iş

Dəniz suyunun şirinləşdirilməsi kifayət qədər sadədir. O, sxemdə göstərilmişdir.



Termik təsulla dəniz suyunun şirinləşdirilməsi prosesi

Coğrafiya və Kimya

Dəniz suyunun şirinləşdirilməsinin miqdarına görə fərqlənən ölkələr

Ölkələr (2023)	
1.	Səudiyyə Ərəbistanı
2.	ABŞ
3.	Birleşmiş Ərəb Əmirlilikləri
4.	Çin
5.	İspaniya
6.	Küveyt
7.	Qatar

Müzakirə edin:

1. Sxemdən istifadə edərək suyun necə şirinləşdirildiyini izah edin.
2. Nə üçün Dünya okeanına çıxışı olan dəniz su resurslarına malik tropik Afrika ölkələrində şirin su çatışmazlığı problemi mövcuddur?

Dünya okeani qiymətli *xammal* və *yanacaq* mənbəyidir. Okean və dənizlərin shelf zonalardan çıxarılan qiymətli yanacaq – neft və təbii qaz daha böyük əhəmiyyət kəsb edir. Şimal dənizi, Cənubi Çin dənizi, Xəzər dənizi, İran körfəzi, Meksika körfəzi və Kaliforniya sahillərindən kifayət qədər neft və təbii qaz çıxarılır. Dənizlərin shelfində domir filizi, mis, nikel və civə yataqları kəşf edilmişdir.

Okeanların dibində toplanmış, səthə qaldırılması mümkün olan zəngin filiz ehtiyatları var. Onlar Sakit okeanın mərkəzi və şərqi hissəsində daha çoxdur (16 mln. km^2). Bu filizlərin çıxarılmasına ilk cəhd Havay adaları rayonunda ABŞ göstərmişdir. Böyük Britaniya, Kanada, Yaponiya və Çində sualtı daş kömür mədənləri var. İndoneziya, Tailand, Malayziya sahillərində qalay, Namibiya sahillərində isə almadız çıxarılır.

Əhalinin və iqtisadiyyatın müxtəlif sahələrində *enerjiyə* olan tələbatın ödənilməsində Dünya okeanı mühüm rola malikdir. Dünya okeanından enerji almaq üçün, ilk növbədə, qabarma-çəkilmədən istifadə edilir.


Açıq dəniz və okeanlara çıxışı olan Fransa, Kanada, Böyük Britaniya, Avstraliya, Argentina, ABŞ və Rusiyada qabarmmanın gücündən enerji alınır. Bu məqsədlə artıq xeyli sayıda qabarma-elektrik stansiyaları tikilmişdir.

Bir sıra ölkələrdə dalğa və cərəyanların enerjisindən istifadə olunması layihələri işlənilir. Belə bir elektrik stansiyası fransızlar tərəfindən Afrika sahillərində qurşdırılmışdır.

Xəritə-sxem üzrə iş

- Dünya okeanında mineral ehtiyatların yayıldığı əraziləri təyin edin və cədvəli dəftərinizdə tamamlayın.

Şərti işaretlər	Faydalı qazıntıının adı	Faydalı qazıntıının mövcud olduğu su hövzələri
▲	Neft	
△	Təbii qaz	
●	Qızıl	
■	Boksit	
▲	Dəmir filizi	
○	Qalay	
●	Fosforit	
*	Almaz	
☢	Polimetal filizi	




Dünya okeanında *bioloji resurslar* – bitkilər (yosunlar) və heyvanlar (balıqlar, məməlilər, molyusklar, xərcəngkimilər) da çoxdur. Okeanın bütün biokütləsi 35 mlrd. ton təşkil edir ki, onun da 0,5 mlrd. tonu balıqların payına düşür. Dünya okeanından ovlanan balıq, molyusk, xərcəngkimilər insanların zülala olan tələbatının 20%-ni ödəyir. Okean canlılarından heyvandarlıq üçün yüksək kalorili yem unu almaq məqsədilə istifadə edilir. Hazırda ABŞ, Fransa, Yaponiya, Çin, Filippin, Niderland, İtaliya və s. ölkələr sahilboyu ərazilərində dəniz plantasiyaları yaradaraq *marikültür təsərrüfatını* (*lat. dəniz mədəniyyəti*) inkişaf etdirir, yəni dəniz canlılarını süni şəkildə yetişdirir və çoxaldırlar.

Okeanın hər tərəfi məhsuldar deyil. Təbii sərvətlərlə daha zəngin ərazilər, əsasən, sahilboyu şelf zonalarıdır. Norveç, Bering, Oxot, Yapon dənizləri bioloji ehtiyatına görə daha məhsuldar ərazilər hesab olunur.

Okean və dənizlərdən *nəqliyyat məqsədilə* istifadə edilməsinin tarixi daha qədimdir. Bu sahədə inkişaf etmiş sahilboyu və ada dövlətləri daha çox fərqlənir. Böyük Britaniya və Yaponiyada dəniz nəqliyyatı xarici daşımaların 98%-ni, ABŞ-da isə 90%-ni təşkil edir.

Diaqram üzrə iş

Dəniz yükdaşımalarında yükün tərkibi



- maye yükler (neft və neft məhsulları, mayeləşdirilmiş qaz və s.)
- əsas yükler (ərzaq, yarımfabrikat, hazır məhsullar)
- xammal (dəmir filizi, daş kömür, boksit, fosforit və s.)
- digər yükler

Müzakirə edin:

- Dəniz nəqliyyatını “ölkələrarası ticarətin güzgüsü” adlandırırlar. Bu ifadəni necə əsaslaşdırıbilərsiniz?

Böyük coğrafi kəşflər dövründən başlayaraq Atlantik okeanı gəmiçilikdə əsas yer tuturdu. Asiya – Avropa, ABŞ – Avropa, Afrika – ABŞ, Afrika – Latin Amerikası və s. ticarət yolları Atlantik okeanından keçir.

Hazırda dəniz yükdaşımاسında Atlantik okeani ilkin yer tutur. Burada əsas yükler Şərqi Asyanın “yeni sənayeləşmiş ölkələri” ilə Amerikanın qərb sahilləri arasında daşınır. Hind okeanında ən çox yükdaşımı İran körfəzi zonasındadır. Dəniz nəqliyyatının coğrafiyasına beynəlxalq kanallar, xüsusilə *Süveyş* və *Panama kanalları* mühüm təsir göstərir. Onlar gəmilərin yolunu xeyli (müvafiq olaraq 30 və 18 min km) qısaldır.

Dəniz nəqliyyatı coğrafiyasına konteynerləşdirmə, yəni yüklerin konteynerlərlə daşınması ciddi təsir göstərmışdır. Su nəqliyyatının inkişafı Sinqapur, Rotterdam, Honkonq, Şanxay, Kobe, Pusan, Los-Anceles, Nyu-York, Hamburq, İokoqama, Tokio kimi nəhəng dəniz limanlarının yaranmasına səbəb olmuşdur.

Son zamanlar Dünya okeanı sahillərindən istirahət və turizm məqsədləri üçün istifadə edilməsi imkanları artır.

Biliklərin tətbiq edilməsi və yoxlanılması


Cədvəl üzrə iş

1. Dünyanın ən iri limanlarını xəritədə tapıb cədvəli tamamlayıñ:

- Dünyanın ən iri limanlarının Çin, Yaponiya və ABŞ-da olmasını nə ilə izah etmek olar?

Yük dövriyyəsi 50 mln. tondan çox olan universal dəniz limanları		
Liman	Hansı ölkənin ərazisindədir	Hansı su hövzəsinin sahilindədir
1 Şanxay		
2 Sinqapur		
3 Rotterdam		
4 Honkonq		
5 Nyu-York		
6 Kobe		
7 Naçoya		
8 Hyouston		
9 İokoqama		
10 Nyu-Orlean		

2. Sxemi dəftərinizə çəkin və mövzu əsasında tamamlayıñ.



28 AZƏRBAYCANIN SU ANBARLARI VƏ KANALLARI


- Milli Olimpiya Mərkəzinin Mingəçevirdə yerləşən “Kür” idman avarçəkmə bazası lazımı avadanlıqlarla təchiz edilmişdir. İdmançıların və turistlərin Kür sahilində yerləşdirilməsi üçün yeni hotel tikilmiş, bulvar yenidən təmir olunmuş, istirahət və müxtəlif əyləncə mərkəzləri yaradılmışdır. İdman bazası təkcə dünya miqyası yarışlarının keçirilməsi müddətində deyil, əlverişli iqlim şəraitinə görə ilboyu idmançıların məşqləri üçün də istifadə edilir.



Müzakirə edin:

- Hansı iqlim xüsusiyyətlərinə görə Kür sahilində yerləşən idman bazası ilboyu məşqlər üçün istifadə edilir?
- Su anbarı energetika və kənd təsərrüfatında hansı rol oynayır?

1. Respublikada çaylardan müxtəlif məqsədlərlə – suvarma, məşət, sənaye və balıqcılıqda istifadə olunur. Bəzi çayların üzərində SES tikilmişdir. Həmçinin su idman yarışlarının keçirilməsi üçün müəyyən qurğular quraşdırılmışdır.



● Respublikanın su anbarları

Müzakirə edin:

1. Cədvəldə adları qeyd olunan iri su anbarları hansı çayların üzərində yerləşir? Cədvəli dəftərinizdə tamamlayın.

Su anbarları	1 Mingəçevir	2 Yenikənd	3 Şəmkir	4 Varvara	5 Araz su qovşağı	6 Mil-Muğan	7 Ceyranbatan	8 Sərsəng	9 Arpaçay	10 Viləş	11 Xanbulançay	12 Aşağı Kondələnçay
Tutduğu sahə, km ²	625	23,8	116	22,5	145	4,5	13,9	14,2	6,3	2,5	24,6	1,53
Hansı çayın üzərinə dədir?												

2. Respublikanın bütün su anbarlarının (30-dan çox) ümumi sahəsi 1070 km² təşkil edir. Su anbarlarının sahəsi Azərbaycanın ümumi sahəsinin neçə faizini təşkil edir?

2. Respublikada su anbarlarının əksəriyyəti suvarma işlərində istifadə olunur. Bu məqsədlə su anbarlarından kanallar çəkilmişdir. Su kanallarının ümumi uzunluğu respublika üzrə 50 min km-ə yaxındır. Suvarılan torpaqların ümumi sahəsi 1,4 milyon hektardan çoxdur.

Azərbaycan Respublikasının iri suvarma kanalları

Nö	Kanalın adı	Başlandığı su hövzəsi	Uzunluq, km-lə	Suvarılan sahə, (min hektarla)	Suvarıldığı ərazilər
1.	Samur-Abşeron		182	92	
2.	Yuxarı Qarabağ		175	85	Mil, Qarabağ
3.	Yuxarı Şirvan		126	127	
4.	Baş Mil		38	76	
5.	Baş Muğan		37	65	

– Azərbaycan Respublikasında iri suvarma kanallarını xəritədə tapın və cədvəli tamamlayın.

3. Azərbaycan ərazisində olan çaylardakı su-elektrik stansiyalarından hazırda istehsal edilən enerjinin miqdarı 1,9 milyard kV/saat-dır (istehsal olunan ümumi enerjinin təqribən 7%-i). Lakin bu rəqəm 16 milyard kVt/saat ola bilər.

Ölkənin ən böyük su-elektrik stansiyaları Kür (Şəmkir SES, Mingəçevir SES, Varvara SES, Yenikənd SES), Tərtər (Sərsəng SES) və Araz (Araz su qovşağı) çayı üzərində tikilmişdir.

Orta ölçülü SES-lərin tikintisi də ölkə iqtisadiyyatında mühüm rol oynayır. Belə stansiyalara Ordubad SES, Taxtakörpü SES misal göstərilə bilər.

SES-lərin tikintisi baha başa gelir, bu stansiyaların işində ekoloji cəhətdən təmiz su mənbələrindən istifadə olunur. Neft-qaz ehtiyatının böyük olmasına baxmayaraq son illər kiçik SES-lərin tikintisinə start verilmişdir. Bu da mazut və təbii qazın qənaəti, sel axınlarını nəzarətdə saxlamaq və yeni suvarma sistemlərinin yaradılması baxımından əhəmiyyətli sayılır. Kiçik SES-lərə nümunə kimi Balakən ("Balakən-1"), Göyçay ("Göyçay-1"), İsləməlli, Oğuz və Astarada tikilən stansiyaları göstərmək olar.



Alabalıq yetişdirən ferma. Qəbələ rayonu

Su anbarlarının təbiətə mənfi təsiri də var. Ətrafda qrunut sularının səviyyəsi qalxır və təbiətdəki tarazlıq pozulur. Nəticədə quraq ərazilərdə yerləşən su anbarlarının ətrafında şoraniqlar, rütubətli ərazilərdə isə bataqlıqlaşma baş verir. Mingəçevir su anbarının tikilməsi nəticəsində çayda suyun səviyyəsi aşağı düşmüş, Kür boyunda yerləşən axmaz göllərin çayla əlaqəsi kəsilmişdir. Bu isə axmaz göllərin suyunun tərkibinin tədricən şorlaşmasına səbəb olmuşdur.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

Dərsdən sonra

İnternet mənbələrindən istifadə etməklə aşağıdakı plan üzrə Mingəçevir su anbarı haqqında məlumat toplayın.

- Üzərində su anbarı quraşdırılan çay
- Su-elektrik stansiyasının tikintisinin başlanıldığı və işə salıldığı illər
- Sahə, dərinlik
- Bəndin hündürlüyü
- Elektrik stansiyasının gücü
- Su anbarlarından çıxan kanallar
- Su anbarlarının iqtisadi rolü
- Su anbarlarının tikintisi ilə bağlı xoşagelməz hallar



Mingəçevir SES. Su qovşağı enerji təchizatı, su nəqliyyatı, idman oyunları üçün və sel daşqınlarına qarşı kompleks rolunu oynayır.

Ümumiləşdirici tapşırıqlar


1. Xəritə-sxemdə təsvir edilən çayları müəyyənləşdirin:

- Çayların keçidiyi ölkələri sadalayın.
- Çaylardan istifadəyə dair nümunələr götərin.



2. Xəritə-sxemdə hansı kanalların təsvir olunduğunu müəyyənləşdirin və cədvəli tamamlayın.

No	Kanalın adı	Suvanın düzənliliklər
1		
2		
3		
4		




3. Şəkillərdə təsvir edilən hidroloji obyektlərin adını deyin.

- Hidroloji obyektlərin qısa coğrafi səciyyəsini yazın.
- Coğrafi obyektlər təsərrüfat məqsədilə necə istifadə olunur?



4. Kontur xəritədə göstərilən ən iri su-elektrik stansiyalarını sadalayın. Son illər tikilən, lakin xəritədə göstərilməyən SES-lər hansılardır? Fikrinizi əsaslandırın.



5. Amudərya və Kolorado çaylarının üç oxşar və fərqli cəhətlərini ayrı-ayrılıqda yazın.

6. Dünyanın iqlim xəritəsinə əsasən 10 çaya aid məlumatları cədvələ yazın.

Çaylar	Materik	Okeanlar			
		Sakit	Atlantik	Hind	Şimal Buzlu


4

BİOEHTİYATLARIN MÜXTƏLİFLİYİ VƏ ONDAN İSTİFADƏ

29 ŞİMAL MATERİKLƏRİNİN BİOEHTİYATLARI

Xəritə-sxem üzrə iş

Avrasiya və Şimali Amerika materiklərinin təbii zonalarını müqayisə edin.



Şimal materiklərinin təbii zonaları

Arktik sahralar	Çöl, meşə-çöl	Savanna və seyrək meşələr
Tundra, meşə-tundra	Sohra və yarımsahralar	Həmişəyaşıl rütubətli ekvatorial meşələr
Iynayarpaqlı meşələr	Codyarpaqlı meşə və kolluqlar	Dağlıq ərazilər
Enliyarpaq və qarışq meşələr	Daiyışkən-rütubətli meşələr	

Müzikirə edin: 1. Materiklərdə hansı təbii zona daha böyük sahə tutur? 2. Şimali Amerikada hansı təbii zona meridian boyunca uzanır? 3. Avrasiyada hansı təbii zonalar enlik boyunca tam zolaq təşkil etmir? 4. Hansı təbii zona Avrasiyada olduğu halda, Şimali Amerikada yoxdur?

Avrasiya və Şimali Amerikanı – Şimal yarımkürəsində yerləşdiyi üçün *Şimal materikləri* adlandırırlar. Cənubi Amerika, Afrikanın böyük bir hissəsi, Avstraliya və Antarktida isə bütövlükdə Cənub yarımkürəsində yerləşdiyinə görə onları *Cənub materikləri* adlandırırlar.

Şimal materiklərinin insan təsirinə daha çox məruz qalan təbii zonaları, əsasən, dəyişmişdir. Bu, əhalinin daha sıx məskunlaşduğu – Şərqi Çin, Qərbi Avropa, Dekan, Mərkəzi düzənliliklər və ABŞ-ın Atlantiksahili ərazilərində müşahidə olunur. Təbii zonalardan *meşə, meşə-çöl və çöllər, codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar, savanna, seyrək meşələr, həmçinin musson meşələri* daha çox mənimsənilmişdir. Bu, təbii zonaların yerləşdiyi ərazilərdə relyefin mənimşənilmə üçün yararlı, iqliminin əlverişli olması, torpaqların münbitliyi, ərazinin bioloji ehtiyatlarının zənginliyi

ilə əlaqədardır. *Biooji ehtiyat* – insanların istifadə edə biləcəyi bitki və canlı aləmə deyilir.

Bitki ehtiyatlarına oduncaq tədarük etmək üçün meşələr, biçənək və otlaqlar, göbələk və yosunlar və eyni zamanda qida (qoz, findiq və s.) və dərman (müalicə üçün bitki yarpaqları, kökləri və s.) məqsədilə istifadə olunan ağaç və kollar daxildir. Avrasiya meşələrində bitən müalicəvi yabanı giləmeyvələr, Şimali Amerikada isə qayınağından alınan şirə sənaye əhəmiyyətinə görə dünyada məshhurdur.



- Çin və qismən Rusiyada bitən **jenşen** bitkisi "həyat kökü" adlandırılır. Bu, təkcə bitkinin xarici görünüşünün insan bədəninə bənzəməsi ilə əlaqədar deyil. Jenşendən təbabətdə geniş istifadə olunur.



Canlı orqanizmlərə isə xəz və ov üçün nəzərdə tutulan heyvanlar, eləcə də balıq və quşlar aiddir. Şimal materikləri meşələrində məskunlaşan qiymətli xəzi olan canlılar – sincab, gəlincik, susamuru, tülükü, dələ, dovşan və s. yüngül sənayedə mühüm xammal bazası rolunu oynayır. Meşələrdə ağaç koğuşlarında olan yabanı arı balı qiymətli qida məhsulu olmaqla yanaşı, müalicəvi xüsusiyyətə malikdir. Bioloji ehtiyatlar tükənən, lakin bərpa olunan ehtiyat növüdür. Onlar ən qədim zamanlardan insanların istifadəsindədir. Əhalinin sayının artması adambaşına düşən bioloji ehtiyatların təmin olunmasında problemlərin yaranmasına gətirib çıxarır. Lakin bio-ehtiyatların miqdarını artırmaq və onları bərpa etmək mümkündür.

Çöl və meşə çöllər – mələyim iqlim qurşağının cənub hissəsində geniş yer tutan təbii zonadır. Avrasiyanın çölləri paralel istiqamətdə Şərqi Avropa ölkələrini, Rusyanın cənubunu, Qazaxıstan, Mongolustan və Çinin şimalını əhatə edir. Şimali Amerika çölləri isə meridian istiqamətində ABŞ və Kanadanın mərkəzi hissəsində yerləşir. Çöl zonası bitkiçilik (xüsusişdə taxılçılıq) və heyvandarlığın (əsasən, maldarlıq) inkişafı üçün geniş imkanlara malikdir.

Codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar – Cənubi Avropanın Aralıq dənizi sahilləri və Şimali Amerikanın subtropik iqlim qurşağında Sakit okean sahilində yayılmışdır. Bu zonanın iqlimi əkinçilik, heyvandarlıq üçün əlverişlidir. İstisevən portağal, naringi, limon, feyxoa, zeytun, üzüm və s. becərilməsi üçün imkan daha böyükdür.



- **Portağal** – Aralıq dənizi sahilində ən geniş yayılan bitkilərdən biridir. Bu bitki öz görkəmi ilə ətrafa gözəllik verir. Cənubi Avropa ölkələrinin əksəriyyətində gəlinlərin örpəyində portağal çiçəyinin olması milli ənənələrlə bağlıdır. Bu bitki ABŞ-da Florida və Kaliforniya ştatlarında becərilir.

- **Şimal tülükü** – qiymətli xəzi olan, tundra və meşə-tundrada ən mühüm sənaye əhəmiyyətli heyvandır. Onları artırmaq üçün bu zonada yerləşən ölkələrdə (Kanada, Rusiya, Norveç və s.) fermalar yaradılmışdır.



Müzakirə edin:


- Fermalarda xəzdərili heyvanların yetişdirilməsinin üstün cəhətləri nədir?

Mətn və xəritə-sxem üzrə iş

ABŞ-in əkinçilik təsərrüfatı

- Çöl zonası** – tamamilə mənimsənilmişdir. Bu zona mövcud olduğu ölkələrdə ən müüm kənd təsərrüfatı rayonudur. Bu, ərazi-lərin düzənlilik relyefi, iqlimin əkinçilik üçün yararlı olması və münbit torpaqların yayılması ilə əlaqədardır.

Çöl zonasında, əsasən, taxıl bitkiləri – buğda, qarğıdalı və digər bitkilər əkilir. Günsə işığı və istiliyin tələbatından asılı olaraq taxılın müxtəlif sortları becərilir. Xüsusişlə Şimali Amerikada çöl zonasında (preri) yüksək mexanikləşdirilmiş kənd təsərrüfatı kompleksləri yaradılmışdır. ABŞ və Kanadanın dünyadan ən mühüm taxıl ixracatçısı olması onların ərazilərindəki çöl zonasından intensiv istifadə etmələri ilə əlaqədardır.



— Əkin sahələri

Müzakirə edin:

1. ABŞ-da yazılıq taxılın şimal, payızlıq taxılın isə cənubda əkiləsi nə ilə əlaqədardır?
2. ABŞ-da pambıq və çəltik torpaqlarının münbit çöl zonasından kənarda əkilməsinin iki səbəbini söyləyin.
3. Avrasiyada çöl zonasında yerləşən və buğda istehsalçısı olan iki ölkənin adını söyləyin.

Şimal materiklərinin *musson meşələrinin* yayıldığı şərq sahilləri əlverişli iqlim şəraitinə malikdir. Buranın iqlim şəraitinin əlverişliliyi əhalinin son dərəcə six məskunlaşması və təbii kompleksin tamamilə dəyişməsi ilə nəticələnmişdir. Hazırda

- **Çəltikçilik** çoxlu işçi qüvvəsi tələb edən sahədir. Çin, Hindistan və Tailandda hətta müasir dövrdə də çəltiyin becərilməsində əl əməyini kənd təsərrüfatı texnikası əvəz edə bilmir.



Çəltik tarası. Çin

musson meşələrinin yayıldığı Çin, Yaponiya və bu kimi ölkələrdə meşələr çay, tərəvəz, qarğıdalı tarlları ilə əvəz olunmuşdur. Bu ərazilər dünyadan ən mühüm çəltik zonalarındandır.

Savanna və seyrək meşələrdəki qırmızı-qonur torpaqlar ilboyu əkinçilikdə istifadə edilir. Burada əkinçilik qış aylarında suvarma tələb edir. Şimali Amerikanın savannaları materikin cənubunda, nisbətən kiçik ərazini tutur. Avrasiyada isə Cənubi Asiya, Cənub-Şərqi Asiya regionunda savanna zonası geniş yayılmışdır. Buradakı ölkələrin əksəriyyətində əhalinin təbii artımı yüksək, iqtisadi inkişaf səviyyəsi nisbətən aşağıdır. Əhalinin çox hissəsi kənd təsərrüfatında çalışır. Onlar dünyadan ən mühüm pambıq, çəltik, çay, cut ixracatçılarıdır.

Ekvatorial meşələr zonası Şimali Amerikada yoxdur. Avrasiyanın cənub-şərqiində bu zona əhali tərəfindən mənimsənilmişdir; burada çay, çəltik, tərəvəz becərilir. Ərazinin xarakterik bitkisi kauçuk ağacıdır (heveya).

Şimal materiklərinin qütb səhralarından sonra ən az mənimsənilən ərazilərilərindən biri *tropik səhralardır*. Qütb səhralarının zəif mənimsənilməsinin səbəbləri ifrat rütubət, sükürərin dommuş vəziyyətdə olması, bitkilərin becərilməsi üçün günəş istiliyinin çatışmazlığı sayılırsa, bu, tropik səhralarda əksinədir.

Bu ərazilərdə rütubət çatışır, Günəş istiliyi isə daha çoxdur. Orada yemə daha az tələbkar, yunluq istiqamətli qoyunçuluq və dəvəçilik inkişaf etdirilir.



Dağ terraslarında əkilən çay plantasiyaları. Bu ərazilərdə təbii kompleks tamamilə dəyişdirilmişdir.



Qanq çayının vadisində çut plantasiyası və cutdan hazırlanmış məhsullar.

Biliklərin tətbiq edilməsi və yoxlanılması


1. Təbii zonalar xəritəsindən istifadə edin və dəftərə yazın:

- Şimal Buzlu okeanından Aralıq dənizinə qədər Avropada hansı təbii zonalar yayılmışdır?
- Şimali Amerikanın şimalından cənubuna qədər hansı təbii zonalar vardır?

2. Fiziki və təbii zonalar xəritəsindən istifadə edərək cədvəli tamamlayın:

Avrasiya		Şimali Amerika	
Ucqr nöqtələr	Yerləşdiyi təbii zonalar	Ucqr nöqtələr	Yerləşdiyi təbii zonalar

3. Məntəqələrin hansı təbii zonada yerləşdiyini və kənd təsərrüfatının hansı sahəsinin inkişaf etdiyini müəyyən edib yazın.




4. Mətnindən istifadə edərək cədvəli tamamlayın:

Təbii zona	Ölkələr	Təsərrüfatda istifadəsi
Meşələr		
Çöllər		
Codyarpaqlı meşə və kolluqlar		
Musson meşələri		
Savannalar		
Səhralar		
Ekvatorial meşələr		

30 Cənub materiklərinin bioehtiyatlari

Xəritə-sxem üzrə iş

Cənub materiklərinin təbii zonaları



Müzakirə edin:

1. Təbii zonalardan hansılara hər üç materikdə rast gəlinir?
2. Cənub materiklərinin hansında ekvatorial meşələrə, savanna və seyrək meşələrə, səhralara rast gəlinir?
3. Cənubi Amerika və Afrikada olan hansı təbii zonalar Şimal materiklərində də mövcuddur?
4. Nə üçün Afrika və Avstraliyada səhralar geniş yer tutduğu halda, Cənubi Amerikada onların sahəsi çox kiçikdir?
5. Afrika və Cənubi Amerikada hansı təbii zonalar təkrarlanır?


Antarktida istisna olmaqla Cənub materiklərinin – Cənubi Amerika, Afrika və Avstraliyanın ekvatora yaxın yerləşməsi onların təbii zonalarında öz əksini tapır. Materiklərin oxşar iqlim göstəriciləri – günəşli saatların miqdarının çoxluğu, vegetasiya müddətinin uzunluğu və mövsümlər üzrə dəyişməsi bioloji ehtiyatların növlərində və miqdarında, eləcə də onların istifadəsində oxşarlıq yaratmışdır.

Cənubi Amerika və Afrikanın *ekvatorial meşələri* Avrasiyanın ekvatorial meşələri ilə müqayisədə çox zəif mənimənilmişdir. Bataqlıqların geniş yayılması, keçilməz meşələr, ifrat rütubətlilik, müxtəlif həşəratlar, tropik xəstəliklər bu ərazilərdə əhali məskunlaşmasına maneçilik yaradır. Burada daimi yaşayanlar yerli qəbilələrdir.

Rütubətli ekvatorial meşələrin təbiəti hər zaman tədqiqatçıları, oradakı təbii sərvətlər, qiymətli ağac növləri, müalicəvi bitkilər, ilboyu əkinçiliyə imkan verən iqlim şəraiti isə sahibkarları özünə cəlb edir.

Mətn, xəritə-sxem və şəkil üzrə iş

- Cənubi Amerikanın ekvatorial meşələri (və ya selvas) Transamazon magistralı çəkilənə qədər, demək olar ki, mənimsənilməmişdi. Uzunluğu 5000 km-dən çox olan bu magistral Amazon meşələrindən keçməklə Perunun paytaxtı Lima və Braziliyanın Resifi şəhərlərini birləşdirir. Magistral eyni zamanda Atlantik okeanından Sakit okeana qədər uzanır. Leysan yağışlar magistral boyu xeyli çətinlik yaradır, xüsusilə baş verən sürüşmələr nəticəsində yoluñ kənarları uçulub-dağılır. Yoluñ əsas məqsədi – materikin mərkəzində olan təbii ehtiyatların mənimsənilməsidir.



Amazon meşələrinin sahəsi sürətlə kiçilir, buna səbəb oduncaq tədarükü, tropik bitkilərin plantasiyalarının genişləndirilməsidir. Selvasda heveya, kinə ağacı (bu ağacın meyvələrindən malyariya xəstəliyinin müalicəsi üçün dərmən hazırlanır), qırmızı ağac, balsa (dünyada ən yüngül ağac), qovunağacı (papayya), batat, maniok və s. bitir. Cəngəlliklərdə təkcə palmanın 100-dən çox növü vardır.



Selvasda bitən **Braziliya qozunun** tərkibi zülallarla zəngindir. Bu xüsusiyyətinə görə onu “əti əvəz edən bitki” adlandırırlar.

Qovunağacı – papayya. Braziliyada bu bitkinin geniş plantasiyaları vardır.

Savannalar Afrika ərazisinin 40%, Cənubi Amerikanın və Avstraliyanın isə 20%-dən çox hissəsini əhatə edir. Savannalarda əkinçilik ərazinin yağıntı göstəricilərinə uyğun olaraq aparılır.

Şəkil üzrə iş

Bu fotosəkillər Cənub yarımkürəsinin savannasında yerləşən eyni əraziyə aiddir. Lakin onlar ilin müxtəlif vaxtlarında çəkilmişdir. Şəkillərin ilin hansı dövrü üçün səciyyəvi olduğunu təyin edin və aşağıdakı cavablarla onları uyğunlaşdırın:

- A) Savanna qışda
- B) Savanna yayda
- C) Quraqlıq dövrü
- D) Yağlılıq dövr
- E) Dekabr–yanvar–fevral ayları
- F) İyun–iyul–avqust ayları

1_ 2_



Ərazinin iqliminə uyğunlaşdırılan bitkilərdən biri pambıq və şəkər qamışıdır. Bu bitkilərin ixracına görə Braziliya və Avstraliya dünyada fərqlənir. Məhsuldarlığın yüksək olmasının səbəbi pambıq və şəkər qamışının genetik cəhətdən modifikasiya olunmuş yeni sortlarının əldə edilməsidir.

Mətn və xəritə-sxem üzrə iş

- Kənd təsərrüfatında məhsuldarlığın artırılması dönya ərazi problemlərinin həllində mühüm rol alyafetidir. Hazırkıda, xüsusən inkişaf etmiş ölkələrdə əlverişsiz hava şəraitinə dözümlü, daha məhsuldar bitki və heyvan sortlarının əldə edilməsi üçün geniş elmi tədqiqatlar aparılır. Genetik cəhətdən modifikasiya olunmuş sortların – *GMO*-nın (*Genetically Modified Organisms*) tətbiqi də bu tədqiqatların nəticəsidir. *GMO* kənd təsərrüfatında inqilab yaratmışdır. *GMO* çəltik, qarğıdalı, pambıq, soya, pomidor, xiyar və s. bitkilərin becərilməsində, quşçuluqda geniş tətbiq edilir. Lakin onun insan orqanizminə təsiri hələ də tam öyrənilməmişdir.



- *GMO* məhsulları becərilən ölkələr
- *GMO* məhsullarını idxlən edən ölkələr
- Məlumat yoxdur

Müzakirə edin:

- 2023-cü il üçün tərtib edilən xəritə-sxemə əsasən ölkələri müəyyən edin:
 - *GMO* məhsulları becərilən ölkələr;
 - *GMO* məhsullarını idxlən edən ölkələr.

Tropik səhralar Afrika və Avstraliyada geniş sahə tutur. Lakin onlardan istifadə istiqamətləri fərqlidir. Afrika səhraları təbii haldə, demək olar, əkinçilik üçün yararsızdır. Əkinçilik yalnız vahələrdə xurma palmasının becərilməsi və yarımsəhralarda qummiarabik bitkisinin meyvələrinin yiğilması ilə möhdudlaşır.

Avstraliya səhra və yarımsəhralarında bitki örtüyü nisbətən çoxdur. Bu səhralar qoyunçuluq üçün otlaq kimi istifadə edilir.



- **Qummiarabik** – Seneqal akasiyasının gövdəsindən axan qatrandır. Ondan şirniyyat və saqqız istehsalında istifadə olunur.



- **Merinos** – bu qoyun cinsi Avstraliya səhraları üçün seciyyəvidir. Qoyunların sayına və yun istehsalına görə Avstraliya dünyada ilkin yerləri tutur.




Cənubi Amerikanın subtropik iqlim qurşağında çöl zonası – *pampa* formalashmışdır. Pampa La-Plata ovalığında, Argentina və Uruqvayda ərazicə geniş yer tutur. Rütubətli subtropik iqlim şəraitinin hakim olduğu bu ərazidə münbit qırmızı-qara torpaqlar yayılmışdır. Pampada birillik otlar daha hündürdür. Pampa Cənub yarımkürəsinin ən məhsuldalar və geniş taxılçılıq zonasıdır. Taxılçılığın inkişafı Argentina-da heyvandarlığın da inkişafına səbəb olmuşdur.

Codyarpaqlı kol və *meşə* zonaları Şimal yarımkürəsində olduğu kimi, taxıl, sitrus, üzüm və zeytin sahələrinin becərilməsi üçün də istifadə olunur.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Cənub materiklərinin təbii zonalarının təsərrüfat əhəmiyyəetine dair nümunələr sadalayın.
2. GMO nə deməkdir? Onları nə üçün tətbiq edirlər? GMO-nun istifadə edilməsinə öz münasibətinizi bildirin.
3. Ayrı-ayrı materiklər üzrə rəqəmlərin hansı təbii zonalar olduğunu yazın: 1. ... 2. ... 3. ...



31 PRAKTİK DERS. ANTARKTİDA – BİOLOJİ EHTİYATLARLA ZƏİF TƏMİN OLUNMUŞ MATERİKDİR

Antarktida:

- ən uzaqda olan;
- ən soyuq;
- ən küləkli;
- ən böyük buzlağın yerləşdiyi;
- ən az öyrənilən materikdir.

Müzakirə edin:

- Antarktidanın kəşfi və təbiətinə dair əlavə olaraq daha hansı “ən”ləri əlavə edərdiniz?

Erebus vulkanında güclü partlayış.

4 dekabr 2014-cü il



Xəritə üzrə iş

Antarktidanın xəritəsi

- Antarktida materikinin ərazisi daxil olmaqla $48-60^{\circ}$ c.e.-dən cənubda yerləşən ərazi **Antarktika** adlanır. Antarktika yunanca “anti” – “əks” deməkdir, Yer kürəsinin Şimal qütbü ətrafinın – Arktikanın əksi mənasındadır.



Antarktidaya dair 1 dekabr 1959-cu ildə imzalanan və 23 iyun 1961-ci ildən qüvvəyə minən konvensiyaya görə, materik heç bir dövlətə məxsus deyildir. Ondan yalnız elmi fəaliyyət üçün istifadə oluna bilər.

TAPŞIRIQ 1.

Antarktidanın coğrafi mövqeyi. Antarktida – üç yarımkürədə yerləşən, sahəsi 14 mln. km² olan, Cənub okeanının suları ilə əhatələnən cənub materikidir. Materik bütün coğrafi uzunluqlarda yerləşir, onun sahilləri hər tərəfdən şimala istiqamətlənmüşdür ki, bu da onun coğrafi mövqeyi ilə əlaqədardır.

Xəritəyə əsasən müəyyən edib yazın:

1. Antarktida hansı okean və dənizlərlə əhatə olunmuşdur?
2. Antarktidanın coğrafi mövqeyinin özünəməxsusluğuna aid 2 sual yazın.
3. Xəritədən daha hansı məlumatları almaq olar?

TAPŞIRIQ 2.

Antarktidanın relyefi. Antarktida – cənub materiklərinin əvvəller daxil olduğu Hondvanın tərkib hissəsidir. Materik eyniadlı litosfer tavasında yerləşir, qərb tərəfdən And dağlarının davamı kimi Sakit okeanın “Odlu halqa”sına daxildir. Antarktidada hələ də vulkanik proseslər davam edir. Burada fəaliyyətdə olan Erebus vulkanı püskürür. Materikin buzaltı relyefi (sıra dağlar, platolar, çökəkliliklər və s.) mürəkkəbdir.

1. Antarktidanın buzaltı relyef formalarını qruplaşdırıb cədvəl şəklində yazın.
2. “Antarktidanın buz qatı əriyərsə, onun relyefi necə olardı?” mövzusunda qısa məlumat verin.

TAPŞIRIQ 3.

Antarktidanın buz örtüyü. Antarktidanın mərkəzi hissəsi maksimum qalınlığı 4500 m-ə çatan qalın buz qatı ilə örtülüdür. Yer kürəsində mövcud olan buz örtüyünün 90%-i buradadır. Antarktidada buz örtüyünün tarixi 20 milyon ildən artıqdır. Buz örtüyü günbəzi xatrladır. Onun qalınlığı Cənub qütbü ətrafında maksimuma çatır, kənarlara doğru isə nazikləşir və sahil boyunda nəhəng aysberqlər yaradır. Materikin buz örtüyü şirin su ehtiyatıdır, lakin bu ehtiyatlardan istifadə olunmur. Aysberq – suda üzən buz dağıdır. Onun 2/3 hissəsi suyun altında olur.

1. Antarktida buzlaqlarını dünyadan şirin suya ehtiyacı olan ərazilərinə gətirmək üçün hansı layihəni verərdiniz?
2. Antarktida buzlaqlarının əriməsi Yer kürəsində hansı problemlərin yaranmasına səbəb ola bilər?

Məsələ.

– Aysberqin sudan üstdəki hissəsi 34 m-ə bərabərdir. Onun ümumi qalınlığı nə qədərdir?

TAPŞIRIQ 4.

Antarktidanın mineral ehtiyatları. Antarktida mineral ehtiyatlarla zəngindir. Bura təkcə maqmatik sūxurlarda rast gəlinən faydalı qazıntılarla deyil, həmdə üzvi mənşəli çökəmə sūxurlarda mövcud olan daş kömür, neft, təbii qaz ehtiyatları ilə də zəngindir.

1. Antarktida qalın buz qatı ilə örtülü olduğu halda, bu materikdə üzvi mənşəli faydalı qazıntılarının olması nə ilə əlaqədar ola bilər?
2. Antarktidanın zəngin mineral ehtiyatlarından niyə istifadə olunmur? Buna səbəb nədir?



TAPŞIRIQ 5.

Antarktidanın iqlimi. Antarktida materikini “Yerin soyuducusu” adlandırırlar. Bura dünyanın ən soyuq ərazisidir. Materikin daxili hissəsində iqlim daha sərtdir. Yayda (yanvarda) -30°C , qışda (iyulda) $-89,2^{\circ}\text{C}$ (“Vostok” stansiyasında) müşahidə olunmuşdur. 2013-cü ildə Yaponiyaya məxsus stansiyada peykən alınmış nəticələrə əsasən temperaturun $-91,2^{\circ}\text{C}$ olması müəyyən olunmuşdur. Yayda materikin səthində günəş şüası kifayət qədər düşür, lakin qar və buz örtüyü günəş istiliyini eks etdirərək geri qaytarır və ərazi qızdırır. Materikin mərkəzi ilə sahilləri arasında kəskin təzyiq fərqi vardır. Cənub qütbündən $60^{\circ}\text{ c.e.-yə}$ doğru əsən cənub-şərq küləklərinin sürəti saniyədə 65 m-ə bərabər olur və onlar buz hissəcikləri ilə müşayiət edilir.

1. Antarktida hansı iqlim qurşaqlarında yerləşir?
2. Antarktidanın səthində qara örtük (kömür tozu, qara qum və s.) çəkilərsə, nə baş verər?
3. Antarktidada güclü küləklərin baş verməsi nə ilə əlaqədardır?

TAPŞIRIQ 6.

Antarktidanın üzvi aləmi. Bütün materiklər arasında üzvi aləminə görə ən kasib materikdir. Sahilboyunda buz örtüyü arasında yerləşən Antarktida vahələrində mamır, şibyə və ibtidai yosun istisna olmaqla materikdə bitki örtüyü yoxdur. Bu ərazilərin daimi sakini pingvinlərdir. Sahilboyu sularda mavi balina, kaşalot və s. rast gəlinir. Bu ərazilərdə sular planktonlarla zəngindir.

Şəkil üzrə iş

Müzakirə edin:

1. Antarktidanın buz səhralarındaki vahələrinin əsas əlamətləri nədir?
2. Antarktidanın bioloji ehtiyatlarla kasib olmasını təsdiq edən 3 ifadə yazın.
3. Antarktidanın bioloji cəhətdən kasıblığının iqlim göstəriciləri ilə əlaqədar olduğunu izah edin.

Antarktidada oazis



TAPŞIRIQ 7.

Antarktidanın iqtisadi vəziyyəti. Antarktida daimi əhalisi olmayan materikdir. Burada ABŞ, Rusiya Federasiyası, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, Yaponiya və digər ölkələrin elmi-tədqiqat stansiyalarında müvəqqəti işləyən ixtisaslı kadrlar yaşayır. Son illərdə materik turistlərin diqqətini cəlb etməyə başlamışdır. Hazırda Antarktidaya ildə 6000-dən çox turist gəlir.

– Nə üçün Antarktidada turizm və elmi-tədqiqat işləri dekabr, yanvar, fevral aylarında daha fəal olur?

32 Azərbaycanın landşaftı bİoEHTİYATLARIN MƏNBƏYİDİR

Şəkil üzrə iş

• Verilən ifadələri şəkillərə uyğun olaraq qruplaşdırın:

1. Yay aylarında havanın temperaturu $+26 - 28^{\circ}\text{C}$ -yə bərabər olur.
2. Yağışının miqdarı mümkün buxarlanmadan daha çoxdur.
3. Torpaqlar qeyri-münbit və açıqrənglidir.
4. Düz radiasiya üstündür.
5. Qış aylarında havanın temperaturu -20°C -yə qədər düşə bilir.
6. Əkinçiliyin inkişafı suvarma şəraitində mümkündür.
7. Yay otaqları kimi istifadə oluna bilər.

a	b

Müzakirə edin:

1. Təbii kompleksin komponentləri arasında hansı əlaqə müşahidə olunur?
2. Təbii komponentlərdən birinin dəyişməsi digərlərinə necə təsir edə bilər?



Təbii komponentlərin qarşılıqlı təsirindən yaranan eynicinsli sahələr təbii ərazi kompleksi yaradır ki, bu, *landşaft* adlanır (almanca “*land*” – torpaq + “*schaft*” – əlaqə). Landşaftların ölçüləri (bir neçə km^2 -dən bir neçə yüz km^2 -ə qədər) müxtəlif olur. Lakin əsas odur ki, eyni landşaftın mövcud olduğu ərazi daxilində geoloji bünövrə, reliyef, iqlim, torpaq örtüyü, bitki və heyvanlar aləmi bir-birinə oxşar olsun. Landşaft daxilində komponentlərin yaranması və onların inkişaf tarixi, adətən, eyni olur. Azərbaycan ərazisində bir-birindən kəskin fərqlənən landşaftlar mövcuddur. Bu, ərazinin reliyefinin müxtəlif olması ilə əlaqədardır. İqlimin fərqliliyi bilavasitə torpaq, bitki və heyvanlar aləmini formalasdır.

Landşaftlar *təbii* və *antropogen* ola bilər.

Təbii landşaftlar – insanların iştirakı olmadan yaranan komplekslardır.

Antropogen landşaftlar – insanların yaratdığı landşaflardır: su anbarları, əkin sahələri, salınma meşələr, yaşayış məntəqələri, parklar və s.

Şəkil üzrə iş

Müzakirə edin:

- Landşaflara insanın təsirini müəyyən edin. Fotoşkillərdən hansı təbii, hansı isə antropogen landşafta aiddir?



Hər hansı ərazidə təbii və antropogen landşaftların bir-birinə olan nisbəti ərazinin relyef və iqlim şəraitində asılıdır. Məsələn, Böyük və Kiçik Qafqazın, Talış dağlarının və Naxçıvanın yüksək dağlıq ərazilərində təbii landşaftlar, dağətəyi ərazilərdə isə antropogen landşaftlar üstünlük təşkil edir. Düzənlik olmasına baxmayaraq Acınohur-Ceyrançöl, Cənub-Şərqi Şirvan zəif, Samur-Dəvəçi, Qazax-Qarabağ, Lənkəran düzənlikləri isə güclü mənimsənilmişdir. Bu, düzənliklərin iqlimi, yeraltı suların səthə yaxınlığı ilə elaqədardır.

Oxşar əlamətlər landşaftları sistemləşdirməyə və onları təsnif etməyə imkan verir. Landşaftların təsnifatı *sinif*, *yarimsinif*, *tip*, *yarimtip*, *növ ardıcılılığı* ilə aparılır. Azərbaycanda landşaftlar iki sinfə – *dağ* və *düzənlik landşaftlarına* bölünür. Onları fərqləndirən əsas əlamət relyefidir. Dağlıq ərazilərdə yaranan landşaftlar alçaq, orta və yüksək dağ landşaftları yarimsiniflərinə ayrıılır. Daha kiçik landşaft vahidləri rütubət və istiliyin nisbətinə, sűxurların tərkibinə, torpaq və bitki örtüyünün müxtəlifliyinə görə landşaft tiplərinə və yarımtiplərinə bölünür. Ən kiçik landşaft vahidi növdür. Landşaft növləri ərazidə süxurun tərkibi, torpaq-bitki örtüyünün müxtəlifliyi və s. ilə fərqlənən sahələrdir.


Relyef və iqlim göstəricilərinin müxtəlifliyinə görə landşaftlar *zonal*, *azonal* və *intrazonal qruplara* bölünür. Eyni iqlim və relyef göstəricilərinin olduğu ərazidə bir landşaftın daxilində tamamilə fərqli landşaft yaranı bilir. Məsələn, Kür-Araz və Samur-Dəvəçi ovalıqlarının yarımsəhraları daxilində daha kiçik əraziyə malik olan düzənlik-meşə landşaftları yaramışdır: Nabran-Yalama, Şollar meşələri, Kür çayı boyunca isə Tuqay meşələri və s. Belə landşaftlara *intrazonal landşaftlar* ("*intra*" – "daxili" mənasındadır) deyilir. Onlar yerli amillərin – şirin yeraltı suların səthə yaxın olması və çay sularının təsiri ilə formalılmışlardır.

Dağlarda *azonal landşaftlar* yaranır. Onlar şaquli zonallıq nəticəsində əmələ gəlir. Azonal landşaftları yaradan amil – relyefdir. Dağlıq ərazilər üfüqi zonallığı pozur və azonallıq yaradır. Məsələn, Böyük Qafqaz (**a**), Kiçik Qafqaz (**b**), Naxçıvanın dağlıq əraziləri (**c**), Talış dağları (**d**) və s. azonal landşaftlara aiddir.

- **Zonal landşaft**, əsasən, düzənliklərdə formalaşır. Belə landşaftlar yerləşdiyi təbii zonaya və iqlim şəraitinə uyğun gəlir. Məsələn, Kür-Araz və Samur-Dəvəçi ovalıqlarında yarımsəhra və quru çöllər yayılmışdır.



Yarımsəhra. Kür-Araz ovalığı



N-b – Nival buzlaq
A-ç – Alp çəmənləri
Dz-m – Düzən-meşə
Q-ç – Quru çöllər

S – Subnival
S-ç – Subalp çəmənləri
D-ç – Dağ çölləri
Y – Yarimsəhralar


D-K – Dağ-kserofit bitkiləri
D-m – Dağ-meşə
Q-d-ç – Quru dağ çölləri

Biliklərin tətbiq edilməsi və yoxlanılması

Şəkil üzrə iş

Şəkillərin uyğun gəldiyi landşaft tiplörünü tapın:

- Düzənlilik
- Dağlıq
- İntrazonal
- Azonal
- Zonal
- Antropogen
- Təbii




2. Mətndəki şəkillərə əsasən azonal landşaftlar üzrə yayılan landşaft tiplörünü müəyyən edin və cədvəli tamamlayın:

Landşaft tipi	Böyük Qafqaz	Kiçik Qafqaz	Naxçıvan	Talış
1. Nival	+		+	
2. Subnival				
3. Alp çəmənləri				
4. Subalp çəmənləri				
5. Dağ meşələri				
6. Dağ çölləri və kserofit kolluqlar				
7. Yarimsəhralar				

3. Xəritə-sxemdə qeyd olunan məntəqələri **zonal**, **azonal**, **intrazonal** landşaftların yayılmasına görə qruplaşdırın:

zonal	azonal	intrazonal



33 EKOLOJİ SİYASƏT



- Aral gölünün quruması, Afrikada səhralaşma, Amazon meşələrinin qırılması problemlərinin yaranma səbəblərinə aid mülahizələrinizi şərh edin.

Müzakirə edin:

- Bu problemlərin qarşısını almaq üçün hakimiyət orqanları nə etməlidir?
- “Ekoloji siyasət düzgün aparılsaydı, bu problemlər yaranmadı” fikrinə münasibət bildirin.

XX əsrд elm və texnikanın, sənaye və kənd təsərrüfatının intensiv inkişafı, hemçinin dünya əhalisinin sayının kəskin artması insanın təbiətə təsirini gücləndirmişdir. Bir çox ekoloji problemlər kəskinləşmiş, bəziləri isə *ekoloji böhran* xarakteri almışdır.

Ekoloji böhran – ətraf mühitin böhran vəziyyətində nəzərəçarpacaq dərəcədə dəyişməsidir ki, nəticədə təbii komplekslər, oradakı canlı orqanizmlərin gələcək mövcudluğu təhlükə altında qalır. Yer kürəsində ekoloji vəziyyətin dərəcələri müxtəlidir. Ətraf mühiti ekoloji vəziyyətinə görə 5 qrupa ayırmak olar:

1. *Təbii vəziyyət* – insan fəaliyyətinin olmadığı və ya çox zəif olduğu ərazilərdir. Yer kürəsinin ekstremal ərazilərində (yüksək dağlar, arktik və tropik səhralar, ekvatorial cəngəlliliklər və s.) təbiət, demək olar ki, dəyişməmişdir.

2. *Müvazinət vəziyyəti* – insan fəaliyyətinin təsiri olsa da, təbiət özünü bərpa edə bilir. Müvazinət vəziyyəti müləyim qurşağın iynəyarpaqlı meşələrində, rütubətli ekvatorial meşələrin savanna ilə sərhədində müşahidə olunur.

3. *Böhran vəziyyəti* – insan fəaliyyətinin təsiri böyükdür. Belə ərazilərdə təbiətdə dəyişiklik dərəcəsi yüksək olur. Lakin ilkin təbii komplekslərin mövcudluğu hiss olunur. Böhran vəziyyətinə çöl, meşə-çöl, savanna və seyrək meşələr aid ola bilər.

4. *Faciəli vəziyyət* – mühitin əvvəlki vəziyyətinə bərpa olunması üçün uzun illər tələb olunur. İri şəhərlərin kənarlarında faydalı qazıntılarının çıxarıldığı ərazilər nümunə ola bilər.

5. *Kollaps vəziyyəti* – bioloji məhsuldarlığını əbədi itirən ərazilərdir. Kollaps vəziyyətə malik olan ərazilərdə insanların yaşaması təhlükəlidir. Belə ərazilərə misal olaraq Çernobili göstərmək olar. Bu şəhərdə atom-elektrik stansiyasında baş verən

partlayışdan sonra yaşamaq təhlükəli hal almışdır. Kollaps vəziyyətində təbii mühitin özünü bərpa etməyə gücü çatır.

Əhatə etdiyi əraziyə görə ekoloji böhran *global*, *regional* və *lokal* ola bilər.

Global ekoloji böhranla mübarizə aparmaq çox çətindir, onun həlli üçün dövlətlərin birgə fəaliyyəti vacibdir. Hazırda qlobal ekoloji böhrana nümunə kimi Avropada “turşulu yağışları”, “istixana effekti” və Antarktidada “ozon dəliyi”ni göstərmək olar.



Atmosfer, litosfer və hidrosferin sənaye müəssisələrinin zəhərli tullantıları ilə çirkənməsi dövrümüzün qlobal probleminə çevrilmişdir.

Avropada bir çox məşhur memarlıq abidələri turşulu yağışların təsirindən dağlırlar.

Regional ekoloji böhran bəzi dövlətləri və ya dövlətin regionlarını əhatə edir. O həmçinin qonşu regionlara da mənfi təsir göstərə bilər; lakin onu bir və ya bir neçə dövlətin səyi ilə həll etmək mümkündür. *Lokal ekoloji böhran* daha kiçik əraziləri əhatə edir. Buna nümunə kimi dağ-mədən sənayesinin çirkəndirdiyi landşaftları, sənaye tullantıları ilə çirkənmiş su hövzələrini və torpaq örtüyünü göstərmək olar. Bu problemlərin həlli torpaqların rekultivasiyası və pozulmuş landşaftların bərpası ilə mümkündür.

Mətn və şəkil üzrə iş



- **Böyük Şor gölü, 2000-ci il.** Beynəlxalq ekspertlərin fikrincə, Böyük Şor gölü dünyadan an çirkənmiş su hövzələrindən biri olub Abşeronun ekoloji vəziyyətinə mənfi təsir göstərirdi. Yarım əsrənərən çox müddətdə gölə neft-mədən suları və ətraf yaşayış məntəqələrinin çirkəb suları axıdılıb.



- **Böyük Şor gölü sahilində “Olimpiya” stadionu, 2015-ci il.** Gölün təmizlənməsi problemi Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı **dövlət programı** çərçivəsində öz həllini tapmışdır. Nəticədə Böyük Şor gölü sahilində bulvar və park salılmış, I Avropa Oyunlarının keçirildiyi Bakı Olimpiya Stadionu tikilmişdir.

Müzakirə edin:

- Yaşadığınız əraziyə yaxın yerləşən hansı çirkənmiş ərazilini (su hövzəsi, mədən, tala, küçə və s.) abadlaşdırmaq istərdiniz? Onun yerində hansı layihəni həyata keçirərdiniz?

Regional ekoloji problemlərə əyani misal kimi Abşeronun neftlə çirkənmiş ərazilərini göstərmək olar. Azərbaycan hökuməti dövlət və özəl şirkətlərlə birgə *torpaqların rekultivasiyası* ilə bağlı qərar qəbul etmişdir. Görülən tədbirlər torpaq və su hövzələrinin təmizlənməsinə, bitki örtüyünün bərpasına imkan vermişdir. Abşeronda neftlə çirkənmiş ərazilərin təmizlənməsi üçün “Neft tullantılarının utilizasiyası və idarə edilməsi mərkəzi” yaradılmışdır. Bu layihələr *Azərbaycanın ekoloji siyasetinin* tərkib hissəsinə aiddir. Büyük Şor gölünün əvvəlki vəziyyəti buna misal ola bilər.

Ekoloji siyaset – ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi üçün siyasi, iqtisadi, qanunverici, maarifləndirici-təbliğat xarakterli tədbirlər sistemidir. Bütün dövlətlər, xüsusilə iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər mütərəqqi ekoloji siyaseti formalasdırmağa çalışır. Ekoloji siyasetin məqsədi *təbiətin, cəmiyyətin və iqtisadiyyatın* balanslı inkişafı üçün şərait yaratmaqdır.

Nö	Ekoloji siyasetin istiqamətləri	Ekoloji siyasetin məqsədi
1. Siyasi	ətraf mühitin mühafizəsi uğrunda hökumətlərin, siyasi və ictimai təşkilatların fəaliyyəti	
2. İqtisadi	ətraf mühiti çirkəndirən müəssisələrin ödəmə və vergi sistemlərinin yenidən işlənməsi, həmcinin təbiətdən səmərəli istifadə edənlər üçün güzəşt və imtiyazların tətbiqi	
3. Qanunverici	cəmiyyət, istehsalat və təbiət arasında münasibətlərin tənzimlənməsinə yönəldilmiş qanunların qəbul edilməsi	
4. Maarifləndirici və təbliğat	əhalinin ekoloji biliklərinin və mənəvi məsuliyyətinin formalasdırılmasına kömək edilməsi	
5. İnzibati nəzarət	təbiəti mühafizə qanunvericiliyinə əməl olunmasına və təsərrüfat fəaliyyətinə nəzarət, ekoloji monitoring	

Ekoloji siyasetin təmin olunmasında əsas rol dövlətə məxsusdur. Lakin bu siyasetin hazırlanmasında və həyata keçirilməsində beynəlxalq təşkilatlar, elmi ictimaiyyət, ictimai hərəkatlar da iştirak edir.



- “Qrinpis” – beynəlxalq müstəqil ekoloji qeyri-hökumət təşkilatıdır. 47 ölkədə şöbəsi var. “Qrinpis”in məqsədi – ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmə, qlobal iqlim dəyişikliyi, meşə sahələrinin azalması, balıq ovu sənayesinin hədsiz artması, kommersiya xarakterli balina ovu, gen mühəndisliyinin inkişafı, radasiya təhlükəsi və qütb regionlarının təbiətinin qorunması kimi global ekoloji problemlərin həll edilməsidir.
- “Təmiz Şəhər” – Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis olunub. 2009-cu ildən bərk məisət tullantılarının düzgün idarə edilməsi istiqamətində fəaliyyət göstərir. Balaxanı ərazisində Bakı bərk məisət tullantılarının yandırılması zavodu, Balaxanı Sənaye Parkı və Balaxanı bərk məisət tullantılarının çəşidlənməsi zavodu Açıq Səhmdar Cəmiyyətinin iri müəssisələridir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Sadalanan tədbirlərin ekoloji siyasetin hansı istiqamətlərinə uyğun gəldiyini müəy-yən edin:

- a) təbii resurslardan istifadə, zərərli maddələrin tullantıları üçün ödənişlerin yığılması;
- b) təbii ehtiyatlardan qənaətə istifadə edən, aztullantılı texnologiyaya malik tekrar emal müəssisələri üçün vergi və kredit güzəştəri;
- c) Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin qərarına əsasən ekoloji cəhətdən zərərli müəssisələrin fəaliyyətinin dayandırılması;
- d) orta təhsil sisteminde ekoloji biliklərin icbari tədrisi;
- e) Bakıda "Ekoloji ili" çərçivəsində "Gənclik ekoloji inkişaf uğrunda" beynəlxalq elmi-praktik konfransın keçirilməsi;
- f) Azərbaycan Respublikasının qanunlarına tabe olmamağa, ətraf mühitə və insanların sağlamlığına zərər vurulması hallarına görə məsuliyyətə cəlb olunma.



Abşeronada neftlə çirkənləmiş sahil



Neftdən təmizlənmiş ərazilərdə ağaç əkilməsi

Müzakirə edin:

1. Fotoşəkillərdə göstərilən tədbiri həyata keçirmək üçün ekoloji siyasetin hansı istiqamətlərindən istifadə olunur?
2. "Ekoloji böhran" və "ekoloji siyaset" terminlərini necə başa düşürsünüz?
3. Ekoloji siyasetin ekoloji problemlərin həllinə yardımçı olmasına və dünyani ekoloji böhrandan xilas etməsinə inanırsınız mı?

Dərsdən sonra

www.greenpeace.org və <http://tamizshahar.az/> saytlarında "Qrinpis" və "Təmiz şəhər" təşkilatlarının məqsədləri və həyata keçirdikləri layihələr barədə daha ətraflı məlumat alın.

34 EKOLOJİ MONİTORİNQ



– Sizcə, bu avtomobil hansı funksiyani yerinə yetirir?



Müzakirə edin:

- IV bəndə aid hansı nümunəni misal götər bilərsiniz?

Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsi (fragmənt).

Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüquqı

- I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
- II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
- III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.
- IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabani bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.

Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan vətəndaşlarına sağlam ətraf mühitdə yaşamaq təminatı verir. Lakin əhalinin yaşadığı mühitin yaşayış üçün nə dərəcədə əlverişli olduğunu müəyyən etmək lazımdır. Bunun üçün ərazi ekoloji cəhətdən qiymətləndirilir. Ərazinin ekoloji vəziyyəti onu formalasdıran təbii komponentlərin vəziyyəti ilə müəyyən olunur, yəni ekoloji monitorinq aparılır.

Ərazinin ekoloji monitorinqi – ətraf mühitin arasıkəsilmədən müşahidə olunması sistemidir. Ekoloji qiymətləndirmə aşağıdakı kimi aparılır:

1. Qiymətləndiriləcək təbii komponentlər (torpaq, su, hava) seçilir. Bu komponentlərin siyahısı tərtib olunur.

2. Qiymətləndirmə meyarları seçilir. *Meyarlar* əsasında qiymətləndirmə aparılır; məsələn, torpaqların qiymətləndirilməsi – onların duzluğunu və eroziyaya uğrama dərəcəsi müəyyənləşdirilir. Bitkilərin qiymətləndirilməsi meyarları – qırılmış meşələrin faizlə nisbəti və bitki növlərinin məhv olunmasına əsasən müəyyənləşdirilir. Atmosferin qiymətləndirilməsi meyarları havada olan qazların tərkibinin miqdarına görə müəyyən edilir. *Suyun qiymətləndirilməsi* meyari isə suyun kimyəvi və fiziki tərkibinin dəyişməsi ilə müəyyən edilir.

Ekoloji monitorinqin təşkil edilməsi.

1. Ərazidə torpaq və bitki nümunələri yığılır, hava və su mənbələri seçilir, bitkilərin ziyanvericilər tərəfindən zədələnmə dərəcələri müəyyən olunur, kəsilmiş meşələrin sahələri hesablanır, otlaqların normadan artıq otarıldığı sahələr aşkarlanır.

2. Nümunələrin yoxlanılması və təhlili, adətən, laboratoriyalarda aparılır. Lakin dünyada ekoloji vəziyyətin pisləşməsi ilə əlaqədar torpaqların, suyun, havanın və digər təbiət mənbələrinin təhlilinə ehtiyac artmışdır. Ekoloji qiymətləndirmə təşkilatlarının sayı çoxalmış, bir çox ölkədə qanunvericilik orqanları ekoloji mühiti şirkətləndirən idarə və təşkilatların özlerinin məhz bu problemlərlə məşğul olması tələbini irəli sürmüdüdür. Ekoloji qiymətləndirmə aparmaq üçün lazımı avadanlığa tələbat art-

mış, həmçinin dünya bazarına bu avadanlıqların təklifi də bir xeyli çoxalmışdır. Həzirdə ekoloji monitorinq üç səviyyədə aparılır: *stasionar* (*daşınmaz*) və *mobil* (*daşınan*), *mini-laboratoriylar*.



Stasionar laboratoriya



Mobil laboratoriya



Mini-laboratoriya

- **Stasionar laboratoriya** günboyu, aramsız şəkildə sanitarmühafizə zonalarının hüdudlarında atmosfer havasının yoxlanılmasını həyata keçirmək məqsədilə şəhərin yaşayış rayonlarının, həmçinin neft-qaz mənbələrinin mövcud olduğu ərazilərin, kimya və digər istehsal sahələrinin yerləşdiyi məkanda fəaliyyət göstərir.

- Təbii komponentlərin tədqiqini aparan **mobil post**. Elə yerindəcə, su və torpaq örtüyünün hazırlı durumunu müəyyən etməyə və nümunəni daha detallı təhlil üçün stasionar laboratoriyyaya göndərmək olar.


- **Mini-laboratoriya** – yerdə su və ya səxurdan nümunələr götürmək və təhlil etmək üçün istifadə olunur.

Müzakirə edin:

1. Sadalanan laboratoriyaların üstün və çatışmayan cəhətlərini göstərin.
2. Sadalanan laboratoriyalardan hansı vəziyyətlərdə və nə məqsədlə istifadə olunduğunu söyləyin.
3. Laboratoriyalardan alınan məlumatlara uyğun olaraq meyarlarla müqayisə aparılır, *təbii mənbələrin əvvəlki vəziyyətinə nisbətən dəyişmə* və *çirkənmə dərəcələri müəyyənləşdirilir*.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

İki şəkli müqayisə edin və hansı şəraitlərdə mobil, hansında isə stasionar ekoloji stansiyalardan istifadə etməyin daha əlverişli olduğunu müəyyənleşdirin.



35 Təbəiətə ESKURSIYA

Ekskursiya üç mərhələdə aparılır:

I mərhələ

- **Ekskursiyaya hazırlıq mərhələsi.**

1. Azərbaycanın atlasından, xəritələrdən istifadə edərək cədvəli tamamlayın:

Milli park	İqtisadi-coğrafi rayon
-----	-----

2. Yaşadığınız ərazinin yaxınlığında yerləşən milli parkı təyin edin.

3. Milli parka ekskursiya etmək üçün hazırlıq görün.

II mərhələ

- **Ekskursiya zamanı:**

A. Milli parkın məsul işçilərindən bu ərazinin əsas xüsusiyyətləri, hansı tədbirlərin keçirilməsi, təbiəti mühafizə sahəsində qazandıqları uğurları, il ərzində qoruğa gələnlərin sayı haqqında məlumat verməsini xahiş edin.

B. Ətraf aləm haqqında məlumat toplayın. Sizi əhatə edən təbii komponentlərə diqqət yetirin:
Relyef – (dağlıq, yoxsa düzənlikdir).

Səth suları – (çay, göl, bulaq, bataqlıqlaşma və s.).

Bitki növləri – (meşə, yarımsəhra, çöl və s.).

Heyvanlar aləmi – quşlar, həşəratlar.

Siz coğrafi informasiyaların müxtəlif formalarda təqdim olunduğunu bilirsiniz:

1. **Mətn** – olduğunuz ərazinin təsvirini dəftərdə yazın;

2. **Rəsm** – ərazinin relyefini, bitki aləminin rəsmini çəkin;

3. **Fotoşəkil** – əhatənizdə olan relyef, su mənbələri, bitki növləri, canlıların fotosunu çəkin (onların qəribə formada olmasına diqqət edin).


***Unutmayın!** Milli parkın ərazisində bitkiləri və onların yarpaqlarını qırmaq, əraziyə zibil tullamaq, tonqal yandırmaq olmaz.

III mərhələ

• **Ekskursiyanın yekunu.** Ekskursiyadan sonra milli park haqqında təqdimat hazırlayın. Təqdimat hazırlayarkən müxtəlif bilik mənbələrindən – mövcud ədəbiyyatdan, internet saytlarından və ekskursiya zamanı yiğdiğiniz məlumatlardan istifadə edin.

Ümumiləşdirici tapşırıqlar

1. Sxemi dəftərinizə çəkib tamamlayın:



2. Cədvəli tamamlayın:

Məntəqə	Təbii zona	Bioehtiyatlarla təminolunma	
		yüksək	zəif
1. ...			
2. ...			
3. ...			



3. Ekoloji qiymətləndirmənin mərhələlərini ardıcıl qeyd edin:

- 1) Qiymətləndiriləcək təbii komponentlər seçilir.
- 2) ...
- 3) ...
- 4) ...
- 5) ...

4. Cədvəli tamamlayın:

Nö	Ərazi	Landşaft	Landşaft tipi	Yaranma səbəbləri
1	Kür-Araz ovalığı	Tuqay meşələri	İntrazonal	Kür çayının suları
2		Çəmən-meşə		
3	Talış dağları	Dağ kserofit bitkiləri		
4	Cənub-Şərqi Şirvan			
5		Alp, subalp çəmənlikləri		



5. Ekoloji monitorinqin keçirilməsində stasionar, mobil və mini-laboratoriyaların necə işlədiyini müqayisə edin.

II bölmə

CƏMİYYƏT VƏ İQTİSADİYYAT

2

V

- Qədim və müasir sivilizasiyalar •

VI

- Dünya əhalisinin müxtəlifliyi •

VII


- İqtisadi-sosial həyat və onun inkişaf yolları •

5


QƏDİM VƏ MÜASİR SİVİLİZASIYALAR

36 SİVİLİZASIYALARIN TARİXI-COĞRAFİ İNKİŞAFI

Mətn və şəkil üzrə iş



Qəbilələr sivilizasiyadan əvvəl yaranan ilk insan birlikləridir.



İlk dövlətlərin yaranması, sinifli cəmiyyətin formallaşması ilə bəşəriyyət sivilizasiya mərhələsinə qədəm qoymuşdur.

Anlayışları cəmiyyətin tarixi inkişafına uyğun olaraq qruplaşdırın və cədvəli tamamlayın:

dulusçuluq, odlu silah, yiğicılıq, dəmir qılınç, daş silah, maldarlıq, qəbilə, ovçuluq, əkinçilik, manufaktura, heyvanlara sitayış, kağız istehsalı.

Sivilizasiyadan qabaq	Sivilizasiya mərhələsi
...	...
...	...


Müzakirə edin:

– Sivilizasiya mərhələsi cəmiyyətin inkişafında hansı dəyişikliklərə səbəb olmuşdur?

Sivilizasiya (lat. – “*dövlət*”, “*vətəndaşlıq*”) – insan cəmiyyətinin inkişaf səviyyəsini göstərir. Oxşar dil, din, adət-ənənə, əxlaqa malik olan xalqlar sivilizasiyanın müxtəlif mərhələsindədir. Müxtəlif xalq və ya ölkələr bu mərhələni fərqli zamanlarda qət edir; məsələn, Qədim Misir və Şumer sivilizasiyalarının tarixi daha erkən dövrlərə təsadüf edirsə, Mərkəzi Afrika, Cənubi Amerika və Cənub-Şərqi Asiymanın bəzi yerli qəbilələri hələ də sivilizasiya mərhələsinə qədəm qoymamışlar. Müharibə, epidemiya, təbii fəlakət və digər səbəblər sivilizasiyaların inkişafını ləngidə bilər.

Xəritə-sxem üzrə iş

Qədim sivilizasiya mərkəzləri



Sivilizasiyalar

E.ə. IV minillik E.ə. III minillik E.ə. II minillik E.ə. I minillik

Müzakirə edin:

1. Ən qədim sivilizasiya mərkəzləri hansı ərazilərdə yayılmışdır?
2. Eramızdan əvvəl III minillikdə mövcud olan sivilizasiyalar hazırda hansı ölkənin ərazisindədir?
3. Çin sivilizasiyası hansı minillikdə meydana gəlmişdir?

Tədqiqatçılar Yer üzərində 21 fərqli sivilizasiyanın mövcud olduğunu bildirirlər. Hazırda isə özünəməxsus xüsusiyyətlərə malik olan *Qərb*, *Şərq*, *Konfutsi*, *Yapon*, *Hind*, *Slavyan-pravoslav*, *Latin Amerikası və Afrika sivilizasiyaları* və s. mövcuddur. Sivilizasiyalar əbədi deyildir. Tarixən yüksək inkişaf səviyyəsinə malik olmuş güclü sivilizasiya tədricən zəifləyib məhv olar, zəif sivilizasiyanın yerində isə daha güclüsü yaranı bilər. Məsələn, vaxtilə yüksək sivilizasiyaya malik olan qədim İraqda hazırda ağır həyat şəraiti hökm sürür. Orta əsrlerdə əyalət kimi tanınan Avropa isə müasir dövrdə yüksək Qərb sivilizasiyasının mərkəzinə çevrilmişdir.

Müasir dövrdə dünyada ən güclü olan sivilizasiyalar Şərq və Qərb sivilizasiyalarıdır. Qərb sivilizasiyası Qərbi Avropa, Amerika və Avstraliyada formalaşmışdır. Bu sivilizasiya yeniliklərə meyilli, həmçinin elm və texnikanın yüksək inkişaf sürəti ilə səciyyələnir. Cənub-Qərbi Asiya və Şimali Afrikada yayılan Şərq sivilizasiyası isə daha çox ənənələrə sadıq olması ilə səciyyələnir.

Adətən, sivilizasiyalar müəyyən təbii landşaft – çay, dəniz sahilərində, dağlarda, meşə, səhra və çöllərdə formalaşır. Yarandığı landşaftdan kənara keçidkə sivilizasiyanın inkişafı zəifləyir. Misir sivilizasiyası Nil çayı sahilində, Finikiya sivilizasiyası Aralıq dənizinin şərq sahilində, İnk, Astek və Mayya sivilizasiyaları And və Kordiller dağlarında, Ərəb sivilizasiyası Cənub-Qərbi Asyanın və Şimali Afrikanın səhralarında, Türk sivilizasiyası isə Mərkəzi Asyanın çöl landşaftında formalaşmışdır.

Yaşadıqları təbii şərait xalqların həyat tərzinə güclü təsir edir. Məsələn, ərəblərin geyim, qida, yaşayış şəraiti, adət-ənənələri səhra landşaftına uyğunlaşmışdır. Səhradan kənarda yaşayan ərəblər də yerli xalqlara uyğunlaşaraq onlar arasında “ərimiş” – yəni *assimiliyasiyaya* məruz qalmışlar.

- **Slavyan-pravoslav sivilizasiyası** meşə landşaftı daxilində formalılmışdır. Slavyan evi, məsiş əşyaları, şifahi xalq ədəbiyyatı, əsasən, meşə ilə bağlı olur.



- **Qərb sivilizasiyasının** formalaşmasında dənizlər mühüm rol oynamışdır. Məhz buna görə də bu sivilizasiyanın müasir sərhədləri Avropanan xeyli uzaqda yerləşən Şimali Amerika, Avstraliya, Yeni Zelaniyani əhatə edir.



Sivilizasiyalar tarixboyu bir-birini dəyişdirmiş və yeniləşdirmişdir. Onların bir-birinə təsiri müxtəlifdir. Əgər Büyük Coğrafi kəşflərdən sonra avropalılar “Yeni dünya”ya səpələnərək Qərb mədəniyyətini yayırdırsa, hazırda bunun əksi baş verir. Müxtəlif sivilizasiya areallarından – Çin, Koreya, Vyetnam, Afrika, Latin Amerikası, Yaxın Şərqi və digər ölkələrdən Avropaya gələn miqrantlar öz milli mədəniyyətlərini qorumaqla yanaşı, Qərb ənənələrini qəbul edirlər.

Mətn və şəkil üzrə iş

- 38 metr hündürlüyü, 1145 ton çəkisi olan İsa peyğəmbərin abidəsi Rio-de-Janeyro-daki dağın zirvəsindədir. Abida Braziliya və Rio-de-Janeyronun simvolu hesab edilir. Avropalılar Cənubi Amerikani kəşf edənə qədər orada yaşayanlar yerli dirlərə inanırdılar. İndi isə əhalinin böyük hissəsi xristian katoliklərdir.



- Londondakı “Çin şəhəri”nə (*China Town*) dünyanın böyük şəhərlərinin əksəriyyətində də rast gəlmək olar. Bu “şəhər-məhəllələrdə” činli mühacirlər yaşayır, küçələrdə Çin musiqisi eşidilir, insanlar Çin dilində danışır, reklamlar heroqliflərlə yazılır, piş-taxtalarda isə Çin malları satılır.



Müzakirə edin:

- Şəkillərdə hansı sivilizasiyaların bir-birinə təsiri əks olunmuşdur?

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Müasir sivilizasiyaların yaranmasının cəmiyyət üçün hansı müsbət və mənfi xüsusiyyətləri vardır?

Müsbət	Mənfi

Xəritə-sxem üzrə iş

Sivilizasiyaları cədvələ uyğun qruplaşdırın:

Köhnə dünya	Yeni dünya



2. Eramızdan əvvəl I minillikdə yaranan sivilizasiyaların mövcud olduğu ölkələr hazırda hansı inkişaf seviyyəsindədir? Bunu nə ilə izah edə bilərsiniz?

Dərsdən sonra


“Sivilizasiyaların toqquşması” nəzəriyyəsi ABŞ-ın Harvard Universitetinin alimi Samuel Hantinqton tərəfindən işlənmişdir. Hantinqtonun fikrincə, XXI əsrдə sivilizasiyaların toqquşması baş verəcəkdir. Lakin Hantinqtonun əleyhdarları hesab edirlər ki, etnik fərqlərə baxmayaraq qloballaşma prosesləri intensivləşəcək və bəşəriyyət ümumplanetar birliyə nail olacaqdır”.

S.Hantinqtonun nəzəriyyəsinin lehine və əleyhine arqumentlər gətirərək fikirlərinizi şərh edin.

37 TÜRK DÜNYASININ SİVİLİZASYALARARASI ƏLAQƏLƏRDƏ ROLU

Xəritə-sxem üzrə iş

Türk xalqlarının yayıldığı ərazilər



Müzakirə edin:

1. Qədim türk xalqlarının yaşadıqları ərazilərin Avrasiyadakı mövqeyini təhlil edin. Müasir dövrdə onların hansı ölkələrdə olduğunu siyasi xəritəyə əsasən tapıb yazın.
2. Hansı qonşu sivilizasiyalar türk xalqlarının inkişafına daha çox təsir göstərə bilər? Bu təsir özünü necə bürüzə verir?

Türk sivilizasiyası – Avrasiyada yaranan ən qədim sivilizasiyalardan biri olub eramızdan əvvəl Avrasiyanın geniş çöllərində formalılmışdır. Hazırda türk xalqları əlverişli coğrafi mövqeyə malik olan Mərkəzi Asiya, Qafqaz, Kiçik Asiya yarımadası, Sayan-Altay dağlarının şimal-qərb bölgəsi, Talas vadisi, Ordos vilayəti, Orxon-Yeniseyətrafi ərazilər, Urmiya gölü hövzəsi, Qara dəniz sahili ərazilərində məskunlaşmışlar. Türklerin “Böyük çöl”də məskunlaşması onların həyat tərzinə güclü təsir etmişdir. Müvəqqəti köçlər zamanı onlar rahat açılıb-yığılan alaçıl və yurtalardan istifadə etmiş, əsasən, heyvandarlıqla məşğul olmuşlar.

Türklərin yerdəyişməsi tarixi mənbələrdə “Xalqların böyük köçü” adlanır. Bu nəhəng miqrasiya eramızın II əsrindən başlayaraq 300 ildən çox davam etmişdir.

V–VI əsrlərdə türklər Altay dağlarından Avropaya qədər yayılaraq indiki Şərq, Qərb, Slavyan-pravoslav sivilizasiyalarının qovuşduğu ərazilərdə məskunlaşmışlar. Türk-lər məskunlaşdıqları ərazilərə əvvəlki yurdlarının izlərini aparmışlar. Rusiyada və Mərkəzi Asiyada təkrarlanan coğrafi adlar bunu sübut edir.

Müzakirə edin

Coğrafiya və Linqvistika

Rus dilindəki coğrafi adları dəftərinizə yazın və türk mənşəli adlara uyğunluğunu müəyyən edin. Onları xəritədə göstərin.

Rus dilindəki coğrafi adlar

- Байкал
- Астрахань
- Каракул
- Тюмень
- Енисей
- Иссык-кул

Türk mənşəli adlar

1. Yenisu
2. Bəygöl
3. Qaragül
4. Tümen
5. Hacı Tərxan
6. İstigol

Türk sivilizasiyası Avropa və Asiya xalqlarına yaxınlaşmış, özündə onların bəzi xüsusiyyətlərini birləşdirmişdir. Bu proses müasir türk xalqlarının zahiri görünüşündə, din, dil, mədəniyyət və iqtisadiyyatında da öz əksini tapır.

Zahiri əlamətlərinə görə müasir türk xalqları bir-birindən fərqlənir. Türk xalqlarının bir qismi (uygurlar, yakutlar, qırğızlar və s.) monqoloid, müəyyən bir hissəsi (qaqauzlar, karaimlər və b.) avropoid irqinin əlamətlərinə malikdirlər. Türkiyə türkləri, azərbaycanlılar, türkmanlar, tatarlar isə zahiri görünüşlərinə görə hər iki irqin əlamətlərini daşıyırlar.

Eyni ərazilərdə məskunlaşmış türk və digər xalqların *dil və adət-ənənələri, şifahi xalq ədəbiyyatı, yazı mədəniyyəti* də bir-birinin təsirinə məruz qalmışdır. Belə ki, rus dilində yüzlərlə türk, eləcə də türk dilində ərəb, fars, latin mənşəli sözər indiyədək istifadə olunmaqdadır.

Coğrafiya və Tarix

- **Orxon-Yenisey yazıları** Türk sivilizasiyاسının ən qədim abidələrindən biridir. Abidələr Rusiyada Yenisey çayının yuxarı axarında, Monqolustanda Orxon çayı sahil lərindədir. Türk ədəbiyyatında bu yazılar “Milli vəsiyyət-namə” hesab olunur.



VII əsrədə yaşaması sərkərdə Kül Tiginin abidəsi. Orxon çayı hövzəsi

- **Kurqanlar** – Altaydan Qafqaza qədər uzanan Böyük çölün hər yerində rast gelinir. Kurqanlar bürunc, qızıl və gümüş bəzək əşyaları ilə zəngindir.



Qədim Türk arxeoloji abidələri Dağlıq Altayda daha rəngarəngdir, yaxşı qorunmuşdur.

Müzakirə edin:

– Türk xalqları üçün ümumi olan daha hansı yazı nümunələrini və tarixi abidələri tanıyırsınız?

Türk xalqlarının *dini inanclarında da* Avropa, Asiya mədəniyyətlərinin izi aydın görünür. Qədim türk xalqları Tenqriyə, yəni Tanrıya inanırdı. Onların fikrincə, Tenqri “*Əbədi Səma Ruhu*” idi. Qonşu sivilizasiyaların inkişafı türk xalqlarının dini inanclarının təsiri altına düşməsinə və müxtəlif dinlərin yayılmasına səbəb oldu.

Türk xalqlarının dini mənsubiyəti

D i n l ə r				
İslam	Buddizm	Saman	Xristian	İudaizm
türklər	tuvalılar	xakaslar	qaqauzlar	karaimlər
azərbaycanlılar		altaylor	çuvaşlar	krimçaqlar
tatarlar				
özbəklər				
qazaxlar				
qrğızlar				
türkmənlər				

Fərqli sivilizasiyalar arasında ticarət əlaqələrinin türk torpaqlarından keçməsi *onların iqtisadi həyatına* təsirsiz qalmamışdır. Tarixən “İpək yolu” adlandırılınan ticarət əlaqələri bu ərazilərdə iri şəhərlərin yaranmasına səbəb olmuşdur. Türk tacirləri Avropana ehtiyac duyulan Çin və Hindistan mallarının mübadiləsində fəal iştirak edir və sürətlə varlanırdılar. Bu isə türk dövlətlərinin iqtisadi, sosial və mədəni səviyyəsinin yüksəlməsinə imkan verirdi.


Türk xalqları Avrasiyada təqribən 12 mln. km² ərazidə yayılmışlar. Hazırda türk xalqlarının 6 müstəqil dövləti mövcuddur: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmenistan.

Bəzi türk xalqları müəyyən özünüidarə hüquq səlahiyyətləri olan dövlət qurumlarına malikdir. Onların əksəriyyəti Rusiya Federasiyasında aşağıdakı regionlarda yerləşir: Sibir regionunda – Altay, Tuva, Xakasiya, Saxa (Yakutiya); Ural-Volqaboyu regionunda – Başqırdıstan, Tatarıstan, Çuvaşıstan; Şimali Qafqaz regionunda – Kabarda-Balkar, Qaraçay-Çerkəz. Çin Xalq Respublikasının tərkibindəki Sıntszyan-Uygur Muxtar Vilayəti, Moldova respublikasında Qaqauziya muxtar bölgəsi türk dövlət qurumlarıdır.

Bəzi türk xalqları isə yaşadıqları ərazilərdə *yerli xalqlar* hesab edilir. Onlar dövlət qurumuna malik olmayıb Rusiya, İran, İraq, Əfqanıstan, Gürcüstan, Suriya, Ukrayna, Bolqarıstan, Macaristan, Yunanistan, Latviya və digər ölkələrin ərazisində yaşayırlar.

Xəritə-sxem üzrə iş

- Müstəqil türk dövlətləri
- İdarəetmə hüququna malik olan türk qurumları
- Yerli türk xalqlarının yayıldığı ərazilər
 - İlk türk məskənlərinə və qədim yayılma areallarına görə müasir türk xalqlarının yayıldığı ərazilər necə dəyişmişdir?




Türk dövlətlərinin əksəriyyəti təbii ehtiyatlarla – neft, qaz, dəmir filizi, daş kömür və s. ilə zəngin, iqlimi kənd təsərrüfatı üçün əlverişlidir. Azərbaycan, Türkmenistan, Qazaxıstan, Özbəkistan kimi ölkələrə dünyanın inkişaf etmiş ölkələrinin marağı da bununla əlaqədardır. Hazırda türk dövlətləri dünyanın ən nəhəng layihələrində iştirak edir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Mətndən istifadə edərək cədvəli tamamlayın:

Müstəqil türk dövlətləri	Rusiya Federasiyası tərkibində olan türk dövlət qurumları			Çin Xalq Respublikasının tərkibində olan türk dövlət qurumu
	Sibir	Ural-Volqaboyu	Şimali Qafqaz	

2. Xəritə-sxemdə rəqəmlərlə qeyd olunan Rusiya Federasiyası ərazisindəki türk dövlət qurumlarını sadalayın, orada yaşayan xalqların hansı irqə mənsub olduğunu tapın:



Dərsdən sonra

Azərbaycan dilinə daxil olan alınma əreb, fars, rus və ingilis sözlərinə aid nümunələr yazın və təqdim edin.

38 AzəRBAYCANIN SİVİLİZASIYALARARASI MÖVQEYİ

Xəritə-sxem üzrə iş

Avropa və Asiya arasında sərhəd bütün dövrlərdə mübahisəli olmuşdur. Aşağıdakı xəritə-sxemdə iki qitə arasında müxtəlif illərdə qəbul edilmiş sərhəd xətləri təsvir olunmuşdur.

Azərbaycan Respublikasının coğrafi mövqeyi

Avropa və Asiya arasında müxtəlif vaxtlarda qəbul edilən sərhəd xətləri

- Ptolomey və Strabona görə.
- 1964-cü il. Londonda Beynəlxalq Coğrafiya Konqresində qəbul olunmuş qərara görə.
- 2015-ci il. Rusiya, Qazaxistan və Azərbaycan coğrafiyaçılarının Beynəlxalq Coğrafiya İttifaqına verdikləri təklifə görə.



Müzakirə edin:

- Sərhədlərin hansı coğrafi obyektlərdən keçdiyini müəyyən edin. Size, ən düzgün sərhəd xətti hansıdır?

Azərbaycan – “Böyük İpək yolu”nda antik dövrlərdən bəri strateji mövqeyə malik bir ərazi kimi qiymətləndirilir. Ölkənin Şərqi və Qərbi birləşdirən ticarət yolları üzərində yerləşməsi Bərdə, Şamaxı, Gəncə, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan kimi qədim şəhərlərin inkişafına güclü təsir etmişdir.

Müasir dövrdə Azərbaycan zəngin mədəniyyətə məxsusdur. Bu mədəniyyətə bir-birindən fərqli qonşu sivilizasiyaların təsiri də olmuşdur. Azərbaycanda mövcud olan müasir mədəniyyət uzun zaman ərzində formalaşmışdır:

- Azərbaycan xalqı tarix səhnəsinə təxminən e.ə. III minilliyyin ortalarından da çıxmışdır. Azərbaycan xalqının formalaşmasında yerli türkdilli xalqlarla yanaşı, Mərkəzi Asiyadan Qərbə doğru geniş miqyasda köç edən oğuz, qıpçaq, qarluq və digər türk tayfaları mühiüm rol oynamışdır.



– VII əsrda ərəblərin Qafqaza hücumu sonda islam dininin yayılması ilə nəticələndi. Azərbaycanın hər tərəfində məskunlaşan yerli xalqlar İslam-Şərq mədəniyyətinin təsirinə məruz qaldı.



– Ölkə ərazisi XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən başlayaraq İran və Rusyanın hərb meydanına çevrildi. Azərbaycan iki dövlət tərəfindən bölüşdürüldü. Fərqli sivilizasiyalar Azərbaycan türklərinə daha güclü təsir etdi. Buna baxmayaraq Azərbaycan türkləri öz etnik bütövlüklərini qoruyub saxlamağı bacardılar.



– XX əsrin əvvəlində azərbaycanlıları Rusiyada "Qafqaz müsəlmanları" adlandırırdılar. 1918-ci ildə ilk dəfə Azərbaycan Demokratik Respublikası (ADR) yarandı. ADR-in dövründə ölkə sərhədləri dünyanın bir çox ölkələri tərəfindən tanındı. Xalqı öz islam kimliyindən milli kimliyə keçirmək o dövrdə Avropada təhsil almış ziyalıların ən böyük arzusu idi. ADR-in əsas ideologiyası ölkədə Şərq və Qərb mədəniyyətinin sintezini yaratmaq idi. Məhz həmin dövrdə ziyalılar xalqın milli məfkurəsini istiqamətləndirə bildilər.



– 1920-ci ildə Azərbaycanda sovet hakimiyəti quruldu. Sovet ideologiyası türkçülük, islamçılıq prinsiplərinin məhv edilməsinə, millətin mənəvi baxımdan parçalanmasına istiqamətlənmişdi. Azərbaycanlıların əksəriyyəti sovet ideologiyasına qarşı mübarizə aparırdı. Minlərlə Azərbaycan ziyalısının repressiyaya məruz qalmasının da səbəbi bu idi.



Müasir dövrü *milli ideologyanın yüksək inkişaf mərhələsi* adlandırmaq olar. Ölkədə demokratiya, insan haqları, çoxpartiyalılıq prinsipləri mənimsənilmişdir. Azərbaycanda Şərq-Qərb mədəni dəyərlərinin sintezi yaranmışdır ki, bu da aşağıdakı sahələrdə özünü göstərir:

1. İqtisadiyyat sahəsi. Ölkədə təsərrüfatın müxtəlif sahələrinə qoyulan xarici investisiyalar Dünya, Avropa və İslam İnkışaf bankları tərəfindən maliyyələşdirilir.

2022-ci ilin statistikasına görə Azərbaycanın xarici ticarət dövriyyəsi 52,6 mlrd. ABŞ dollarından çox olmuşdur. Onun 14,5 mlrd. ABŞ dolları idxlə, 38,1 mlrd. ABŞ dolları ixrac əməliyyatlarındandır. Ən çox ticarət əlaqələri – İtaliya, Almaniya, Türkiyə, Rusiya, İsrail, Çin, Çexiya ilə olmuşdur. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 300 mlrd. qədər ABŞ dolları həcmində sərmayə qoyulmuşdur. Türkiyə, Gürcüstan, Rusiya, İsvəçrə iqtisadiyyatında Azərbaycan tərəfindən qoyulan sərmayə isə 20 mlrd. ABŞ dollarından çoxdur.

2. Təhsil və maarifçilik. Hər il minlərlə tələbə dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərilir, eyni zamanda xarici ölkələrdən gələnlərin sayı artmaqdadır.

3. Nəqliyyat. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb magistrallarının keçdiyi dəhlizdə yerləşməsi beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına geniş imkan yaradır. Şimal-Cənub beynəlxalq nəqliyyat yolunun layihəsi 2000-ci ildə Rusiya, İran və Hindistan arasında qəbul edilmişdir. Müqaviləyə əsasən magistral Azərbaycan ərazisindən keçir, bu isə ölkə iqtisadiyyatına güclü təsir edir. Şərq-Qərb magistralı isə Mərkəzi Asiya ilə Avropa ölkələrini birləşdirir.

TANAP (Trans-Anatolian Natural Gas Pipeline) – Türkiyədən keçməklə Azərbaycan təbii qazının Avropa Birliyinə çatdırılmasıdır. Uzunluğu 1854 km olan kəmər tikintisi 2019-cu ildə başa çatmışdır. TANAP kəməri ilə il ərzində 16 mlrd. m³ təbii qaz nəql olunur. TANAP kəməri Türkiyənin Yunanistan sərhədində Trans-Adriyatik boru kəmərinə (TAP) birləşdirilmişdir.



4. Mədəniyyət. Azərbaycanın mənəvi və maddi irlisinin: muğam, aşiq sənəti və milli xalçaçılıq sənətinin, İçərişəhər kompleksinin qorunması məsələləri YUNESKO tərəfindən "Bəşəriyyətin mədəni irs siyahısı"na daxil edilmişdir. Mədəniyyət sahəsində ən uğurlu tədbirlər Qarabağ iqtisadi rayonunda həyata keçirilir. Şuşa şəhəri 2023-cü il üçün "Türk düşyünün mədəniyyət paytaxtı" elan edilmişdir.

5. İdman. Ölkənin idman tarixində bir sıra əlamətdar tədbirlər keçirilmişdir: 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, 2018-ci ildə velosiped idmanı üzrə yay olimpiadası, 2019-cu ildə bədii gimnastika və döyüş növləri üzrə dünya çempionatı və s. Bakı şəhərində isə 2016-ci ildən “Formula-1” yarışı keçirilir.



“Sumqayıt. Xəzər texnoparkı”. Elm və istehsalı birləşdirən bu iri müəssisədə dünyanın ən yeni texnologiyaları tətbiq edilir.



Heydər Əliyev Mərkəzi. Dünyanın ən məşhur arxitektorlarından biri tərəfindən layihələndirilmiş mərkəzdə beynəlxalq miqyaslı tədbirlər, konfranslar keçirilir.

BMT-nin “Sivilizasiyalar Alyansi”, YUNESKO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəsteklədiyi “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” Bakıda keçirilmişdir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. İfadələr arasında uyğunluğu müəyyən edib yazın:

A. Azərbaycan ziyalısının repressiyalara məruz qalması.	1. Azərbaycan Demokratik Respublikası dövründə.
B. Xalqı öz islam kimliyindən milli kimliyinə keçirmək.	2. İslam dininin yayılması dövrü.
C. İki böyük mədəniyyətin fərqli təsirlərini qəbul etməli oldular.	3. Sovet hakimiyyəti illərində.
D. Türk tayfaları – qıpçaq, oğuz, qarluqlar və yerli etnos xalqları.	4. Azərbaycanın iki hissəyə parçalanması.
E. Xalqın İslam-Şərqi mədəniyyətinə daxil olması.	5. Azərbaycan ərazisində türk xalqlarının məskunlaşması.

2. Azərbaycanın xarici ticarət əlaqələrində cədvəldə verilən təşkilatların üstünlük təşkil etməsi nə ilə əlaqədardır?

Müstəqil Dövlətlər Birliyi	Avropa İttifaqı	İqtisadi Əməkdaşlıq və İnniyyət Təşkilatı
4,0 mlrd. dollar	12,0 mlrd. dollar	4,1 mlrd. dollar

Dərsdən sonra

Internet resurslarından istifadə edərək Azərbaycanın digər ölkələrlə siyasi, iqtisadi-mədəni əlaqələrinə aid məlumat toplayıb təqdim edin.

DEBAT DƏRS. AZƏRBAYCAN: AVROPA, YOXSA ASİYA?

Azərbaycan öz ərazisinə görə kiçik bir ölkədir. Burada formalaşmış mədəniyyət özünü insanların həyat tərzində, möişət və incəsənətində xüsusilə qabarıq göstərir. Avropa və Asiyanın qoşlaşğında yerləşən Azərbaycan Respublikasında zaman-zaman Şərqi və Qərbi ənənələrinin vəhdəti yaranmışdır. Müasir dövrdə Azərbaycanın Avropanı, yoxsa Asiyası olması haqqında fərqli fikirlər mövcuddur.

Şəkil üzrə iş



İçərişəhər qapıları



Bakı şəhər İcra Hakimiyyətinin binası



Təzəpir məscidi



Lüteran kilsəsi



Xalq çalğı alətləri ansamblı



“Nəfəs alətləri” orkestri

– Azərbaycana aid olan şəkillərdən hansılar Şərqi, hansılar isə Qərbi təsirinin təzahürüdür?

Mətn üzrə iş**Debat**

Azərbaycanın Avropa, yoxsa Asiya ölkəsi olmasına dair mülahizələrlə tanış olun və öz mövqeyinizi müəyyənləşdirin. Əlavə dəlillər gətirərək debatda iştirak edin.

I Azərbaycan Qərbə üzünü tutmalıdır:	II Azərbaycan Şərq dövlətidir:
<ul style="list-style-type: none"> - <i>Ölkədə ən qədim zamanlardan qeyri-müsləman xalqlar rahat yaşamus, heç bir təzyiqə məruz qalmamışlar.</i> - <i>Azərbaycanda Avropa sivilizasiyasının tərkib hissəsi olan demokratiya, insan haqları, intellektual potensial, elmi-mədəni yenilik və texnologiyalar, çoxpartiyalılıq prinsipləri mənimsinənilmişdir.</i> - <i>Azərbaycan dövləti və cəmiyyəti Qərb dünyasına daha yaxındır. Müasir azərbaycanlılar dünyagörüşünə görə Avropaya meyillidirlər.</i> 	<ul style="list-style-type: none"> - <i>Coğrafi mövqeyinə görə Şərqiñ mərkəz bölgəsi olan Azərbaycan islam ölkələri ilə dini və mədəni birliyə malikdir. O, İslam sivilizasiyasının bir parçasıdır.</i> - <i>Azərbaycan Şərq dövləti olmaqla möhkəm ailə strukturlarını saxlamaq imkanına malikdir, bu isə sosial problemlərin qarşısını almağa imkan verir.</i> - <i>Azərbaycanın Şərqə üzünü tutması qədim tarixi köklərə malik olan ölkələrlə mədəni, iqtisadi əlaqələrin güclənməsinə imkan verə bilər.</i>

– Siz Azərbaycanın gələcəyi üçün ən mütərəqqi inkişaf yolunu necə təsəvvür edirsiniz?

40 TARİXİ-COĞRAFİ REGIONLARIN MÜASİR VƏZİYYƏTİ

Aralıq dənizi və ya *Mediterraneum* 3 qitəni əhatə edən tarixi regiondur. Sahəsi 4 mln. km²-ə qədər olan bu ərazi oxşar coğrafi xüsusiyyətlərə malikdir. Dənizsahili ərazilərdə isti və quru yay, müləyim və rütubətli qış müşahidə olunur.

Mətn və xəritə-sxem üzrə iş

- Bizim eraya qədər Aralıq dənizinin sahilləri qədim məskunlaşma mərkəzlərindən olmuşdur. Region da-xilində ərazilərin iqtisadi inkişaf səviyyəsi təqribən eyni idi.



- XX əsrədək müxtəlif tarixi vaxtlarda bu region imperiyalar arasında hərb meydanına çevrilmişdir. Regionda Qədim Roma, Bizans, Ərəb, Osmanlı imperiyalarının mədəniyyət izləri hələ də qalmaqdadır. Sonradan müxtəlif dinlərin yayılması regionda yaşayan əhalinin həyat tərzində kəskin fərqlərin yaranmasına səbəb oldu.



- Aralıq dənizi sahili regionları əvvəllər olduğu kimi, müasir dövrə də əhalinin ən sıx məskunlaşduğu regionlardan biridir. Lakin eyni tarixi köklərə malik olan bu region ölkələri müasir dövrə iqtisadi, sosial, etnik, mədəni, iqtisadi, dil, din fərqlərinə görə kəskin seçilir.



Müzakirə edin:

- Tarixən eyni inkişaf səviyyəsinə malik olan Aralıq dənizi regionunun inkişafında kəskin fərqlərin yaranmasına səbəb nədir?

Aralıq dənizi ən qədim dövrlərdən gəmiçiliyin inkişafı ilə seçilmiştir. Uzun müddət regionun hər tərəfində inkişaf səviyyəsi təqribən eyni olmuşdur. Regiondakı tikililər memarlıq baxımından oxşar olmuşdur. Ticarət əlaqələri regionun hər tərəfində böyük satış bazarlarının yaranmasına, istehsal alətlərinin, kənd təsərrüfatı məhsullarının mübadilə edilməsinə şərait yaratmışdır.

Baş verən hakimiyət dəyişiklikləri, irimiqyaslı müharibələr, yaranan dini fərqlər regionun inkişafının zəifləməsinə, yəni ölkələrin *tənəzzülə uğramasına* səbəb olmuşdur. Hazırda Aralıq dənizi sahilində iqtisadi-siyasi, sosial fərqlərinə görə – *Cənubi Avropa, Cənub-Şərqi Avropa, Cənub-Qərbi Asiya və Şimali Afrika* olmaqla 4 region mövcuddur.

Şəkil üzrə iş

Müxtəlif regionlarda yerləşən tarixi memarlıq abidələrinin qalıqları onların çox oxşar olduğunu əks etdirir.



Leptis-Maqna şəhərinin qalıqları. Liviya



Qədim Romanın memarlıq abidələri. İtaliya

Müzakirə edin:

1. Liviya və İtaliyada oxşar memarlıq abidələrinin olmasının hansı tarixi əsası ola bilər?
2. İtaliyadakı abidələrə ildə yüz minlərlə turist axını olduğu halda, nə üçün Liviyyada hazırda bu abidələr baxımsızlıqdan məhv olur?

Cənubi Avropa ölkələri – İtaliya, İspaniya, Yunanistan, Monako, San-Marino iqtisadi inkişaf səviyyəsinə görə regionun ən qabaqcıl ölkələridir. Mineral ehtiyatlarla zəif təmin olunmasına baxmayaraq bu regionda sənayenin müxtəlif sahələri, xüsusilə də avtomobilqayırma, cihazqayırma, yüngül və yeyinti sənayesi güclü inkişaf etmişdir. Şərabçılıq bu ölkələrin ənənəvi sahələrindən biridir. Əkinçilik, xüsusilə də sitrus meyvəciliyi, zeytin və üzümçülük geniş yayılmışdır. Ölkələr turizmdən xeyli miqdarda gəlir əldə edir.

Şimali Afrika ölkələri – Əlcəzair, Misir, Liviya, Tunis və Mərakeş əhalinin həyat səviyyəsinə görə aşağı – yəni *geridə qalmış* ölkələrdir. Lakin bu ölkələr iqtisadiyyatın inkişafına görə Afrikanın digər ölkələrindən daha irəlidədir. Bu onların Avropa regionuna yaxınlığı ilə izah olunur.

Şimali Afrika ölkələri zəngin neft-qaz ehtiyatlarına malik olub dünya bazarına xammal ixrac edir. İqlimin quraq olması əkinçiliyə mane olur; bu regionda sitrus meyvəciliyi, turizm və heyvandarlıq (qoyunçuluq, dəvəçilik) inkişaf etmişdir.

Mətn üzrə iş

- Aralıq dənizi sahili ölkələri üzümçülüyün inkişafı üçün ən əlverişli ərazilərdir. Üzümçülüyün inkişafı Cənubi Avropa ölkərinin eksəriyyətinin şərabçılıq üzrə ixtisaslaşmasına səbəb olmuşdur. Lakin Şimali Afrika ölkələrində şərabçılıq, demək olar ki, inkişaf etməmişdir.

Müzakirə edin:

- Bunu nə ilə izah etmək olar?

Cənub-Şərqi Avropa regionuna daxil olan – Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Serbiya, Şimali Makedoniya və digər ölkələr yaxın zamana qədər sosialist ölkələri blokuna daxil idi. Bu ölkələrdə yeni ictimai münasibətlər hələ də çətinliklə yaranmaqdadır.

Siyasi, iqtisadi-sosial xüsusiyyətlərinə görə ziddiyyəti ilə fərqlənən *Cənub-Qərbi Asiya regionunun* bir neçə ölkəsi də Aralıq dənizinə çıxışa malikdir. Bu ölkələr Türkiyə, Livan, Suriya və İsrailidir. İsrail-Fələstin münasibətləri və Suriyada baş verən müharibə bu regionda təhlükə mənbəyi olmaqla yanaşı, iqtisadiyyatın zəifləməsinə götərib çıxarırlar.

Hazırda Aralıq dənizi sahilində yerləşən ölkələr arasında müxtəlif beynəlxalq birlilik və təşkilatlar yaranmaqdadır. 2008-ci ildə regionda yerləşən ölkələrin başçılarının iştirakı ilə yeni bir beynəlxalq təşkilat yaradılmasına dair razılıq əldə edilmişdir. Bu təşkilatin 43 üzvü vardır.

“Aralıq dənizi sahili ölkələrinin birliyi” adlanan təşkilatın məqsədi regiondakı ölkələr arasında sülh, iqtisadi, mədəni əlaqələri möhkəmlətmək, onların inkişaf səviyyələri arasında fərqi azaltmaqdır.

Cədvəl üzrə iş

Cədvəli dəftərinizdə çəkib mətnə əsasən tamamlayın.

Regionlar	Ölkələr	Dini tərkibi	Təbii şəraiti	İnkişaf səviyyəsi
Cənubi Avropa				
Şimali Afrika				
Cənub-Şərqi Avropa				
Cənub-Qərbi Asiya				



Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Cədvəli tamamlayın:

Nö	Ölkələr	Region	Dini tərkibi	İnkişaf səviyyəsi	Turizmin inkişafı
1.	İtaliya				
2.	Türkiyə				
3.	Misir				
4.	Fransa				
5.	Libiya				

2. Suallara cavab verin:

- 1) Afrikaya yaxınlıq Cənubi Avropa regionuna, Avropaya yaxınlıq isə Şimali Afrika regionuna necə təsir edir?
- 2) Aralıq dənizi sahili regionlarının inkişafında nəzərə çarpan müasir fərqlərə hansı amillər təsir göstərib?
 - Əhalinin irqi tərkibi;
 - Əhalinin milli tərkibi;
 - Əhalinin dini tərkibi;
 - Müstəmləkə və ya asılılığının uzun müddət davam etməsi.

Dərsdən sonra

Size aşağıdakı ölkələrdən birinə səyahət etmək imkanı verilmişdir:


- 1) İtaliya;
- 2) Sloveniya;
- 3) Misir;
- 4) İsrail.

Verilmiş suallar əsasında esse yazın:

- Bu ölkələrdən hansını seçərdiniz?
- Səyahət zamanı nəyə diqqət yetirərdiniz?
- Hansı ölkənin təbiəti daha cəlbedici ola bilər?
- Hansı ölkəyə səyahət daha çox xərc tələb edə bilər?

41 MÜASİR DÜNYANIN “İQTİSADI GÜCLƏRİ”

Xəritə-sxem üzrə iş



Müzakirə edin:

- Dünyanın “iqtisadi gücləri”nin coğrafiyasının tarixən necə dəyişdiyini şərh edin.
- XXI əsrin əvvəlində Cənub yarımkürəsində yerləşən ölkələrin dünyadan iqtisadi güc mərkəzlərinə çevrilməsinin səbəbi nə ola bilər?

XX əsrin əvvəlinədək dünyanın iqtisadi mənzərəsi *təkmərkəzli* (bir dövlət və ya regionun üstünlüyü) olmuşdur. Belə ki, orta əsrlərin sonuna qədər təbii sərvətlərinin bolluğu ilə fərqlənən Asiya ölkələri, xüsusilə də Çin dünyanın ən varlı ölkəsi sayılırdı. Dünya dənizlərinə nəzarəti ələ keçirən Avropa regionu XVIII əsrin sonunda dünyanın güc mərkəzinə çevrildi. Bu həm də avropalıların çoxlu müstəmləkələrə sahib olması ilə əlaqədar idi.

XX əsrin əvvəlində dünyanın iqtisadi mənzərəsində ikimərkəzlilik yarandı. Bu dövrdə Qərbi Avropa ilə yanaşı, ABŞ da güc mərkəzi oldu. Yaradılan iri elmi-tədqiqat institutlarına Avropadan məşhur alımlar cəlb edildi. Ölkədə elmi-texniki yeniliklərin tətbiq edildiyi nəhəng istehsal müəssisələri yaradıldı. İstehsal olunan məhsulun satışı üçün məqsədyönlü fəaliyyət – *marketing* fəaliyyəti tətbiq edildi.

1950-ci illərdən başlayaraq Yaponianın da iqtisadi gücү sürətlə artdı. Dünyada *çoxmərkəzli iqtisadi model* yarandı.


Iqtisadiyyatda Amerika modelinin mahiyyətlərindən biri xüsusi mülkiyyətin iqtisadiyyatda çəkisinin çox olması və üstün mövqə tutmasıdır.

Cədvəl üzrə iş

Cədvəldən (2023-cü il) istifadə edərək digər ölkələrə uyğun olan rəqəmləri təyin edin və dünyanın iqtisadi güc mərkəzlərinin fərqli göstəriciləri əsasında müxtəlif diaqramlar qurun.

İqtisadi güc mərkəzləri	Dünya əhalisi sayında payı (%-lə)	Dünya ərazisinə görə payı (%-lə)	Dünya ticarətində payı (%-lə)
ABŞ	4,5	7,2	15,6
Avropan Birliyi	6,2	2,4	42,6
Yaponiya	2,1	0,3	10,2
Digər ölkələr	87,2	90,1	31,6

Nümunə: dünya əhalisi sayında güc mərkəzlərinin payı



1975-ci ildə Fransanın təşəbbüsü ilə Almaniya, ABŞ, Fransa, Böyük Britaniya, İtalya və Yaponianın üzv olduğu “Altılıq” – “Great-6” (“G-6”) yaradıldı. 1976-cı ildə Kanadanın bu qrupa daxil edilməsi ilə “G-6” qrupu “Böyük yeddilik” (“G-7”) adlandı. “G-7” çərçivəsində ən aktual məsələlər, dünyanı narahat edən siyasi, iqtisadi, sosial və s. problemlər müzakirə edilir.

Dünya ixracatının 49%-i “G-7”nin payına düşür. Sənaye istehsalının 51%-i də bu qrupa məxsusdur.

XX əsrin sonunda inkişaf etməkdə olan ölkələrdən bəziləri iqtisadiyyatlarında yeni modellər tətbiq edərək dövrdən yuxarı yüksələn iqtisadi güc mərkəzlərinə çevrildi. Bunlardan ən mühümü Çin Xalq Respublikasıdır. Çin özünəməxsus iqtisadi model yaratmışdır. Ölkədəki əksər müəssisələrə dövlət nəzarət edir. 2023-cü ildə dünyada istehsal olunan məhsul və göstərilən xidmətlərin həcmində görə Çin 1-ci yeri tutur. Müasir dövrdə Çini “Dünya emalatxanası” adlandırırlar. Dünyanın tanınmış şirkətləri Çin iqtisadiyyatına böyük həcmində sərmayə qoyur. Onlar öz müəssisələrini burada yerləşdirməkdə maraqlıdır. Buna səbəb ölkədəki *zəngin xammal* və kifayət qədər ucuz işçi qüvvəsidir. Bu amillər Çin məhsullarının istehsal və daşınma xərc-lərinin xeyli aşağımasına imkan verir. Məhsulların ucuz olmasına digər səbəbi

isə işçilərin *əməkhaqqının* – yəni onların gördükleri işin müqabilində ödənilən xərc-lərin az olmasıdır.

Hazırda iqtisadçılar əhalinin milli gəlirlərinə və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına görə ilk 20 sırada olan ölkələri dönyanın “güt mərkəzləri” (“G-20”) hesab edir. “Böyük iyirmiliyə” inkişaf etmiş və inkişafda olan ölkələr daxildir. Hazırda Türkiyə, Hindistan, Braziliya, CAR, Argentina və s. kimi ölkələrin güc mərkəzlərinə əvəriləməsi onların zəngin xammal və hazır məhsul ixracatçısı olması ilə əlaqədardır. Bu ölkələr dəniz nəqliyyatında fəal iştirak edir, kənd təsərrüfatını sürətlə inkişaf etdirir.

“G-20” qrupunda ölkələrin müstəqil və birlik formasında iştirak etmək hüquq var; məsələn, Qərbi Avropa ölkələrindən – Böyük Britaniya, Almaniya, Fransa və İtaliya sərbəst, digərləri isə Avropa Birliyi adı ilə çıxış edir.


Biliklərin tətbiq edilməsi və yoxlanılması

Xəritə-sxem üzrə iş

1. “Xəritə-sxem üzrə iş” blokundan istifadə edərək “G-20”-yə daxil olan ölkələrin adını yazın (Qeyd. Xəritə-sxemdə 6 rəqəmi Avropa Şurasına daxil olan ölkələrin sayını bildirir).

2. Çin Xalq Respublikasında istehsal və xidmətdən əldə olunan gəlirlərin kəskin şəkildə artması nə ilə əlaqədardır?

ÇXR və ABŞ istehsalı olan malların və xidmətlərin ümumi dəyəri



3. Cədvəldəki rəqəmlər (2023-cü il üçün) əsasında diaqram qurun və təhlil edin.


Iqtisadi güc mərkəzləri	Adambaşına düşən gəlir (ABŞ dolları ilə)
ABŞ	76,399
Avropa Birliyi	37,150
Yaponiya	33,911



42 YER KÜRƏSİNİN MƏNİMSƏNİLƏMƏSİ

Xəritə-sxem üzrə iş

Əhalinin məskunlaşması



Əhalinin sıxlığı (nəfər/km²)

- | | | | |
|---|------|---|--------|
| | <2 | | 10–100 |
| | 2–10 | | >100 |

Xəritə-sxemə əsasən əhalinin məskunlaşma səviyyəsini müəyyən edin və cədvəli tamamlayın.

Nö	Adı	Əhalinin sıxlığı (seyrək/six)	Səbəbi
1	Böyük Çin düzənliyi		
...	...		

Müzakirə edin:

– Əhalinin məskunlaşmasına təsir edən əsas səbəblər hansılardır?


Əhalinin sayının artması insanların əlverişli təbii şəraitə malik, sürətlə mənimşənilmiş, yəni əhalisinin sıxlığı yüksək olan ərazilərdən kənarlara köçməsinə səbəb olur. Belə ərazilərdə mövcud olan yeraltı sərvətlər tükənmək üzrə olur. Torpaqlardan fasiləsiz istifadə onun məhsuldarlığının azalmasına gətirib çıxarır. Antropogen təsir nəticəsində ərazinin *təbii vəziyyəti* pozulur. Belə olan halda insanlar yaşayış üçün daha az əlverişli olan *yeni mənimşənilən* ərazilərə köçmək məcburiyyətində qalırlar.

Bu əraziləri mənimşəmək üçün elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi tələb olunur. Nəticədə faydalı qazıntıların çıxarılması, yeni müəssisələrin tikilməsi, yol və magistralların çəkilməsi daha çox xərc tələb edir və son məhsulun maya dəyəri yüksək olur.

Xəritə-sxem üzrə iş

Xəritə-sxemdəki rəqəmləri dəftərinizdə çəkdiyiniz cədvəldə qeyd olunmuş ərazilərə müvafiq xanalara yazın.

Yüksək dağlıqlar	
Səhra və yarımsəhralar	
Ekvatorial məsələr	
Çoxillik donuşluq zonası	



Müzakirə edin:

– Göstərilən məntəqələrdə əraziləri mənimsəmək üçün hansı təklifləri verərdiniz?

Yüksək dağlıq ərazilər – And, Kordilyer, Himalay, Alp, Pamir, Tyan-Şan, Qafqaz dağları zəngin mineral ehtiyatlara, müalicəvi sulara, dağ meşələrinə, rekreatiya ehtiyatlarına malikdir. Lakin ağır texnikanın yüksək dağlıqlara daşınması, çıxarılan faydalı qazıntı sükurlarının saflaşdırılması və emal müəssisələrinə çatdırmaq üçün nəqliyyat yolları, xüsusilə dəmir yolu xətti tələb olunur. Meyilliliyi $12\text{--}15^\circ$ -dən çox olan ərazilərdə isə qatarların hərəkətində çətinlik yaranır.

Yamacların meyilliliyinin $20\text{--}25^\circ$ olduğu ərazilərdə əkinçilik fəaliyyəti üçün yamaclarda *terraslaşdırma* işləri aparılır. Belə ərazilər həm də heyvandarlıq üçün yay otlqları kimi istifadə oluna bilər.

Səhra və yarımsəhralar – vegetasiya müddətində daha çox Günəş istiliyi tələb edən qiymətli bitkilərin – pambıq, qəhvə, kakao, çəltik, şəkər qamışı və s.-nin becərilməsi üçün imkan vardır. Lakin su çatışmazlığı bu ərazilərin mənimsənilməsinə mane olur. Məsələn, pambığın becərilməsi üçün tələb olunan temperatur şəraiti $+25\text{...}+30^\circ\text{C}$ olsa da, vegetasiya müddətində hər hektara $6000\text{--}8000\text{ m}^3$ su tələb olunması bu bitkinin yetişdirilməsində problemlər yaradır. Hazırda səhralarda vahəşəhərlər yaradılır, qumlu səhralar əkinçilik üçün yararlı hala gətirilir, avtomobil yolları çəkilir. Səhrada daimi mövcud olan küləklər də güclü enerji mənbəyidir.

Rütubətli həmişəyaşıl ekvatorial məsə və cəngəlliklər – Cənubi Amerika, Mərkəzi Afrika və Cənub-Şərqi Asiyada yağışlarının həddən çox olması ərazinin bataqlıqlaşmasına səbəb olmuşdur. Bu ərazilərdə keçilməz məsə landşaftı mövcuddur. Zəngin bioloji ehtiyatları və yeraltı sərvətləri mənimsəmək üçün ərazilərdə qurutma işləri aparılır.

Çoxillik daimi buzlaq və donuşluq zonası – ABŞ, Kanada, Rusiya və Norveçin Şimal qütbünə yaxın əraziləri mis, qızıl, almaz, neft, torf ehtiyatları ilə zəngindir. Lakin donmuş bərk sükür qatı qazıntı işlərini aparmağa mane olur. Qısa yay müddətində donuşluğun üst qatı buzdan azad olur, bu yerlər göl bataqlıqlarına çevrilir. Vəziyyət nəqliyyat yollarının çəkilməsinə mane olur ki, bu da ərazinin mənimsənilməsində çətinlik törədir.

Dünya okeanının sahilyanı dayazlıqları – sualtı müəssisələrin layihəsi reallaşmaqdadır. Çünkü okean dayazlıqları mineral sərvətlərlə zəngindir. İndoneziya, Malayziya və Tailand sahilyanı dayazlıqlarında qalay, Namibiya sahillərində almaz, Baltikyanı sahillərdə kəhrəba, Avstraliya sahillərində qızıl ehtiyatları aşkar edilmişdir. Dünyanın inkişaf etmiş ölkələri elm və texnikanın son nailiyyətlərindən istifadə edərək *zəif mənimşənilmiş*, sərt təbiətli, yəni ekstremal əraziləri mənimşəyir və *yeni məskunlaşan ərazilərə* çevirir.



- Nəqliyyat yollarını qısaltmaq üçün tunellər ən səmərəli vəsiyətdir. İsveçrədəki Gotard tunelinin uzunluğu 57 km-dir. O, dünyanın ən uzun tunelidir.

- Hazırda xüsusi qurğuların köməyi ilə yaradılan süni oazislər yaşayış üçün əlvərişli ərazilərə çevrilmişdir.

- Çoxillik donuşluğun olduğu ərazilərdə tiki-lilər dirəklər üzərində qurulur.

Biliklərin tətbiq edilmesi və yoxlanılması

1. Cədvəli dəftərinizə çəkib tamamlayın:

Zəif mənimşənilmiş ərazilər	Mövcud imkanlar	Mənimşəməni məhdudlaşdırın amillər	Mənimşəmə üçün görülən tədbirlər
Yüksək dağlıqlar
Səhra və yarımsəhralar
Çoxillik donuşluq əraziləri
Ekvatorial meşələr

2. Kontur-xəritə üzərindəki rəqəmləri dəftərinizdə, cədvələ uyğun qruplaşdırın:

Güclü mənimşənilən	Zəif mənimşənilən




Dərsdən sonra

Əvvəlki siniflərdə qazandığınız coğrafi biliklər və internet resuslarından istifadə edərək Azərbaycanda əhalinin sıx və zəif məskunlaşduğu əraziləri müəyyənləşdirin və xəritə-sxemini çəkin.

Ümumiləşdirici tapşırıqlar

1. Rəqəmlərə uyğun gələn qədim sivilizasiya mərkəzlərinin adını dəftərinizdə yazın.


- 1 ...
- 2 ...
- 2 ...



2. Cədvəli dəftərinizə çəkin. Azərbaycanın tarixi inkişafının qısa səciyyəsini yazın.

Mərhələlər	Qısa səciyyəsi
1.	
...	

3. Xəritə-sxemdə göstərilmiş ölkələrin adlarını dəftərinizdə yazın, aid olduğu regionlar üzrə qruplaşdırın.



- 1. ...
- 2. ...
- 3. ...
- 4. ...
- 5. ...
- 6. ...
- 7. ...
- 8. ...
- 9. ...
- 10. ...

4. "Böyük iyirmiliyə" daxil olan ölkələri dəftərinizdə çəkdiyiniz cədvələ uyğun qruplaşdırıb yazın:

Asiya	Avropa	Şimali Amerika	Cənubi Amerika	Afrika	Avstraliya və Okeaniya

5. İfadələrin hansı regiona aid olduğunu tapın və cədvəli dəftərinizdə tamamlayın:

1. Şərabçılıq regionun aparıcı sahələrindən biridir.
2. Ölkələrin əksəriyyəti yaxın zamana qədər sosialist blokuna daxil olmuşdur.
3. İsrail və Livan bu regiona daxildir.
4. Zəngin neft və qaz yataqlarına malikdir.
5. Mineral ehtiyatlarla zəif təmin olunmuşdur.

Cənubi Avropa	
Şimali Afrika	
Cənub-Şərqi Avropa	
Cənub-Qərbi Asiya	

DÜNYA ƏHALİSİNİN MÜXTƏLİFLİYİ

6

43

ƏHALİNİN SAYININ ARTIMI VƏ ONUN TƏNZİMLƏNMƏSİ

Xəritə-sxem üzrə iş


- Əhalinin təbii artımının I tipinə aid olan 10 ölkənin adını yazın.
- Əhalinin təbii artımının II tipinə aid olan ölkələr, əsasən, hansı regionlarda yerləşir?
- “Doğum”, “ölüm”, “təbii artım” ifadələrindən istifadə edərək I və II tipə aid olan ölkələrdə demografik vəziyyəti təsvir edin.

Əhalinin təbii artımı doğulanların sayı ilə ölonlərin sayının hər min nəfərə görə kəmiyyətcə fərqi: *doğum – ölüm = təbii artım*

Müzakirə edin:

- Ölkənin inkişaf səviyyəsi və əhalinin təbii artım tipi arasında hansı əlaqə var?

Əhalinin təbii artımının tipləri



XIX-XX əsrlərdə dünya əhalisinin təbii artımında yüksək göstəricilər üstünlük təşkil etmişdir. Əhali artımının ənənəvi tipi adlandırılan II tip çox yüksək doğum və aşağı ölüm nəticəsində yüksək təbii artımla (hər 1000 nəfərə 12 nəfər və daha artıq) səciyyələnir.

Doğumun yüksək olması adət-ənənə, dini amillər, təhsil, ailə planlaşdırılmasının olmaması ilə əlaqədardır. Belə ölkələrdə kənd təsərrüfatı işlərində işçi qüvvəsi tələb olunduğu üçün erkən yaşlarından uşaqlar əməyə cəlb edilir. Əvvəllər ölüm hallarının yüksək olması əhalinin sanitər-gigiyenik həyat şəraitinin pis və səhiyyənin zəif inkişafi ilə əlaqədar idi. Tez-tez baş verən epidemiyalar və müharibələr də çoxsaylı insan it-kisinə səbəb olurdu.


XX əsrin əvvəlində səhiyyənin inkişafı, insanların həyat şəraitinin yaxşılaşması ölümün azalmasına səbəb olmuşdur. Doğumun yüksək səviyyədə qalması əhalinin təbii artımının çoxalması və sayının kəskin artması ilə nəticələnmişdir.

XX əsrin ikinci yarısından başlayaraq elmin, təbabətin inkişafı, ailə planlaşdırması siyaseti, qadınların ictimai fəallığının artması, şəhər həyat tərzinin yayılması nəticəsində təbii artım səviyyəsi aşağı düşdü. Sənayenin inkişafı kənd əhalisinin şəhərlərə köçməsinə səbəb oldu. Şəhərlərdə yaşayan ailələrdə isə uşaqların sayı kənd ailələrinə nisbətən həmişə az olmuşdur.

Hazırda dünyanın müxtəlif region və ölkələrində demografik vəziyyət fərqlidir. Afrika, Asiya və Latin Amerikası ölkələrinin əksəriyyətində əhalinin təbii artımı yüksəkdir. Belə ölkələrdə *demografik partlayış* baş verir, yəni ölümün az, doğumun çox olması nəticəsində əhalinin sayının yüksək tempdə artması müşahidə edilir.

Avropa, Şimali Amerika və Avstraliyada isə təbii artım göstəriciləri aşağıdır. Bu ölkələrdə əhali artımının I tipi – doğumun və ölümün aşağı olması (hər 1000 nəfərə 12-dən az) nəticəsində təbii artımın aşağı göstəricisi səciyyəvidir. Bəzi ölkələrdə isə təbii artım mənfidir, yəni yerli əhalinin ümumi sayında azalma baş verir. Bu proses *demografik böhran* adlanır.

Hər hansı ölkədə *demografik vəziyyətə* uyğun olaraq *demografik siyaset* yürüdülür. Demografik siyaset əhalinin sayının tənzimlənməsi məqsədilə həyata keçirilən inzibati, iqtisadi, təbliğatı və s. tədbirlər sistemidir. Adətən, demografik siyaset təbii artımın yüksək olduğu ölkələrdə doğumumu azaltmağa doğru, təbii artımın aşağı düşdüyü ölkələrdə isə onu yüksəltməyə doğru aparılır. Demografik siyaset nəticəsində təbii artım kəskin dəyişə – doğum arta və ya azala bilər. Əhalinin təbii artımının kəskin şəkildə dəyişməsi *demografik inqilab* adlanır.



Azərbaycan Respublikasının Ailə Məcəlləsində üçüşəqli ailələr ideal ailə kimi qiymətləndirilir. Beş uşağı olan analar isə vaxtından xeyli əvvəl pensiya almaq hüququnu qazanır.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Mətnində verilən xəritə-sxemdən istifadə edərək a) Nigeriya, Argentina, ABŞ, Fransa, Estoniya, İran, Hindistan, Avstriya və Meksika dövlətlərinin adlarını cədvəlin uyğun xanalarına qeyd edin:

Demoqrafik siyaset	
Doğum göstəricilərinin artırılmasına yönələn	Doğum göstəricilərinin aşağı salınmasına yönələn

- b) Dünyanın siyasi xəritəsindən istifadə edərək cədvələ dəha 10 digər ölkə əlavə edin.
 2. Sinfinizdə sorğu aparın. Üçüşəqli ailələrin sayını müəyyən edin. Bu ailələrin digərlərinə nisbetən neçə faiz olduğunu hesablayın.

Dərsdən sonra

1. Internetdən istifadə edərək Çin, Yaponiya, Almaniya və Rusiya ölkələrinin hansı demoqrafik siyaset apardığını müəyyən edin. Axtarışın nəticələri haqqında qısa mətn hazırlayıın.
2. Internetdən istifadə edərək hazırda dünyanın müxtəlif ölkələrində yayılmış “Ailənin 3-cü övladı” layihəsinə aid məlumat toplayın. Ailədə 3-cü övlad olan məşhurların siyahısını yaradın. Onların uğurları haqqında maraqlı faktlar toplayın.

44 DÜNYA ƏHALİSİNİN YAŞ-CİNS TƏRKİBİ. ƏMƏK EHTİYATLARI


Diaqram üzrə iş

Müzakirə edin:

1. Əhalinin yaş tərkibinə görə hansı qrupları vardır?
2. Hansı regionlarda uşaqlar üstünlük təşkil edir?
3. Hansı regionlarda yaşıllar üstünlük təşkil edir?

- **Yaşlılar:** 65 yaşdan yuxarı
- **Yetkinlər:** 16 yaşdan 65 yaşadək
- **Uşaqlar:** 0-15 yaş

Dünyanın müxtəlif regionlarında əhalinin yaş tərkibinin qruplar üzrə paylanması (2023-cü il, %-lə)



Ölkənin demoqrafik vəziyyəti, ilk növbədə, əhalinin yaş tərkibindən (*strukturundan*) asılıdır. Yaş tərkibi əhalinin müxtəlif yaş qrupları üzrə paylanmasıdır.

Əhalinin yaş tərkibinə doğulan uşaqların sayı və orta ömür müddəti və miqrasiyalar təsir edir. Əhalinin yaş tərkibində doğumun yüksək olması uşaqların, orta ömür müddətinin çox olması isə yaşılların payını artırır.


Xəritə-sxem üzrə iş

Əhalinin ən aşağı və ən yuxarı orta ömür müddətinə malik olan ölkələri siyasi xəritəyə əsasən müəyyən edin və adlarını dəftərinizə yazın.

Müzakirə edin:

- Əhalinin orta ömür müddəti ilə ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi arasında hansı əlaqə mövcuddur?

Dünya əhalisinin orta ömür müddəti




Orta ömür müddəti (il)



- Hazırda əhalisinin yaş tərkibində uşaqların payının ən aşağı olduğu ölkələr Almaniya və İtaliyadır (16%), ən yüksək olan ölkə isə Yeməndir (52%). Uşaqların ümumi sayına görə Çin və Hindistan irəlidədir (hər birində təqribən 350 mln. nəfər).
- Yaşılı əhalisinin payı ən çox olan ölkə İsveç (25%), ən aşağı olan isə Mali-dir (2%).

Ölkə əhalisinin yaş və say tərkibi dövlətin əmək ehtiyatları ilə təmin olunmasının əsas göstəricisidir. Əmək ehtiyatları – 16-65 yaş qrupuna daxil olan, fiziki və əqli cəhətdən sağlam, işləməkdən yayınmayan əhalidir.

Əmək ehtiyatlarının tərkibinə həm də *işsizlər* daxildir. İş axtaranlar, işləmək istəyənlər, iş tapa bilməyənlər, əlavə gəlir mənbəyi olmayanlar və məşğulluq orqanlarında qeydiyyatdan keçənlər işsiz sayılır. Əmək qabiliyyəti olsa da, işləməyən və ya fəal iş axtarmayan yetkin insanlar işsizlər qrupuna daxil deyil. Onlar işləməkdən yayınınlar qrupuna daxildir. Adına torpaq payı olan insanlar işsiz hesab edilmir.



Dünya əhalisinin 45%-i məşğul olan əhalidir. Çoxsahəli təsərrüfat strukturuna malik olan Qərbi Avropa, Şimali Amerika ölkələri və Rusiyada bu göstərici 48–50%-ə çatır, Asiya, Afrika və Latin Amerikası ölkələrində isə 35–40%-dir.

Hər hansı ölkənin iqtisadi və sosial səviyyəsini göstərən amillərdən biri də *işsizlik səviyyəsidir*. *İşsizlik səviyyəsi* – işsizlərin əmək ehtiyatlarının sayına nisbəti ilə müəyyən edilir:

$$u = \frac{U}{L} \times 100\% .$$

u – işsizlik səviyyəsi

U – işsizlərin sayı

L – əmək ehtiyatlarının sayı

$$\text{İşsizlik səviyyəsi} = \frac{\text{işsizlərin sayı}}{\text{əmək ehtiyatlarının sayı}} \times 100\%$$

Sabit iqtisadiyyata malik ölkələrdə işsizlik səviyyəsi, adətən, 7–8%-dən artıq olmur. Bu səviyyənin daha yüksək olması ölkədə ciddi iqtisadi problemlərin yaranğıını göstərir. Statistik məlumatlar əsasında işsizlik səviyyəsini hesablamaq mümkündür.

Nümunə. Məsələ.

Ölkə əhalisi 10 milyon nəfərdir. Onlardan 3,5 milyonu 16 yaşa qədər olanlar, 2 milyon nəfər təqaüdçülər, 0,5 milyon nəfər işləməkdən yayınınlar, 0,6 milyon isə işsizdir. İşsizliyin səviyyəsini müəyyən edin.

Həlli:

Əhalinin sayı: Əhali = 10 mln. nəfər

İşləməkdən yayınınlar və əmək qabiliyyəti olmayan əhalisi: $3,5 + 0,5 + 2 = 6$ mln. nəfər

Əmək ehtiyatı: $10 - 6 = 4$ mln. nəfər

İşsizlik səviyyəsi: $(0,6 : 4) \times 100 = 15\%$


Nəticə: işsizlik səviyyəsi yüksəkdir.

Ölkədə əmək qabiliyyəti olmayan əhalinin sayıının məşğul əhalinin sayına olan nisbəti **demoqrafiq yük** adlanır. Dünyada orta hesabla hər 100 məşğul əhali təqribən 70 nəfər uşaqları və təqaüdçünü təmin edir.

Demoqrafik göstəricilər arasında əhalinin *cins tərkibi* mühüm rola malikdir. Əhalinin *cins tərkibi* kişi və qadınların faiz nisbəti ilə müəyyən olunur.


Xəritə-sxem üzrə iş

Əhalinin cins tərkibi



Xəritəyə əsasən cədvəli dəftərinizdə tamamlayın.

Region	Ölkə
Kisi və qadınların sayıca bərabər olduğu ölkələr	
Kişilərin sayıca üstün olduğu ölkələr	
Qadınlara sayıca üstün olduğu ölkələr	



Müzakirə edin:

- Regionlarda qadın və ya kişilərin sayıca üstün olmasının yaratdığı nəticələrə dair fərziyyələrinizi şərh edin.

Asiya ölkələrinin əksəriyyətində kişilər sayıca üstündür (məsələn, Hindistanda hər 1000 nəfər kişiyyət 940, Sri-Lankada isə 897 qadın düşür). Bu, qadınların ağır həyat şəraiti və kişilərin orta ömür müddətinin qadılara nisbətən çox olması ilə bağlıdır. Rusiya, Avropa və Şimali Amerikada isə qadınlar sayıca üstündür. Bu isə qadınların daha uzunömürlü olması ilə əlaqədardır.

Cədvəl üzrə iş

Mətn və xəritə-sxemlərdən istifadə edərək cədvəli tamamlayın.

Nö	Ölkə	İqtisadi inkişaf səviyyəsi: (inkişaf etmiş/inkişaf etməkdə olan)	Əhalinin cins strukturu: (qadın/kİŞİ bərabəriyi)	Orta ömür müddəti
1	ABŞ			
2	Fransa			
3	Hindistan			
4	Sudan			

Müzakirə edin:

– Cədvəl əsasında hansı mövcud qanuna uyğunluğu müəyyən etmək olar?

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. İnsanların hansı qrupa aid olduğunu müəyyən edin və cədvəli tamamlayın:

- 9-cu sınıf şagirdləri
- İxtisasına uyğun iş tapmayan diplomat
- Görme qabiliyyəti zeifləmiş kompüter dizayneri
- Təqaüdə çıxmış müəllim
- Daha gelirli iş axtaran ve yarım gün işləyən mühəndis
- Uzun müddət xəstə olduğundan işindən imtina etməyə məcbur olan sürücü
- İxtisasına uyğun iş tapmayan kollec məzunu
- Günaşırı işləyən və özüne daimi iş yeri axtaran qadın bərbər
- "Xidməti" vəzifəsini yerinə yetirərkən xəsarət alaraq iş qabiliyyətini itirmiş elektrik
- Restoranda günəməzdə çalışan 25 yaşlı gənc
- Güclü külək olduğundan denizə çıxa bilməyən balıqçı
- Evdar qadın
- Yay vaxtı çimərlilikdə işləyən tələbə
- Başqa yerə köçməsi ilə əlaqədar əvvəlki iş yerindən azad olan həkim.

I	II
Əmək ehtiyatına daxil olmayan əhali	Əmək ehtiyatları
Məşğul olanlar	İşsizlər

2. Sınıfınızda sorğu aparın. Uşaqların valideynlərinin işlə təmin olunmasını müəyyən edin. Demografik yükü hesablayın.

Dərsdən sonra

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin saytının (www.stat.gov.az) məlumatlarından istifadə edərək cədvəli tamamlayın, Azərbaycanda işsizlik səviyyəsini hesablayın, illər üzrə göstəriciləri müqayisə edərək nəticəni qeyd edin.

	2015-ci il	2023-cü il
Ölkə üzrə əhalinin ümumi sayı		
İşsizlərin sayı (min nəfər)		
Məşğul əhalinin sayı (min nəfər)		
İşsizlik səviyyəsi		
Nəticə: İşsizlik səviyyəsi artıb/azalıb		

45 PRAKTİK DÖRS. YAŞ-CİNS PİRAMİDASININ QURULMASI

Yaş-cins piramidaları əhalinin yaş və cins üzrə paylanması göstərən diaqramlardır. Onlar əhalinin say (yaş və cins) strukturunu əyani şəkildə əks etdirir. Bu demografik göstəricilər dövlət bütçəsinin (məktəbəqədər, orta və ali təhsil müəssisələrinin, səhiyyə xidmətlərinin və s.) planlaşdırılmasında, həmcinin mənzil tikintisi, kommunal xidmətlərin, ərzaqla təchizat və digər işlərin təşkili üçün vacibdir.


Əhalinin yaş-cins piramidasının təhlili.

Əhalinin yaş-cins piramidaları demoografik vəziyyətdən asılı olaraq müxtəlif formalarda olur.

- Piramidanın enli hissəsi həmin yaş qrupunda əhalinin sayının çox olduğunu, ensiz hissəsi isə əksinə, az olduğunu göstərir.
- Piramidaları təhlil edərkən onu üç hissəyə ayırmak lazımdır. 0–15 yaş: uşaqlar; 16–65 yaş: gənc və yetkin insanlar; 65 yaşdan yuxarı yaşılılar.

Nümunə:

1. Əhalinin yaş-cins piramidasına diqqət yetirin. Ortada yuxarıya doğru əhalinin yaş qrupları yazılmışdır.
2. Əhalinin 16–65 yaş arasında olan hissəsi əmək qabiliyyətli insanlardır. Onların da sayı üstündür (*əmək qabiliyyətli əhali arasında işləyənlərin sayı nə qədər çox olursa, dövlət bütçəsinə bir o qədər çox vergi daxil olur. Vergi ilə daxil olan pullar xidmət və sosial sahələrə (yeni məktəblər, xəstəxanalar, idman kompleksləri və s.) xərclənir*).
3. Əhalinin sayıda 25–29 yaşılılar daha çoxdur.
4. 65 yaşdan yuxarı yaş qrupuna daxil olan əhalinin sayı azdır. Piramidanın yuxarı hissəsinin ensiz olması bunu ifadə edir.
5. Piramida qırmızı zolaqlar qadınların, göy zolaqlar isə kişilərin sayını göstərir.
6. Əhalinin 25 yaşa qədər olan hissəsində kişilərin, 25-dən yuxarı hissəsində isə (əsasən, yuxarı yaş (75–79 yaş) qruplarında qadınların sayı kişilərdən çoxdur (*bu, kişilər arasında ölüm hallarının çox olması (təhlükəli peşələr, müharibələr) və qadınların uzunmürlü olması ilə əlaqədardır*)).



Tapşırıq

Yaş-cins piramidasının qurulması.

Ölkə əhalisinin 2023-cü il üçün yaş-cins piramidasını qurun:

1. Kağız üzərində mərkəzdən iki şaquli ox çekin (koordinat oxu).
2. Şaquli xətt boyunca yuxarıya doğru yaş intervallarını yazın (0–4 yaş, 5–9 yaş, 10–14 yaş, 15–19 yaş və s.).
3. Oxun oturacağından ona perpendikulyar üfüqi xətt (absis oxu) çəkin.
4. Üfüqi xətt üzərində müvafiq olaraq sağda qadınların, solda kişilərin sayını qeyd edin.
5. Cədvəldə verilmiş statistik rəqəmlərdən istifadə edərək diaqramın sol tərəfində kişilərin, sağ tərəfində isə qadınların sayını eks etdirən zolaqlar çəkin.

Diqqət:

- Çekilmiş zolaqlar hər yaşa uyğun insanların sayını göstərməlidir.

Yaş qrupları, il	Cəmi (min nəfər)	Kişilər (min nəfər)	Qadınlar (min nəfər)
00–04	671	341	330
05–09	689	350	339
10–14	774	393	381
15–19	819	419	400
20–24	620	306	314
25–29	402	196	206
30–34	248	120	128
35–39	267	128	139
40–44	384	188	196
45–49	308	156	152
50–54	251	119	132
55–59	138	52	86
60–69	183	35	148
70–79	152	52	100
80+	72	26	46

Qeyd. Bu tapşırığı kompüterdə diaqramlarla işləməyə imkan verən "Microsoft Word", "Excel" proqramları vasitəsilə yerinə yetirmək daha rahatdır.

46 ASİYA, AFRİKA VƏ LATIN AMERİKASININ ƏHALİSİ


Diaqram üzrə iş

Dünya əhalisinin
regionlar üzrə
paylanması

Müzakirə edin:

- Diaqrama əsasən dünya əhalisinin ümumi sayında Asiya, Afrika və Latin Amerikası əhalisinin payını faizlə təqribi hesablayın. Aldığınız nəticəni necə izah edə bilərsiniz?

mlrd. nəfər



Asiya, Afrika və Latin Amerikası dünyada əhalinin sürətlə artması ilə fərqlənən regionlardır. Bu regionlarda doğumun yüksək olmasına bir çox amillər təsir edir:

- *milli adət-ənənələr*: erkən nikahlar, çoxuşaqlılıq, ailədə oğlan uşaqlarına üstünlük verilməsi;
- *dinin təsiri*: ailədə uşaqların sayının məhdudlaşdırılmasının qadağan edilməsi;
- *gender problemi*: qadınların əksəriyyətinin evdar qadın olması, cəmiyyət həyatında fəal iştirak etməməsi, təhsil hüquqlarının pozulması və s.
- *ailənin iqtisadi tələbatı*: aqrar iqtisadiyyat şəraitində uşaqların əlavə işçi qüvvəsi olması, yaşlı valideynlərin övladlarının himayəsində yaşaması.

Asiya, Afrika və Latin Amerikasında əhalinin sayının çox olması təkcə doğumun yüksək olması ilə deyil, eləcə də ölümün nisbətən aşağı göstəricisi ilə əlaqədardır. Səhiyyənin inkişafı, əhali arasında kütləvi peyvəndlərin aparılması, ana və körpələrə keyfiyyətli tibbi xidmətin göstərilməsi əhali arasında ölümün sayını azaldır. Lakin bu regionların hər birinin özünəməxsus xüsusiyyətləri vardır.

Müasir Afrika dünyada doğumun ən yüksək olduğu region olub “demoqrafik partlayış”la səciyyələnir. Afrika ölkələrinin əksəriyyətində təbii artım 25–35 nəfərdir. Təbii artıma görə Niger (37 nəfər), Uqanda (35 nəfər) və Anqola (32 nəfər) dünyada ilk yerləri tutur. Şimali Afrika regionuna daxil olan ölkələrdə son zamanlar doğum göstəricilərinin azalması müşahidə edilir.

Demoqrafik partlayış bir çox iqtisadi, sosial və ekoloji problemlərin yaranmasına səbəb olur. Bunlardan ən başlıcası ərzaq problemidir. Afrika əhalisinin 2/3 hissəsi kənd təsərrüfatında çalışsa da, istehsal olunan ərzaq məhsulları əhalinin tələbatını ödəmir.

Əhalinin sürətlə artması təhsil və səhiyyədə müxtəlif problemlərin yaranmasına səbəb olur: müəllim və tibb işçilərinin, məktəb və tibb ocaqlarının, müvafiq texniki təchizatın çatışmazlığı və s.

Afrika ekoloji böhrana – quraqlıq, səhralaşma, torpaqların məhsuldarlığının azalması və şirin su çatışmazlığına məruz qalmış bir regiondur. Əhalinin sürətlə artması bu problemlərin daha da kəskinləşməsi ilə nəticələnir.

Asiyanın da əhalisi sürətlə artmaqdadır. Lakin Asiyanın müxtəlif regionlarında demoqrafik vəziyyət fərqlidir.

Cədvəl üzrə iş

Ölkələrin demoqrafik və iqtisadi göstəricilərini müqayisə edin (2023-cü il).

Region	Ölkə	İstehsal olunan məhsul və xidmətlərin ümumi dəyəri (trln. \$)	Təbii artım (1000 nəfərə görə)	Region	Ölkə	İstehsal olunan məhsul və xidmətlərin ümumi dəyəri (mlrd. \$)	Təbii artım (1000 nəfərə görə)
Şərqi Asiya	Yaponiya	4,2	-4,6	Cənubi Asiya	Nepal	40,8	11,9
	Çin	18,0	2		Pakistan	376,5	20,5
	Cənubi Koreya	1,7	0,2		Banqladeş	460,2	12,2

Müzakirə edin:

– Demoqrafik və iqtisadi göstəricilər arasında hansı əlaqə vardır?

Çin, Yaponiya və Cənubi Koreya əhalinin təzələnməsinin birinci tipinə keçməyə nail olmuşlar. Bu proses həmin ölkələrdə aparılan demoqrafik siyasetin nəticəsidir, xüsusilə Yaponiyada ciddi demoqrafik islahatlar aparılmışdır. Bu ölkə dünyada uşaq ölümünün ən aşağı səviyyəsinə çatmışdır.


Cənubi və Mərkəzi Asiyadan əhalisinin isə sürətlə artır. Bu regionlarda doğumun azalmasına doğru aparılan demoqrafik siyaset milli və dini adət-ənənələrə görə istənilən nəticəni vermedi. Cənub-Qərbi Asiyadan iqtisadi göstəriciləri yüksək olan ölkələrində – Səudiyyə Ərbəstanı, BƏƏ, Küveyt, Bəhreyndə isə, ümumiyyətlə, doğumun məhdudlaşdırılması qadağandır. Bu ölkələrdə əhalinin artımı yüksək olsa da, hökumət təbii artımı yüksəltmək üçün müxtəlif istiqamətli tədbirlər (doğulan uşaq-lara müavinət verilir, coxuşaqlı ailələrə güzəştər edilir və s.) görür.

Diagram üzrə iş

Dünya əhalisinin payında Asiyanın xüsusi çəkisi


Müzakirə edin:

– Dünya əhalisinin payında Asiyanın üstün mövqeyinə aid 5 səbəb yazın.



Latin Amerikasında da əhali sürətlə artır. XXI əsrin başlanğıcında Latin Amerikasının əhalisi 520 mln. nəfər olmuşdur. Braziliya və Meksikanın əhalisi isə artıq 100 mln. nəfəri keçmişdir. Ən yüksək təbii artım regionun ən az inkişaf etmiş ölkələri olan Qvatemala, Beliz, Honduras və Paraqvayda müşahidə edilir.

Əhalinin yaş strukturu



Asiya, Afrika və Latin Amerikası ölkələrində əmək emiqrasiyası müşahidə olunur. Bu regionlardan iqtisadi cəhətdən fəal əhali inkişaf etmiş ölkələrə – Qərbi Avropa və ABŞ-a miqrasiya edirlər. İstisna olaraq Asiyada varlı ərəb ölkələri əmək immiqrasiya mərkəzlərinə çevrilmişdir. BƏƏ və Küveytdə işləyən əhalinin 80–90%-i mühacirlərdir.



Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Asiya, Afrika və Latin Amerikası ölkələrində demoqrafik hadisələr arasında məntiqi ardıcılılığı müəyyən edin:

- İşsizlik artır.
- Ərzaq çatışmazlığı baş verir.
- Doğulanların sayı yüksəlir.
- Əhalinin sayı sürətlə artır.
- Yoxsulluq artır.

Diaqram üzrə iş


2. Yaş-cins piramidalarının hansı Çinə, hansı isə Banqladeşə aiddir? Cavabınızı əsaslandırın.



47 AVROPA, ŞİMALİ AMERİKA VƏ AVSTRALİYANIN ƏHALİSİ

Diaqram üzrə iş

Dünya əhalisinin sayında Avropanın payı



Müzakirə edin:

– “Əhali təzələnməsinin birinci tipi”, “əhalinin təbii azalması”, “demoqrafik böhran” terminlərindən istifadə edərək dünya əhali sayında Avropa ölkələrinin payının dəyişməsini izah edin.

Avropa, Şimali Amerika və Avstraliya həyat səviyyəsinin yüksək olduğu regionlardır. Bu regionlarda doğum və ölümün aşağı göstəriciləri və bunun nəticəsi kimi təbii artımın azlığı müşahidə olunur. Keyfiyyətli qidalanma və tibbi xidmət səviyyəsinin yüksəlməsi orta ömür müddətinin artmasına səbəb olmuşdur. 2023-cü ilin göstəricilərinə görə, orta ömür müddəti İtaliyada 83,8 il, Fransada isə 82,2 il təşkil edir.

Son illərdə Avropa, Şimali Amerika və Avstraliyada doğulanların sayının azalması isə bir çox amillərlə bağlıdır:

- qadınların ictimai fəallığının artması (ali təhsil almaları, müxtəlif vəzifələrdə çalışmaları və s.);
- gecikmiş nikahların iştünlük təşkil etması (təhsilin gec başa çatması, gələcək üçün karyera və yüksək maddi təminat istəyi);
- uşaqların təhsil və tərbiyəsinə sərf olunan xərclərin artması;
- ailə təməllərinin zəifləməsi;
- əhalinin maddi və mədəni tələbatlarının artması;
- yaşılı valideynlərin övladlarının deyil, dövlət himayəsində yaşaması.

Bəzi Avropa ölkələrində təbii artım sıfır bərabərdir, yəni doğulan və ölünlərin sayı eynidir. Məsələn, İspaniya, Avstriya, Danimarka və s. ölkələrdə, sadəcə, nəsil-lərin əvəz olunması baş verir. Bir sıra ölkələrdə isə əhalinin təbii artımı sıfirdan aşağıdır, yəni təbii azalma prosesi baş verir.


ABŞ, Avstraliya, Avropa ölkələrində doğulanların sayının azalması və orta ömür müddətinin artması əhalinin yaş tərkibinə də təsir edir. Onlar üçün uşaq və gənclərin xüsusi çəkisinin azalması, yaşılıların isə artması səciyyəvidir. Bu proses “millətin qocalması” adlanır. Yaşılıların xüsusi çəkisinin 12–14% olması demoqrafik qocalmanın başlangıcı, 16–18%-dən artıq olması isə yüksək həddi hesab edilir.

Əhalinin yaş tərkibində baş verən dəyişikliklər əmək ehtiyatlarının azalmasına, demoqrafik yükün artmasına və digər sosial problemlərin yaranmasına səbəb olur:

- Dövlət bütçəsindən təqaüdlərə ayrılan vəsaitin artması tələb olunur.
- Yaşlılara göstərilən tibbi və sosial xidmətlərin genişləndirilməsi tələb olunur.
- İşləyən əhalidən dövlət bütçəsinə vergi daxilomalarının miqdarı azalır.

Diaqram üzrə iş

Diaqrama əsasən (2023-cü il) cədvəli dəftərinizdə tamamlayın.




Təbii artımı sıfirdan aşağı olan ölkələr (1000 nəfərə görə)	Təbii artımı sıfirdan yuxarı olan ölkələr (1000 nəfərə görə)	Təbii artımı sıfıra bərabər olan ölkələr (1000 nəfərə görə)
...
...

Əhalinin ümumi sayının dəyişməsinə yalnız təbii artım deyil, mexaniki artım da səbəb olur. Böyük Coğrafi kəşflər dövründən başlayaraq emiqrasiya regionu hesab olunan Avropa hazırda dünyadan əsas immiqrasiya regionuna çevrilmişdir. Hazırda Avropada 87 mln. nəfərə qədər əcnəbi işçi vardır ki, onların 10 mln.-a qədəri vətəndaş statusunda deyil, *qastarbayer* (almanca “gast” – qonaq + “arbeiter” – işçi) kimi bu regionda yaşayır. Məsələn, əcnəbi işçilər Lüksemburqda (ümumi əhalinin 47%-i), İsveçrədə (32,9%) üstünlük təşkil edir. Bu ölkələrə xarici işçi qüvvəsi, əsasən, Avropa Birliyi ölkələrinən gəlir ki, onlara da işləmək və yaşamaq üçün

xüsusi icazə almağa ehtiyac yoxdur. Avropanın digər ölkələrinə gələn immiqrantlar, əsasən, inkişaf etməkdə olan ölkələrdəndir.

Xəritə-sxem üzrə iş



İmmiqrasiya ölkəleri

Emiqrasiya ölkəleri

Migrantların axın istiqamətləri

Müzakirə edin:

- “Əhalinin miqrasiyası” xəritə-sxemindən istifadə edərək immiqrasiya və emiqrasianın üstün olduğu Avropa ölkələrini qruplaşdırın və cədvəl şəklində dəftərinizdə yazın.
- İnkişaf etmiş region olsa da, Avropanın bəzi ölkələri emiqrasiya mərkəzləridir. Bunun səbəbləri barədə fərziyyələrinizi söyləyin.

ABŞ, Kanada və Avstraliyada da əhalinin sayı, əsasən, immiqrasiya hesabına artır. Amerika xalqının formallaşmasında kütləvi miqrasiyaların mühüm rolü olmuşdur. Müasir amerikalılar dünyanın müxtəlif regionlarından gələnlərin etnik qarışmasının nəticəsidir. ABŞ-da immiqrasianın xarakter və miqyası tarixən dəfələrlə dəyişmişdir.

İmmigrant axınının əsas səbəbi kasib ölkələrdən gələnlərin Avstraliya, Amerika və Qərbi Avropa ölkələrində daha əlverişli həyat şəraiti, yüksək əməkhaqqı və normal əmək şəraitinə nail olmaq istəyidir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. ABŞ, Kanada, Avstraliya və Avropa ölkələrində demoqrafik hadisələr arasında məntiqi ardıcılılığı müəyyən edin:

- Doğulanların sayı azalır.
- Yaşlı əhalinin sayı artır.
- Əmək ehtiyatları azalır.
- Əhalinin yaş tərkibində uşaq və gənclərin xüsusi çəkisi azalır.
- Millət "qocalır".
- Demoqrafik yük artır.
- İşçi qüvvəsi tələb edilir.
- Miqrantların sayı çoxalır.

2. Mətndəki düzgün olmayan ifadələri müəyyən edin və doğruya çevirin:


- a) Doğulanların sayının az olması və orta ömür müddətinin artması "millətin qocalması"na səbəb olur.
- b) Avropa ölkələrində həyata keçirilən demoqrafik siyaset doğumun artırılmasına yönəldilmişdir.
- c) Əhalinin ümumi sayında emiqrantların payının çox olması, əsasən, İsvəçrə, Latviya və Lüksemburq üçün səciyyəvidir.
- d) Fransa və Almaniya emiqrasiyanın üstünlük təşkil etdiyi ölkələrdir.
- e) ABŞ-da əhalinin yaş tərkibində uşaqların payı 30%-dən çoxdur.

48 PRAKTİK DƏRS. AZƏRBAYCANDA DEMOQRAFİK VƏZİYYƏT

Qrafik, cədvəl və diaqramlarda verilmiş informasiyalardan istifadə etməklə Azərbaycanda demoqrafik vəziyyət haqqında hesabat hazırlayın. Çıxdığınız nəticələrin nə dərəcədə doğru olduğunu yoxlamaq üçün onları paraqrafin sonunda verilən məlumatlarla müqayisə edin.

Diaqram üzrə iş

Azərbaycan əhalisinin ümumi artımının illər üzrə dinamikası



Müzakirə edin:

- Azərbaycan Respublikasında əhalinin sayının dəyişməsini təhlil edin: 2005 – 2023-cü illər arasında əhalinin ümumi artımı nə qədər olmuşdur?

Xəritə-sxem üzrə iş

Xəritə-sxemə əsasən Azərbaycanda əhalinin təbii artımının (2023-cü il statistikasına əsasən) daha yüksək və aşağı olduğu inzibati rayonları müəyyən edin və cədvəli dəftərinizdə tamamlayın.

Təbii artımı yüksək olan rayonlar	Təbii artımı aşağı olan rayonlar

Əhalinin hər 1000 nəfərinə


- [Light beige] 3,3 - 8,0
- [Medium beige] 8,1 - 10,0
- [Brown] 10,1 - 12,0
- [Dark brown] 12,1 - 14,2



Diaqram üzrə iş

2023-cü ilin statistik göstəricilərinə əsasən tərtib olunan Azərbaycan əhalisinin yaş-cins piramidasını təhlil edin və cədvəli dəftərinizdə tamamlayın.

1. Əhalinin yaş qruplarından hansı üstünlük təşkil edir?	
2. Müxtəlif yaş qruplarında əhali arasında kişilərin və qadınların nisbəti neçədir?	Uşaqlar Ortayaşlılar Yaşlılar
3. Dövlətin qarşısında hansı sosial problemlər durur?	



Cədvəl üzrə iş

Miqrasiya göstəricilərinin dəyişmələrini hesablayın və ölkə əhalisinin sayına necə təsir göstərdiyini təhlil edin.

Əhalinin beynəlxalq miqrasiyası (min nəfərlə)			
İllər	Ölkəyə daimi yaşamaq üçün gələnlər	Ölkədən daimi yaşamaq üçün gedənlər	Əhalinin artımı, yaxud azalması
1990	84,3	137,9	
1995	6,2	16,0	
2000	4,4	9,9	
2005	2,0	2,9	
2010	2,2	0,8	
2015	2,3	0,4	
2019	3,2	1,5	
2023	2,9	1,1	

Dünyanın əksər dövlətlərində olduğu kimi, Azərbaycanda da XX əsrə əhalinin sürətli artımı müşahidə olunmuşdur. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 1897-ci ildə Azərbaycan əhalisinin sayı 1,8 milyon nəfər olmuş, 2023-cü ildə isə 10 milyondan çoxdur. Hazırda əhalinin cinsi tərkibində qadınların sayıının kişilərin sayından az miqdarda üstünlüyü müşahidə olunur: qadınlar 50,1%, kişilər isə 49,9% təşkil edir. 2023-cü ilin statistik göstəricilərinə əsasən, tabii artım 4,6 nəfər olmuşdur. Doğulan uşaqların 53,0%-ini oğlanlar, 47,0%-ini isə qızlar təşkil etmişdir. Əhalinin yaş tərkibində yaşılı əhalinin payı artmaqdadır və bu, hazırda əhalinin 11%-ni təşkil edir. Əgər bu proses davam edərsə, onda demografik inkişaf əhalinin qocalması prosesinin başlanması ilə səciyyələnər. Orta ömür müddəti 72,6 yaş, o cümlədən kişilərdə 69,9 yaş, qadılarda 75,4 yaşdır.

Əhalinin sayına miqrasiyalar da təsir edir. 2023-cü ildə Azərbaycanı 1069 nəfər həmisi tərk etmiş, 2869 nəfər isə daimi yaşamaq üçün buraya gəlmüşdür ki, bu da əhalinin sayına ciddi təsir etməmişdir.


DƏRSDƏN SONRA

Dövlət Statistika Komitəsinin saytının (www.stat.gov.az) respublikada demografik vəziyyət haqqında daha dolğun təsəvvür yaradan məlumatlarından istifadə edərək hesabınızı tamamlayın.

Ümumiləşdirici tapşırıqlar


1. Xəritə-sxemə əsasən, rənglənmiş ərazilərə aid xarakterik xüsusiyyətləri müəyyənləşdirin:

- a) Təbii artım yüksəkdir.
- b) Cinsi tərkibinə görə kişilər üstünlük təşkil edir.
- c) Emiqrasiya prosesi güclüdür.
- d) Təbii artımın aşağı səviyyəsi səciyyəvidir.
- e) Əhalinin yaş strukturunda yaşılların sayı üstündür.
- f) Dövlətin demografik siyasəti təbii artımın yüksəlməsinə istiqamətlənmüşdür.
- g) Uzunömürlülərin sayı yüksəkdir.



2. Demografik piramidalara uyğun gələn ölkələri qruplaşdırın və yazın:

- Avstriya
- Banqladeş
- Əfqanistan
- Vyetnam
- Almaniya
- İtaliya
- Yaponiya
- Nigeriya
- Braziliya
- Norveç
- Monqolustan
- Misir
- Kanada
- Danimarka
- Peru
- Australiya
- 1. _____
- 2. _____



3. Cədvəli dəftərinizə çəkib tamamlayın:

Göstəricilər	Ölkələr, regionlar
Qadınlar və daha yuxarı yaşı əhali üstünlük təşkil edir. Uşaqlar 22–25%-dən çox deyil, yaşı 15–20%-dir. Orta ömür müddəti 70 yaşdan yuxarıdır.	
Kişilər üstünlük təşkil edir, əhali sayında gənclərin payı yüksəkdir; 40–45% və daha artıq, qocaların payı 5–6%-dən aşağıdır, orta ömür müddəti 45 yaşa qədərdir.	
Kişi və qadınların sayı təqribən bərabərdir, əmək qabiliyyətli əhali üstünlük təşkil edir. Uşaqlar əhalinin ümumi sayının 15–18%-ni, yaşlılar 10–12%-ni təşkil edir, orta ömür müddəti 60–70 yaşıdır.	

4. Məsələ. Ölkə əhalisi 9 milyon nəfərdir. Onların 3 milyonunu 16 yaşa qədər olanlar, 2 milyonunu yaşılı təqaüdçülər, 0,6 milyonunu işə işsizlər təşkil edir. İşsizliyin səviyyəsini müəyyən edin:

5. Məsələ. Ölkədə işsizlik 14% təşkil edir, əmək qabiliyyətli əhalinin sayı isə 5 mln. nəfərə çatır. Ölkənin iqtisadi cəhətdən fəal əhalisini hesablayın:

6. Cədvəldə verilmiş statistik rəqəmlərdən istifadə edərək yaş-cins piramidasını qurun.

Cədvəl. Hindistanın yaş-cins qruplarının əhali bölgüsü

Yaş qrupları	Ümumi sayı	Kişilər	Qadınlar
00-04	1 000 849	517 040	483 809
05-09	118 195	60 593	57 602
10-14	113 059	58 303	54 756
15-19	109 931	56 568	53 364
20-24	92 066	49 089	42 977
25-29	83 094	43 057	40 037
30-34	74 355	37 098	37 258
35-39	65 399	33 077	32 322
40-44	56 462	29 225	27 238
45-49	47 451	24 762	22 689
50-54	38 712	20 354	18 358
55-59	30 841	16 130	14 710
60-64	23 560	12 180	11 379
65-69	18 384	9 332	9 052
70-74	13 586	6 807	6 779
75-79	8 437	4 345	4 092
80+	6 006	3 087	2 919

İQTİSADI-SOSİAL HƏYAT VƏ ONUN İNKİŞAF YOLLARI

7

49 Təsərrüfatın sahə quruluşu

Cədvəl üzrə iş


Qədim insanların fəaliyyətini cədvəl üzrə qruplaşdırın:

1. Heyvan və balıqların ovu
2. Geyimin hazırlanması
3. Əmək alətlərinin hazırlanması
4. Misin çıxarılması
5. Dərinin emal edilməsi

Resursların əldə edilməsi

Resursların emal edilməsi

Qədim insanlar öz həyatlarını təmin etmək üçün müxtəlif fəaliyyət növü ilə məşğul olurdular.



İqtisadiyyatın belə bölgüsü yüz min illər ərzində formalasaraq müasir dövrdə daha da təkmilləşmişdir. Hazırda iqtisadiyyatın dörd sektor mövcuddur:

Birinci sektor – insanların təbiətdən istifadə etdikləri sahələri əhatə edir. Bu sahəyə faydalı qazıntıların hasılıtı, kənd təsərrüfatı, meşə tədarükü və s. daxildir. Faydalı qazıntıların hasılıtı – mineral ehtiyatların mövcudluğundan birbaşa asılıdır. Dünyada çıxarılan mineral xammallın 90%-dən çoxu 20-yə qədər ehtiyatın payına düşür. Onlardan neft, təbii qaz, daş kömür, dəmir filizi, boksit, mis, qalay, qızıl, habelə almaz, fosforit və s. üstünlük təşkil edir.


Əkinçilik və heyvandarlığı birləşdirən kənd təsərrüfatı da, əsasən, təbii şəraitdən asılıdır. Lakin kənd təsərrüfatının təbii şəraitdən asılılığı elm və texnikanın inkişafı nəticəsində yaradılan istixana və fermalar sayəsində azalmışdır.

Ağac tədarükü, ilk növbədə, oduncaq emalını əhatə edir. Bu sahə meşə ehtiyatlarının zəngin olduğu ekvatorial və müləyim iqlim qurşaqlarında yerləşən ölkələrdə

inkışaf etmişdir. Meşə resurslarından istifadənin istiqamətləri fərqlidir: inkişaf etmiş ölkələrdə mebel və kağız; Konqo, Qabon, Surinam və s. kimi ölkələrdə isə əsasən oduncaq istehsal olunur və ixrac edilir.


İkinci sektor – əldə edilən ehtiyatların emalıdır. Bu sektora aşağıdakı təsərrüfat sahələri daxildir:

1. *Energetika* – yanacağın hasilatını, elektrik enerjisinin əldə edilməsini və onun istehlakçıya çatdırılmasını əhatə edir. Enerji istehsalı olmadan digər sahələrin inkişaf etdirilməsi mümkün deyildir.



İnkişaf etmiş ölkələrdə enerji mənbəyi kimi bioehtiyatlardan da (peyin və bitki qalıqları) istifadə olunur.

2. *Metallurgiya* – filizlərin saflaşdırılması, əridilməsi, prokata çevrilmesi proseslərinin həyata keçirildiyi sahədir.




3. *Maşınqayırma* – maşın, cihaz və digər növ mexanizmlərin hazırlandığı sahədir. Maşınqayırma digər sahələri avadanlıqlarla təmin edir. Bu sahənin inkişaf səviyyəsi ölkənin iqtisadi gücünü əks etdirir.




4. *Kimya sənayesi* – təbii materialları əvəzləyən süni materialların istehsalını əhatə edir. Müasir dövrdə kimya sənayesinin rolü artdırdır. Bu, elm və texnikanın inkişaf etməsi və istehsala tətbiq olunması ilə əlaqədardır. Kimya sənayesi çoxsahəlidir.



5. *Meşə sənayesi* – oduncaq tədarükü və ağaç emalı sahələrini əhatə edir. Emal prosesində yaranan tullantılar meşə-kimya məhsullarının (ağaç kəpəyindən alınan lövhə və s.) istehsalında istifadə olunur.



6. *Yüngül sənaye* – bilavasitə insanların istifadə etdiyi geyim və elcə də ayaqqabı, çanta, ev əşyaları (yataq dəstləri, xalça və s.) məhsulları istehsal edən qədim sahədir.



7. *Qida sənayesi* – əhalini ərzaqla təmin edən sahədir. Bu sahə tələb olunan xammalı, əsasən, kənd təsərrüfatından alır.



Qida sənayesi kənd təsərrüfatı ilə birlikdə *aqrar-sənaye kompleksini* əmələ getirir.

Üçüncü sektor – xidmət sahələrini əhatə edir.

Şəkil üzrə iş

Şəkillərə əsasən xidmət sahələrini sadalayın.




Son illər xüsusilə inkişaf etmiş ölkələrdə *üçüncü sektorun* – ticarət və nəqliyyat, turizm, rabitə və bank xidməti, səhiyyə və təhsil, kino və teatr və incəsənət sahələri aparıcı mövqeyə keçmişdir. Bu ölkələrdə iqtisadi cəhətdən fəal əhalinin əsas hissəsi üçüncü sektorda çalışır. ABŞ, Kanada, Yaponiya, İsrail, Avstraliya, Qərbi Avropa ölkələrinin təsərrüfat strukturunda xidmət sahəsində işləyənlərin payı 70%-ə qədərdir. Belə ölkələrdə sənaye və kənd təsərrüfatında çalışanların sayı azdır. Çünkü yüksək səviyyəli texnoloji avadanlıqları tətbiq etməklə inkişaf etmiş ölkələrdə ağır əl əməyi, əsasən, aradan qaldırılmışdır. Bu ölkələrdə bütün sahələrdə texnika geniş tətbiq olunur və az materialtutumlu sahələr inkişaf etdirilir.

Diagram üzrə iş

Ölkələr üzrə təsərrüfatın müxtəlif sahələrində çalışanların təqribi payını təhlil edin.

Müzakirə edin:

- Nə üçün ABŞ-da iqtisadi cəhətdən fəal əhalinin payı Nigeriyadan daha çoxdur?
- ABŞ-in və Nigeriyanın işləyən əhalisi müvafiq olaraq hansı sahələrdə daha çox çalışır?
- İşləyən əhalinin sektorlar üzrə bölgüsü ölkənin iqtisadi inkişafına dair məlumat verə bilirmi? Cavabınızı əsaslandırın.




Nepal, Banqladeş, Efiopiya, Qvineya, Mozambik, Ruanda, Butan, Uqanda kimi inkişafdan geri qalmış ölkələrdə iqtisadi cəhətdən fəal əhalinin 5–20%-i üçüncü sektorda, mütləq əksəriyyəti isə birinci sektorda çalışır.

Diaqram üzrə iş

Müzakirə edin:

- İnkişaf etməkdə olan ölkələrdə əhalinin əksəriyyətinin kənd təsərrüfatı sahələrində işləməsinə baxmayaraq bu məhsulların əsas ixracatçısı inkişaf etmiş ölkələrdir. Səbəbini izah edin.

Kənd təsərrüfatında işləyən əhalinin payı



Hazırda dünyada, xüsusilə də inkişaf etmiş ölkələrdə iqtisadiyyatın **dördüncü sektoru** formallaşır. O, *informasiya sahəsini* (məlumatların yığılması, təhlili, informasiyalar əsasında idarəetmə), elmi-tədqiqat və onların tətbiq yollarını əhatə edir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

Cədvəl üzrə iş

1. Təsərrüfat sahələrinə uyğun olaraq cədvəldə verilənlər əsasında ölkələr üçün diaqramlar qurun və ölkələri gəlir mənbələrinə görə qruplaşdırın.

Ölkələr	İl ərzində müxtəlif sahələrdən əldə olunan gelirlər, %-la		
	Kənd təsərrüfatı	Sənaye	Xidmət sahələri
Küveyt	0	53	47
ABŞ	2	25	73
Fransa	2	27	71
Polsa	6	39	55
Rusiya	7	39	54
Çin	21	48	31
Hindistan	29	30	41
Efiopiya	57	10	33

2. Avstraliyada boksit istehsalı Yamaykadan yeddi dəfə artıqdır. Lakin Avstraliyada bu sahədə əhalinin 1%-i, Yamaykada isə 25%-i çalışır. Bunu nə ilə izah etmək olar?


Dərsdən sonra

Ətrafinizdakı insanlar arasında iqtisadi cəhətdən fəal əhalinin ən azı 20 nəfəri ilə sorğu keçirin. Onların harada işlədiklərini müəyyənəşdirin və mətnindəki sektorlara uyğun qruplaşdırın. Nəticəni cədvəl və ya diaqram şəklində təqdim edin.

Soyadı və adı	Kənd təsərrüfatı	Sənaye	Xidmət

50 İSTEHSAL VƏ QEYRİ-İSTEHSAL SAHƏLƏRİ

İqtisadiyyatın müxtəlif sahələrinin bir-biri ilə əlaqəsi olmadan onların inkişafı qeyri-mümkündür.



Sxem üzrə iş

Suallara ətraflı cavab yazın və sxemi dəftərinizdə tamamlayın:

- I. İqtisadiyyatın müxtəlif sahələrinin inkişafında elektrik enerjisinin rolü nədən ibarətdir?
- II. Yeni elmi nailiyyətlərin əldə edilməsinin və ixtisaslı kadrların istehsal prosesinə nə kimi təsiri vardır?
- III. Xidmet sahələrinin inkişafının hər hansı məhsul istehsalı prosesinə nə kimi təsiri vardır?
- IV. İstehsal prosesində nəqliyyatın rolü nədən ibarətdir?

İSTEHSALIN MÜXTƏLIF SAHƏLƏRİNDE FASİLSİZ İŞ PROSESİ TƏMİN EDİLİR



Hər hansı məhsulun istehsal edilməsi prosesi müxtəlif sayda təsərrüfat müəssisələrini əhatə edir. Eyni tələbatı ödəyən müəssisələr *təsərrüfat sahələri* yaradır. Məsələn, insanların qida olanaq tələbatını ödəmək üçün fəaliyyət göstərən müəssisələr *qida sənayesi* adlanır. Kənd təsərrüfatı məhsulları istehsalı isə kənd təsərrüfatı sahəsini əmələ gətirir.

İstehsal və *qeysi-istehsal sahələri* vardır. Təsərrüfat sahəsinin tərkibi və istehsal olunan məhsullar nə qədər mürəkkəbdirsə, istehsal sahələri də bir o qədər çox-sahəlidir; məsələn: bir təyyarə yüz iyirmi mindən çox hissə və detaldan ibarətdir. Onların hazırlanması yüzlərcə müəssisədə xeyli sayıda ixtisaslı kadr, daim yenilənən texnoloji avadanlıq və s. tələb edən mürəkkəb bir istehsal prosesidir. Hər hansı istehsal prosesi elektrik enerjisi, nəqliyyat vasitələri və yolları olmadan fəaliyyət göstərə bilməz.

TƏSƏRRÜFAT SAHƏLƏRİ

İstehsal. İstehsalatda maddi nemətlər yaradan və onu istehlakçıya çatdırın bütün sahələri əhatə edir. Bura sənaye, kənd təsərrüfatı, tikinti və tədarük sahələri daxildir.

Qeyri-istehsal. İnsanların mənəvi tələbatını təmin edir. Səhiyyə, təhsil, elmi-tədqiqat, mədəni-maarif, idman, inqasət, istirahət, turizm, mənzil-kommunal xidmətləri, məşəx xidməti, dövlət idarələri, nəqliyyat, rabitə, ticarət və icimai asayışın mühafizəsi daxildir.

İstehsalın ən mürəkkəb sahəsi sənayedir. Sənaye iki qrupa bölünür:

A qrupu. İstehsal vasitələri istehsal edən, yəni digər məhsulları istehsal etmək üçün istifadə olunan avadanlıqların istehsalını birləşdirir və *ağır sənaye* adlanır. Onun tərkibinə energetika, dağ-mədən, maşınqayırma, metallurgiya, kimya və meşə sənayesi daxildir. Hər hansı məhsulun istehsalı prosesində təbiətə xeyli miqdarda tullantı atılır. İstehsal tullantılarının qarşısının alınması müasir dövrün ən mühüm problemlərindən biridir. Elmi-texniki tərəqqinin nailiyyətlərini tətbiq etməklə istehsal tullantılarını minimuma çatdırmaq mümkündür. Lakin tamamilə tullantısız istehsal prosesini yaratmaq hələlik mümkün deyil.

Sxem üzrə iş

1 ton polad istehsalı üçün

tələb olunan
RESURSLAR



1 ton polad istehsalı zamanı

yaranan

TULLANTILAR

Müzakirə edin:

- Ətraf mühitə zərər verməsinə baxmayaraq qara metallurgiyanın inkişafı vacibdir. Bu sahənin inkişafının hansı əhəmiyyəti var?
- Əvvəllər yalnız metaldan hazırlanan hansı məhsullar hazırda plastik kütlə ilə əvəz olunur?



- Hindistanın poladəritmə zavodunda **1000 nəfər işçinin** istehsal etdiyi məhsulu əldə etmək üçün Yaponiyada cəmi **17 nəfər** çalışır.

B qrupu. İstehlak malları, yəni bilavasitə əhalinin istifadə etdiyi məhsulları istehsal edən sahədir. Bura yüngül və qida sənayesi sahələri daxildir.

İstehsal və qeyri-istehsal sahələrinin əhalinin tələbatına xidmət edən sahəsi xidmət sahələrini əmələ gətirir. Bu sahədə hər hansı maddi məhsul istehsal edilmir. *Xidmət sahəsini digərlərinə fayda verən, rahatlıq yaradan sahə adlandırırlar*. Xidmət sahələri olduqca müxtəlifdir.

1. İnfrastruktur xidmətləri – istehsal prosesini tənzimləmək üçün göstərilən xidmətlərdir: nəqliyyat, rabitə, elektrik, su, qaz təchizatı, təmir və s. Bu xidmət növləri tətbiq edilmədən A və ya B qrupuna daxil olan sahələri inkişaf etdirmək qeyri-mümkündür.

2. Fərdi xidmətlər – əhalinin fərdi olaraq məişət tələbatını ödəmək üçün göstərilən xidmətlərdir: istirahət-əyləncə, bərbərxana, dərzi, kimyəvi təmizləmə, mühafizə xidməti və s.

3. İsgütər xidmətlər – istehsalçının təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir: bank marketinqi, reklam, hüquq məsləhətxanası və s.

4. Sosial xidmətlər – vətəndaşların təhsil, səhiyyə, idman, mədəniyyət və s. sahələrə olan tələbatlarının ödənilməsinə xidmət edir. Sosial xidmətlərdən “ASAN xidmət”

xüsusilə seçilir. “ASAN xidmət” (ing. “Azerbaijan Service and Assessment Network”; azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi) mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətləri təmin edən qurumlardır. Hazırda ölkə ərazisində 26 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə vətəndaşlara 360-dan çox xidmət növü həyata keçirilir. Elektron resurslardan istifadə etməklə bu problemlər qısa vaxt ərzində operativ və şəffaf şəkildə həll olunur. “ASAN xidmət”lər il ərzində 40 milyondan çox müraciət daxil olur. Xidmətlərin göstərilməsində 30 mindən çox könüllü cəlb olunur.

Xidmət sahələrinin inkişafı cəmiyyətin inkişafını eks etdirən ən mühüm sahələrdən biridir. Lakin bu sahələrin inkişafı həm də məhsul istehsal edən sahələrdə texnikanın tətbiqi və əhalinin həyat səviyyəsinin inkişafı ilə əlaqədardır.

Şəkil üzrə iş

ABŞ-da I və IV sektorda
çalışanların orta illik
qazancının göstəriciləri

ABŞ, \$
200 000
150 000
100 000
50 000

(I sektor)
Fermer



(IV sektor)
Programçı

Müzakirə edin:

- Qrafikə əsasən IV sektorda işləyənlərin əməkhaqları daha yüksəkdir. Bu nə ilə izah oluna bilər?
- Siz iqtisadiyyatın hansı bölməsində çalışmaq istərdiniz? Bunun üçün hansı biliq və bacarıqları əldə etmək lazımdır?

Inkişaf etmiş ölkələrdə xidmət sahələrindən istifadə edənlərin sayı çoxdur. Bu, əsasən, əhalinin gəlirlərinin yüksək olması ilə əlaqədardır.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Müəssisələri istehsal və qeyri-istehsala aid olmasına görə qruplaşdırın və cədvəli dəftərinizde tamamlayın.

- | | |
|-----------------------------|--|
| 1. “Sumqayıt boru-prokat” | 9. Qusarda “Şahdağ” qış kurort bazası |
| 2. “Qəbelə konserv” | 10. Zaqqatala Fındıqtəmizləmə Kombinati |
| 3. “ASAN xidmət” | 11. Şirvan Elektrik Stansiyası |
| 4. “Azərsığorta” | 12. Lənkəran çay fabriki |
| 5. Mərkəzi Klinik Xəstəxana | 13. Xalça muzeyi |
| 6. “Qaradağ sement” | 14. Naxçıvan “Badamlı” Sudoldurma Müəssisəsi |
| 7. “İçərişəhər hotel” | 15. Mingəçevir su anbarı |
| 8. “Azərdəmiryolservis” | |

İstehsal

Qeyri-istehsal

Dərsdən sonra

Yaşadığınız ərazidə (şəhər, rayon, kənd) hər hansı müəssisənin təsərrüfat fealiyyətinə dair aşağıdakı plan üzrə təqdimat hazırlayıñ:

- Müəssisənin adı, yerleşdiyi yer.
- Hansı məhsul istehsal edir/hansı xidmət növünü göstərir?
- Hansı müəssisələrlə əlaqəli (xammal, nəqliyyat və s.) işləyir?
- Hansı sənaye sahələrinə/xidmət qrupuna aiddir?
- Müəssisənin fealiyyətinin sizin və yaxınlarınızın həyatına hansı təsiri olmuşdur?

51 SƏNAYE SAHƏLƏRİ NECƏ YERLƏŞDİRİLİR?


Şəkil üzrə iş

Ərazidə müəssisələrin yerləşmə uyğunluğunu tapın: nümunə: a-2; b-1.

- Hansı müəssisələr şəhərin mərkəzinə ən yaxın yerləşdirilmişdir və bunun səbəbi nədir?
- Şəhərin enerji ilə təminatı hansı mənbədən ödənilir və onun yerləşdirilməsində hansı amil əsas götürülmüşdür?
- Ayaqqabı fabrikinin şəhərə daha yaxın, metallurgiya zavodunun isə uzaqda yerləşdirilməsi hansı amillərlə əlaqədardır?
- Şəhər əhalisi hansı müəssisələrdə işləyərsə, daha az nəqliyyat xərcləri ödəyər?

Müəssisələr:

- Su-elektrik stansiyası
- Daş karxanası
- İdmən kompleksi
- Əyləncə mərkəzi
- Metaləritmə zavodu
- Ticarət mərkəzi
- Quşçuluq kombinatı
- Ayaqqabı fabriki



Müzakirə edin:

– İstehsal və qeyri-istehsal sahələrinin yerləşdirilməsində hansı amillər nəzərə alınmalıdır?

İstehsal və qeyri-istehsal sahələri müxtəlif ərazilərdə müəyyən prinsiplər əsasında yerləşdirilir. Müəssisələrin yerləşdirilməsində təbii və iqtisadi amillərin, eləcə də ərazidə əhalinin sıxlığının təsiri böyükdür. Müəssisələrin düzgün yerləşdirilməsi istehsal olunan məhsulun maya dəyərinə təsir edir. **Maya dəyəri** – hər hansı məhsulun istehsal edilməsinə və daşınmasına çəkilən xərclərə deyilir. Məhsulun **satış qiyməti** nizamlanmış qiymətlər sisteminə əsaslanır. **Qiymətlər sisteminin** formallaşmasında məhsul istehsalı üçün xammal və ya detalların alınması, əməkhaqqının ödənilməsi, binanın xərcləri (vergi, işiq, istilik, su və s.), gəlirlərin bölüşdürülməsi, işçinin sosial müdafiəsinə çəkilən xərclər nəzərə alınır.

Müəssisələrin düzgün yerləşdirilməsi məhsulun maya dəyərinə təsir edən mühüm amildir. Filizin tərkibində metalin miqdarı az olduqda saflaşdırma tələb olunur.

Saflaşdırma – filizin müxtəlif qarışqlardan təmizlənməsi prosesidir. Qarışqlar çox olduqda saflaşdırma prosesi həmin ehtiyatın çıxarıldığı ərazidə həyata keçiriləməlidir. Çünkü saflaşdırma zamanı xeyli miqdarda tullantı yaranır. Belə filizi kənara daşımaq üçün daha çox nəqliyyat xərcləri tələb olunur. Ona görə də müəssisənin yerləşdirilməsində mineral ehtiyat mənbələrinə, yəni **xammala yaxınlıq** prinsipi əsas götürülür. Buna Daşkəsən filizsaflaşdırma müəssisəsini misal götirmək olar. Yataqdan çıxarılan dəmir filizi orada saflaşdırılır, asma-kanat yolu ilə Quşçu dəmiryol stansiyasına daşınır və istehlakçılaraya çatdırılır.

- Mis ehtiyatlarına görə Çili dünyada birinci yeri tutur. Ölkədə 400-dən çox mis filizi yatağı mövcuddur. Yataqlar, əsasən, And mis qurşağındə yerləşir. Bir ton çıxarılan sūxurdan 5–10 kq mis əldə etmək mümkündür. Bu, mis filizinin “kasib” olduğunu göstərir. Ona görə də sūxuru istehlak rayonuna daşımaq sərfəli deyil. Hazırda Çili'də çıxarılan misin 90%-i Yaponiya, Fransa, ABŞ, Almaniya və Braziliyaya ixrac edilir.



Çukikamata (Çili) – dünyada misin açıq üsulla çıxarıldığı ən böyük mədəndir. Onun uzunluğu 4,3 km, eni 3 km, dərinliyi 850 m-ə bərabərdir.

Saflaşdırılmış filizlərin (mis, dəmir və s.) əridilməsi və ondan metal külçələrin hazırlanması digər müəssisələrdə həyata keçirilir. Belə müəssisələr metallurgiya zavodlarıdır. Əlvan metalin əridilməsi prosesi çoxlu elektrik enerjisi tələb edir. Ona görə belə müəssisələr ucuz elektrik enerjisi mənbələrinə yaxın yerləşdirilir. Bu *enerji amili* məhsulun daha ucuz başa gəlməsinə imkan verir. Məsələn, Zəylik alunit yatağından çıxarılan xammal Gəncədə yerləşən “DETAL” alüminium kompleksinə göndərilir. Buna səbəb Gəncənin ucuz enerji mənbəyinə yaxın yerləşməsidir.



- Elektrik enerjisindən asılılıq dünyada alüminium sənayesinin coğrafiyasına güclü təsir etmişdir. Alüminiumun əsas xammali olan boksit hasilatına görə Yamayka, Avstraliya, Surinam, Qvineya fərqlənsə də, alüminium istehsalına görə Norveç, Yaponiya, Kanada seçilir. ABŞ-in əlvan metallurgiya sənayesi isə su-elektrik stansiyalarının cəmləndiyi və ucuz enerji istehsal olunduğu qərb ştatlarındadır.

Sxem və cədvəl üzrə iş

Bir ton əlvan metal əldə etmək üçün tələb olunan stixur və enerji



Müzakirə edin:

– Ağır əlvan metallar yüngül əlvan metallardan hansı xüsusiyyətlərinə görə fərqlənir?

Sxemdəki rəqəmlər əsasında ağır və yüngül əlvan metal istehsal edən müəssisələrin harada yerləşdirilməsinə aid nəticə çıxarın və cədvəli dəftərinizdə tamamlayın.

Əlvan metallar	Xammal mənbə-lərində	Enerji mənbə-lərində
Qalay		
Mis		
Sink		
Qurğuşun		
Titan		
Maqnezium		
Alüminium		

Şəkil üzrə iş

Müzakirə edin:

1. Təsvir edilmiş məntəqələrin hansında yaşayış məntəqəsini salmaq daha məqsədə uyğundur?
2. Hansı nöqtələrdə yaşayış məntəqəsinin yerləşdirilməsinə relyef amili mane olur?
3. Hansı məntəqədə daşın təhlükəsi böyükdür? Fikirlərinizi əsaslandırın.



İstehsal sexləri, anbar və əlavə yardımçı binaların tikintisi üçün geniş və düzən ərazinin olması vacibdir. Tikinti üçün yollar, xammal, detallar, su, qaz kəmərləri, elektrik xətləri əsas şərtidir. İstehsal üçün vacib detalların müəssisəyə gətirilməsi və ya hazır məhsulların daşınması üçün **nəqliyyat magistralları** tələb olunur.

Nəqliyyatın inkişafına təsir edən amillər çoxdur. Məsələn, dağlıq ərazilərdə yamacların meyilliyi $18-20^\circ$ -dən çox olduqda dəmir yollarının çəkilməsi çətindir. Avtomobil yollarının çəkilməsində relyefdən əlavə, iqlim şəraiti də nəzərə alınmalıdır. Çünkü dağlıq ərazilərdə iqlim sərtdir. Duman və şaxtalı günlərdə yollar daha təhlükəli olur.

Dəniz nəqliyyatı ilə gətirilən xammala əsaslanan sahələr, adətən, sahilboyunda yerləşdirilir.

• **Yaponianın “Sahilboyu sənayesi”.**

Yaponianın sənaye sahələrinin çox hissəsi inkişaf etmiş digər dənizsahili region və ölkələrdə (Qərbi Avropa, ABŞ) olduğu kimi, sahilboyunda yerləşir. Bu, əsasən, xammalın xarici ölkələrdən dəniz yolu vasitəsilə gətirilməsi ilə əlaqədardır. Bu müəssisələrin sahilboyunda yerləşməsi istehsal olunan məhsulların maya dəyerinin aşağı düşməsinə imkan verir.

- Metallurgiya, kimya sənayesi və elektroenergetika mərkəzləri
- Xammal axını



Təsərrüfat müəssisələrinin yerləşdirilməsinə təsir edən amillərdən biri *işçi qüvvəsi* hesab edilir. Müəssisələr işçilərin ixtisas təcrübəsinə, cinsi tərkibinə görə də müxtəlif tələblərə malik olur. Dəqiq maşınqayırma sahələri yüksəkixtisaslı kadrlar tələb edir. Abşeron-Xızı iqtisadi rayonunda və Bakı şəhərində maşınqayırma, kimya, qida və yüngül sənaye müəssisələrinin yerləşdirilməsi işçi qüvvəsinin burada cəmlənməsi ilə əlaqədardır.

Mətn və xəritə-sxem üzrə iş

- Texnoparklar yeni ideyaların yaranması, onun tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin olduğu məkandır. Texnoparklar insan kapitalı (yəni yüksəkixtisaslı kadr) üzərində qurulur.



Orada universitetlər, elmi-tədqiqat mərkəzləri və istehsal müəssisələri birgə fəaliyyət göstərir. ABŞ-in ən böyük texnoparklarından biri *Silikon vadisi*dir.

Silikon vadisində 386 minden çox ixtisaslı kadr çalışır, minden çox məşhur şirkətin nümayəndəliyi burada yerləşir. Amerikanın nəhəng universitetləri də (Kaliforniya, Stenford və digərləri) buradadır.

Müzakirə edin:

- Hansi məşhur şirkətlərin baş ofisləri Silikon vadisində yerləşir?
- Silikon vadisində yerləşməsi onların inkişafına necə təsir edir?

Yüngül və qida sənayesi müəssisələrində, əsasən, qadın əməyi tələb olunur. Belə müəssisələr əksər hallarda şəhərlərdə yaşayış massivlərinə daha yaxın tikilir. Bu həm də yüngül və qida sənayesinin ekoloji cəhətdən daha təmiz olmaları ilə əlaqədardır.

Qida sənayesinin bəzi sahələri (meyvə-konserv, şəkər, şərab, balıq-konserv və s.) birbaşa *xammaldan* asılı olduğuna görə onların yerləşdirilməsində xammal amili əsasdır. Məsələn, Göyçay, Xaçmaz, Quba, Zaqatala və s. rayonlardakı meyvə-konserv zavodları nümunə ola bilər. Quşçuluq sənayesi də şəhər əhalisini təmin etdiyi üçün iri

Şəhərlərə yaxın yerləşdirilir. Quşuluq fermalarının taxıl əkinlərinə yaxın yerləşdirilməsi isə yem bazasının yaxın olması deməkdir.

İstehsal müəssisələrini yerləşdirərkən *ekoloji amilin* vacibliyi mühüm şərtidir. Hava, torpaq və suyu çırkləndirən müəssisələrin yerləşdirilməsi zamanı onların təbiətə və insanların sağlamlıqlarına vura biləcəyi zərər mütələq nəzərə alınmalıdır.

Təsərrüfat sahələrinin yerləşdirilməsində *iqtisadi-coğrafi mövqeyin də* rolü böyükdür. İqtisadi-coğrafi mövqe – müəssisənin nəqliyyat magistralına, enerji və su mənbələrinə yaxınlığıdır.

Xidmət sahələrinin yerləşdirilməsi zamanı əhalinin məskunlaşması nəzərə alınır. Belə müəssisələr, əsasən, iri şəhərlərdə yaradılır.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Cədvəli dəftərinizdə çəkib tamamlayın.

Təsərrüfat sahələri	Yerləşməsinə təsir edən amillər			
	Xammal	Enerji	İxtisaslı kadr	Qadın əməyi

Xəritə-sxem üzrə iş

2. Xəritə-sxemdə təsərrüfat müəssisələrinin yerləşmə prinsiplərinə uyğun gələn məntəqələri müəyyən edin və cədvəli tamamlayın.

Mineral ehtiyat amili	İşçi qüvvəsi amili	Enerji amili	Elmilik amili



Dərsdən sonra

Təsəvvür edin ki, siz hər hansı bir ərazidə dükan açmaq istəyirsiniz. Ərazini seçərkən hansı amilləri nəzərə almağı düşünürsünüz? Fikirlərinizi əsaslandırın və yazılı təqdim edin.

1. Məktəbə yaxın
2. Hündürmərtəbəli binalara yaxın
3. Bağlara gedən magistral yolda
4. Universitetə yaxın
5. Parka yaxın
6. Metroya yaxın
7. Kəndin mərkəzi küçəsində
8. Avtobus dayanacağında
9. Supermarketə yaxın

KƏND TƏSƏRRÜFATI SAHƏLƏRİNİN YERLƏŞDİRİLMƏ PRİNSİPLƏRİ

Şəkil üzrə iş

Müzakirə edin:

- Nə üçün heyvandarlıq fermaları (3) dağətəyi ərazilərdə yerləşdirilmişdir?
- Nəyə görə taxıl əkinləri (1) yaşayış məntəqəsindən uzaqda, istixanalar (5) isə daha yaxında yerləşir?
- Quşçuluq fermalarını (4) yerləşdirmək harada daha əlverişlidir?
- Pambıq əkinlərinin (2) çaysahili düzənliliklərdə yerləşmə səbəbini izah edin.



- Taxıl əkinləri
- Pambıq əkinləri
- Heyvandarlıq fermaları
- Quşçuluq fermaları
- İstixanalar

Kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı və yerləşdirilməsi təbii şərait amillərindən – iqlim, relyef, torpaq və su ehtiyatlarından bilavasitə asılıdır. Lakin bəzi sahələr xeyli sayıda işçi qüvvəsi tələb etdiyinə görə onların yerləşdirilməsində əhalinin sıx məskunlaşması nəzərə alınır.


KƏND TƏSƏRRÜFATININ İNKİŞAFINA TƏSİR EDƏN AMİLLƏR




Ərazinin orta illik temperaturu, il ərzində günəşli saatların cəmi, yağışlarının orta illik miqdarı və ilin hansı dövründə düşməsi – kənd təsərrüfatı üçün *aqroiqlim* ehtiyatlarını əmələ gətirir. Aqroiqlim ehtiyatlarının əsas göstəricisi orta sutkalıq temperaturun $+10^{\circ}\text{C}$ -dən yuxarı olmasıdır. Yer kürəsində əkinçiliyin coğrafiyası, ilk növbədə, aqroiqlim ehtiyatlarının paylanmasından asılıdır. O həm də şəkərli bitkilərdə şəkərin, yağılı bitkilərdə yağıın, ot bitkilərində zülalın miqdarına təsir edir. Ərazidə müşahidə olunan illik *aktiv temperaturların cəmi* hər hansı bitkinin ekiləsi üçün vacib şərtidir. Məsələn, çəltiyin becərilməsi üçün il ərzində $3900\text{--}4500^{\circ}\text{C}$, kartof üçün $1900\text{--}3300^{\circ}\text{C}$, bugda üçün $1600\text{--}2000^{\circ}\text{C}$, şəkər çuğunduru üçün $2400\text{--}3700^{\circ}\text{C}$ aktiv temperatur cəmi tələb olunur.

Xəritə-sxem üzrə iş

Aktiv temperaturun illik miqdari



Aktiv temperaturların illik miqdarı



- Mətn və aktiv temperaturların illik miqdardan istifadə edərək cədvəli tamamlayın:

Bitkiler	Yayıldığı regionlar	Tələb olunan aktiv temperaturun cəmi
Çəltik (düyü)		
Kartof		
Buğda		
Şəkər çuğunduru		

Pambıq, çeltik, tərəvəz kimi yüksək miqdarda istilik tələb edən bitkilərin becərilməsində *relyef amili* də mühüm şərtlərdən biridir. Onlar, əsasən, düzənlilik relyefdə əkilir. Düzənliliklər kənd təsərrüfatı texnikasının istifadəsi və suvarma sisteminin quradırılması üçün əlverislidir.

Əkinçiliyin coğrafiyası *torpaq örtüyündən* də bilavasitə asılıdır. Torpaqların münbitliyini qorumanadan əkinçilikdə yüksək məhsul əldə etmək mümkün deyil. Hazırda dünyanın kənd təsərrüfatı üçün yararlı torpaq fondu sürətlə azalır. Əhalinin sayının artması torpaqların eroziyaya məruz qalmasına, adambaşına düşən torpaq sahəsinin azalmasına səbəb olur.

Əkinçiliyin inkişafında nəzərə alınan amillərdən biri əraziyə düşən atmosfer yağıntılarının miqdardır. Çay, kətan, çəltik, cut, şəkər qamışı və s. bitkilər suya daha çox, bostan, pambıq, üzüm isə az tələbkardır. Yağıntıların kifayət qədər olduğu ərazilərdə bitkilərin suya tələbatı təbii yolla ödənilir ki, bu da *dəmyə əkinçiliyi* adlanır. Dəmyə əkinçiliyi, əsasən, dağlıq ərazilər və müləyim iqlim qurşağı üçün səciyyəvidir.

Quraq ərazilərdə bitkiçilik *suvarmaya* əsaslanır. Suvarma əraziyə düşən yağıntıların illik rejimindən asılıdır. Suvarma səhralarda ilboyu, yay ayları quraq olan subtropik iqlim şəraitində yayda, qış quraq keçən isti hava şəraitinə malik olan musson və subekvatorial ərazilərdə isə qış aylarında həyata keçirilir. Azərbaycan ərazisində suvarma sistemi, əsasən, Kür-Araz, Samur-Dəvəçi və Lənkəran ovalıqlarında tətbiq olunur.

Xəritə-sxem üzrə iş

Dünyanın şumlanan əraziləri

Müzakirə edin:


1. Əkinçiliyin daha geniş inkişaf etdiyi ərazilər, əsasən, hansı iqlim qurşaqlarında yerləşir?
2. Avropanın hansı ölkələrində əkinçilik suvarmaya əsaslanır?

 – əkin sahələri



Suvarma ərazinin meylliliyindən də asılıdır. Meyilliliyi yüksək olan ərazilərdə suvarma aparılmır. Çünkü suvarma zamanı su axını torpağın üst münbit qatının yuyulmasına (eroziyasına) səbəb olur.

Heyvandarlıq sahələrinin yerləşdirilmə prinsipləri



Əkinçiliyin bəzi sahələri (tərəvəzçilik) şəhər kənarlarında yerləşdirilir. İlin qış dövründə şəhər əhalisinin tərəvəzə olan tələbatını istixanaların hesabına ödəmək mümkündür.

Kənd təsərrüfatının digər sahəsi – heyvandarlığının da bəzi sahələri, əsasən, təbii şərait amillərindən asılıdır. Maralçılıq Avrasiya və Şimali Amerikanın şimal rayonlarında, atçılıq – Mərkəzi Asyanın çöl və dağlıq rayonlarında, arıcıılıq – dağlıq ərazilərdə, subalp və alp çəmənliklərində,

qoyunçuluq isə, əsasən, dağlıq, quru yarımsəhra və səhra iqlim şəraitində yayılmışdır. Balıqçılıq dəniz sahili boyu rayonlarda, çay, təbii və süni göllərdə inkişaf etdirilir. Heyvandarlığın *donuzçuluq* və *quşçuluq sahələri* isə təbii şəraitdən az asılıdır. Bu sahələrin yerləşdirilməsində iri yaşayış məntəqələrinin mövcudluğu nəzərə alınır.


Kənd təsərrüfatı insanları ərzaqla təmin etməsinə baxmayaraq onlar həm də ətraf mühitə güclü təsir edir. Bu özünü torpaqların eroziyasında, suvarmanın düzgün aparılmaması nəticəsində baş verən şoranlaşmada, yeraltı suların çirkənməsində, mal-qaranın fasıləsiz otarılması nəticəsində yaranan səhralaşmada və s. aydın göstərir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

Xəritə üzrə iş

1. Xəritə-sxemdəki rəqəmləri cədvələ uyğun qruplaşdırın.


Dəmye əkinçiliyi	Suvarma əkinçiliyi		
	İlboyu	iyun-avqust	dekabr-fevral



2. Təsərrüfatın yerləşmə prinsiplərinə əsasən dağlıq ərazilərdə kənd təsərrüfatı sahələri necə paylana bilər?

1. Arıqlıq; 2. Qoyunçuluq; 3. Maldarlıq; 4. Əkin yerləri; 5. Meşə təsərrüfatı.

Nümunə: 1 – a



53 BAZAR İQTİSADİYYATI

Mətn və şəkil üzrə iş

- Tailandda suda bazarlar çox məşhurdur. Bazardakı bütün satıcılar və alıcılar üzən qayıqlarda alver edirlər. Buradakı məhsulların qiyməti xeyli ucuzdur.



Çay üzərində bazar. Tailand

- ABŞ-dakı qiymətli kağız bazarlarında dünyanın ən iri şirkətlərinin səhmlərinin satışı həyata keçirilir. Amerikanın fond bazaarı milli və xarici investorları cəlb edir.



Qiymətli kağız bazarı. ABŞ

Müzakirə edin:

- Şəkildə təsvir edilmiş bazzarda hansı məhsullar satılır?
- Bazzarda ticarət etmək üçün hansı bilik və bacarıqlara malik olmaq lazımdır?

Bazar – cəmiyyətin inkişafı prosesində sonradan yaranan iqtisadi əlaqə formasıdır. Tarixən iqtisadiyyatın, ya da təsərrüfatın *3 əsas forması* mövcud olmuşdur:



Bu formaların hər biri digərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, natural təsərrüfat formasında insanlar yalnız öz tələbatlarını ödəmək məqsədilə məhsul istehsal edirdilər. Əmtəə təsərrüfatı formasında isə istehsal olunan məhsul satış məqsədi daşıyır. Bunun üçün insanlar öz tələbatlarından artıq məhsul istehsal etməyə başlıdılardı. Tələbatdan artıq olan məhsul isə tərəflər arasında mübadilə edilir.

Bazar iqtisadiyyatı – tələb və təkliflər əsasında yaranan iqtisadi münasibətlərdir.

Tələb – istehlakçının məhsulu (və ya xidmətləri) mövcud bazar qiymətləri ilə almaq istəyidir. Məhsulun qiyməti ucuz olduğu halda istehlakçı ondan daha çox miqdarda ala bilər. Bu halda, məhsula tələb artar. Alıcıların sayı, gəlirləri, zövqləri tələbin artmasına təsir edən amillərdir.

Bazar iqtisadiyyatı şəraitində *təklif* anlayışı istehsalçını ifadə edir. İstehsalçı məhsulu (və ya xidməti) müəyyən bir qiymətə satmağa hazırlıdır. Bazara çıxarılan məhsulun qiyməti nə qədər baha olarsa, istehsal daha çox gəlir gətirir və daha sərfəli olur. Təklifə xammal, avadanlıq, vergi və bazara gələn yeni rəqiblərin təklif etdiyi qiymət təsir göstərir.


Beləliklə, istehlakçı ilə istehsalçının maraqları bir-birinin əksinədir. Alıcıını aşağı qiymət, satıcıını isə yüksək qiymət maraqlandırır.

Tələb və təklif azad və sağlam rəqabət yaratmaqla iqtisadiyyatın inkişafına təkan verir.




- **Bazar** 6-7 min il əvvəl meydana gəlmişdir. Məhsulun tələbatdan artıq istehsal edilməsi, çatışmayan məhsullara yaranan ehtiyac və nəqliyyatın inkişafı bazarların yaranmasına səbəb olmuşdur.


Bazarların yaranması bir sıra tarixi şərtlərlə bağlı olmuşdur: əkinçiliyin heyvandarlıqlıdan ayrılması, sənətkarlığın müstəqil sahə kimi yaranması, ticarətin meydana gəlməsi və s.



Tələb qrafiki: məhsulun qiyməti nə qədər aşağı olarsa, ona tələb daha yüksək ola bilər.



Təklif qrafiki: malların qiyməti nə qədər yüksək olarsa, təklif də bir o qədər yüksək ola bilər.



Tarazlıq nöqtəsi: qrafikdə tələb və təklifin kəsişdiyi nöqtədir – müəyyən bir qiymətdə tələb və təklif bərabərləşir.

Rəqabət – eyni növ məhsul istehsal edən və ya eyni xidmət sahələri ilə məşğul olan müxtəlif müəssisələr arasında gedən mübarizədir. Rəqabətin məqsədi mövcud bazarda üstünlüyü malik olmaqdır. Maddi istehsal sahələrində nə qədər keyfiyyətli və ucuz məhsul istehsal edilərsə, yaxud qeyri-istehsal sahələrində keyfiyyətli xidmət göstərilərsə, onlar bazarda rəqabətə davamlı olur. Məhsulun rəqabətdə davamlılığını artırmaq üçün müxtəlif tədbirlər görülür: yeni dizayn, cəlbedici qablaşdırma, müştəriyə pulsuz çatdırılma, malın üzərində hədiyyə, lotereya oyunu və s.

Bazar iqtisadiyyatının ən vacib komponentlərindən biri *sahibkarlıq* fəaliyyətidir. *Sahibkar* – gəlir əldə etmək üçün öz biznesini (istehsal, yaxud xidmət müəssisəsi) yaradan şəxsdir. Sahibkarların gəlirləri artdıqca müəssisənin dövlətə ödədiyi *verginin* – yəni dövlət büdcəsinə köçürülen icbari ödənişlərin miqdarı artır. Bu isə səhiyyə, təhsil, hərbi, iqtisadi və digər dövlət proqramlarının həyata keçirilməsinə

şərait yaradır. Hazırda Azərbaycanda sahibkarlığın inkişafı üçün ABAD (ailə biznesinə asan dəstək) və KOBİA (kiçik və orta biznesin inkişafı agentliyi) mərkəzləri fəaliyyət göstərir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Rəqabətin istehlakçıya verdiyi faydalar haqqında qısa esse yazın.



2. Tələb və təklifin 2 veziyətini təhlil edin:



İsmayıllıdan olan sahibkar Bakının böyük marketlərinin birinə 50 kq miqdarda qızıləhmədi almasının satışını təklif edir. İki sahibkar arasındaki razılışmaya əsasən, almanın marketin sahibi 2 manatdan alır. Həmin almalar marketdə 2 manat 50 qəpiyə satışa çıxarılır.

Günortaya qədər gətirilən alma satılır.

Tələbin yüksək olduğunu görən market sahibi fermerə kiloqramı 3 manatdan 200 kq alma gətirməyi xahiş edir.

Erəsi gün marketdə həmin almalar 4 manatdan satışa çıxarılır. 3 gün keçsə də, almalar satılmır.

– Tələb və təklif arasındakı əlaqəni hansı qrafik əks etdirir?



3. İfadələrdən hansı doğrudur?

- Qiymətin qalxması tələbin aşağı düşməsinə gətirib çıxarır.
- Qiymətin qalxması tələbin yuxarı qalxması ilə nəticələnir.
- Qiymətin qalxması təklifin həcminin artmasına səbəb olur.
- Alıcıının tələbi ilə məhsulun qiyməti arasında əlaqə yoxdur.

4. Hadisələrin düzgün ardıcılığını müəyyən edin:

- Xidmət və istehsal sahələri açılır.
- Sahibkar daha çox gelir götürür.
- Büdcəyə vergi ödəmələri artır.
- Yeni dövlət proqramları həyata keçirilir.
- Əhalinin rifah səviyyəsi artır.

54 MÜLKİYYƏT FORMALARI

Şəkil üzrə iş

İnsan və cəmiyyət

*"Azərbaycan Respublikasında mülkiyyət haqqında Azərbaycan Respublikasının Qanunu"*ndan.

Konstitusiya. "Maddə 3. Mülkiyyətinin səlahiyyəti və mülkiyyətin formaları: Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur".



Müzakirə edin:

- Şəkillərdən hansılar şəxsi, hansılar isə dövlət mülkiyyəti ola bilər?
- Hansi mülkiyyətin qorunması daha çətindir?

"Mülkiyyət" sözünün mənası – *əmlakdır*. Əmlak maddi əşyaların cəmidir. Əmlak daşınmaz və daşına bilən olur. Torpaq sahələri, su obyektləri, meşələr, çoxillik əkinlər (bağ sahələri, yonca əkinləri və s.), binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əmlak *daşınmaz mülkiyyətdir*. Bir yerdən başqa bir yerə aparılması mümkün olan və daşınma zamanı heç bir zərər görməyən əmlak isə *daşına bilən mülkiyyətdir*.

Mülkiyyət sahibsiz ola bilməz. Mülkiyyətin daha qədim və geniş yayılmış növlərindən biri *xüsusi mülkiyyətdir*. Xüsusi mülkiyyət dedikdə qədimdə torpaq, geyim və əmək alətləri, müasir dövrdə isə onlara əlavə olaraq maşın və avadanlıqlar, nəqliyyat vasitələri, qiymətli kağızlar və s. başa düşülür. Xüsusi mülkiyyətin *şəxsi* və *fərdi* olmaqla 2 növü vardır.

X Ü S U S İ M Ü L K İ Y Y Ě T

Şəxsi mülkiyyət – nəqliyyat vasitələri, yaşayış evləri, ev əşyaları, kənd təsərrüfatı inventarları, alətləri və s. ola bilər. Bu mülkiyyətin sahibi və ondan istifadə hüququ yalnız həmin şəxsə məxsusdur və yalnız onun razılığı ilə başqasına verilə bilər.




Fərdi mülkiyyət – xırda istehsal sahibkarlığı ilə bağlı mülkiyyətdir. Fərdi mülkiyyətcilər öz fərdi mülkiyyətlərindən istifadə edərək həyat-yani əmtəə istehsalı, sənətkarlıq, xidmət işləri görməklə məşğul olurlar.



Müasir dövrdə dünya ölkələrinin əksəriyyətində mülkiyyətçi artıq torpağın, dəzgah və avadanlıqların birbaşa deyil, onların səhmlərinin, yəni qiymətli kağızların sahibi olur. Onlar əllərindəki səhmlərə uyğun olaraq qazanılan gəlirlərdən pay almaq

hüququna malikdirlər. Səhmdarlar istədiyi vaxtda səhmləri sata və ya başqasına dəyişə bilirlər. ABŞ-da mövcud olan müəssisələrin 70%-ə qədəri fərdi, 10%-i şərəfli, 20%-i isə səhmdar cəmiyyətlərə məxsusdur. Dövlət bölməsinin xüsusi çəkisi isə cəmi 1%-dir.

Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar yeni bir mülkiyyət forması meydana gəlmişdir. Bu, *bələdiyyə mülkiyyəti*dir. Bu mülkiyyət forması müəyyən ərazi daxilində olan təsərrüfat və sosial-məişət təyinatlı obyektləri, özəlləşdirilməmiş mənzilləri, xüsusi mülkiyyətə verilməyən torpaqları və s.-ni əhatə edir. Bələdiyyə idarələrinin maliyyə mənbəyi torpaq, əmlak vergisi, yerləşdirilən reklamlar, avtomobil dayanacaqlarından əldə edilən golirlərdir. Bələdiyyələrin işi onlara aid ərazilərdə ekoloji tarzlığı qorumaq, yolların çəkilməsi və təmiri, yaşıllaşdırma və abadlıq işləri, su borularının təmiri və təmizlənməsi, müxtəlif bayram tədbirlərinin keçirilməsi və s.-dən ibarətdir. Bələdiyyə mülkiyyətinin idarə olunması əhalinin arasında seçkilərin nəticəsi əsasında seçilmiş *bələdiyyə orqanı* vasitəsilə həyata keçirilir. Bələdiyyə orqanında icma, qadınlar şurası və s. qruplar ola bilər. Hazırda Azərbaycan Respublikası ərazisində 1607 bələdiyyə fəaliyyət göstərir.



Mülkiyyətin növlərindən biri də *dövlət mülkiyyəti*dir. Hər bir dövlət müəyyən əmlaka malikdir. Bəzi ölkələrdə dövlət əmlakının payı 80–90%-ə çatır. Lakin inkişaf etmiş ölkələrin əksəriyyətində bu rəqəm 10%-dən 50%-ə qədərdir.

Azərbaycan Respublikası ərazisi hüdudlarında torpaq, yerin təki, daxili sular və ərazi suları, bitki və heyvanlar aləmi, hava hövzəsi dövlətin müstəsna mülkiyyətidir.

Ölkə onun ərazisinə bitişik Xəzər dənizindən istifadə hüququna malikdir. Dövlət torpağı öz vətəndaşlarının xüsusi mülkiyyətinə verə bilər.

Ölkədə olan eksər təsərrüfat müəssisələri, energetika, nəqliyyat və rabitə şəbəkələri, dövlət mənzil fondu, dövlət idarələrinin əmlakı, mədəni sərvətlər və tarixi abidələr, dövlət bankları, maliyyə və kredit ehtiyatları, qiymətlə kağızlar dövlət mülkiyyətinə aiddir.

Müasir dünyada mülkiyyətin ən mühüm qolu kimi *əqli mülkiyyətə* üstünlük verilir. Əqli mülkiyyət ayrıca bir mülkiyyət formasıdır, şəxsi, xüsusi mülkiyyətin bir qolu hesab edilir. Bədii və elmi əsərlər, musiqi və incəsənət nümunələri, müxtəlif kompüter programları əqli mülkiyyətdir.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Mülkiyyət formalarını müqayisə edin:

Mülkiyyət formaları	Aid olan əlamətlər
Xüsusi	
Bələdiyyə	
Dövlət	

2. Mətnindən istifadə edərək dövlətə məxsus olan mülkiyyəti aşağıdakı cədvəl üzrə qruplaşdırıb yazın:

Fiziki-coğrafi obyektlər	İqtisadi-sosial obyektlər


Dərsdən sonra

1. Azərbaycan Respublikasında əqli mülkiyyəti patentləşdirmək üçün nə etmək lazımlı olduğunu internetdən araşdırın və təqdimat hazırlayın.
2. Yaşadığınız ərazinin bələdiyyə idaresi ilə maraqlanın və onun fəaliyyəti haqqında məlumat toplayın. Dərs prosesində hazırladığınız sorğulara cavab alın, onları təqdim edin.


Diaqram üzrə iş

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, istehsal olunan məhsul, göstərilən xidmətlərin dəyəri və Azərbaycan Respublikasında əhalinin yoxsulluq səviyyəsinin dəyişməsi

1. Azərbaycanda istehsal olunan məhsul və göstərilən xidmətlərin dəyərinin 2005–2023-cü illər üzrə dinamikası



2. Azərbaycanda yoxsulluğun dinamikası



Müzakirə edin:

1. 2005–2023-cü illər ərzində istehsal olunan məhsul və göstərilən xidmətlərin dəyəri nə qədər artmışdır?
2. İstehsal olunan məhsul, göstərilən xidmətlərin dəyəri və yoxsulluq səviyyəsini eks etdirən qrafiklər arasında hansı əlaqə olduğuna aid fikirlərinizi yazın.

İqtisadi, demoqrafik, sosial və ekoloji sahələrdə qazanılan nailiyyətlər Azərbaycanın dünyada “yuxarı orta gəlirlili” və “insan inkışafı indeksinin yüksək olduğu” ölkələr qrupuna aid olduğunu göstərir.

Cədvəl üzrə iş

Əhalinin hər nəfərinə düşən illik gəlirləri (manatla) – (www.az.stat.org, saytına əsasən)

İllər	2000	2002	2004	2006	2008	2010	2012	2019	2023
Manat	508,9	618,8	796,7	1201,3	2378,3	2866,1	3789,3	4180,6	6844,9

1. Cədvəldəki rəqəm göstəriciləri əsasında diaqram qurun.
2. Gəlirlərin daha sürətli artım dövrü hansı illəri əhatə edir?
3. Sizcə, gəlirlərin kəskin artımına hansı amillər təsir edə bilər?

Azərbaycanın hazırkı iqtisadi inkişafı müəyyən mərhələlərdən keçmişdir. Hər mərhələdə təsərrüfat sahərinin quruluşu bir-birindən fərqli olmuşdur.



1900-cü ilə qədərki dövrü əhatə edən **I mərhələdə** Azərbaycan aqrar ölkəsi idi. Kənd təsərrüfatı şəxsi təsərrüfatlarda cəmləşmişdi. *Yüngül və qida* sənayesi qismən inkişaf etmişdi. Həmin dövrdə Azərbaycandan xarici ölkələrə neft, yun, ipək parça, xalça, kürü ixrac edilirdi.



II mərhələ 1900–1940-ci illəri əhatə edir. Ölkə neft hasilatına görə dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevrilmişdi. Xüsusiylə 1920-ci illərdə Azərbaycan nefti ölkəyə xeyli miqdarda gəlir gətirirdi. Neft hasilatının artması neft-mədən avadanlığı istehsalına tələbatın artmasına səbəb oldu. Azərbaycan aqrar ölkədən *aqrar-sənaye ölkəsinə* çevrildi. Ölkədə istehsal edilən neft maşınqayırması məhsulları daxili bazarı təmin etmək yanaşı, həm də xarici ölkələrə satılmaya başladı.



1940–1990-ci illəri əhatə edən **III mərhələ** Azərbaycanda sənayenin digər sahərinin inkişafı ilə fərqlənir. Bu dövr ərzində ölkənin təsərrüfat strukturunda mühüm dəyişikliklər baş verdi. Bununla yanaşı, neft maşınqayırması ölkənin ixtisaslaşmış sahəsinə çevrildi. Bu mərhələdə qeyri-neft sektorunun inkişafına da diqqət artırıldı. Gəncə alüminium, Daşkəsən filizsəfləşdirilmə, Sumqayıt boru-prokat və sintetik kauçuk zavodları, Mingəçevir SES-i, Bakı məişət kondisionerləri və digər iri müəssisələr fəaliyyətə başladı. Bu müəssisələrlə ixtisaslı kadrlarla təmin etmək üçün mütəxəssis hazırlığına diqqət artırıldı.




Hazırda Azərbaycan iqtisadi inkişafının **IV mərhələsindədir**. Bu mərhələ ölkə iqtisadiyyatının dünyaya integrasiyası kimi səciyyələnir. Azərbaycanın zəngin təbii sərvətləri, aqroiqlimi, rekreasiya ehtiyatları və əlverişli iqtisadi mövqeyi xarici kapital axımını ölkəyə cəlb edir. 1994-cü ilin 20 sentyabrında Azərbaycan Respublikası ilə dünyanın 20-dək ölkəsinin neft şirkətləri arasında bağlanan "Ösrin müqaviləsi" iqtisadiyyatda dönüş yaratdı. Müqaviləyə əsasən, yeni neft yataqlarının ("Azəri", "Günnəşli", "Çıraq") istismarı üçün investisiyalar qoyuldu. Müasir dövrdə ölkədə nəhəng beynəlxalq nəqliyyat layihələri həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Orzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti, TANAP və s.

Diaqram üzrə iş

Azərbaycan Respublikasının istehsal olunan məhsul və göstərilən xidmətlərinin dəyərində təsərrüfat sahərinin payı

Müzakirə edin:

1. Diaqrama əsasən istehsal və qeyri-istehsal sahərinin payını hesablayın.
2. Sənayenin payının yüksək olması hansı amillərlə əlaqədardır?



Bu isə qeyri-neft sektorunu (nəqliyyat, aqrar, turizm, ticarət və s.) inkişaf etdirmək üçün iqtisadi islahatlar həyata keçirməyə imkan yaratdı. Sosial problemlərin həllində böyük nailiyyətlər əldə edildi. Yeni mülkiyyət formalarının inkişafına diqətin artırılması da əhalinin gəlirlərinin artmasına səbəb olmuşdur.


Çoxsahəli təsərrüfat ölkədə iqtisadiyyatın inkişafına, əməkhaqlarının artmasına, xidmət sahələrinin genişlənməsinə və s.-ya səbəb olur. Əhalinin mülkiyyət növləri üzrə iş yerlərində də mühüm dəyişikliklər baş vermişdir. İqtisadi islahatların həyata keçirilməsi üçün müxtəlif illəri əhatə edən dövlət proqramları qəbul olunur. Bundan biri "Strateji yol xəritələri" adlanır. Proqram tərtib edilərkən müxtəlif regionların potensialı, problemləri nəzərə alınmışdır. Daha sonra görüləcək işlərin siyahısı tərtib edilərək vəsait ayrılır. Azərbaycan iqtisadiyyatını gücləndirmək, neft gelirlərindən asılılığı aradan qaldırmaq, əhalinin həyat səviyyəsini yüksətmək üçün "Strateji yol xəritələri" sənədində xeyli sayıda tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

1. Mətndən istifadə edərək Azərbaycanda iqtisadi inkişafın mərhələlərinin səciyyəsini müəyyən edin və cədvəli dəftərinizdə tamamlayın:

Mərhələlər	İllər	Səciyyəvi əlamətlər
1		
...		

2. Diaqrama əsasən 2023-cü ildə Azərbaycanın iqtisadi rayonlarında fəaliyyət göstərən sənaye müəssisələrinin sayını müqayisə edin və səbəblərinə dair fərziyyələrinizi şərh edin.



Dərsdən sonra

1. "Azərbaycanda əhalinin iş yeri" mövzusunda sorğu aparın. Ətrafinizdə olan insanların təsərrüfatın hansı sahəsində çalışdığını və onların yaşayış səviyyəsinə aid (əmək-haqqı, mezuniyyət vaxtını harada keçirməsi və s.) aid məlumat toplayın. Aparığınızın sorğunun nəticələrini təhlil edin və cədvəl formasında hesabat hazırlayın.
2. Internet axtarış sistemlərindən istifadə edərək işçi axtaran saytlarda hansı ixtisasçıların daha çox tələb olunduğunu müəyyənləşdirib dəftərinizə yazın.

56 “TÜSTÜSÜZ SƏNAYE” – TURİZM

Xəritə-sxem üzrə iş

Dünyanın siyasi xəritəsindən istifadə edərək turizm və səyahət üçün cəlbediciliyi görə ölkələri qruplaşdırın və cədvəli tamamlayın.

Cox yüksək	Yüksək	Orta	Aşağı	Cox aşağı

Müzakirə edin:

- Size, ölkələrin cəlbedici olması hansı meyarlara əsaslanmışdır?

Turizm və səyahət baxımından ölkələrin cəlbedicilik səviyyəsi



Turizm üçün ərazilərin cəlbedicilik səviyyəsi dünya iqtisadi forumlarında qəbul edilmiş göstəricilər əsasında müəyyən olunmuşdur.

Göstəricilərə görə:

- siyasi cəhətdən sabitlik;
- güclü iqtisadiyyat;
- yüksək xidmət səviyyəsi;
- əhalinin milli-mənəvi adət-ənənələri;
- zəngin təbii şərait hər hansı ölkəni turizm və səyahətçilər üçün cəlbedici edə bilər.


Turizm inkişafda olan sahələrdən biridir. O, əhalinin həyat səviyyəsini yüksəltir. 2019-cu ildə beynəlxalq turizmə qatılanların sayı 1 mlrd. 452 mln. nəfər olmuşdur.

Turizm baxımından ölkələr iki qrupa ayrılır: ABŞ, Norveç, Böyük Britaniya, Almaniyadan digər ölkələrə turist axını yüksəkdir. Türkiyə, İspaniya, Yunanistan, İtaliya və bu kimi ölkələr isə daha çox turist qəbul edir. İnkişaf sürətinə və qazanılan gəlirlərə görə turizm yalnız neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra üçüncü yeri tutur.

Cədvəl üzrə iş

Beynəlxalq turizmdən əldə olunan gəlirlərin artım dinamikasının qrafikini qurun.

İllər	2012	2014	2016	2018	2019	2023
Gəlirlər (ABŞ dolları ilə)	1078 mlrd.	1252 mlrd.	1245 mlrd.	1451 mlrd.	1697 mlrd.	1734 mlrd.



Turizmin inkişafi müxtəlif amillərdən asılı olduğu kimi, özü də iqtisadiyyatın müxtəlif sahələrinə təsir edir. İlk növbədə, turizm xeyli sayıda iş yeri deməkdir.

Hazırda dünyada bu sahədə çalışanların sayı 300 milyon nəfərdən çoxdur. Bu isə dövredən iqtisadi cəhətdən fəal əhalisinin hər 16 nəfərindən biri deməkdir.



- Xidmət sahələrinin əksəriyyəti kimi, turizm də Avropa ölkələrində təşəkkül tapmışdır. 1985-ci ildə Lüksemburqun Şengen şəhərində Avropa ölkələri arasında gömrük-sərhəd nəzarətinin ləğv olunmasına dair razılaşma (hazırda Şengen vizasına 26 Avropa ölkəsi daxildir) əldə edilmişdir. Şengen vizası almış turistlərin həmin zona daxilində sərbəst hərəkəti bu regiona xeyli gəlir gətirir.

Xidmət sahələrinin bəzi sahələri turizmlə birbaşa əlaqədardır: istirahət edənlərin nəqliyyatla daşınması, mehmanxanalarda (hotel, motel, kempinq, resort) yerləşdirilməsi, qidalandırılması, onlar üçün əyləncələrin və ekskursiya turlarının təşkili, suvenir istehsalı və s. sahələr də bilavasitə turizmə xidmət edir.

Turizm və səyahətlər, əsasən, turizm şirkətləri tərəfindən təşkil olunur. Müəssisələr öz xidmətlərini turizm şirkətlərinə reklam etməklə yeni müştəri axını qazanırlar. Bu proses müxtəlif *reklam* və *sərgilər* vasitəsilə həyata keçirilir.

Elektron vasitələr – televiziya kanalları və internet vasitəsilə turizmin təbliği genişlənmişdir. Xüsusilə inkişaf etmiş Avropa, Asiya və Amerika ölkələrində elektron marketinq üsullarından daha geniş istifadə olunur ki, bu da daha böyük potensiala malikdir.



EKSPO mərkəzi, turizm sərgisi. Bakı, 2015



“Şahdağ” Qış-Yay Turizm Kompleksi. Qusar rayonu

Turizmin növləri çoxdur: *təbii ekoloji turizm*, *dini turizm*, *tarixi turizm*, *ticarət turizmi* və s. Buna baxmayaraq turizm şirkətləri ildən-ilə bu sahələrə daha yenilərini əlavə edir.

Turizm sənayesindəki yeni istiqamət yerli ənənələrinə sadıq qalmış regionlar üçün səciyyəvidir. Yüksək göstəricilərə malik ölkələrlə yanaşı, nisbətən inkişafdan geri qalmış, xidmət şəraiti zəif olan regionlara da maraq artmışdır. Nepal, Qırğızıstan, Peru, Meksika və digər ölkələr buna misal ola bilər. Efiopiya, Somali, Nijeriya, Əfqanistan, CAR, Misir və bu kimi ölkələrdə turizm imkanları böyük olsada, siyasi sabitliyin olmaması bu sahənin inkişafına mane olur. Ölkələrin yalnız turizmdən asılı olaraq inkişafı məqsədə uyğun deyil. Çünkü baş verən hər hansı hadisə, ilk növbədə, turizm sahəsinə mənfi təsir edir.

Turizm Azərbaycan iqtisadiyyatı üçün önemlidir. Azərbaycan dövləti turizm sahəsini iqtisadiyyatın qeyri-neft sektorunu üzrə mühüm sahə elan etmişdir. Turizmin

inkışafi üçün ölkə zəngin təbii sərvətlərə, cəlbedici turizm landşaftına, rəngarəng iqlimə, qədim tarixi-mədəni irsə, adət-ənənəyə, milli mətbəxə, milli musiqiyə malikdir.

Mətn və şəkil üzrə iş

- Uzun illər turizmin əsas etalonu – **dəniz-günəş-qumu** əks etdirən “SSS” (“Sea-Sun-Sand”) olmuşdur.



- Hazırda turizmin inkışaf istiqaməti **Landşaft-öyrənmə-asudə vaxt-məhdud say-ı** ifadə edən **LLLL**-dir (“**Landscape-Learning-Leisure-Limit**”). (Dördüncü L (*Limit*) turist axınıni tənzimləmək məqsədi daşıyır).



Müzakirə edin:

- Dünyanın hansı ölkələrində “SSS” istiqamətli turizm mərkəzləri mövcuddur?
- Azərbaycanın hansı rayonlarında “SSS” və “LLLL” istiqamətli turizmin inkışafına imkan vardır?
- Sizi turizmin hansı istiqaməti daha çox cəlb edir? Səbəbini izah edin.

Biliklərin tətbiq edilməsi və yoxlanılması

- Cədvəldə verilən məlumatları təhlil edin, ayrı-ayrı illər üçün ölkəyə gələn və ölkədən gedən turistlərin sayı arasında fərqi əks etdirən diaqram tərtib edin.

	2010	2011	2012	2013	2014	2019	2023
Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı	1962,9	2239,2	2484,1	2508,9	2297,8	2696,7	1600,0
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı (min nəfər)	3175,6	3550,2	3874,4	4284,7	4244,3	4108,9	1384,0

- Ölkəyə gələn turistlərin sayını artırmaq üçün təkliflər yazın.

Dərsdən sonra

- Internet axtarış sistemindən hər hansı ölkənin və ya Azərbaycanın ən məşhur turizm zonalarının siyahısını əldə edin. Turizm zonalarından biri haqqında plan üzrə məlumat toplayaraq onu təqdim edin.
- Gələcəkdə şəxsi turizm şirkəti yaratsanız və ya orada işləsəniz, şirkətin gəlirlərini artırmaq üçün hansı təklifləri verərdiniz? Fikirlərinizi layihə formasında yazın.

Plan

- Ölkə
- Turizm zonasının adı
- İldə neçə nəfər turist qəbul etmək imkanı vardır
- Turizmin hansı növü inkışaf etmişdir
- İldə neçə nəfər turist qəbul edir
- Birgünlük istirahətin qiyməti nə qədərdir
- İstirahət üçün hansı xidmətlər göstərilir


Ümumiləşdirici tapşırıqlar

1. ABŞ-da alüminium sənayesi, əsasən, Kolumbiya və Kolorado çayları ətrafında cəmlənmişdir.

Buna səbəb...

- a) ərazidə ağır maşınqayırmının inkişafı
- b) burada ucuz elektrik enerjisinin istehsalı
- c) ixtisaslı kadrların mövcudluğu
- d) Sakit okeana çıxışın olması

2. Diaqrama əsasən doğru ifadələri müəyyən edin.



- a) İnkişaf etmiş ölkədir.
- b) Əhalinin əksəriyyəti maddi istehsal sahələrində çalışır.
- c) Aqrar ölkədir.
- d) İqtisadi cəhətdən geri qalmış ölkədir.

3. Məntəqələrdə kənd təsərrüfatının hansı sahələrini inkişaf etdirmək mümkündür?

- a) suvarma əkinçiliyi
- b) heyvandarlıq
- c) dəmyə əkinçilik



4. Xəritə-sxemdə işarələnmiş məntəqələrdən biri metallurgiya zavodunu, digəri isə ticarət mərkəzini əks etdirir. Yerləşmə prinsipinə əsasən onları müəyyən edin.

a _____

b _____



5. Cədvəli dəftərinizdə tamamlayın.

Nö	Təsərrüfat sahəsi	Yerləşmə amili
1.	Əlvən metallurgiya (yüngül metalların istehsalı)	
2.	Qida sənayesi (meyvə-tərvəz konservləri istehsalı)	
3.	Xidmət sahələri	
4.	Qara metallurgiya (ağır metalların istehsalı)	
5.	Maşınçayırma (kompüter istehsalı)	
6.	Yüngül sənaye (pambıq parça istehsalı)	

BURAXILIŞ MƏLUMATI

COĞRAFIYA – 9

Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün coğrafiya fənni üzrə
DƏRSLİK

Tərtibçi heyət:

Müəlliflər

Elbrus Kərim oğlu Əlizadə
Nərminə Səftər qızı Seyfullayeva
İrkən Fatixovna Aktoprak
Yelena Ələkbər qızı Şabanova

Elmi redaktor

Elbrus Əlizadə

Redaktor

Kəmalə Cəfərli

Bədii redaktor

Taleh Məlikov

Texniki redaktor

Zeynal İsayev

Dizayner

Nərmin Məlikzadə

Rəssam

Elmir Məmmədov

Korrektor

Aqşin Məsimov

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrif nömrəsi: 2024-041

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi: 10,75. Fiziki həcmi: 12,75 çap vərəqi.

Format: 70×100¹/₁₆. Kəsimdən sonraki ölçüsü: 165×240. Səhifə sayı: 204.

Şriftin adı və ölçüsü: Times qarnituru 9-11 pt. Ofset kağızı. Ofset çapı.

Sifariş ____ . Tiraj 154670. Pulsuz. Bakı – 2024.

Əlyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix: 07.05.2024

Çap məhsulunu hazırlayan:

“Bakı” nəşriyyatı (Bakı, H.Seyidbəyli küç., 30)

Çap məhsulunu istehsal edən:

“Təhsil NP” MMC (Bakı, F.Xoyski küç., 121a)

Pulsuz



Əziz məktəbli !

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin. Sizə təhsildə uğurlar arzulayıraq!

